

Yəxaya

Hudaning Israiloqa bolqan «dəwa»si həm qakiriki

¹ Uzziya, Yotam, Ahaz wə Həzəkiyalar Yəhūda ola padixah bolqan wakitlarda, Yerusalem wə Yəhūda toqrisida, Amozning oqlı Yəxaya kərgən əqayibanə wəhiy-alamətlər:

² «I asmanlar, anglanglar!

I yər-zemin, kulaq sal!

Qünki Pərwərdigar söz eytti: —

«Mən balilarnı bekip qong kıldım,
Bırak ular Manga asiylik ķildi. □ ■

³ Kala bolsa igisini tonuydu,

Exəkmə hojayinining oқurioqa mangidioqan yolini
bilidu,

Bırak Israil bilməydu,

Əz həlkim həq yorutulqan əməs.

⁴ Ah, gunahkar «yat əl»,

Kəbihlikni toplap əzигə yükligən həlk,

Rəzillərning bir nəslı,

Nijis bolup kətkən balilar!

Ular Pərwərdigardin yıraklıxip,

□ **1:2 «I asmanlar, anglanglar!»** — Mükəddəs Kitab boyiqə üq asman bar. «Təbirlər»ni körüng. **«Qünki Pərwərdigar söz eytti...»** — muxu kitabta elinoqan «Pərwərdigar» bolsa, ibraniy tilidiki «Yaḥwəh» degənnəng tərjimisidur. «Yaḥwəh» Hudaning yənə bir ismi bolup, «Mənggülük Bolquqi», «Əzüm Bar-durmən», «əhdisidə mənggү Turquqi Huda» degənni bildüridu. Təbirlərnimə körüng. ■ **1:2** Qan. 32:1

«İsraildiki Muğəddəs Boloduqı»ni kəzигə ilmidi,
Ular kəynigə yandi. □ ■

5 Nemixən yənə dumbalanıqlar kelidu?

Nemixən asiylik kiliwerisilər?

Pütün baxlıringlar aqrip,

Yürikinglar pütünləy zəiplixip kətti, ■

6 Bexinglardın ayioqlarıqıqə sak yeringlar
kalmidi,

Pəkət yara-jarahət, ixxik wə yiring bilən toldi,
Ular tazilanmioqan, tengilmioqan yaki ularoqa
həq məlhəm sürülmigən. □

7 Wətininqlar qəlləxti;

Xəhərliringlar kəyüp wəyranə boldi;

Yər-zemininglarnı bolsa, yatlar kəz
aldinglardila yutuweliwatidu;

U yatlar təripidin dəpsəndə ķilinip qəllixip
kətti. ■

8 Əmdi üzümzaroqa selinoqan qəllidək,

Tərhəməklikkə selinoqan kəpidək,

Muğasirigə qüxkən xəhərdək,

□ **1:4** «Ah, gunahkar «yat əl»...» — bu həjwiy, kinayilik gəp. Hudaqə nisbətən Israil butpərəs bir «yat əl» bolup kətkənidi. «**İsraildiki Muğəddəs Boloduqı**» — Hudanıng yənə bir ismidur. Bu isim bəlkim, «Əzining Israil həlkigə birdinbir pak-muğəddəs boloduqı ikənlikini kərsətkən Huda wə Israil arisida pak-muğəddəs turoduqı Huda» degən mənidə. Yəxaya rəyqəmbər Hudani tiləqə aloqanda, bu isimni kəp ixlitidu.

■ **1:4** Zəb. 78:8; Yəx. 57:3 ■ **1:5** 2Tar. 28:22; Yər. 2:30

□ **1:6** «ularoqa həq məlhəm sürülmigən» — yaki «ularoqa həq zəytun meyi sürülmigən». ■ **1:7** Qan. 28:51,52; Yəx. 5:5

Zionning kizi zəip қalduruldi. □

9 Samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar bizgə azoqinə «қaldisi»ni қaldurmioqan bolsa,

Biz Sodom xəhiringə ohxap қalattuk,

Gomorra xəhiringin həlişa qüxüp қalattuk. □ ■

10 I Sodomning həkümranları, Pərwərdigarning səzini anglap қoyunglar,

«I Gomorraning həlkı, Hudayimizning կanun-nəsihitigə կulak selinglar! □

□ 1:8 «üzümzaroqa selinoqan qəllidək, tərhəməklikkə selinoqan kəpidək...» — Yerusalemning əhwalini təswirləydi;

u nahayiti kıl üstidə turqanlığını, intayın mukimsiz əhwalda қaldurulqanlığını bildürsə kerək. «**Zion**» — yaki «Zion teoğı» bolsa Yerusalem xəhiri, xuningdək mukəddəs ibadəthana jay-laxkan taqdır. □ **1:9 «Samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar»** — «Yəxaya» kitabida kəp ixlitlidioqan Hudanıng bir nami. «**Pərwərdigar bizgə azoqinə «қaldisi»ni қaldurmioqan bolsa...**» — «қaldi» (Hudanıng «қaldisi») «Yəxaya» degən kitabta kəp kerüldiqliq tema yaki mawzudur. Israel həlkining kəp kismi Hudadin yıraklıxip kətkən bolsimu, Hudanıng mehîr-xəpkiti bilən ularning arisida һaman əzигə sadık bir «қaldi» bolidu. «**Sodom xəhiringə ohxap қalattuk, Gomorraning həlişa qüxüp қalattuk**»

— kona zamanlarda, (İbrahim pəyoqəmbərning dəwridə) bu ikki xəhər Hudanıng nəziridə nahayiti rəzil bolup, U asmandın ot-günggürtini yaqdurup ularni pütünləy wəyran қiloqan. Ikki xəhərning büğüngə kədər ھeqkandak izliri қalmidi («Yar.» 19:babni kerüng). Yəxayanıng deməkqi bolqını, Huda Əzığə sadık bir «қaldisi» қaldurmioqan bolsa, Israilmu bu ikki xəhərgə ohxax rəzillik bilən tolup, ohxaxla pütünləy wəyran bolup yər yüzidin yokılıp kətkən bolatti. ■ **1:9** Yar. 19:24; Yəx. 17:6; 24:6; 30:17; Rim. 9:29 □ **1:10 «I Sodomning həkümranları,... I Gomorraning həlkı, ...»** — muxu yerdə, Yəxaya pəyoqəmbər əz həlkini Sodom həm Gomorradikilərgə biwasitə ohxitidu.

11 Silər zadi nemə dəp Manga atap nuroqunlioqan
kurbanlıqlarnı sunisilər?» — dəydu
Pərwərdigar.

— «Mən kəydürmə köqkar kurbanlıqlardın,
Bordak malning yaqlırıdin toyup kəttim,
Bukılar, paklanlar, tekilərning қanlıridin həq
hursən əməsmən. □ ■

12 Silər Mening aldimoqa kirip kəlgininglarda,
Silərdin həyla-aywanlırimni xundak dəssəp-
qəyləxni kim tələp əliqan? □

13 Bihudə «axlıq hədiyə»lərni elip kelixni boldi
kilinglar,

Huxbuy bolsa Manga yirginqlik bolup əldədi.

«Yengi ay» həytliri wə «xabat kün»lirigə,
Jamaət ibadət sorunlarioqa qəkirilixlarqa —
Kıskısı, kəbihlikdə ətküzülgən daşduqılık
yioqılıxlarqa qidiqəqılıkim əldədi. □

14 «Yengi ay» həytinglardin, bekitilgən həyt-
bayriminglardin kəlbim nəprətlinidu;

□ **1:11 «kəydürmə kurbanlık»** — muxu hil kurbanlıq Huda-oqa atap toluk kəydürülətti. ■ **1:11** Zəb. 50:8-14; Pənd. 15:8;
21:27; Yəx. 66:3; Yər. 6:20; Am. 5:22 □ **1:12 «dəssəp-qəyləxni
kim tələp əliqan?»** — «dəssəp-qəyləx» degən söz muxu
yerdə bəlkim həlk elip kırğın nuroqunlioqan kurbanlıq mallirin-

ing ibadəthanining həyilirini dəssigənlikini kərsitudu. Baxka
birhil tərjimi «dəpsəndə əliqin». □ **1:13 «axlıq hədiyə»lər**
— «axlıq hədiyə» adəttə «kəydürmə kurbanlıqlar» həm oqa
köxulatti. **«huxbuy bolsa manga yirginqlik bolup əldədi»**

— Musa pəyəqəmbərgə tapxuruloqan əqanunqa asasən, hər kün
mukəddəs ibadəthanida huxbuy yekix kerək idi. **«xabat kün»**

— bolsa xənbə kün bolup, Israillar üçün «mukəddəs kün»dur,
bu həqkandaq ix-əməqək kilməy Huda-oqa seçinidəqan, ibadət

kılıdiqan kün idi. Yəhudiylər bu künni «xabat kün», yəni
«(hizməttin) dəm elix kün» dəydu. Yənə 56-bab, 2-ayətni
kərung.

Ular manga yük bolup қaldı;
 Ularnı kɵtürüp yürüxtin qarqap kəttim.
15 Қolunglarnı kɵtürüp duaqa yayoqininglarda,
 Kəzümni silərdin elip қaqımən;
 Bərhək, kəpləp dualarnı қiloqininglarda, angli-
 maymən;
 Qünki қolliringlar қanoqa boyaldi.■
16 Əzünglarnı yuyup, paklininglar;
 Kilmixliringlarning rəzillikini kəz aldimdin neri
 kilinglar,
 Rəzillikni қılıxtın қolunglarnı üzünglar;■
17 Yahxilik қılıxni əgininglar;
 Adillikni izdənglar,
 Zomigərlərgə tənbih beringlar,
 Yetim-yesirlərni nahəkliktin halas kilinglar,
 Tul hotunlarning dəwasını soranglar.□
18 Əmdi kelinglar, biz munazirə қılıxaylı, dəydu
 Pərwərdigar,
 Silərning gunahınglar kip-ķizil bolsimu,
 Yənilə қardək akırudu;
 Ular ķizil ķuruttək toğ ķizil bolsimu,
 Yungdək ap'ak bolidu.□ ■
19 Əgər itaətmən bolup, anglisanglar,
 Zemindiki esil məhsulattin bəhrimən bolisilər;
20 Birak rət ķılıp yüz ərisənglar,
 Қiliq bilən ujukturulisilər»

-
- **1:15** Pənd. 1:28 ■ **1:16** Zəb. 34:13-14; 37:27; Am. 5:15; Rim. 12:9 □ **1:17** «Zomigərlərgə tənbih beringlar» — baxka birhil tərjimisi, «Ezilgüqilərgə yar-yelək bolunglar». □ **1:18** «Silərning gunahınglar kip-ķizil bolsimu» — bu «ķizil ķurut» Yəhudiylar bu ķurutni boyak yasax üçün ixlətkən.
 ■ **1:18** Zəb. 51:7-10

— Qünki Pərwərdigar Θz aqzi bilən xundak degən.

- 21** Sadık xəhər կandağmu pağıxə bolup կaldi!?
 Əslidə u adalət bilən toloqanidi,
 Həkkaniylik uni makan կilqanidi,
 Bırak հazır կatillar uningda turuwatidu.□
22 Kümüxüng bolsa daxkalqa aylinip կaldi,
 Xarabingoqa su arilixip կaldi; ■
23 Əmirliring asiylik կiloquqilar,
 Oqrilaroqa ülpət boldi;
 Ularning hərbiri parioqa amrak bolup,
 Soşa-salamlarni kəzləp yürməktə;
 Ular yetim-yesirlər üçün adalət izdiməydu;
 Tul hotunlarning dəwasi ularning aldiqa yətməydu.□ ■
24 Xunga — dəydu samawi կoxunlarning Sərdari
 bołqan Rəb Pərwərdigar —
 Yəni Israildiki կudrət Igisi eytidu: —
 Mən kükəndilirimni *jazalap* puhadin qikimən,
 Düxmənlirimdin kısas alımən; □
25 Kolumni üstünggə təgküzüp,

□ **1:21 «Sadık xəhər կandağmu pağıxə bolup կaldi!?** — Yəxaya pəyəqəmbər Yerusalem xəhərini əslidə Hudaqa sadık bir ayalqa ohxax xəhər idi, bırak հazır bir pağıxə ayalqa aylandı dəp ohxitidu. ■ **1:22** Θz. 22:18,19; Hox. 4:18 □ **1:23 «Soşa-salamlarni kəzləp yürməktə...»** — ibraniy tilida «Soşa-salamlarni կoqlap yürməktə...». ■ **1:23** Yər. 5:28; Zək. 7:10 □ **1:24 «Israildiki կudrət Igisi...»** — Hudanıng yənə bir namidur. Bu nam bəlkim, «Israil həlkigə Θzining küq-կudritini kərsətküqi Huda, Israilda turoqan nahayiti կudrətlik, կadir Huda» degən mənidə. Yəxaya pəyəqəmbər Hudani tiləqə aloqanda, bu namni kəp ixlitidu.

Seni tawlap, səndiki daxkalni təltəküs tazi-
laymən,

Səndiki barlıq arilaxmilarni elip taxlaymən. ■

26 Həkümran-sorakqiliringlarni awwalkidək,
Məslihətqiliringlarni dəsləptikidək hələqa
kəltürimən.

Keyin sən «Həkəkəniyilikning Makani», «Sadık
Xəhər» — dəp atılısən.

27 Əmdi Zion adillik bilən,

Wə uningoşa қaytip kəlgənlər həkəkəniyilik bilən
kutkuzulup hər klinidu. □

28 Birak asiyalar wə gunahkarlar birdək
ujukturulidu,

Pərwərdigardin yüz ərigüçilər bolsa əhalak
bolidu. ■

29 Xu qaođa silər təxna bolovan dub dərəhliridin
nomus ķilisilər,

Tallioşan baoqlardın hijil bolisilər. □

30 Qünki əzünglar huddi yopurmaklıri ķurup
kətkən dub dərihidək,
Susiz ķuruk bir baoqdək bolisilər.

■ **1:25** Yər. 6:29; Mal. 3:3 □ **1:27 «ungoşa (Zionoşa)**

қaytip kəlgənlər» — muxu yerdə «қaytip kelix» bəlkim ikki
ixni əz iqigə alidu. Birinqisi, kəlgüsidi «towa ķilip, Hudanıng
yenioşa қaytidioşanlar»; ikkinqisi, «yirək yurttiki ķulluktin,
sürgün boluxidin (yəni Hudanıng jazalıq tərbiyisidin) qikip
Zionoşa қaytip kəlgənlər». **«kutkuzulup hər klinix»** —
ibraniy tilida pəkət bir sez bilən ipadilnidu. Bu sez həm «bədəl
tələp, ķulluktin kutkuzup hər klix»nimu əz iqigə alidu. ■ **1:28**
Ayup 31:3; Zəb. 1:6; 5:5; 73:27; 92:9; 104:35 □ **1:29 «dub**
dərəhliri ... baoqlar...» — muxu «dub dərəhliri» wə «baoqlar»
xübhisizki, xu dəwrдiki butpərəslikka alahidə ataloşan jaylarnı
kərsitudu. Biliximizqə muxu hil butpərəslik jinsiy əhlaksızlıq
bilənmə munasiwətlik idi.

31 Xu küni küqi barlar otqa xam piliki,
Ularning ejri bolsa, uqkun bolidu;
Bular hər ikkisi təngla kəyüp ketidu,
Ularnı əqürüxkə həqkim qıkmaydu. □

2

Ahirki zamanlardiki Yerusalem

1 Bular Amozning oqlı Yəxaya Yerusalem wə Yəhuda toqrısında kərgən kalamdur: —
2 Ahir zamanlarda, Pərwərdigarning eyi jay-laxşan taoq taqlarning bexi bolup bekitilidu, Həmmə dəng-egizlktin üstün kılıp kətürülidu; Barlıq əllər uningoşa қarap ekip kelixidu. □ ■
3 Nurqun həlk-millətlər qıkıp bir-birigə: — «Kelinglar, biz Pərwərdigarning teoqışa, Yakupning Hudasining əyigə qikkaylı; U Əz yolliridin bizgə əgitidu, Biz Uning tərikiliridə mangımız» — deyixidu. — Qünki ənanın-yolyoruk Ziondin, Pərwərdigarning söz-kalami Yerusalemın qıkçıloqan bolidu. ■

□ 1:31 «otqa xam piliki» — yaki «otqa tərməq». □ 2:2

Ahir zamanlarda — ibraniy tilida «Künlərning ahirida». **«Pərwərdigarning eyi»** — Pərwərdigarning ibadəthanisini kərsitudu. **«Barlıq əllər uningoşa қarap ekip kelixidu»** — Təwrat həm Zəburdiki «əllər» degən söz adəttə Israildin baxķa barlıq həlkərnı, yəni «Yəhudiylər»ni kərsitudu. Xunga bəzidə «yat əllər» dəp tərjimə kəlimiz. «Yəxaya» degən kitabta «əllər», «taipilər», «yat əllər» yaki «həlk-millətlər» deyilsə, hərdaim muxu mənini bildürudu. ■ 2:2 Mik. 4:1 ■ 2:3
Zəb. 110:2

4 U əllər arisida həküm qıkıridu,
 Nuroqun həlkələrning hək-nahəkligə kesim
 kılıdu;
 Buning bilən ular kılıqlırını sapan qixliri,
 Nəyzilirini orqak kılıp sokuxidu;
 Bir əl yənə bir əlgə kılıq kətürməydu,
 Ular həm yənə uruxni əgənməydu.■
5 — «I Yakup jəmətidikilər,
 Kelinglar, Pərwərdigarning nurida mangaylı!».

Həzirki Yerusalem

6 — Sən Əz həlkinq bolqan Yakup jəmətini
 taxlap köydung;
 Qünki ular xərkətki hurapatlar bilən tolduruldi;
 Ular Filistiyerdək pal salidu;
 Ular qətəlliklər bilən kol tutuxidu;□
7 Zemini bolsa altun-kümüxkə tolup kətti;
 Baylıklıri tüğiməs;
 Yər-zemini atlaroqimu tolup kətti,
 Jəng əharwiliri həm tüğiməs;□
8 Zemini butlar bilənmə lik bolup kətti;
 Ular ezbəkkili bilən yasiqanlırioqa,

■ **2:4** Yo. 3:10; Mik. 4:3 □ **2:6** «Ular (İsrail-lar) Filistiyerdək pal salidu» — muxu yerdə Yəxaya kınayılık söz ixtlitip, ezbəkkiliqin hurapiylikni hər tərəptin, yəni xərkətin həm əqərbətin (Filistiyerdin) köbul əqərbətlilikini korsitidu. □ **2:7** «altun-kümüxkə tolup kətti... baylıklıri tüğiməs... yər-zemini atlaroqimu tolup kətti, jəng əharwiliri həm tüğiməs» — muxu 6-8-ayəttə, Yəxaya ularning Musa pəyoqəmbərgə tapxuruloğan ənənə — Təwrattiki «Kanun xərhi» 17-18-bablar kəzdə tutulidu. Muxu ixlər Təwrattiki xu pərmanlaroqa hilap.

Barmaklıları bilən xəkilləndürgənlirigə səjdə kılıxidu.

⁹ Xuning bilən pukralar egildürülidu,
Mətiwərlərmə təwən kılınidu;
Sən ularning ķəddini ruslimaysən həm həq kəqürüm kılmaysən. □

«Pərwərdigarning küni»

¹⁰ Əmdi Pərwərdigarning wəhxitidin,
Həywisining xan-xəripidin əzüngni қaqur,
Hada taxlar iqigə kiriwal,
Topa-qanglar iqigə məküwal!

¹¹ Qünki adəmning təkəbbur kəzliri yərgə
karitilidu,
Insanlarning həkawurlukı pəs kılınidu;
Xu künidə yaloz Pərwərdigarla üstün dəp
mədhəyiñilidu. ■

¹² Qünki samawi қoxunlarning Sərdari bolğan
Pərwərdigarning xundak bir küni təyyar turidu:

Xu küni hərbir təkəbbur wə məmədanlarning
üstigə,
Əzini yukarı sanioqanlarning üstigə qüxicidu
(Xuning bilən ularning həmmisi pəs kılınidu!). ■

□ **2:9 «... pukralar egildürülidu... təwən kılınidu»** — bu peilning ikkisi ikki bislik söz bolup, ularning butlar oja bax uridioqanlığını həmdə kəlgüs idə ular xübhisizki ohxaxla Hudanıng oqəzi pi alındıda yərgə yikili dioqanlığını bildüridu. **«... ķəddini ruslimaysən həm həq kəqürüm kılmaysən»** — muxu ikki ibarə iibraniy tilida ikki bislik birlə söz bilən ipadılnidu. ■ **2:11** Yəx. 5:15 ■ **2:12** Yo. 2:10, 31; 3:15; Yəx. 13:6-13; 24:23; Am. 8:9; Mat. 24:29; Ros. 2:20; Wəh. 6:12-13

13 Xuningdək Liwanning egiz, pələkkə yetidiqan barlıq kendir dərəhlirining üstigə,

Baxandiki barlıq dub dərəhlirining üstigə,

14 Egiz taqlarning həmmisigə,

Yukarı kətürülgən barlık dənglərning üstigə,

15 Hərbir həywətlik munarning üstigə,

Hərbir mustəhkəm sepilning üstigə,

16 Tarxixtiki hərbir soda kemisining üstigə,

Xundakla barlıq güzəl kemə gəwdisining üstigə
xu kün qüxüxkə təyyar turidu.□

17 Adəmlərning kərənglikı təwən ķilinip
qüxürülüp,

İnsanlarning təkəbburlıki pəs ķilinidu,

Xu künidə yalçuz Pərwərdigarla üstün dəp
mədhəyiñilidu.

18 Butlar bolsa həmmisi kəzdin yokılıdu.□

19 Pərwərdigar yərni dəhxətlik silkindürükə
ornidin turidiqan qaqla,

Ular əzlirini Uning wəhxitidin, Uning
həywisining xan-xəripidin ķaqurup,

Hada tax qarlırinin iqigə,

Yər yüzidiki engkürlərgə kiriwalidu;

20 Xu künidə kixilər əzигə qoқunuxka yasiqan
kümüx butliri wə altun butlirini ķariçu
qaxkanlaroqa wə xəpərənglərgə taxlap beridu;

□ **2:16 «Tarxixtiki hərbir soda kemisining üstigə...»**

— ķedimki zamanlarda dengiz sodisi bilən dangki qılqan «Tarxix» dəydiqan üç yurt bar idi. Birsi ximaliy Afrikida, birsi İspaniyadə, yənə birsi Əngliyadə boluxi mumkin idi. Tarxixtiki kemilər barlıq baxka əllərning kemiliridin qong wə həywətlik idi. **«Xundakla barlıq güzəl kemə gəwdisining üstigə...»** — yənə birhil tərjimisi: — «Xundakla hərbir güzəl rəsim-həykəllərning üstigə...» □ **2:18 «Butlar»** — ibraniy tilida: — «Ərziməslər...»

21 Pərwərdigar yərni dəhxətlik silkindürükə ornidin turidiqan qaoqla,
 Ular əzlirini Uning wəhxitidin, Uning həywisining xan-xəripidin қaqurup,
 Hada tax qaklirining iqigə,
 Yarlar ning yeriklirioqa kiriwalidu;
22 Ümidinglarnı nəpisi dimioqidila turidiqan insandin üzüngalar,
 Qünki insan zadi nemə idi?!

3

*Yəhuda-Yerusalemning
qüxicidioqan jaza* *kəbihlikiga*

1 Qünki, қара! Samawi қoxunlarning Sərdari bolоqan Rəb Pərwərdigar,
 Yerusalem wə Yəhudaqa қuwwət wə yələnqük bolоqan *barlık nərsilərni yok kılıdu*,
 — Yəni қuwwət bolоqan pütkül ax-nan,
 Yələnqük bolоqan həmmə su, □
2 Palwan wə ləxkər,
 Sotqi wə pəyəqəmbər,
 Palqi wə akşakal,
3 Əllik bexi, mətiwər wə məslihətqi,
 Hünərwən ustilar wə jadu kılouqılarnı yok kılıdu.

□ **3:1 «қuwwət» wə «yələnqük»** — bu ikki söz İbraniy tilida adəttə «tayaq» yaki «ħasa»ni bildüridu. Mumkinqliki barkı, ədimki zamanlarda Yəhudiy həlkı əz nanlirını bir ħasida (zihta tizilqandək) ketürüp mangatti. Undak bolsa bu səzlər ikki bislik bolup, həm muxu «tayaqlar» həm «қuwwət-yələnqük»lərni təng kərsitudu.

4 — «*Ularning ornişa* yaxlarnı əməldar ķılımən,
Bəthuy balılar ularning üstidin idarə ķılıdu.

5 Pukralar bir-birini ezidü,
Hərbiri қoxnisi təripidin ezilidü;
Balılar ķerilarqɑ,
Muttəhəmlər metiwərlərgə ədəpsizlik ķılıdu;

6-7 Xu künü birsi ata jəmətidiki ķerindixini tu-tuwelip, uningoqɑ: —
«Sizning kiyim-keqikingiz bar; bizgə yetəkqi bolung, bu harabilər қolinqız astida bolsun», — dəydu;

U jawabən қolini kətürüp *kəsəm iqip*:
«Dərdinglərə dərman bolalmaymən;
Θyümdimu ya ax-nan ya kiyim-keqək yok;
Meni həlkə yetəkqi ķilmanglar!» — dəydu.

8 Qünki Yerusalem putlixidu-qüxkünlixidu,
Yəhūda bolsa yıkılıdu;
Səwəbi, ularning tili wə illətliri Pərwərdigarə qarxi qikip,
Xərəp İgisining kəzləri aldida isyankarlıq ķildi.□

9 Ularning qirayı əzlirigə qarxi guwahlıq beridu;
Ular Sodom xəhiridək gunahını həq yoxurmay,
Oquq-axkara jakarlaydu.

Ularning jenioqa way! Ular yamanlıknı əz bexioqa qüxürgən!

10 Həkəkaniylarəqə eytkinki,
Ular aman-esənliktə turidu,
Ular əz əmllirining mewisini yəydu;

11 Rəzillərgə way! Bexioqa yamanlıq qüxitdu,
Qünki əz қoli bilən ķılqanlırı əzигə yanidu.

□ **3:8 «...Yerusalem putlixidu-qüxkünlixidu...»** — yaki
«...Yerusalem harab ķilinidu».

12 Mening həlkimdə bolsa, balilar ularni har kılıdu,
Ayallar ularni idarə kılıdu;
I həlkim! Silərni yetəkləwatkanlar silərni azduridu,
Ular mangidiqan yolliringlarnı yok kılıdu. □
13 Pərwərdigar Əz dəwasını soraxkə orun alidu,
Həlk-millətlər üstdin həküm qıqırıxkə ərə turidu;
14 Pərwərdigar Əz həlkining aksakalliri wə emirliri bilən dəwalixip, ularoqa: — Üzümzarnı yəp tüzətkənlər silər əzüngalar,
Ajiz məminlərdin aloqan olja əyünglarda yatidu,
dəydu.
15 — Silərning həlkimni axundak ezip,
Ajiz məminlərning yüzlirigə dəssəp zadi nemə kılqininglar? — dəydu samawi қoxunlarning Sərdarı bolqan Rəb Pərwərdigar.

Yerusalemdiki «moda қooqlıxidioqan» təkəbbur kız-ayallarşa qüxidioqan jaza

16 Pərwərdigar yənə mundak dedi: — «Zion kız-ayalliri təkəbburluk kılıp,
Kax-kirpiklirini sözüp,
Kəzlirini oynitip, naz kılıp taytanglixip,
Putlirini jildirlitip mengip yürüxidu;
17 Xunga Rəb Zion kız-ayallirining bax qoçkilirini taz kılıdu,

□ **3:12 «balilar ularni har kılıdu, ayallar ularni idarə kılıdu»** — muxu yerdə, Yəxaya bəlkim ularning padixahining balılık kılıdioqanlığı, əz ayalları wə kenəzəkliri təripidin kontrol kılınidioqanlıqını kərsətməkqi.

Pərwərdigar ularning uyat yərlirini eqiwetidu».

□

18 Axu küni Rəb ularni güzəllikidin məhrum kılıdu;

— Ularning oxuk jildiraklırını,

Bax jiyəklirini, ay xəkillik marjanırını,

19 Həlkilirini, biləzüklerini, qümpərdə-qaqwanırını, □

20 Romallirini, oxuk zənjirlirini, potilirini, etirdanırını, tiltumarırını,

21 Üzüklerini, burun həlkilirini,

22 Həytlik tonlirini, yopuklirini, pürkənjilirini, həmyanırını,

23 Əynəklirini, ap'ak iq kəynəklirini, səllilirini wə tor pərdilirining həmmisini elip taxlaydu.

24 Əmdi xundak boliduki,

Ətir purikining orniqa bətbüylük;

Potining ornida arəqamqa,

Qiraylik yasiqan qaqlırining ornida taz bexi,

Kelixkən tonning ornida bəz rəhtlər,

Güzəllikining ornida daqməl taməqisi bolidu.

25 Sening yigitliring kiliqlinip,

Baturliring jəngdə yikılıdu.

26 Zionning kowukliri zar kətürüp matəm tutidu;

U yalingaqlanqan halda yərgə olturup əlididu.

4

□ **3:17 «Pərwərdigar ularning uyat yərlirini eqiwetidu» —** yəki «Pərwərdigar ularning qekisini pahxək kılıdu». □ **3:19 «qaqwan» —** birhil qümpərdə, niqab.

Dawami

¹ Xu küni yəttə ayal bir ərni tutuwelip, uningdin: — «Biz əz nenimizni yəymiz, əz kiyim-keçəklirimizni kiyimiz; pəkət bizni rəswalıqtın halas қılıx üçün, bizni namingizoqa təwə қılıxingizni etünimiz!» — dəydu. □

² Xu küni «Pərwərdigarning xehi» uning güzəlliki həm xəripini kərsətküqi bolidu, Zemin bərgən mewə bolsa, Kəqip қutuloqan Israildikilərgə xəhrət wə güzəllik kəltüridu. □

³ Həm xundak ix boliduki, Zionda қalqanlar, Yerusalemda tohtiloqanlar, Yəni Yerusalemda əhayat dəp tizimlanqanlarning həmmisi pak-mukəddəs dəp atıldı. □

⁴ Xu qəoqda Rəb adalət yürgüzgüqi roh həm keydürgüqi roh bilən, Zion kızlirining pasiklikini yuyup, Yerusalemning əkan daqlırını tazilaydu.

⁵ Xu qəoqda Pərwərdigar kündüzdə Zion teqidiki hərbir əy,

□ **4:1 «bizni namingizoqa təwə қılıxingiz»** — xu dəwrədə, toy қılqandin keyin, ayal erining ismi bilən qakırılıdıqan adət bar idi. □ **4:2 «Pərwərdigarning xehi»** — qoqum Pərwərdigarning Əzidin qılqan bir zatni kərsitudu. Əmdi uning kim ikənlikli təwəndə eniklinidu. **«Pərwərdigarning xehi» uning güzəlliki həm xəripini kərsətküqi bolidu»** — ibraniy tilida ««Pərwərdigarning xehi» güzəllik wə xan-xərəp üçün bolidu». □ **4:3 «...Yerusalemda əhayat dəp tizimlanqanlarning həmmisi pak-mukəddəs dəp atıldı»** — ahirki zamanda Yəhudiylarning «qaldı»si enik kərünidu.

Xundakla barlık ibadət sorunlarning üstigə istütək wə bulut,
 Kəqtə bolsa ot yalkuning julasini yaritidu;
 Qünki xan-xərəpning üstidə sayiwən bar bolidu.

□

⁶ Xu kуни, күндүздө томуз иссикқа саяк
 қилидиңан,
 Нәтәрдин панаһлинидиңан, боран-ямоқурлароңа
 далда болидиңан бир саяиւəнлик көпə бolidu».

5

Üzümzar nahxisi

¹ Mən əz səygən yarimoqa,
 Mening səyümlüküm üçün əz üzümzari
 toqıruluk bir kүy eytip berəy;
 Səyümlükümning munbət bir dəng üstidə
 üzümzari bar idi; □

² U həmmə yerini kolap taxlarni elip taxlidi,
 Əng esil üzüm teli tiki;
 U üzümzar otturisoqa kəzitix munari saldı,
 Üzümzar iqidimu xarap kəlqiki kazdi,
 Andin üzümdin yahxi һosul kütti;
 Birak buning orniqa, üzümzar aqqık
 üzümlərnila bərdi. □

□ 4:5 «**xan-xərəpning üstidə sayiwən bar bolidu**» — demək, Pərwərdigarning Əzining xan-xəripi Yerusalemdə turidu. □ 5:1 «**Mən əz səygən yarimoqa... bir kүy eytip berəy**» — pəyoğəmbərning eytən «yar»ı bolsa Hudadur. «**munbət bir dəng üstidə...**» — ibraniy tilida «bir münggüz, zəytun məylik oqlu üstidə...» □ 5:2 «**...üzümzar aqqık üzümlərnila bərdi**» — muxu yerdə «aqqık» ibraniy tilidiki «sesik»ni bildüridu.

3 Kəni, i Yerusalemdikilər wə Yəhūdaning adəmliri,
Mən bilən üzümzarimning otturisidin həküm qıkiringlar!

4 Mening üzümzarimda kıləqudək yənə nemə ixim қaldı?

Yahxi üzümlərni kütkinimdə,
Nemixka pəkət aqqik üzümnila qıkırıp bərdi? ■

5 Əmdi həzir Θz üzümzarimni nemə kılıdiqinimni silərgə eytip berəy: —

Uning qitlaklirini elip taxlaymən, u yutuwetiliđu;

Uning tamlirini qekip oqlitimən, u qəylinidu. □ ■

6 Mən uni qəllükkə aylandurimən;

Həqkim uni qatap-putap, pərwix kilmaydu;

Jiylanlar wə tikənlər uningda əsüb qikidu;

Bulutlarqa uning üstigə həq yaməqur yaqdurmanglar dəp buyruymən.

7 Qünki samawi կoxunlarning Sərdari bolən Pərwərdigarning üzümzari — Israil jəməti,

Uning huxallığı bolən əsümlük bolsa — Yəhūdadikilərdur;

U adalət mewisini kütkən,

Bırak mana əmdi zulum kərdi;

Həkkaniylikni kütkən,

■ **5:4** Yər. 2:5; Mik. 6:3, 8 □ **5:5 «Uning qitlaklirini elip taxlaymən, u yutuwetiliđu»** — baxka birhil tərjimisi: — «Uning qitlaklirini elip taxlaymən, u kəydürülidu». ■ **5:5** Zəb. 80:12-13

Bırak mana əmdi nalə-pəryad boldi! □ ■

8 Həklərgə həq orun қaldurmay əyni-əygə, etizni-etiznə ulıqanlaroqa way!

Əzünglarnı yaloquz zeminda қaldurmakqimusilər? ■

9 Samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar mening қulikiməqə mundak dedi:

«Kəpligən əylər,

Dərwəkə həywətlik, həxəmətlik əylər adəmzatsız, harab bolidu.

10 Bərhək, kırıq moluk üzümzar pəkət altə küp xarab beridu,

Ottuz kürə dan bolsa pəkət üq kürə həsul beridu. □

11 Məy iqixkə aldirap tang atkanda ornidin turqanlaroqa,

Karangoq qüxicigə karimay, xarabtin kəyp bolğuqə besip olturoqanlaroqa way! ■

12 Ularning ziyanətliridə qiltar wə lira, təmbur wə nəy, xarabmu bar;

□ **5:7** «**mana əmdi nalə-pəryad boldi!**» — muxu ayəttə wəhiy-həwərni təkitləx üçün ibraniy tilida aħangdax səzlər ixlitilidu: «adalət» — «mixpat», «zulum» — «mixpak»; «həkkaniylik» — «tsədəkah», «nalə-pəryad» — «zədəkah». Yəxaya pəyələmbər hərdaim muxundaq səz oyuni kılıdu.

■ **5:7** Zəb. 80:8-9 ■ **5:8** Mik. 2:2 □ **5:10** «**Bərhək, kırıq moluk üzümzar pəkət altə küp xarab beridu**» — muxu ayəttiki «kırıq moluk yər» ibraniy tilida «on қox kalılık yər» değənlik bolup, on қox kala bir kün iqidə aqduralaydiqan yər. «**altə küp**» — ibraniy tilida «bir bat», bəlkim 27 litrgə tooqra kelidu. «**ottuz kürə**» — bir «kürə» bir kor, yəni 20 litr. «30 kürə» bolsa ibraniy tilida «bir homir» (300 litr), «3 kürə» ibraniy tilida «bir əfaħ» (30 litr). ■ **5:11** Pənd. 23:29,30

Birak ular Pərwərdigarning қилоғanlırioqa wə kol ixlirioqa həq etiwar kilmaydu. □

13 Xu səwəbtin əz həlkim bilimdin həwərsiz boləğanlıki tüpəylidin sürgün bolup ketidu;

Esilzadiliri eqirkixip,

Pukraliri ussuzluktin kurup ketidu. ■

14 Xunga təhtisara nəpsini yoqinitip,

Aoqzini həng aqidu;

Ularning xəhrətliri, top-top adəmliri, kikas-sürən ketürgüqiliri wə nəəqmə oynioquqiliri birakla iqigə qüxüp ketidu. □

15 Pukralar egildürülidu,

Mətiwərlərmu tewən kılınıdu,

Təkəbburlarning kəzliri yərgə қaritilidu;

16 Birak samawi қoxunlarning Sərdari boləğan Pərwərdigar adalət yürgüzginidə üstün dəp mədhəiyilinidu,

Pak-mükəddəs boləquqi Təngri həkkəaniylikidin pak-mükəddəs dəp bilinidu.

17 Xu qaonda қozilar əz yaylaqlırıda turoqandək olaydu,

Musapirlarmu baylarning wəyranə eyliridə ozuklinidu. □ ■

□ **5:12 «lira»** — bir hil tarlık saz. **«Pərwərdigarning қiloғanlıri...»** — bu ibarə bəlkim bipayan aləmning yaritilixi wə ajayibliklirini, «kol ixliri» bolsa bəlkim uning Israillaroqa kərsətkən nijatlık mejizilirini kəzdə tutidu. ■ **5:13** Am. 6:7

□ **5:14 «təhtisara»** —ibraniy tilida «xeol» degən yər, «yər astidiki saray» (yəni, «təkt saray»), əlgənlərning rohları baridiqan, kiyamət künini kütidiqan jayni kərsitidu. □ **5:17 «қozilar... olaydu... musapirlar... ozuklinidu»** — demək, zemin box, қuruk bolup kətkəqkə, қoyalar həm yat adəmlər ərkinlik bilən hətta baylarning eyliridin ozukluk tapidu. ■ **5:17 Yəx. 14:30**

18 Kəbihlikni aldamqılıkning yipliri bilən,
Gunañni һarwa aroqamqisi bilən tartқanlaroqa
way!□

19 Yəni: «*Huda* aldirisun!
Ixlini Өzi ittikrək ada kilsun,
Xuning bilən biz uni kərələyimiz!
«Israildiki Muqəddəs Bolqarıqı»ning niyat
ķılqını yekinlixip ixka axurulqay,
Biz uni biliwalaylı!» — degənlərgə way!□

20 Yamanni yahxi, yahxini yaman degüqilərgə,
Karangoçuluğunu nurning, nurni
karangoçuluğning orniqə қoyqauqilaroqa,
Aqqıqni tatlıkning, tatlıkni aqqıqning orniqə
қoyqauqilaroqa way!

21 Өzlirini dana dəp qaoqliqlanlaroqa,
Өz nəziridə ezlirini əkillilik dəp կariqlanlaroqa
way!■

22 Xarab iqixkə batur bolqanlaroqa,
Haraknı əbjəx kılıxta қəhriman bolqanlaroqa,□

23 Yəni para üçün rəzillərni aklap,
Xuning bilən həkкənaiylarning adalitini rət
ķılqauqilaroqa way!■

24 Xunga, ot yalqunliri samanlarnı
yutuwətkəndək,
Yalqunlarda mənggənlər solixip yokaloqandək,
Ularning yiltizliri qırıp ketidu,

-
- **5:18** «**Gunañni һarwa aroqamqisi bilən tartқanlaroqa way!**» — demək, ular gunaħlini hətta eż tenidə ketürəlməydi, kəbihlikliri intayin kəp həm opuquqktur. □ **5:19** «**Israildiki Muqəddəs Bolqarıqı**» — 1:4diki izahatni kərüng. ■ **5:21** Pənd. 3:7; Rim. 12:16 □ **5:22** «**Haraknı əbjəx kılıxta қəhriman bolqanlar...**» — muxular kinayilik səz, əlwəttə. ■ **5:23** Pənd. 17:15; 24:24

Gül-qeqəkliri qang-tozangdək tozup ketidu;
 Qünki ular samawi қoxunlarning Sərdari
 bolqan Pərwərdigarning yolyoruk-қanunini
 qətkə қakqan,

Israildiki Muqəddəs Boloquning səz-kalamini
 kəzgə ilmiqanidi.■

25 Xunga Pərwərdigarning əqəzipi Θz həlkigə
 karap қaynaydu,

U ularoğa karap қolini kətürüp, ularni urup
 yıkitidu.

Taoqlar təwrinip ketidu;

Ölüklər əhlətlərdək koqlar otturisida dəwə-
 dəwə bolidu.

Muxundak ixlar bolsimu,

Uning əqəzipi yənilə yanmaydu,

Sozəjan қoli yənilə kayturulmay turidu.■

26 U yiraktiki əllərni qakırıp tuoqni kətüridu,

U yər yüzining qət yakısidin bir əlni üxkirtip
 qakırıdu;

Mana ular tezdin aldirap kelidu!

27 Ulardin ھeqbiri qarqap kətməydu,

Putlixipmu kətməydu.

ھeqbiri mügdiməydu, uhlimaydu,

Baqlıqan bəlwəoqliridin ھeqbiri boximaydu,

Qoruklirining boqkuqliridin ھeqbiri
 üzülməydu;

28 Ularning okliri ittik,

Barlıq okyalirining kiriqliri tartılıp təyyar
 turidu,

Atlirining tuyakliri qakmak texidək bolidu,

Jəng hərwilirininq qakliri կoyuntazdək aylin-idu;

29 Ularning hərkirəxliri xirningkidək bolidu,
Ular arslanlardək hərkirixidu,
Dərwəkə, ular owoqa erixkəndə əqaz-əquz ķilip
hərpiyixidu;
Owni կutkuzoqudək həqkim bolmay,
Ular uni elip ketidu.

30 Xu küni ular dengizlar hərkürigəndək owoqa
hərkirixidu;
Əgər birərsi yər-zeminə qarisoqudək bolsa,
Pəkət կarangoqluluk, dərd-ələmnila kəridu!
Hərkəndək nur bulut-tuman təripidin
oquwalixidu. □ ■

6

Hudanıng Yəxayani pəyoqəmbər ķilip qakirixi

1 Uzziya padixahəl aləmdin ətkən yili mən Rəbni
kərdüm;
U intayın yukarı kətürülgən bir təhittə olturatti;
Uning toni mukəddəs ibadəthaniqə bir
kəlgənidi. ■

2 Uning üstidə saraflar pərwaz ķilip turatti;
Hərbirining altə tal կaniti bar idi;
Ikki կaniti bilən u yüzini yapatti,
Ikki կaniti bilən u putini yapatti,

□ 5:30 «...ular dengizlar hərkürigəndək owoqa hərkirixidu» — ibraniy tilida «...ular dengizlar hərkürigəndək uningoqa hərkirixidu». Ularning owaylədiqini bolsa Israildur.

■ 5:30 Yəx. 8:22 ■ 6:1 2Pad. 15:7

Wə ikki қaniti bilən u pərwaz kılıp turatti. □ ■
3 Ulardin biri baxka birsigə: — «Samawi қoxunlarning Sərdari bolən Pərwərdigar, mukəddəs, mukəddəs, mukəddəstur! Barlıq yər yəzi uning xan-xəripigə toloqan!» — dəp towlawatatti. □ ■

4 Towlioquqining awazidin dərwazining kexəkliri təwrinip kətti, Əy is-tütək bilən қaplandı.

5 Xuning bilən mən: — «Əzümgə way! Mən tүgəxtim! Qünki mən ləwliri napak adəmmən həm napak ləwlilik həlk bilən arilixip turup, əz kəzüm bilən Padixahqa, yəni samawi қoxunlarning Sərdari bolən Pərwərdigarqa қaridim!» — dedim. □

6 Xuning bilən saraflardin biri қolida қurbangahtın bir qooqni lahxigiroqa kisip elip, yeniməqə uqup kəldi; **7** u uni aqziməqə təgküzüp: — «Mana, bu ləwliringə təgdi; sening կəbihliking elip taxlandı, gunahıng

□ **6:2 «Saraflar»** — ibraniy tilidiki sez bolup, «kəygüqilər» «kəyiwatkanlar» degənni bildüridu. Ibraniy tilidiki muxu keplük isim bolsa «üq yaki üqtin kəp»ni bildüridu. Xübhisizki, ular birhil pərixtidur. Ular az degəndə üq bolidu, biraq zadi қanqisi barlıkini bilməymiz. ■ **6:2** Wəh. 4:8

□ **6:3 «...mukəddəs, mukəddəs, mukəddəstur»** — ibraniy tilida bir süpət ikki ketim təkralansa, intayın yukarı dərijidə boləlanlıqni bildüridu. Pütkül Muğəddəs Kitabta məlum bir süpətning üq ketim təkrarlinixi pəkət muxu yərdila tepilidu; Hudaning pak-muğəddəsliki, xübhisizki, «mukəmməl, insan təssəwur kılousuz dərijə»də boləlanlıqını bilduridu. ■ **6:3**

Wəh. 4:8 □ **6:5 «Mən tүgəxtim!»** — ibraniy tilida bir sez bilənlə ipadilinidu wə «mən parqə-parqə kılindim!» həm «mən sükütte turouzuldum» degənnimə ipadılıydu.

kafarət bilən kəqürüm kılindi» — dedi. □ ■

8 Andin mən Rəbning: — «Mən kimni əwətimən? Kim Bizgə wəkil bolup baridu?» degən awazini anglidim.

Xuning bilən mən: — «Mana mən! Meni əwətkəysən» — dedim.

9 Wə U: «Baroqin; muxu həlkə mundak dəp eytキン: — «Silər anglaxni anglaysılər, bıraq qüxənməysılər;

Kərükni kərüsılər, bıraq bilip yətməysılər. ■

10 Muxu həlkəning yürikini tax kılqın;

Ularning қulaklırını eqir,

Kəzlirini kor kılqın;

Bolmisa, ular kəzliri bilən kərələydiqan,

Kuliki bilən angliyalaydiqan,

Kengli bilən qüxinələydiqan kılınip,

Yolidin yandurulup sakaytiloqan bolatti». □ ■

11 Andin mən: — «Rəb, bu əhwal қaqqanlıqə dawamlixidu?» — dəp soriwidim,

U jawabən: — «Ta xəhərlər harab kılınip ahalisiz,

□ **6:7** «... **gunahıng kafarət bilən kəqürüm kılindi**»

— «kafarət» toqrluluq «Mis.» 25:17 wə izahəti, xundakla «Təbirlər»nimü körün. ■ **6:7** Yər. 1:9; Dan. 10:16 ■ **6:9**

Mat. 13:14; Mar. 4:12; Luqa 8:10; Yh. 12:40; Ros. 28:26;

Rim. 11:8 □ **6:10** «**Muxu həlkəning yürikini tax kılqın**»

— «yüriki tax» degən söz, ibraniy tilida «yüriki maylik» dəp elinəqan. **«Kəzlirini kor kılqın; bolmisa, ular kəzliri bilən kərələydiqan, ... yolidin yandurulup sakaytiloqan bolatti»**

— muxu korkunqluk, səzlərgə қarioqanda, Yəxaya məzkur kitabtiki bexarətlərni yətküzgəndin keyin uning nətijsisi xundak eginixlik boliduki, Israillarning kəpinqisi əz gunahlırida tehimu qing turup, һalak bolux yolını tallaydiqan bolidu. ■ **6:10** Yər. 5:21

Əylər adəmzatsız,
 Zemin pütünləy qəlgə aylinip bolqanqə, □
¹² Pərwərdigar adəmlirini yıraklarqa yətkəp,
 Zemindiki taxliwetilgən yərlər kəp bolqanqə
 bolidu» — dedi.
¹³ «Halbuki, zeminda adəmlərning ondin birila
 қalidu;
 Ular *zeminoja* kaytip kelip yənə yutuwetilidu,
 Kesilgən bir dub yaki arar dərihining kətikidək
 bolidu;
 Kətək bolsa «mukəddəs nəsil» bolur. □

7

*Dawut jəmatigə selinəjan təhdit; ...
 Kutkuzoquqi-Məsihning tuquluxi toqrluluk
 bexarət*

¹ Yəhuda padixahı Ahaz (Uzziyaning nəwrisi, Yotamning oqlı) təhtkə olturoqan künliridə, mundak ix boldi: —

Suriyəning padixahı Rəzin wə Israil padixahı Rəmaliyaning oqlı Pikaḥ Yerusaleməqə қarxi

□ **6:11** «**Zemin pütünləy qəlgə aylinip bolqanqə,...**» — «zemin» Israil turuwatqan zeminni kərsitudu. □ **6:13** «**mukəddəs nəsil**» — Hudaqə sadık bolqan, yüksirida deyilgən «kaldı», yəni Hudaning məmin bəndilirini, Hudaqə sadık bolqanlarnı kərsitudu.

jəng kıldı, lekin üstünlükkə erixəlmidi. □ ■

² Dawutning jəmətigə: —

«Suriyə Əfraim bilən ittipaklıxip birləxmə koxun қurdi» — degən həwər kəldi.

Xuning bilən padixahə jəmətidikilərning kengli wə həlkining kengli ormanlar xamalda silkinip kətkəndək silkinip kətti. □

³ Andin Pərwərdigar Yəxayaqla mundak dedi:

— «Sən wə oqlung Xear-Jaxub qikip, kir yuqarıqıllarning etizining boyidiki yoloqa, yukiri kəlqək norining bexioqa berip, axu yerdə Ahaz bilən kərüşkin. □ ⁴ Sən uningoqa: — «Sən ehətiyat bilən kənglüngni tok tut! Bu ikki kəyməs otkaxning kətikidin, yəni Rəzin həm Suriyəning wə Rəmaliyaning oqlining dəxti-

□ **7:1 «Israil padixahı Rəmaliya...»** — «Yəxaya» kitabning pəkət muxu yeridila wə 9:1-21-ayətlərdə, «Israil» Israilning ximaliy kisiim padixahlıkını kərsitidu. Sulayman aləmdin ötüxi bilən Israil iкkigə bəlünüp, jənubiyy kisiim «Yəhuda» (asasən, Yəhuda wə Binyamin kəbilisidikilər), ximaliy kisiim «Israil» yaki bəzidə «Əfraim» (Əfraim kəbilisidikilər wə baxka tokkuz kəbilidiliklərin tərkib tapşan) dəp ataloğanidi. Kitabta baxka hər yərlərdə, «Israil» on ikki kəbililik pütün Yəhudiylər həlkini kərsitidu. ■ **7:1** 2Pad. 16:5; 2Tar. 28:5 □ **7:2 «Əfraim»** — muxu yerdə ximaliy padixahlıktiki «Israil»ning kep sanlıq kəbilisi. Muxu yerdə «Əfraim» baxka tokkuz kəbilini eз iqigə alidu. **«...ittipaklıxip, birləxmə koxun қurdi»** — muxu ibarə ibraniy tilida bir sez bilənla ipadilinidu. □ **7:3 «oqlung Xear-Jaxub»** — «Xear-Jaxub» «bir qaldı kaytip kelidü» degən mənidə. Yəxayanıng bu oqlını billə elip qıqxining səwəbini qüxinix üçün, 16-ayət wə izahatını körüng. **«Sən ... yukiri kəlqək norining bexioqa berip,...»** — xübhisizki, Ahaz axu yerdə turup, muxu koxunlar qoқum kelip bizni muhasirigə alidu, xunga su məsilisini həl kılıxım lazımlı degən oyda idi.

qəzəpliridin ķorkma, yürəkzadi bolup kətmə!
⁵ Qünki Suriyə, Əfraim wə Rəmaliyaning oqlı
 seni kəstləp: —

⁶ «Biz Yəhudaqla besip kirip, parakəndiqilik
 tuəldurup, əzimiz üçün talan-taraj ķılıp, un-
 ingoşa bir padixahnı, yəni Tabəəlning oqlını
 tikləyi!» degənidi.□

⁷ Xunga Rəb Pərwərdigar mundak dəydu: —

«Bu səz akəmaydu, həq əməlgə axmaydu;

⁸ Qünki Suriyəning bexi Dəməxk xəhiri wə
 Dəməxk xəhirining bexi Rəzindur, halas;

Wə atmix bəx yil iqidə Əfraim xundak bitqit
 boliduki, ularnı «bir həlk» degili bolmaydu;

⁹ Wə Əfraimning bexi Samariyə xəhiridur,

Samariyə xəhirining bexi Rəmaliyaning
 oqlidur, halas;

Silər bularoşa ixənmisənglar,

□ **7:6 «əzimiz üçün talan-taraj ķılıp...»** — ibraniy tilida
 «əzimiz üçün uningoşa bəsüp kirip,...».

mustəhkəmlənməysilər» — degin». □

10 Pərwərdigar yənə Aħəzəqə səz kılıp: —

11 «Əzüng üçün bexarət sora; məyli yərning tegidə yaki pələkning kəridə bolsun sorawər» — dedi. □

12 Birak Aħaz jawabən: «Mən həm sorimaymən həm Pərwərdigarnı sinakta köymaymən» — dedi. □

13 Andin Yəxaya: — Əmdi i Dawut jəmətidikilər, anglap köyunglar, adəmlərning səwr-takitini köymiqinqinglarnı az dəp, silər Hudayimning səwr-takitinimu köymiqiliwatamsilər?

14 Xunga Rəb Əzi silərgə bir bexarət beridu:

- **7:9 «Əfraimning bəxi Samariyə xəhiri**dur» — Samariyə xəhiri Əfraimning paytəhti. **«Dəməxk xəhirining bəxi Rəzindur, halas,... Samariyə xəhirining bəxi Rəmaliyaning oqlidur, halas; silər bularqa ixənmisənglər, mustəhkəmlənməysilər»** — həzirki tətkiqatka asaslananqanda, Suriyə bilən Israil ittipakının asasıy məksiti Asuriyə imperiyəsinin tajawuzining aldını elixtin ibarət idi. Bu ikki dələt Yəhudani ittipakķa ķoxuluxka məjburliməkqi boldi. Aħaz padixaħ buni rət kıldı, qunki u əzi Asuriyələr bilən yoxurun һalda bir «sulħ» tüzməkqi bolоqan yaki tüzgən. Mana bu uning Yəxayanıng səzini rət kıləlanlığının, yəni Hudadin bexarət sorimasılığının səwəbidur. Bu ayəttiki ahirki jümlə: «...ixənmisənglər, mustəhkəmlənməysilər» degən səzlər ibraniy tilda aħangdax səz bilən ipadıləngən: — «ima ta-aminu, kima ta-aminu». «Silər» degən səzgə қarioqanda, bu səzlər pəkət Aħəzəqila əməs, bəlkı Dawutning pütkül jəmətidikilərgə eytiloqan bolsa kerək. □ **7:11 «yərning tegi»** — muxu yerdə «yərning tegi» «xeol»ni, yəni «təħtisara»ni, əlgənlərning rohlıri baridiqan, kiyamət künini kütidioqan jayni kersitixi mumkin. □ **7:12 «Mən həm sorimaymən həm Pərwərdigarnı sinakta köymaymən»** — «Hudani sinax» gunahdır; birak muxu yerdiki «bexarət sorax» Hudanıng Əzining təklipi bolup, gunah hesablanmayıdu.

—
 Mana, pak kız həmilidar bolup bir oğul tuşıldı; u uning ismini «Immanuel» dəp ataydu. □ ■ 15 Yahxilikni tallap, yamanlıknı rət kılıxni bilgüzə u pixlak wə bal yəydi. □ 16 Qünki bu yax bala yahxilikni tallap, yamanlıknı rət kılıxni bilgüzə, sən nəprətlinidioğan bu ikki padixahning yər-zeminliri taxlinip

-
- 7:14 «Xunga Rəb Əzi silərgə bir bexarət beridu...» — muxu bexarət bolsa, ularoqa ixinixigə yardım berix üçün əməs, bəlki Hudanıng ularoqa boloqan narazılığını kərsitix üçün berilidu. «**Immanuel**» — «Huda biz bilən billə» degən mənidə.
 ■ 7:14 Mat. 1:23; Lukə 1:31 □ 7:15 «**Yahxilikni tallap, yamanlıknı rət kılıxni bilgüzə...**» — yaki «yahxilikni tallap, yamanlıknı rət kılıxni bilixi üçün». «**pixlak wə bal yəydi**» — bu tamaklar zemining naqar əhwaloja qüvkənlilikini bildüridu. Adəm az boloaqka, teriloq yərlərmə az bolidu. Adəmlər pəkət mal bekix bilən xuqullinip, teriloq yərlər yawayi əhaywnatlar, hərə қatarlıklar oqa taxlinip қalidu (21-23-ayətlərni körüng). Immanuel kəmbəəjəl xaraitlarda tuşulidu həm bəlkim qong boloqqə xu oqərigil yeməklikini janggaldın terip yəydi, deməkqi.

keletalidu. □ 17 Qünki Pərwərdigar sening wə atangning jəmətigə Əfraim Yəhudadın ayrıloqan kündin buyan bolup bakmioqan qattık künnlərni qüxüridu. U künnlər bolsa Asuriyəning padixahidin ibarəttur!

18 Xu küni Pərwərdigar Misirning piňhan erikliridiki paxilarnı wə Asuriyədiki hərilərni üxkirtip qakiridu; 19 ularning həmmisi kelip hərbir hilwət jılqılarqa, taxlarning hərbir araqlırioqa, həmmə yantaqlarqa wə həmmə yaylaklarqa oquzzidə konuxidu. □

20 Axu küni, Rəb Əfrat dəryasining nerisidin ijarigə aloqan bir ustira bilən, yəni Asuriyə padixahı bilən qaqq qüxüridu; muxu ustira

□ 7:16 «**Qünki bu yax bala yahxılıknı tallap, yamanılıknı rət kılıxni bilgüpə...**» — muxu ayəttiki «bu yax bala» ikki bislik səz bolup, bəlkim Immanuelning əzi həm Yəxayaning oqlı «Xear-Jaxub»nimu kersitixi mumkin. Demək, «Xear-Jaxub» qong bolouqə, Suriyə həm Israil (ximaliy padixahlıq) taxlanduk bolup turidu. Bexarəttin üç yıldın keyin Suriyə zemini wə on üç yıldın keyin Israil zemini Asuriyə padixahı təripidin besiwelinidu. Uning tajawuzqılık Yəhudanıng zeminioqə yetip berip, uni bulap-talaydu, biraq uni igiliyəlməydi. Keyinkı bablarnı, bolupmu 36-37-babni kərəng. «Immanuel» degən balining tuquluxı həkəqidiki bexarət Ahəzoşa əməs, «Dawut jəmətigə» qüxidu, deyildi. Əkariqanda, «Immanuel» Dawutning jəməti iqidiki bir «pak kız»din tuqulidu. Muxu balining kim ikənlikini bilix üçün, Injildiki «Matta» 1-, 2-babni, «Luka» 1-, 2-babni kərəng. □ 7:19 «**Ularning həmmisi kelip hərbir hilwət jılqılarqa, ...həmmə yaylaklarqa oquzzidə konuxidu**» — demək, adəmlər yoxurunmakçı bolovan hərbir jay bihətər bolmaydu, düxmən təripidin ixqal əlinidu. Muxu ayəttəibraniy tilida ahangdax səz ixlitligən bolqaqça, bir top həxarətning «oqung-oqung» kılıp awaz qıçaroqınıqa ohxitiloqan.

baxning qeqini, putning tüklirini wə sağalnimu qüxürüp ojirdaydu; □ 21 xu künlərdə bir kixi yax bir siyir wə ikki կoy bakjidu, 22 ularning xunqə kəp süt bərginidin u serik may yəydu; dərwəkə, zeminda қaloqanlarning həmmisi serik may wə bal yəydu. □

23 Wə xundak boliduki, hər teli bir kümük tənggigə yaraydiqan, ming teli bar üzümzarlıq bolqan hərbir jay jioqanlıkkə wə tikkanlıkkə aylinip ketidu; ■ 24 Axu yərgə adəmlər pəkət okya ketürüp kelidu, qunki pütkül zemin jioqanlıkkə wə tikənlikkə aylinip ketidu.

□ 25 Ilgiri kətmən qepiloqan hərbir taqlıq jiloqlarqa bolsa, — ular u yərlərgə jioqanlardın wə tikənlərdin korkup barmaydu;

Bu yərlər pəkət kalılnı otlitidiqan,

Qoylar dəssəp-qəyləydiqan jaylar bolup қalidu, halas.

□ 7:20 «**Muxu ustira ... putning tüklirini wə sağalnimu qüxürüp ojirdaydu**» — «putning tükliri» muxu yerdə pütün bədəndiki tüklərni kərsitidiqan sez bolup, səl siliqlaxturup ipadılığın. Demək, Asuriyə padixahı Israillarning həmmisini bulap ketidu, ularnı bəlkim yalingaq қalduridu. □ 7:22

«...u serik may yəydu; dərwəkə, zeminda қaloqanlarning həmmisi serik may wə bal yəydu» — demək, adəmlər xunqə az, teriloq yər yok deyərlik, ziraətlərning ornida yawa ot-qep kəp bolqaqka, ozukluk asasən pəkət süt həm bal bolidu.

■ 7:23 Law. 26:22 □ 7:24 «**Axu yərgə adəmlər pəkət okya ketürüp kelidu...**» — demək, bundak üzümzar yawayi haywanlar turidiqan jayoq aylinidu. Xunga adəmlər u yərgə baridiqan bolsa, əzini қoqdax yaki ow қilix üçün қorallarnı ketürgən һaləttila baridu.

8

Asuriyəning tajawuz kılıxi toojrisidiki yənə bir bexarət

¹ Pərwərdigar manga: —

«Qong bir tahtayni қolungqa elip, enik hərplər bilən: — «Mahar-Xalal-Hax-Baz» dəp yazəqin» — dedi. □

² Mən xundak kılıp əzümgə «ixənqlik guwahqilar» süpitidə muxuni hatiriləxkə kahin bolqan Uriya wə Yərəbəkīyaning oqlı Zəkəriyani qakiriwaldim. □ ³ Andin mən ayal pəyoqəmbər bilən billə yattim. Xundak kılıp u һamilidar bolup, bir oqul tuəldi. Xuning bilən Pərwərdigar manga: — «Uning ismini «Mahar-Xalal-Hax-Baz» dəp atiqin; □ ⁴ qünki bala «Dada, apa» dəp qakirixni bilgüqə, Dəməxk baylıklırı wə Şamariyədiki olja Asuriyə padixahı təripidin bulap elip ketiliđu» — dedi.

⁵ Pərwərdigar yənə manga səz kılıp mundak dedi: —

□ **8:1 «Mahar-Xalal-Hax-Baz»** — «Oljioqa aldira! Owoqa qapsan bol!» degən mənidə. Səzlərning mənisini qüxinix üçün, 3- həm 4-ayətni kerüng. □ **8:2 «kahin bolqan Uriya»** —

«kahin» degən, mukəddəs ibadəthanida puçralar üçün məhsus kürbanlıknı keydürgüqi kixi. **«kahin bolqan Uriya wə Yərəbəkīyaning oqlı Zəkəriya»** — əməliyəttə bolsa, Uriya degən kixi Yəxaya pəyoqəmbərgə ƙarxi bolup qikxi mumkin («2Pad.» 16:10-16ni kerüng). Xundak bolqanlıkı üçün ular tehimu «ixənqlik guwahlıq» süpitidə boluxi kerək idi. □ **8:3**

«.. Mən ayal pəyoqəmbər bilən billə yattim» — «ayal pəyoqəmbər» Yəxayanıng ayalını kərsitidu. Biraq nemixka «ayal pəyoqəmbər» dəp atılıdu? Yaki u ezi pəyoqəmbər boldi wə yaki uning muxu oqlını tuqkanlığining ezi Hudanıng səzinin əməlgə axuruluxi boldı.

6 «Muxu həlk Xiloah əstingidiki lərzan ekiwatkan sularni rət ķilip,

Ularning ornida Rəzin wə Rəmaliyaning oqlidin hursən bolqaqça,

7 Xunga mana, Rəb ularning üstigə dolğunlap akidiolan, əlwək Əfrat dəryasining sulirini, — Yəni Asuriyəning padixahını toluk həywəxəhriti bilən elip kelidu;

U dəryadək barlıq erik-əstəngliridin texip ketidu,

Həmmə kiroqaklirini bəsüp taxlaydu;

8 U taki Yəhudaçıqə xiddət bilən texip, hətta boynioçıqə kelidu;

U կառականության պատճենության վեցականության մեջ գործադրություն է առաջանալ:

bolup qüxitdu, i Immanuel! □

9 — Olezəpliniweringlar, i əllər, birak sun-durulisilər!

Jahanning barlik qət jayliri կulaқ selinglar!

Jəng üqün belinglarni baqlaweringlar, sun-durulisilər!

Jəng üqün belinglarni baqlaweringlar, sun-durulisilər! □

□ 8:8 «...U կառաւունը պատկանողա սայə bolup qüxitdu, i Immanuel!» — 6-8-ayət toqluluq qüxənqımız mundak: Yəhudadikilər Asuriyə imperiyəsinin korkkılı turdi. «Xiloah» bolsa, Yerusalemın etidioğan lərzan süpsüzük bir əstəng idi. Huda bu əstəngni əzining hatırjəmliki, Israiloqa bərməkqi bolqan aman-tinqlikqoşa ohxitidu. Əfrat dəryası bolsa, Asuriyə imperiyəsidiki qong dəryadur. Xiloah əstingining sirtki kərənəkli һəywətlik əməs, əlwəttə, biraq muxu lərzan akidioğan əstəng Hudanıng hımayısini bildüridi. İnsanlarning mahiyiti bolsa һəywətlik nərsigə ümid baqlaxka mayildur; Yəhuda həlkı bolsa ixənqını Hudanıng hımayısigə baqlıqan əməs, bəlki ular: «Suriyə bilən (ximaliy) Israilning ittipakını Asuriyə imperiyəsigə bir tosalqı» dəp hatırjəm wə huxal idi. Huda ularning iman-ixənqını hata koqanlığını ularoqa kərsitix üqün, Asuriyə padixahı silərgə «Boynunglarqa yətküqə» tajawwuz kılıdu, dəydu. «boyunoqa yətküqə» — Asuriyə padixahı kəlgəndə, Yəhudanıng həmmə yərlirini ixojal kılıp, 46 xəhərni կoliqa aldi; pəkət paytəhti Yerusalem xəhərini igiliyəlməy, uni muhəsirigə aldi. Ahirda u Hudanıng biwasitə jazasiqa uqrəp Asuriyəgə kaytti (36-37 babni kərüng). 10-ayət boyiqə, Israilning zemini bolsa «Immanuel»ning zeminidur; demək, «Immanuel» Israilning Padixahı, Hojayinidur. □ **8:9 «Olezəplininglar, i əllər...!»** — yənə birhil tərjimisi: — «Jəm bolup hujum kilinglar, i əllər...!». Muxu ayətkə կarioqanda, bexarət muxu yərdə pəkət Asuriyəning hujumini əməs, bəlki ahirkı zamanda jimi həlk-millətning Israiloqa kılıdioğan hujumini kərsitudu.

10 Pilaninglarnı tüziweringlar, u bikaroqa ketidü; Məslihətinglarnı kiliweringlar, umu akmaydu; Səwəbi — Immanuel!». □

Hudanıng Yəxaya ola yolyoruk berixi

11 Qünki Pərwərdigar küqlük қolını manga təgküzüp,

Mening bu həlkning yolidə mangmaslikiməla yolyoruk berip, mundak söz kıldı: —

12 «Muxu kixilər kəp ixlarda «suyikəst bar» desə, silər bolsanglar «suyikəst bar» dəp yürmənglər;

Ularning korkキンidin silər korkmanglar,

Yaki həq wəhimigə qüxmənglər; □

13 Pəkət samawi қoxunlarning Sərdari bolğan Pərwərdigarnıla həmmidin üstün dəp bilinglər; U silərning Korkidioqininglar bolsun,

Silərning wəhimənglər bolsun! □

14 U bir mukəddəs panahgah bolidü,

Həmdə Israildiki ikki jəmət üçün putlikaxang tax, adəmni yikitidiqan қoram tax,

□ **8:10 «Məslihətinglarnı kiliweringlar»** — ibraniy tilida «bir söz kilixinglar». **«Səwəbi — Immanuel!»** —

okurmənlərning esidə boluxi kerəkki, «Immanuel» pak կızdır tuqulqan (7-babtiki) bexarətlik bala, ismi «Huda biz bilən billə» degən mənidə. □ **8:12 «Muxu kixilər kəp ixlarda «suyikəst bar» desə...»** — muxu yerdə «suyikəst»ning mənisi (bizning kariximizqə): — Həlk hərhil pitnə-iqlwalarqa қulak selip: «Ətirapımızdiki baxqa dəletlər yaki əz iqimizdiki hainlar suyikəst kiliwatidü» dəp korkup yürətti; muxu gəplərgə Yəxaya wə uningoşa əgərxən iħlasmən Yəħudiylar həq қulak salmasıği kerək idi. □ **8:13 «Pəkət... Pərwərdigarnıla həmmidin üstün dəp bilinglər»** — yaki «pəkət... Pərwərdigarnıla mukəddəs dəp bilinglər».

Yerusalemdikilər üçünmu kiltak wə tapantuzak bolidu; □ ■

15 Ulardın keplər *Uningoja* putlixip, yıkılıp, yan-jılıp, kiltakka qüxüp, əsirgə elinidu». ■

Yəxayaning ezigə əgəxkənlərgə gəp ķilixi

16 — «Bu guwahnamini yəgəp, Təwrat қanunini mening muhlislirim arisida peqətləp կoyqın. □

17 Mən bolsam, yüzini Yakup jəmətidin yoxuruwatlıqan Pərwərdigarnı kütimən;

□ **8:14** «**U bir mukəddəs panahgah bolidu**» — muxu ayəttiki «U» bəlkim «Immanuel»ni, xundakla uning կandaq ikənlikini kersitidu. U «mukəddəs panahgah» yaki «mukəddəs ibadətgah»qa ohxax, insanlarning Hudaqə yekinlixix yolini təminləp beridu. **«adəmni yikitudiqan қoram tax»** — bu ibarining yənə bir mənisi «(adəmlər) yaman kəridiqan қoram tax». ■ **8:14** Yəx. 28:16; Luğa 2:34; Rim. 9:33; 1Pet. 2:7 ■ **8:15** Mat. 21:44; Luğa 20:18 □ **8:16** «**Bu guwahnamini yəgəp... կoyqın**» — Huda muxu yərdə Yəxaya arkılıq ezigə əgəxkən muhlislirioqa yolyoruk beridu. Yəxaya yazılan həm səzligən guwahlıqlarnı, Musaqa berilgən қanun wə baxka pəyələmbərlərgə berilgən Təwrattiki ķisimlarnı billə կoxup, bihətər saklap կoyux kerək, degən mənidə. Xundak կiloanda, birinqidin, hərkəndək կalaymikan wəziyətlər astida, ular muxu kitablar arkılık nemə կilix kerəklikini obdan biləreydi. İkkinqidin, ular Yəxaya pəyələmbərgə berilgən bexarətlərni peqətligən bolsa, u dunyadin kətkəndin keyin, guwahlıqlar aldin'ala eytən nuroqun ixlar yüz bərgəndə, Israil həlkə muxu guwahlıqlar (bexarətlər)ni top-toqlra ikən, dəp biliđu, xuningdək bularda һeqkəndək oydurmılık yok, Yəxaya һəkikiy pəyələmbər ikən, dəpmu etirap կilidu.

Wə mən Uni təlmürüp saklaymən. □

18 Қaranglar, manga wə Pərwərdigar manga bərgən balilarqa,

Biz Zion teqini Θz makani қiloqan samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar Israilda namayan қiloqan bexarət wə karamətlərning süpitidurmız». □ ■

19 — Baxkilar silərgə: — «Biz wiqir-wiqir, gudung-gudung қılıdiqan «ərwahlarni qakıroqquqi»lar wə dahanlardın yol soraylı» — desə, silər jawab berip: — «Bir həlkning əz Hudasini izdəp yol sorixi kerək əməsmu? Tiriklərning əlüklərdin yol sorixi toɔrimu?!» — dənglar. ■

20 — Təwrat қanuni wə guwahnamə asas қilinsun! Muxularni asas қılıp səz kilmisa, ularqa tang nuri qüxməydu! **21** Əksiqə, ular қisilqan, aq halda zeminni kezip yürüxidü; aq қaloqan qaoqda, ular oqəzəplinip asmanoqa қarap, padixahını həm Hudasini қaroqap tillaydu; **22** ular yərgə қarisa, mana, japa-muxəkkət, қarangoğlu-zulmət, həsrət-nadamət

□ **8:17 «...yüzini Israel jəmətidin yoxuridiqan Pərwərdigar»** — Huda Θz həlkı bolqan Israiloqa, gunahlıri tüpəylidin, həq möjizini kərsətməy, ularni düxmənliridin қoqdımaydu. Həlbuki, Yəxaya wə uning gepigə kirgən Hudanıng məmin bəndiliri ümidsizlənməy, Yəxaya oşa ohxax «Pərwərdigarоla təlmürüp Uni saklimakta» idi.

□ **8:18 «Karanglar, manga wə Pərwərdigar manga bərgən balilarqa, biz ... namayan қiloqan bexarət wə karamətlərning süpitidurmız»** — muxu səzlərni қiloqquqi bolsa Yəxaya pəyəqəmbərninq əzi; biraq «Immanuel»mu u arkılık bexarətlik səz қiliwatidu («Ibr.» 2:13ni körüng).

■ **8:18** Ibr. 2:13 ■ **8:19** Kan. 18:11

wə parakəndiqilik turidu;
 Ular қap-қарangoquluķka həydiwetilidu. □ ■

9

*Həmmə məsilini həl ķiloquqi bir balining
 tuquluxi — hux həwər*

¹ Birak, həsrət-nadamətkə қaloqanlaroqa zulmət boliwərməydu;

U ətkən zamanlarda Zəbulun zeminini wə Naf-tali zeminini har ķilduroqan;

Birak kəlgüsiddə U muxu yərni, yəni «yat əllərning makani» Galiliyəgə, jümlidin «dengiz yoli» boyidiki jaylar wə Iordan dəryasining

□ 8:22 «ular yərgə ķarisa, mana, japa-muxəkkət ... wə parakəndiqilik turidu» — Israillar asmandiki yardıməni rət ķiloqandin keyin, yər-yüzidin həq ümid bolmayla ķalmay, həmmisi zulmət bolidu. ■ 8:22 Yəx. 5:30

karxi kiroqaklıriqa xan-xəhərət kəltüridu; □ ■
2 Karangoqulukta mengip yürgən kixilər zor bir nurni kərdi;
 Ölüm sayisining yurtida turoquqilaroqa bolsa,
 Dəl ularning üstigə nur parlidi. □ ■
3 — Sən əlni awuttung,
 Ularning xadlikini ziyyadə ķilding;
 Həlkələr həsul waktida xadlanıqandək,

□ 9:1 «Həsrət-nadamətkə կալօղ» — muxu ibarə, ibraniy tilida «ayalqə rod»tiki isim bolup, matəm tutuwatkan ayalqa təsəlli bərgəndək Huda Naftalilar wə Zəbulunlar oqa təsəlli beridiqanlığını bildüridu. **«yat əllərning makani» Galiliyə»** — Asuriyə imperiyəsi tajawuz kılqandin keyin, Naftali, Zəbulun wə baxka Israil կəbililirining kəp kisimliri əsirgə qüxüp elip ketildi. Bir kisim kəmbəəqəl, namrat, կəbiliyətsiz kixilər կalduruldi. Asuriyə padixağı baxka millət-həlkələni elip kelip xu yərgə, bolupmu Galiliyəgə olturaklaxturdu. Muxu kixilər կepkaloqan namrat Israillar bilən arilixip yürüp, əz-ara assimiliyatsiya կilinəqəqə, Galiliyə Yəhədiylər təripidin «yat əllər» (Yəhədiy əməslər)ning makani Galiliyə» dəp kəmsitilip ataloqan. Bexarətkə asasən, nur dəl xu yərdə pəyda bolidu. Bexarətning əməlgə axuruluxi toqrisidiki təpsilatlarnı Injil «Mat.» 4:15-ayəttin kərüng. **«dengiz yolu»** — «Galiliyə dengizi»ning oqərbiy yərliri. ■ **9:1** Mat. 4:15 □ **9:2**

«Karangoqulukta mengip yürgən kixilər zor bir nurni kərdi... dəl ularning üstigə nur parlidi» — muxu ayatlərdiki «nur» xübhisizki, Məsih-ķutkuzoqıqidur (6-7-ayətni kərüng). Biz muxu bexarətlərning əməlgə axşanlığını Injildin kərimiz. Məsih Əysə dəl 1-ayəttiki tət jayda uluoq hizmitini, yəni hux həwərni tarkitix, məjizilərni yaritixni baxladı. U hizmet kılqan üq yerim yil wakıtnıng yerimidin kəprəkini bəlkim muxu jaylarda etküzgən. Bu bexarəttiki peyllarning həmmisi «etkən zaman» xəklidə ipadıləngən. Bu xil xəkildiki bexarət «Yəxaya»da kəp uqraydu, u kəlgüsidi ki ixlarning jəzmənlikini bildüridu. ■ **9:2** Mat. 4:15,16; Əf. 5:14

Jəng oljisini üləxtürgən wakitta huxallılıkça qəməgəndək,

Ular aldingda xadlinip ketidu.□

4 Qünki Midiyanning *üstidin oqəlibə kılɔjan* küngə ohxax,

Sən uningə selinəqan boyunturukni,

Mürisigə qüvkən əpkəxni,

Ularnı əzgüqining tayikini sundurup taxliwətting.□ ■

5 Qünki *ləxkərlərning* uruxta kiygən hərbir ətükliyi,

Qanoşa miləngən hərbir tonliri bolsa pəkətla ot üçün yekiləqu bolidu.□

6 Qünki biz üçün bir bala tuquldi;

Bizgə bir oğul ata ķilindi;

Həkümranlıq bolsa uning zimmisigə կoyulidu;

Uning nami: — «Karamət Məslihətqi, Kudrətlik Təngri, Mənggülük Ata, aman-hatırjəmlik Igisi

□ **9:3 «Sən əni awuttung, ularning xadlığını ziyadə kılding...»** — muxu yerdə pəyəqəmbərlərning yazmılıridiki kəp baxqa beşarətlərgə ohxax, kəlgüsidiyi, tehi yüz bərmigən ixlər ətüp bolən ixlardək tiləqə elinidu. □ **9:4 «Midiyən üstidin oqəlibə kılɔjan kün»** — təhminən 500 yil ilgiri Israil Midiyaniyların asaritidin Hudanıng karamətləri bilən қutuloqan. ■ **9:4** Hək. 7:22; Yəx. 10:26 □ **9:5 «Qünki ləxkərlərning uruxta kiygən hərbir ətükli... pəkətla ot üçün yekiləqu bolidu»** — Huda ularoşa xundak bərikətlərni beriduki, muxu oqəlibə boləqandin keyin (ular əməs, bəlkı Pərvərdigar ular üçün ķılɔjan oqəlibə) ular xu ləxkərlərning qanoşa miləngən kiyim-keqəklili kerək bolmayıdu, ularnı pəkət yekiləqu üçün ixlətkili bolidu, dəp կaraydu.

Xahzadə» dəp atılıdu.□ ■

7 U Dawutning təhtigə olturoqanda wə padixahlıkiqla həkümranlıq kılqanda,

Xu qəqidin baxlap ta əbədil'əbədgiqə,

Uni adalət həm həkəkaniylik bilən tikləydu, xundakla məzmut saklaydu,

Uningdin kelidioqan həkümranlıq wə amanhatırjəmlilikning exixi pütməs-tügiməs bolidu.

Samawi қoxunlarning Sərdari bolğan Pərwərdigarning otluk muhəbbiti muxularni

□ **9:6 «Biz üçün bir bala tuquldi; bizgə bir oqul ata kılındı»** — bu bexaret gərqə kəlgüsidi ki ixlarnı kərsətkən bolsimu, uningdiki peillarning həmmisi «ətkən zaman» xəklidə ipadılengən. Yukarıkı 2-ayəttiki izahatni köründə **«aman-hatırjəmlik Igisi Xahzadə»** — yaki «aman-hatırjəmlik Bərgüqi Xahzadə». ■ **9:6** Yəx. 11:2; 22:22; Luğa 2:10,11; Yh. 4:10

ada қilidu. □ ■

Pərvərdigarning Israiloqa, yəni «ximaliy padixahlıq»ka bolğan ořəzipi

⁸ Rəb Yakup jəmətigə bir söz əwətti,
U pat arida Israiloqa qüxitidu, □

- 9:7 «U Dawutning təhtigə olturoqanda wə padixahlıqıqa həkümranlıq kılqanda... Uningdin kelidiojan həkümranlıq wə aman-hatırjəmlilikning exixi pütməs-tügiməs bolidu...» — muxu ikki ayət (6-7-ayət) yüksirik «Immanuel»ning kim ikənlikini tehimu enik kərsitudu. U toqrisidiki həwərni təkrarlısaq: — (a) U Israil üçün Kütközələşdir. Bu bətbiki 1-6-ayəttiki əqəlibə wə bəht bu bala səwəbidin wujudka kelidu. (ə) U pak kızdır tuqulidu (7-bab, 14-ayət). (b) U bəlkim kəmbəqəl wə düxmənning həkümranlıq astidiki əhwalda tuqulidu (7-bab, 15- wə 17-ayət). (p) U Dawutning jəmətidin bolup, Dawutning təhtigə olturidu. Huda Dawutka wədə bərgənki, uning bir əwladi Israiloqa wə ahirida pütkül dunyaqə Padixah bolidu. (Zəbur, 18-küy, 22-küy, 72-küylərni körüng) (t) Bu balida Hudanıng təbbiiti bolidu (6-ayət). U «Kudrətlək Təngri» dəp atılıdu. Ibraniy tilida «karamət» degən süpət, pəkət Huda wə Hudanıng kılqanlıri toqrlulukla ixtılılidu. (j) Bu bala ahirda pütün aləmgə aman-hatırjəmlikni yətküxitidu. «Uningdin kelidiojan həkümranlıq wə aman-hatırjəmlilikning exixi pütməs-tügiməs bolidu». Bulardın sirt muxu ayətlərdə nuroqun sawaş-həwərlər bar, muxu yərdə səhipə qəkklik bolğanlığı üçün hazırlaq tohtalmaymiz. Bu balining kim ikənlik pəkət Injildiki bayanlardıla enik kərsitlidu. U pak kız Məryəmdin tuqulqan Məsih Əysanıng dəl əzi bolup, uning baxşa biri boluxining kətiy mümkünqılıki yoktur. ■ 9:7 2Pad. 19:31; Yəx. 37:32
- 9:8 «Rəb ... bir söz əwətti, ... Israiloqa qüxitidu» — «Israil» muxu ayətlərdə (8-21də) ximaliy padixahlıqını kərsitudu. «Qüxitidu» degən söz muxu yərdə Hudanıng bir jazasining kəlgənlikini kərsətsə kerək.

9 Barlıq həlk, yəni Əfraim wə Samariyədikilər xu *səzning* toɔrılıkını bilgən bolsimu,
Lekin kenglidə təkəbburlixip yoqanlık kılıp,
ular: —

10 — «Hixlar qüxüp kətti,
Birak ularning orniqa yonulqan taxlar bilən
kayta yasaymiz;
Erən dərəhliri kesilip boldi,
Birak ularning ornida kədir dərəhlirini ixlitimiz»
— deyixidu; □

11 Xunga Pərwərdigar Rəzinning küxəndilirini *Israiloqa* қarxi küqləndürdi,
Yakupning düxmənlirini қozqıdı. □

12 Xərkətin Suriyəliklər, qərəbtə Filistiyələr,
Ular aqzini həngdək ekip Israilni yutuwalidu.
Ixlar xundak deyilgəndək bolsimu,
Uning oqəzipi yənilə yanmaydu,
Sozən kəli yənilə қayturulmay turidu. ■

□ **9:10** «**Hixlar qüxüp kətti, birak ularning orniqa yonulqan taxlar bilən kayta yasaymiz...**» — demək,
«Pərwərdigarning tərbiyə jazası bolqan ziyanni tartkan bol-sakmu, biz yənilə uning tərbiyə jazasiqa pisənt kılmay, əz küqimizgə tayinip tehimu yahxi turmuxni bərpa kılımız» (taxlar hixlardın, kədir dərəhliri erən dərəhliridin yahxi, əlwəttə). Yəroboam II padixaḥ bolqan waktuда, Huda (ximaliy) Israilda qong bir yər təwrəxni pəyda kıləqan; «Hixlar qüxüp kətti,... erən dərəhliri kesilip boldi,...» degən səzlər bəlkim xu yər təwrəx bilən munasiwətlik. □ **9:11** «**Pərwərdigar Rəzinning küxəndilirini Israiloqa қarxi küqləndürdi...**» — 7-babtiki məzmunqa қarioqanda, Suriyəning padixaḥı Rəzin Israil bilən ittipakdax idi. Muxu səzgə қarioqanda uning Israil bilən ittipakı keyin məwjud bolup turalmaydu. Baxķılarning Israiloqa қarxi qıqxı bilən umu Israiloqa қarxi қozqılıdu. ■ **9:12** Yəx. 5:25;
10:4

13 Biraq həlk əzlirini Urələqining yeniəla tehi yenip kəlmidi,
 Ular samawi қoxunlarning Sərdari bolən Pərwərdigarnı izdiməywati.
14 Xunga Pərwərdigar bir kün iqidə Israilning bexi wə қuyrukını,
 Palma xehi wə қomuxini kesip taxlaydu;
15 Moysipit wə məhtərəmlər bolsa baxtur;
 Yaləqanqılık əgitidiolan pəyələmbər —
 қuyruktur.
16 Qünki muxu həlkning yetəkqılıri ularni azduridu,
 Yetəkləngüqilər bolsa yutuwelinip yokıldı.
17 Xunga Rəb ularning yigitliridin hursənlik tapmaydu,
 Yetim-yesirliri wə tul hotunlirioqa rəhİM
 kilmaydu;
 Qünki hərbiri iplas wə rəzillik қiloqı,
 Həmmə eçizdin qıkkını pasıqlıktur.
 Həmmisi xundak bolsimu,
 Uning oqəzipi yənilə yanmaydu,
 Sozən қoli yənilə käyturulmay turidu.■
18 Qünki rəzillik ottək kəyidu,
 U jılıqan wə tikənlərni yutuwali.
 U ormanınñ barakşan jaylıarı arısida tutixidu,
 Ular is-tütəklik tüwrük bolup purkirap yüksəriə
 ərləydi;■
19 Samawi қoxunlarning Sərdari bolən Pərwərdigarning dəroqəzipi bilən zemin
 keydürüp taxlinidu,
 Həlk bolsa otning yekiloqusi bolidu, halas;

Həqkim əz kərindixini ayap rəhİM kilmaydu. □
20 Birsi ong tərəptə gəx kesip yəp, toymaydu,
 Sol tərəptin yalmap yəpmu, қanaətlənməydu;
 Hərkim əz bilikini yəydu;
21 Mənassəh Əfraimni, Əfraim bolsa
 mənassəhni yəydu;
 Uning üstigə ikkisimu Yəhudaqla қarxi turidu.
 Həmmisi xundak bolsimu,
 Uning əzəziyi yənilə yanmaydu,
 Sozələn қoli yənilə қayturulmay turidu. □

10

Pərvərdigarning Yəhudaqla boləjan oğəzipi

1 Kəbihlik қanunlirini tüzgüqilərgə,
 Azablik pərman-həkümlərni yazələqilaroqa
 way!

2 Tul hotunlarnı oljımız kılıaylı,
 Yetim-yesirlarnı bulap-talaylı dəp,
 Ular miskinlərgə adalətni bərməy,
 Həlkimdiki ajiz-beqarılərdin həkukunu bulap
 ketidü.

3 Həsab alidioqan künidə,

□ **9:19 «...həqkim əz kərindixini ayap rəhİM kilmaydu»**

— Yəroboam (II) Israile padixaһ bololandın keyinki 28 yıl
 iqidə, kəp kixilər təhtni talixip uruxti. jəmiy 6 Padixaһ
 təhtkə olturoqan, iqliki urux-jedəllər kəp bolovanıdı. □ **9:21**

«mənassəh Əfraimni, Əfraim bolsa mənassəhni yəydu...»

— Əfraim wə Manassəh bolsa Israile padixaһlıigidiki ikki əng
 qong kəbilə. Yukirik izahatta kərsitilginidək ularning arisida
 urux-jedəllər kəp idi. Undaк ixlar Yəxaya deginidək, «əz bilikini
 əzi yəydiqan» ixtur.

Yəni yirakṭin kəlgən tuyuksız balayı'apət
künidə,
Nemə ḳilisilər?

Kimdin baxpanahlıq izdəp yürisilər?
Baylik-xəhritinglarnı nəgə amanət ḳoyisilər? □
4 Ularoqa əsirlər arısida zongziyip olturuxtin,
Yaki əltürülgənlər arısida yıkılıxtın baxqa
həqnemə ḳalmidi!
Həmmisi xundak bolsimu,
Uning əqəzipi yənilə yanmaydu,
Sozən ḳoli yənilə ḳayturulmay turidu.

*Pərvərdigarning Asuriyə padixahı
Sənnaheribka karita bir səzi*

5 Kolioqa əqəzipimning toḳmiki tutkuzuloqan,
Əzümning dəroqəzəzipimning tayiki bolovan
Asuriyəlikkə way! □ ■
6 Mən uni hudasız bir «yat əl»gə,
Dəroqəzəzipim ḳaritiloqan həlkımgə zərbə berixkə
əwətimən;
Uningoqa olja tutuwelixka,
Ojəniymətni bulaxka,

□ **10:3 «Hesab alidioqan küni»** — səzmusez tərjimə ḳilinsa,
«Huda yoklap kelidioqan küni» degənlik bolidu. □ **10:5**
«Kolioqa əqəzipimning toḳmiki tutkuzuloqan,...» — ibraniy
tilida «(Ularning) ḳolidiki toḳmaç Mening əqəzipim bolovan,...».
■ **10:5** Yəx. 36:1; Yər. 25:9; Əz. 21:14

Həlkimni koqillardiki lay-patkaklarni dəssigəndək dəssəxkə buyruymən.□

7 Bırak Asuriyəlikning kəzdə tutkını muxu əməs, U xundak həq oylioqan əməs. Uning oylioqini wəyran ķilik, Kəp dələtlərni yokitixtin ibarəttur.□

8 U: — «Mening sərdarlırimningmu həmmisi padixahlarqa barawər əməsmu?»□

9 Kalno xəhiri Karkemix xəhirigə, Hamat xəhiri Arpad xəhirigə, Samariyə xəhiri Dəməxk xəhirigə ohxax

□ **10:6 «Uningoja olja tutuwelixka, oqəniymətni bulaxka ...buyruymən»** — Yəxayaning ikkinqi oqlining ismi (Mağar-Xalal-Hax-Baz)ning mənisini muxu ayəttin qüxiniwalqılı bolidu: «Oljоqa aldira! Oqəniymətkə qapsan bol!». Bu sözlər yənə 2-ayəttə tepilidu; Huda Yəhudadikilərning gunahlarını Asuriyə padixağı Sənnaherib arkılıq ularning bexioqa qüxüridü. □ **10:7 «Bırak Asuriyəlikning kəzdə tutkını muxu əməs, u xundak həq oylioqan əməs...»** — demək, Hudanıng məksiti Asuriyə padixağı arkılık Israil wə Yəhudani jazalax idi. Bırak Asuriyə padixağı muxu ixtin həq həwərsiz bolup, pəkət əz xəhsiy mənpəət-höküklini, bayılık-xəhritini axurux koyida idi. Muxu ayət bizgə, Həmmigə Kadir hətta rəhimsiz wə hudasız xəhslər, əllər wə imperiyələr arkılığunu Əz məksət-muddialırını əməlgə axuridu, dəp əgitidu. □ **10:8 «Mening sərdarlırimningmu həmmisi padixahlarqa barawər əməsmu?»** — baxka birhil tərjimi: «Mening sərdarlırimningmu həmmisi awwal padixaqlar boローン əməsmu?»

əməsmu?□

¹⁰ Məbudliri Samariyəning wə Yerusalemnингkidin uluoł bolojini bilən,

Mening қolum muxu məbudukə təwə bolən padixahlıklarqa igə boluxka yətküdək tursa,

¹¹ Samariyə wə uning məbudlirini қandak қılqan bolsam, Yerusalem wə uning məbudlirini ohxaxla xundak қilmamdimən?» — dəydu.

¹² Birak Rəb Zion teoğı wə Yerusalemdə pütkül jaza ixini pütküzüp bolqandin keyin, U: —

«Mən Asuriyə padixahının kenglidiki baxbax-taklıqning akiwitini *uningoja qüxürimən*,

Uning kezlidiki kibirlik nəzərlirini jazalaymən» dəydu.

¹³ Qünki u: — «Bu ixlarni əz қolumning küqi bilən,

Əz danalıkim bilən mən қiloqanmən;

Qünki mən əkillikturnəm;

Mən əllərning pasillirini yokattım,

Ularning həzinilirini buliwaldım,

Təhtkə olturoqanlarni batur kəbi qüxürüp taxlidimmən;

¹⁴ Mən қolumni bir қux uwisioqa uzatkandək əllərning baylıklıriqa uzattım,

□ **10:9 «Kalno xəhiri Karkemix xəhirigə, Hamat xəhiri Arpad xəhirigə, Samariyə xəhiri Dəməxk xəhirigə ohxax əməsmu?»** — demək, mən Kalno, Hamat wə Dəməxkni asanla қolioqə kəltürdüm. Buningdin baxka xəhərlərnimü xuningoqa ohxaxla asanla boysundurimən. Hərbir jüp xəhərning ikkinqisi birinqisining jənub təripidə bolup, uni Asuriyəning padixahı keyinrək қolioqə aloqan. Kalno — miladiyədin ilgiriki 738-yili; Karxemix 717-yili; Hamat 738-yili; Arpad 740-yili; Samariyə 721-720-yili; Dəməxk 732-yili elinoqan.

Birsi taxliwetilgən tuhumlarnı tərgəndək mən
pütkül dunyani yiqlanmən;
Ulardin həqbirimu қanatlırını palaklatmidi,
Tumxukını aqmidi,
Yaki quk-quk kılıp awaz qıqarmidi» — dəydu.

15 Palta əzini ixlətküqisigə lap atsa bolamdu?
Hərə həridigüqigə poqılık ķilsa bolamdu?
Xundak ix ikən, huddi tayaq əzini kətürgüqisini
oynitalisa bolidiqəndək,
Huddi ħasa yaqaq əməs bolouqını
kətürgəndək bolatti əməsmu?!

16 Xunga samawi қoxunlarning Sərdari bolouq
Rəb Pərwərdigar xu *Asuriyəlkning* palwanlıri
arisişa oruklitix kesilini əwətidü,
Uning xan-xəripining astida lawuldap
yalkunlaydioqan bir otnı yakıdu. □ ■

17 «Israilning Nuri»ning Əzi ot,
Uningdiki Mukəddəs Bolouqi yalkun bolidü,
U bir kün iqidə uning jiqlanlıri wə tikənlirini
kəydürüp, yutuwalidü.

18 Həm uning ormanzarlık wə baq-etizlirining
xan-xəripini, jan wə tenini kəydürüp kül
kiliwetidü;
Ular bəayni jüdəp ketiwatkan kesəl adəmdək
bolup қalidü.

19 Buning bilən ormanzarlıktiki dərəhlərning
ķep қaloqını xunqə az boliduki,

□ **10:15 «yaqaq əməs bolouqi»** — ħasini ixlətkən adəmni
kərsitudu. □ **10:16 «Asuriyəlkning palwanlıri»** — «palwan»
ibraniy tilida «semiz» degən söz bilən ipadilinidu; «semizlarşa
orukluk əwətimən». Bu bexarətning əməlgə exixini 36-,
37-babtin kərung. ■ **10:16** Yəx. 24:6

Kiçik bala ularni sanap hatiriliyələydu. □

20 Xu küni xundak boliduki, Israilning қaldi həlkı, yəni Yakupning jəmətidin keletalıq կայտқанlar өzlini uroquqioşa ikkinqi tayanmaydu; bəlkı ular həkikətən Pərwərdigar, yəni «Israildiki Mukəddəs Bolquqı»qla tayinidu. □

21 Bərhək, bir «қaldi» կայtip kelidu, Yəni Yakupning «қaldisi» կudrətlik Təngrining yenioqa կայtip kelidu. □

22 I Israil, həlkıng dengizdiki կumdək kəp bolqını bilən,

Pəkət bir կaldisi կaytidu;

Qünki həkkaniyilik bilən yürgüzülgən, bir һalakətning texip üstünglaroqa qüxüxi bekitilgəndur; ■

23 Qünki bir һalakətni — bekitilgən bir һalakətni samawi կoxunlarning Sərdari bolqan Pərwərdigar pütkül yər yüzidə əməlgə axuridu. □ ■

24 Xunga samawi կoxunlarning Sərdari bolqan Rəb Pərwərdigar mundak dəydu: —

□ **10:19 «ormanzarlıktiki dərəhlər»** — bəlkim Asuriyədiki dərəhlərnimə, adəmlərnimə kərsitudu. □ **10:20 «өzlini uroquqi»** — bu Asuriyəni yəki Asuriyə padixağı Sənnaheribni kərsitudu.

□ **10:21 «Bərhək, bir կaldisi կaytip kelidu»** — Yəxayanıng birinqi oqlining ismi (Xear-Jaxub)dur. «Կaytip kelix» — xübhisizki, həm towa կilix həm əz yurt-wətinigə կaytixnimə bildüridu. Muxu ayətlər həm Israildiki «ximaliy padixağlıq»ni həm ahirki zamandiki Israilnimə kərsitixi mümkün. ■ **10:22** Rim. 9:27,28 □ **10:23 «pütkül yər yüzidə»** — yəki Pəlestindiki (Kanaandiki) zeminni yəki pütkül yər yüzini kərsitudu. ■ **10:23** Yəx. 28:22

« — I Zion teqida turoqan həlkim,
Asuriyədin korkma!

U seni tayağ bilən uridioqan,

Wə Misirliklardək sanga қarap һasisini
kötüridioqan bolsimu, □

25 Pəkət azoqinə wakıt ətüxi bilənla,

Silərgə қaratqan muxu dərəqəzipim tүgəp,

Олəzipimni ularoğa һalakət qüxsun dəp
karitimən.

26 Samawi қoxunlarning Sərdari boləqan
Pərwərdigar bolsa, ularoğa қamqa bilən hujum
kozqaydu;

Ularning hali «Orəbning қoram texi»da boləqan
Midiyan қiroqinqilikdək һaləttə bolidu;

U һasisini dengizoqa қaritip,

Uni Misirliklarning üstigə kətürgəndək

□ **10:24 «Wə Misirliklardək sanga қarap һasisini
kötüridioqan bolsimu,...»** — ibraniy tilida «U һasisini
Misirdiki təbikidə sanga қarap kətürgəndək bolsimu,...». «Misirliklardək... һasisini kötüridioqan» — Israelning Misirdə
boləqan tarixini kərsitxi mümkün. «Həsa kətürüx» — bəlkim
jəng қılıxni jakarlaxtur. Kədimki zamanda, Israillar Misirdin
qıkkən waktida, Misirning padixağı Pirəwn ularnı һalak
kilmakçı bolup, қoxununu əwətip қooqliqan. Birək ularning
həmmisi ahirdə ezi һalak boləqan. Asuriyələr Misirliklaroqa
ohxaxla һalak bolidu, demək. «Mis.» 1-15-babları körüng.

kötüridu; □ ■

*27 Andin xu künidə xundak boliduki,
Uning yükü mürəngdin,
Boyunturukı boynungdin elip taxlinidu;
Mayliring səwəbidin,
Boyunturuk sundurup yokitilidu.* □

*Yəxayaning Asuriyəning jəng yürüxini
aldın'ala eytip bayan kılıxi*

28 Mana, ular Ayatqa yetip, Migrondin etkən,

Mihmaxta yük-taqlırını köyup köyidu;

29 Ular bosuqla-dawandin etkən,

Gebada konup қalidu;

Ramah titrəp ketidu;

Saulning yurti Gibeahdikilər bolsa keqip kətkən;

30 I Gallimning kizi, pəryadıngni kətür!

Həy Laix, anglap köy!

□ **10:26 «Ularning hali «Orəbning қoram texi»da bolqan Midiyan қiroqinqılıkídək һaləttə bolidu»** — «Hək.» 7-babni kerüng. Midyanlar Israiloqa hujum kılıp, Hudaning mejiziliri bilən məoqlup boldı. Midyanlarning sərdarı Orəb қaqqan bolsimu əltürüldi. Asuriya padixahı Sənnaherib қaqqını bilən əz yurtida əz oqulları təripidin əltürüldi (37-babni kerüng). **«Uni Misirliklarning üstigə ketürgəndək kətüridu»** — ibraniy tilida «U Misirdiki təbikidə һasisini kətüridu» (4-ayəttiki ibarə ohxaxtur). Lekin «һasini ketürgüqi» muxu yerdə Pərwərdigar bolidu; U «uni (һasini) Misirliklarning üstigə ketürgən»də, Misirliklar dengizda qərk bolup һalak boldı («Mis.» 14-babni kerüng). ■ **10:26 Mis. 14 □ 10:27 «mayliring səwəbidin»** — Israil padixahları «mukəddəs may» bilən, yəni «məsih kılınıxi» bilən padixah қılınoğan. Muxu «may» Huda Israil padixahlıriqa bərgən wədilirini bildürüxi mümkün. Baxşa birhil tərjimisi: «Sening səmirəp kətkining üçün, boyunturuk sundurulup yokitilidu».

I biqarə Anatot!

31 Madmənah bolsa қақти;
 Gebimdikilər bədər қақти;
32 Xu kün etmigüqə ular Nob dəngidə tohtap
 қalidu;
 Axu yerdə u Zion қızining teoqioqa,
 Yəni Yerusalemndiki dənggə қarap muxtini oyni-
 tidu. □

Asuriyə yokılıdu, «Immanuel» tuoqlulidu

33 Mana, samawi қoxunlarning Sərdari bolən
 Rəb Pərwərdigar qong xahlarnı xiddət bilən
 kesiwetidu;
 Xuning bilən egiz əskənlər kesip yıkılıdu;
 Həli üstünlər pəsləxtürülüdu.
34 U təmür қorallar bilən ormanlığning
 Barakşan yərlirini kesip қaқaslıq kiliwetidu;

□ **10:32 «Xu kün etmigüqə ular Nob dəngidə tohtap қalidu; axu yerdə u ... Yerusalemndiki dənggə қarap muxtini oynitidu»** — muxu 28-32-aytlərdə, Yəxaya Asuriyə қoxunining Yerusalemə qaritidioqan yürüxini aldin ala bexarət berip bayan қilidu. Ayat bolsa Yerusalemndin 50 kilometr, Migron 22 kilometr, Mihmax 11 kilometr yırakta; Mihmax dawanidin etüp, Gebaoqa kelidu. Geba Yerusalemndin 10 kilometr, «Saulning yurti Gibeah» 5 kilometr, Gallim 4.5 kilometr, Laix 4 kilometr, Anatot 3 kilometr, Madmənah 1:5 kilometr, Gebim 800 metr, Nob teoqı bolsa pəkət Yerusalemndiki sepildin 200 metr yıraklıqta. Қoxun «Gebada қonup қalidu» — əslidə Mihmaxta қonuxqa (bihətər bolux üçün) toqra kelətti, birək ular əzlirigə tolimu ixənq kılıp bihudluq bilən alqa besip yürüx қilidu. Bu ixlarning həmmisi degəndikidək yüz bərdi.

Liwan bolsa uluqı birsi təripidin yıqtılılıdu. □

11

Dawami

1 Wə bir tal nota Yəssəning dərihining kətikidin ünüp qıkıdu;

Uning yiltizidin ünüp qıkkan bir xah kəp mewə beridu. □ ■

2 Wə Pərwərdigarning Rohı,

Yəni danalığning wə yorutuxning Rohı,

Nəsihət wə küq-kudrətning Rohı,

Bilim wə Pərwərdigardin əyminixning Rohı uning üstigə qüxüp turidu; □ ■

3 Uning hursənliki bolsa Pərwərdigardin əyminix ibarət bolidu;

□ **10:34 «Liwan»** — Liwandiki Kedar dərəhliri ottura xərk boyiqə əng egiz, həywətlik wə əng baraksan əsidu; muxu ayətə «Liwan» Asuriyəning həywətlik küq-kudritini, xundakla ularning həkawurlikini kərsitudu. Baxka yərlərdə bolsa, u haman həkawur kixılerni bildüridu. **«Uluqı birsi təripidin»** — 37-bab, 36-ayətni körüng. □ **11:1 «Bir tal nota Yəssəning dərihining kətikidin ünüp qıkıdu»** — Yəssə bolsa Dawut padixahning atisi. Ibraniylar Kutkuzoğu-Məsihning Dawutning əwladidin bolidioqlanlığını eniğ bilətti. Biraq muxu yərdə Kutkuzoğu-Məsih həm Dawutning əwladı həm «Yəssəning Yiltizi»mu (11:10ni körüng) bayan kılınıdu! Bu ix pəkət Injildila qüxəndürülən (məsilən, «Luka» 20:41-44). Muxu ayətlərdə yənə, Məsih «Yəssəning dərihining kətikidin» qıkıdu, deyilidu. Xunga Məsih Dawut padixahning handanlılıq həywətlik məzgilidə əməs, bəlki miskin məzgilidə tuqulidu, degən bexarət berilidu. ■ **11:1** Yəx. 4:2; Ros. 13:22,23 □ **11:2 «Yorutux Rohı»** — adəmgə qüxinix қabiliyyitini ata kılıdioqlan Rohtur.

■ **11:2** Yəx. 9:5

U kezi bilən kərginigə asasən həküm qılarmaydu,
Yəki külik bilən anglioqinoqa asasən kesim kılmaydu.

⁴ U namratlaroqa həkəkaniylik bilən həküm qırıdu,
Yər yüzidiki miskin-məminlər üçün adalət bilən kesim kıldı.

U jahanni aqzidiki zakon tayıki bilən uridu,
Rəzillərni ləwliridin qıqən nəpəsi bilən əltüridu.

⁵ Uning bəlweoqi həkəkaniylik,
Qatraqlıki bolsa sadiklik bolidu. □

⁶ Bərə bolsa қоза bilən billə turidu,
Yilpiz oqlak bilən billə,

Mozay, arslan wə bordak kala bilən billə yatidu;
Ularnı yetilígüqi kiçik bir bala bolidu. ■

⁷ Kala eyik bilən billə ozuklinidu,
Ularning balılıri billə yetixidu,
Xir bolsa kalidək saman yeydi.

⁸ Əmməydioqan bala kobra yilanning təxükigə yekin oynaydu,
Əmqəktin ayrıloqan bala қolini zəhərlik yilan-

ning owisiqə tikidu;

□ **11:5 «Uning bəlweoqi həkəkaniylik, qatraqlıki bolsa sadiklik bolidu»** — ibraniy tilida «uning bərəklirigə baoqlanısqı» deyilgən. Ibraniy tilida bərəklər adəmning qongkur oy-pikriliri wə wijdanını bildüridu. «Qatraqlıq» — adəmning qatrikiqə yəgəp kiyildioqan iqliki kiyim. **«qatraqlıki bolsa sadiklik bolidu»** — demək, iqli kiyimlər bədəngə qaplaqxınıdək, həkəkaniylik wə sadiklik uningdin həq ayrılmaydu, uningoqa intayın yekin bolidu. ■ **11:6 Yəx.**

9 Mening mukəddəs teqimning həmmə yeridə
həq ziyankəxlik bolmaydu;
Həq buzoqunqılık bolmaydu;
Qünki huddi sular dengizni қaplıqandək,
Pütkül jahən Pərwərdigarnı bilix-tonux bilən
kaplinidu.

10 Xu künidə «Yəssənen Yiltizi» hərkəysi əl-millətlər üçün tuq süpitidə kətürülüp turidu;
Barlık əllər Uni izdəp kelip yioqılıdu;
Wə U aramgahıqə tallıqan jay xan-xərəpkə
tolidu.■

11 Xu künü Rəb ikkinqi ketim Əz həlkining
saqlanoqan қaldısını қayturux üçün, yəni
Asuriyə, Misir, Patros, Kux, Elam, Xinar, Hamat
wə dengizdiki yırak arallardin қayturux üçün
Əz қolını yənə uzartıdu.□

12 U əllərni qakırix üçün bir tuq kətüridu;

■ **11:10** Rim. 15:12 □ **11:11** «**Rəb ikkinqi ketim Əz həlkining saqlanoqan қaldısını қayturux üçün...**» — «ikkinqi ketim» — birinqi ketimkə bolsa bəlkim Babilda (miladiyədən ilgiriki 540-yili) bolidu. Birak Yəxaya muxu yərdə ahırkı zamanlarda bolidiqlən bir «қaytix» toqrisida səzləydi. Bəzi alımlar «birinqi ketimkə» қaytixmu dunyaning hərkəysi jaylırida boluxi kerək, xunga Yəxaya ikki «qong қaytix» tooruluk bexarət kıldı, dəp karaydu. **«Rəb ... қaldısını ... Asuriyə, Misir, Patros, Kux, Elam, Xinar, Hamat wə dengizdiki yırak arallardin қayturux üçün Əz қolını yənə uzartıdu»** — Asuriyə wə Misir axu dəwrədiki əng küqlük dəlatlər idi; Patros wə Kux Misirning jənubiy təripidə (həzirki Efiopiya), Elam wə Xinar xərk təripidə (Asuriyədən yırak), Hamat İraqning ximal təripidə idi. Dengizdiki arallarqa Ottura Dengizning qərbi arkılık etkili bolidu. Demək, məyli küqlük, məyli ajiz dəlatlər bolsun, ahırkı zamanda Huda Əz həlkini hər tərəptin qakırip yioqıdu.

xundak kılıp U yər yüzining qət-qətliridin Israilning oqeriblirini jəm kılıp, Yəhūdadın tarkılıp kətkənlərni yioqidu.

13 Xuning bilən Əfraimə bolğan həsəthonruk yokaydu,
Yəhūdani harlioqlanlarmu üzüp taxlinidu;
Əfraim Yəhūdaqla həsət kilmaydu,
Yəhūda bolsa Əfraimni horlimaydu. □

14 Birak ular əqərb tərəptə Filistylərning mürisigə uqup qüxitu;
Ular birliktə xərkətiki həlkərdin olja alidu;
Ular Edom wə Moab üstigə қollirini uzartidu;
Ammoniyalrmu ularqa bekiniidu.

15 Pərwərdigar Misirdiki dengizning «tili»ni yok kılıdu;
U küqlük piçqırın xamal bilən Əfrat dəryasining üstigə қolini beoqırlitip uquridu,
Uni adəm ayioqi կuruq һalda mengip ətküdək yəttə erik kılıp uridu; □

16 Xuning bilən Əz həlkining kaldisi üçün,
Misirdin qıkkən künidə Israil üçün təyyarlıqan yolqa ohxax,
Asuriyədə қalqanlar üçün axu yərdin kelidiqan bir kətürülgən egiz yol bolidu. ■

12

□ **11:13 «Əfraim»** — Əfraim Israilning «ximaliy padixahlılığı»qa, Yəhūda «jənubiy padixahlılığı»qa wəkillik kılıdu. □ **11:15 «Misirdiki dengizning «tili... Əfrat dəryası...»** — muxu yərlərning kəyərdə ikənlikini bilix üçün həritini kerüng. ■ **11:16** Mis. 14:29

Israelning ahirkı zamandiki bir nahxisi

1 — Wə xu künü sən: —

— I Pərwərdigar, mən Seni mədhiyiləymən;
Sən manga oqəzəpləngining bilən,
Ojəziping məndin yətkilip kətti,
Wə sən manga təsəlli bərding.

2 Mana, Təngri mening nijatimdur;

Mən Uningoqa tayinimən, қorkmaymən,
Yah Pərwərdigar mening küqüm wə nahxam-
dur;

U yənə mening nijatim boldi, — dəysən.□

3 — Xadlik bilən silər nijatlıq կuduklıridin su
tartisilər.■

4 Xu künidə silər: —

«Pərwərdigarоqa rəhmət eytinglar,
Uning namini qakırıp nida қilinglar;
Uning əməllirini həlkələr arisida ayan қilinglar,
Uning namining zor abruy tapkanlığını jakar-
langlar.■

5 Pərwərdigarоqa küylər eytinglar,

Qünki U uluoł ixlarni қılɔqan;

Mana bu pütkül jaħanоqa ayan қilinsun!

6 Ziondikilər, təntənə қılıp jar selinglar;

Qünki aranglarda turoqan Israildiki Muķəddəs
Boloquqi büyütür!» — dəysilər.

□ **12:2 «Yah Pərwərdigar mening küqüm wə nahxam-dur...»** — Muķəddəs Kitabning muxu tərjimisidə biz Hudanıng «Yaħwəħ» yaki «Jəhowah» degən namini adəttə «Pərwərdigar» dəp tərjimə қıldıq. «Yah» bolsa «Yaħwəħ» degən bu namining kışkərtılıqan xəklidur. ■ **12:3 Yh. 7:37,38 ■ 12:4 Yh. 17:1,4,6,26**

13

Babilning wəyran kılınixi

¹ Amozning oqlı Yəxaya kərgən, xundakla uningoşa yükləngən Babil toqrisidiki wəhiy: —□
² *Babil* aksəngəklirining қowuklardin ətüp kirixi üçün,
 Käkas taqı üstidə tuq kətürünglar,
 Uлarnı yüksəri awazda qakiringlar,
 Kolunglarnı pulanglitip ixarət kilinglar. □
³ Mən bolsam, məhsus tallioqanlırimqa buyruk
 qüxürgənmən,
 Əz palwanlırimni, yəni təkəbburluktin yayrap
 kətkən adəmlirimni oqəzipimni bəja kəltürüxkə
 qakirdim. □

□ **13:1 «yükləngən wəhiy»** — ibraniy tilida «massa» degən bir söz bilənla ipadilinidu. U «adəmni korkunqka salidiqan wəhiy» həm «pəyəqəmbərninq zimmisigə yükləngən bir wəzipə» degən ikki mənini ez iqtigə aloqan boluxi mumkin. Muxu bəbitiki bexarətlər bəlkim «ahirkı zamandiki Babil»ni kərsitixi mumkin. Biraq 17-22-ayətlər kədimki dunyadiki Babilning Pars imperiyəsi təripidin wəyran kılınixida asasən əməlgə axurulqan. □ **13:2 «Käkas taqı üstidə tuq kətürünglar...»** — taqı käkas-ķuruk bolsa, tuq enik kərünidu. Tuqning ezi jənggə qakiridiqan ixarəttur. □ **13:3 «məhsus tallioqanlırim»** — degən söz ibraniy tilida «mukəddəslirim» degən söz bilən ipadilinidu. «Mukəddəs» adəttə «pak, Hudaqa mənsup» degən mənidə. Biraq muxu yərdə bəlkim «Huda Əzining məhsus məksiti üçün (məyli əzliri bilsun, bilmisun) ayrim kılıqanlar» degən mənidə. Ayətning ikkinçi kismında ohxaxla, muxu dunyadiki təkəbbur adəmlərni Huda Əz məksitini bəja kəltürüx üçün, jümlidin ularning bir-birini yokşitix, xundakla pütkül rəzil dunyani ħalak kılıxi üçün ixlitidiqanlığını bildüridu (11-ayətnimu körüng).

4 Anglanglar, büyük bir əlning adəmliridək top-top adəmlərning taqlarda yangratkan kıykas-sürənlirini,

Həmmə əl-yurtlar wə padixahlıklar *jənggə* yiqlip dolğunlatkan kaynam-taxkinlikni!

Samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar қoxunlarnı jənggə yiqidu.

5 Ular, yəni Pərwərdigar wə Θz oqəzipining қoralliri,

Yirak yurttin, hətta asmanlarning kəridinmu pütkül jahanni һalak қilixka kəlgən. □

6 Pəryad qekip hıwlanglar!

Qünki Pərwərdigarning küni yekinlaxti;
U Həmmigə қadirdin kelidiqan һalakəttək kelidu. ■

7 Buningdin hərbir kol boxixip ketidu,
Həmmə adəmning yürüki erip ketidu.

8 Ular wəhimigə qüxidu;

Azab-okubət wə қayoq-ħesrət ularnı қaplaydu,
Toloqıki tutkan ayaldək ular toloqinip ketidu,
Ular bir-birigə wəhimə iqidə tikilip karixidu;
Yüzliri bolsa yalkundək қızırıp ketidu. □

9 Mana Pərwərdigarning küni kelidu,
Xu kün jimi yər-jahanni wəyran қilixka,

□ **13:5 «yirak yurttin... kəlgən»** — demək, Pələstindən yirak kəlgən. Muxu «dunyadiki əng ahirkı urux», Pələstində wə Pələstin ətrapidiki taqlar üstidə yüz beridioqanlıq kərünüdu. Huda қorallirini «asmanning kəridinmu» qakırıdu — bu jənglərgə pərixtılərmə қatnixidioqan ohxaydu. ■ **13:6** Yo. 2:10, 31; 3:15; Yəx. 2:12-22; 24:23; Am. 8:9; Mat. 24:29; Ros. 2:20; Wəh. 6:12-13 □ **13:8 «yüzliri... yalkundək қızırıp ketidu»** — bəlkim xərməndə bolğanlığının bolğan.

Rəhimsiz bolup, oğezəp wə kəhr bilən
tolqandur;
U gunahkarlarni jaħandin yokitidu.
10 Qünki asmandiki yultuzlar həm yultuz
türkümliri nurini bərməydu;
Kuyax bolsa qikipla ƙarangoqulixidu,
Aymu həq yorumaydu.■
11 Mən dunyani rəzilliki üçün,
Kəbihlərni gunahları üçün jazalaymən;
Hakawurlarning təkəbburlukını tügəl
yokitimən;
Zorawanlarning kibirlirini pəs kılımən.
12 Mən insanlarni sap altundin az kılımən,
Adəmni hətta Ofirdiki altundin az kılımən.□
13 Xunga samawi қoxunlarning Sərdari boləqan
Pərwərdigarning oğəzipidə,
Uning қaynioqan kəhərlilik künidə,
Mən *Huda* asmanlarnı təwritimən,
Yər bolsa eż ornidin yətkilidu;
14 Xunga owlanoqan bir jərəndək,
Həqkim yiğmaydioqan bir padidək,
Hərbirsi eż əl-jamaitini izdəp kətməkqi bolidu,
Hərbiri eż yurt-makanioqa қaqmakqi bolidu;
15 Kəqip tutuloqanlarning həmmisi sanjip
əltürülidu;
Əsirgə qüşkənlərə kiliqlinidu.
16 Ularning balilirimə kəz aldida parə-parə
kilinidu;
Ularning eyliri bulang-talang kilinidu,
Ayallirimə ayaq asti kilinidu.

■ **13:10** Əz. 32:7; Yo. 2:31; 3:15; Mat. 24:29; Mar. 13:24; Luğa 21:25 □ **13:12 «Ofirdiki altun»** — Ofir rayonidiki altun intayın az uqraydioqan, süpətlilik altun dəp ƙarilatti.

17 Mana, Mən ularoqa қарxi turuxka Medi-alıkłarnı қozqaymən,
 Ular kümüxlərgə həq қarimaydu,
 Altundin bolsa ular zok almaydu. □

18 Ularning okyaliri yigitlərni etmə-təxük
 kiliwetidu,
 Ular baliyatķuning mewisigə həq rəhİM
 kilmaydu,
 Kezli balilarnı həq ayimaydu. □

19 Padixahlıklarning gəhiri,
 Kaldıylərning pəhirlinidiqan güzəlliki bolən
 Babil bolsa,
 Hudaning Sodom wə Gomorra xəhərlirini
 ərübətkinigə ohxax bolidu. □ ■

20 U yerdə həqkim hərgiz turmaydu,
 Dəwrdin-dəwrgiqə u adəmzsatsız қalidu.
 Ərəblər bolsa xu yerdə qedir tikməydu,
 Malqilar padilirini xu yerdə yatkuzmaydu. ■

21 Birak qel-bayawandiki janıwarlar xu yerdə
 konidu,
 Ularning *harab* eylirigə hıuwlaydioqan
 məhluklar tolidu,

-
- **13:17 «Mana, Mən ularoqa қарxi turuxka Medi-alıkłarnı қozqaymən...»** — bexarətning temisi Babillikləroqa yenip kelidu. Yukirikı ayətlər (2-16), xübhisizki, pəkət Babilnilə əməs, bəlkı ahirkı zamandıki «Pərvərdigarning künı»diki pütün dunyani kərsitudu. Medialıklar «...kümüxlər ... altunlar»qə qızıkmaydu — demək, ularni hujum kılıxtın tohtitix üçün pul berix kar kilmaydu. □ **13:18 «baliyatķuning mewisi»** — korsaklıtı tərəlmini yaki kiçik bowaqları kərsitudu. □ **13:19 «Sodom wə Gomorra»** — əldimki zamandıki ikki rəzil xəhər. Huda ularını ot bilən wəyran kılqan. «Yar.» 19-babnı kərüng. ■ **13:19** Yar. 19:25; Yəx. 1:9; Yər. 49:18; 50:40 ■ **13:20** Yər. 50:39

Hüwküxlər xu yerdə makanlixidu,
 «Əqkə jin»lar səkrəp oynaklıxidu. □
22 Yawayi itlar kəl'ə-ķoroqlanlarda,
 Qilberilər uning həxəmətlik ordilirida
 hüwlixidu,
 Bərhək, uning wakti toxuxka az қaldı,
 Uning künliri uzunqa barmaydu.

14

Babilning yikilixi bilən Israil Hudanıng rəhimiini kəridu. Babilning padixahınınıñ təhtisaraşa qübüxi

¹ Qünki Pərwərdigar Yakupka rəhimdillik kərsitudu,

Yənə Israilni tallaydu;

U ularnı əz yurt-zeminida makanlaxturidu.

Xuning bilən yat adəmlər ular bilən birlrixip,

Yakup jəmətigə қoxulidu. □ ² Hərkəysü əl-millətlər ularnı elip əz yurtioşa apiridu;

Israil jəməti bolsa Pərwərdigarning zeminida ularoşa կul wə dedək süpitidə igidarqılık қılıdu;

□ **13:21 «hüwlaydiqan məhluklar»** — yaki «hüwküx-müxükyapılaklar». «əqkə jinlar» — muxu jinlar bəlkim əqkə xəklidə boluxi mumkin. □ **14:1 «Pərwərdigar Yakupka rəhimdillik kərsitudu, Yənə Israilni tallaydu ...»** — okurmənlər Təwrattiki «Yaritilik» deyən kisimni okuqan bolsa esidə bar boliduki, Huda həzriti Yakupning ismini «Israil»qa əzgərtkən. Yəhudiylər həlkə (Israillar) Yakupning əwlədliridin ibarət. Xunga «Yəxaya» kitabida, «Yakup» yaki «Israil» adəttə Yəhudiylər, yəni Israil həlkini kərsitudu. Əgər tekist həzriti Yakup (Israil)ning əzini kərsətkən bolsa, izahat berimiz.

Ular əzlirini tutkun қılqanlarnı tutidu;
Өzlirini əzgənlərning üstidin idarə қılıdu.

3 Wə xundak boliduki,

Pərwərdigar silərgə azabtin, sarasimidin wə əsir bolup məjburlanıqan muxəkkətlik կulluktin aramlıq bərgən künidə. ■

4 Silər Babil padixahı tooprısida mundak makal-təmsilni eytisilər: —

«Kara, bu jazanihor կandak һalak boldi,
Talan-taraj կilip altun toplioquqi կandak yokaldı!

5 Pərwərdigar rəzillərning həsisini,

Hakimlarning zakon tayikini,

6 Yəni həlk-millətlərni aqqiqi bilən üzlüksiz uroqanni,

Əllərgə oğezəp կilip tizginsiz ziyankəxlik կılqanni sunduruwətti.

7 Pütkül yər yüzü aram tepip tinqlinidu;
Ular nahxa eytip təntənə қılıdu.

8 Қarioqlaylar bolsa һalingdin xadlinidu,

Liwandiki kedirlarmu: — «Sən gəründə yatqızulqandan keyin,

Heqbir kəsküqi bizni қorkatmaydu!» — dəydu. □

9 Sən qüxüxüng bilən təhtisaradikilər seni қarxi elixka sarasimə bolup ketidu;

Sən üqün əlükələrning rohları,
Jahandiki jimiiki «əqkə jinlar» կozojılıdu;

■ **14:3** Қан. 28:48 □ **14:8 «қarioqlaylar» wə «kedirlar»** — xübhisizki, hərhil padixahlar yaki padixahlıqlarnı koristidu. Kedir dərihi bolsa yooqan, intayın qıraylıq dərəh bolup, uluq padixahıqlarnı yaki padixahlıqlarnı bildürirdi.

Əllərning həmmə padixahlıri təhtliridin turoquzulidu;

10 Ularning həmmisi sanga karap mundak dəydu: — «Sening һalingmu bizlərningkidək boxap kəttimu?

Bizgə ohxax bolup қaldingmusən?!»□

11 Sening xanu-һəywiting qiltariliringning awazlıri bilən billə təhtisaraoqa qüxürülüp tūgidi; Astingda qiwın kurti mızıldap ketidu,

Üstüngni sazanglar қaplap ketidu.

12 I Qolpan, Səhər balisi,

Sən қandak қılıp asmandın yikılıp qüxkənsən!

I tehi etkəndila əllərni yərgə yikitkuqi,

Sən yər yüzigə taxliwetilding!□

13 Sən əslidə kənglüngdə: — «Mən asmanlaroqa qikimən,

Təhtimni Hudanıng yultuzliridin üstün ķilimən;

□ **14:10 «Ularning həmmisi (əlüklərning rohlıri) sanga karap mundak dəydu: — «Sening һalingmu bizlərningkidək boxap kəttimu?»**

— Huda oqa etikad ķilmioqan, təhtisarada yatkan əlüklərning rohlırininə əhwali muxu yerdə ayan ķilinidu. Ular bu aləmdikilərgə һeqkandak yardım berəlməydu; qünki ularning һali allığaqqan «boxap katkən» bolidu. □ **14:12 «I Qolpan, Səhər balisi, sən қandak қılıp asmandın yikılıp qüxkənsən!»**

— muxu ayətlərdiki bexarətlərdə, kerüngən mənzirə Babil padixahlıdin dəjjal wə dəjjalning kəynidiki küq-yələnqüki bolojan Xəytanoqa yetkilidu. Dəjjal bəlkim kəlgüsidi Babilning padixahımı bolidu. Xəytanning əslidə qiraylik, küqlük, parlaq bir pərixtə, yənə «Qolpan» bolojanlığı kerünidu. Muxu ayətlərdimu yultuzlar wə pərixtılerning bir-biri bilən munasiyatlık bolojanlığı kerünidu. **«Sən yər yüzigə taxliwetilding!»** — ibraniy tilida «sən yər yüzigə kesiwetilding».

Mən jamaətning teoqida,

Yəni ximal tərəplərdimu olturimən; □ ■

14 Mən bulutlarning egiz jayliridin yüksəriqə
ərləymən;

Həmmidin Aliy bilən təng bolimən!» — deding. □

15 Halbuki sən təhtisaraqə,

Qongkur həngning tegilirigə qüxürüldung».

16 Seni kərgənlər sanga yekindin sinqilap қarap:

«Jahanni zilzilikə kəltürgən, padixahlıklarnı
titrətkən adəm muxumidu?

17 Yər yüzini qəl-bayawan kılıp,

Uningdiki xəhərlərni oqlatqan,

Tutqan əsirlərni eż yurtioqa həq կoyup
bərmigən muxumidu?» — deyixidu.

18 Mana əllərning xəhliri birimu կalmay «xan-
xərəp»tə, karangoquluktiki eż əyidə yetixidu. □

19 Birak sən kəmsitilgən qirigən bir xah kəbi,
Əltürülgənlərning dəwisi astida,

Kiliq bilən sanjiloqan, həngning təhtigə
qüxidiqanlarqə ohxax,

Ayaq astida dəssəp-qəyləngən elüktək,

Əz gəründin məhrum bolup taxliwetilding. □

□ **14:13** «**jamaətning teoqida**»... «**ximal tərəplərdə**»
— bəlkim pərixtılerning samawi jamaitini yaki Israilning ja-
maıtini bildürudu — demək, Xəytan Hudaqə mənsup bolovan
jamaətning tegixlik ibaditini ezigə karitiwelixka kizikidu.

■ **14:13** Zəb. 48:2 □ **14:14** «**yultuzlar...** **bulut-**
lar...» — 13- wə 14-ayəttiki «yultuzlar» wə «bulutlar» bəlkim
pərixtilər, asmandiki samawi қoxunlarnı kərsitudu. □ **14:18**
«**karangoquluktiki eż əyi**» — həm yər yüzidiki mazari həm
təhtisarada yatqan jaynimu kərsitudu. □ **14:19** «**həngning**
təhtigə...» — ibraniy tilida «həngning taxlirioqa».

20 Sən axu padixahlar bilən birgə dəpnə
kilinmaysən,
Qünki əz yurtungni wəyran kılqansən,
Əz həlkıngni əltürüwətkənsən;
Rəzillik kılqıqların nəslə hərgiz yənə tilqə
elinmaydu.■

21 Ata-bowilirining kəbihlikliri tüpəylidin,
Uning oşullırını kətl kılıxka təyyar kilinglar;
Xundak kılqanda, ular ornidin turup yər-
jahanni ixəqal kilmaydu,
Yər yüzini xəhərgə toxkuzuwtəlməydu.□ ■

22 Qünki Mən ularqa қarxi qıkımən,
— dəydu samawi қoxunlarning Sərdari bolən
Pərwərdigar,
— Mən Babildin uning namini wə uning
kalduklırını, nəsil-pərzəntlirini üzüp
taxlaymən, — dəydu Pərwərdigar,■

23 — Wə uni һuwkuxning makaniqa, sa-
zılıklärqa aylandurimən;
Hałakət süpürgisi bilən uni süpürüp taxlaymən,
— dəydu samawi қoxunlarning Sərdari bolən
Pərwərdigar.□ ■

■ **14:20** Ayup 18:19; Zəb. 21:10; 37:28; 109:13 □ **14:21** «ular
ornidin turup yər-jahanni ixəqal kilmaydu, yər yüzini
xəhərgə toxkuzuwtəlməydu» — muxu sezlər tunji «Babil»
xəhiri, yəni «Babil munarı» jaylaxşan xəhər bilən munasiwətlik.
Ularning məksiti əzlirining namini qong kersitip, əz xəhirini
pütkül yəz-zeminni baxquridioqan kılıxtın ibarət idi («Yar.»
11-babni kərüng). ■ **14:21** Mis. 20:5; Mat. 23:25 ■ **14:22**
Ayup 18:19; Zəb. 21:10; 37:28 □ **14:23** «**һuwkux**» — baxqıqə
tərjimisi boluxi mumkin; u qoқum hilwət jaylarda turidioqan bir
janiwar. ■ **14:23** Yəx. 34:11; Zəf. 2:14

24 Samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar mundak kəsəm içkənki,
— Mən kandaq oylisam, xundak bolidu;
Kandaq məksətni kənglümə püksəm, xu tiklinidu,

25 Məksitim Θz zeminimda Asuriyəlikni kıymaqıyma kılıxtın ibarət;
Θz taqlirimda uni dəssəp-qəyləymən;
U saloqan boyunturuk həlkimning boynidin,
U artqan yük mürisidin elip taxlinidu. □

26 Mana bu pütkül yər yüzü toorruluq iradə kılınoqan məksəttür,
Mana bu barlık əllərning üstigə uzartiloqan kəldür.

27 Pərwərdigar mundak məksətni pükkənikən,
Kim uni tosalisun?
Uning қoli uzartiloqanikən, kim uni yanduralisun? ■

Filistiyə toorruluq bir söz

28 Aħaz padixah əlgən yilda mundak wəhiy yükləndi: — ■

29 I Filistiyə, həmminglar,
«Bizni uroqan tayaq sundı» dəp xadlanmanglar;
Qünki yilanning yiltizidin zəhərlik bir yilan qılıdu,

□ **14:25 «Θz zeminimda ... Θz taqlirimda...»** — Hudanıng «Θz zemini», «Θz taqliri» bolsa Israilning zemini Pəlestindur.

■ **14:27** 2Tar. 20:6; Ayup 9:12; Pənd. 21:30; Dan. 4:32 ■ **14:28**
2Pad. 16:20

Uning nəсли bolsa dəhəxtlik uqar yilan bolidu. □
30 Xuning bilən yoksullarning tunji baliliri ozuklinidu,
Məminlər bolsa tinq-amalıqta yatidu;
Bırak Mən yiltizingni aqarqılıq bilən yokitimən
Kalqan kismingmu u tərəptin eltürülüidu. □
31 Xunga i қowuk, nalə kətürgin,
I xəhər, pəryad qəkkin!
I Filistiyə, sən bolsang erip kətkənsən!
Qunki ximal tərəptin is-tütəklik bir tüwrük
ərləydu;
Uning yioqiloqan қoxunlirida həqkim səpsiz
kalmaydu. □

□ **14:29 «yilanning yiltizidin zəhərlik bir yilan qikidu, uning nəсли bolsa dəhəxtlik uqar yilan bolidu»** — Ahaz əlgəndə, Filistylərning bəx xəhər ittipakdixi Asuriyəgə karxi Yəhuda bilən bir ittipaknı bərpa kılmaqçı bolidu. Xunga ular Yəhudanıng yengi padixağı Həzəkiyaqa əlqilərni əwətkən. Bexarət xu qaođda berilgən (32-ayətni körüng). Yəxaya pəyoğəmbər muxu bexarəttə, ittipaklixixni rət kılıx, pəkət Pərwərdigarçılala tayinix kerak, deməkqi (yənə 32-ayətni körüng). «Tayak», yəni «yilan» bəlkim Ahazning ezi boluxi mümkün. Filistiyə Israilning zeminidin bir kismini ixojal kılıqanidi. Ahaz padixağı bəlkim ular bilən axu zemin üstidin uruxkan boluxi mümkün (Təwrattiki «2Tar.» 28-babni körüng). Uning oöli Həzəkiya bolsa Filistiyəgə takabil turup Israilning zeminini kəyturuwalidu (Təwrattiki «2Pad.» 18-babni körüng). Xunga Həzəkiya bəlkim bexarəttiki «zəhərlik yilan» boluxi mümkün. «Dəhəxtlik uqar yilan» bolsa, eng həterlik yilan bolup, kəlgüsida Israilni barlıq düxmənliridin toluq kutkuzidioqan Məsihni kərsitudu. □ **14:30 «Kaloqan kismingmu u tərəptin eltürülüidu»** — demək, ohxaxla aqar-qılıqtın eltürülüidu. □ **14:31 «is-tütəklik bir tüwrük ərləydu»** — bəlkim düxmən қoxunları purkiritidioqan qang-tozanglarnı kərsitixi mümkün. Muxu ayətning ibraniy tilidikisini qüxinix təs.

32 Əmdi bu əlning əlqilirigə կandak jawab berix kerək? —
 «Zionni tikligüqi Pərwərdigardur;
 Uning həlkı iqidiki ezilgүqilər uningdin baxpanah tapidu» — degin!» □

15

Moab tooruluk bir bexarət

1 Moab toqrısida yükləngən wəhəiy;
 Həlakətlik bir kəqtila, Moabtiki Ar xəhiri wəyran kılınidu;
 Həlakətlik bir kəqtila, Moabtiki Kir xəhiri yok kılınidu; ■
2 Yioqa-zarlar kətürük üçün,
 Mana u buthanisioqa, Dibonqa, xundakla *barlıq* egizliklirigə qikti;
 Moab Nebo wə Mədəba xəhərliri üçün pəryad kətüridi;
 Həmmə baxlar takır kərünidu,
 Jimiki sakallar kesilip qüxürüldi. □ ■
3 Koqılarda ular bəz kiyidu;

□ **14:32** «bu əlning əlqiliri» — Filistylərning əlqiliri bolsa kerək. ■ **15:1** Yər. 48:1; Əz. 25:9; Am. 2:1 □ **15:2** «**Mana u buthanisioqa, Dibonqa... qikti**» — baxqa birhil tərjimisi: — «Mana u Bajit, Dibon degən jaylaroqa, ... qikti». Muxu ayəttə Yəxaya Moabiylarning buthanılırida wə butqa qoqunidioğan «egizlik»liridə dua kılıxlirining bikar bolidioğanlığını kərsitudu. **«həmmə baxlar takır kərünidu, jimiki sakallar kesilip qüxürüldi»** — qaq qüxürük wə sakal yulux kattik həsrət, puxayman kılıxnı yaki matəm tutuxnimu bildürətti. ■ **15:2** Yər. 48:37; Əz. 7:18

Əgziliridə, məydanlırida, hərbir adəm kəz yaxlirini yaqdurup pəryad kötüridu.

⁴ Həxbənoqa, Elealah xəhərlirigə yioqa olixidu, Awazliri Yaħaz xəhirigimu yetip baridu. Xunga Moabning əskərlirimu nida ķilidu; Uning wujud-baqırını titrək basidu.

⁵ Mening kəlbimmu Moab üçün yioqa-zar kötüridu; Ularning ķaqkunliri Zoaroqa həm Əglat-Xeli-Xijaqa bədər ķaqidu; Mana ular toplixip, yioqliqan peti Luhitka qikidioqan dawan yoli bilən yukirioqa mangidu, Horonaimoqa qüxicidioqan yolda turup ħalakəttin nalə-zar kötüridu.

⁶ Qünki Nimrimdiki sular ķurup ketidu, Ot-qeplər solixip, Gülgiyah tüğəp ketidu; Heq yap-yexillik ķalmaydu. □

⁷ Xunga ular baylıklar, tapkan-tərginini yioqip «Tərək wadisi»din ətməkqi bolidu;

⁸ Ularning kətürgən yioqisi Moabning qegrasiyoqa, Ahu-zarliri əglaimoqa, Pioqanlıri Bəer-elimoqa yetidu.

⁹ Dimonning suliri ķanoqa tolup ketidu, Qünki Dimonning üstigə tehimu kəp balyai'apətni toplaymən;

□ **15:6 «Ularning ķaqkunliri Zoaroqa həm əglat-xeli-xijaqa bədər ķaqidu (5-ayət) ...qünki Nimrimdiki sular ķurup ketidu...»** — biliximizqə 5- wə 6-ayəttiki xəhərlər (Zoar, Nimrim ķatarlıqlar) Moabning jənubiy təripidə. Ar, kir, Nebo, Mədəba bolsa ximaliy təripidə. Қarioqanda bolidioqan hujum ximal tərəptin kəlgəqkə, ular jənubiy tərəpkə ķaqidu. Asuriyə Moaboqa ikki kətim hujum kıldı, miladiyədin ilgiriki 715- wə -711-yılıda.

Qünki Moabning қаққунлари һәм земинida қалоғанларынингму üstigə bir xirni əwətimən. □

16

Dawami

¹ «Əmdi օjellə-parak қозисини Sela rayondin elip, Qəl-bayawandin etüp zeminlarning ھەكүмраниقا,

Yəni Zion kızining teoqioqa əwətkin!» □

² Uwisidin quwulup patiparak bolup kətkən kuxlardək,

Moab kızliri Arnon dəryasining keqikliridə alakzadə yüridi. □

□ **15:9 «Dimon»** — bəlkim «Dibon» (1-ayət) bilən ohxax boluxi mumkin, yərliklər Dibonni bəlkim «Dimon» dəp atixi mumkin. «xir» — kəlgüsidə Moabka tajawuz қılıdiqan (1) Asuriyə padixahını yaki (2) Babil padixahını kərsitudu. □

16:1 «օjellə-parak қозisi» — Moabdikilər Dawut padixahning waqtidin baxlap Israilqa bekinqip kəlgən, xundakla ularning hımayısigə igə bolup kəlgən. ular bekinqoşanlığını bildürüx üçün hər yili қozılarnı əwətkən. Keyin ular bekinqinxni rət kılqan (Təwrattiki «2pad.» 3-babni körüng). Xunga bexarətning mənisi, ularoqa: — «Silər Yəhudaqa yənə bekinqinxlar kerək; «koza»ni əwətixinglar bilən Israilning baxpanahlıkıqa igə bolisilər» degən bir nəsihət, yaki bolmisa əz-əzlirigə degən bir sezmu boluxi mumkin. Əməliyəttə (5- həm 6-ayətkə қarioqanda) ular ahirda təkəbburluktin xundak қılmiqan. «Sela» bolsa қoylului kəp bir rayon idi. □

16:2 «Moab kızliri Arnon dəryasining keqikliridə alakzadə yüridi» — Arnon dəryası Moab bilən Israilning ortak qəgrisi idi. Moab kızliri baxpanah izdəp Israilqa etməkqi. Həritini körüng.

Moab bəglirining bir-birigə səzlixi
 3 «Parasət bilən həküm kilinglar!»

4 «*I Zion kizi, sayingizni qüxürüp qüxtiki yoruklukni tün karangoqusidək kiling, Xu oqeriblarnı yoxurup կոյղաysız; Kooqlanqanlarnı axkarilap կոymioqaysız!* Mening Moabdiki musapirlirimni əzingiz bilən billə turoquzoqaysız, Ular üçün wəyran kılələqinqing aldida baxpanah bołqaysız!». □

Hudaning Moab bəglirigə bərgən wədisi
 5 «*Ətünüxünglar tooqra, qunki əzgüqi yokılıdu, Halakət yok bolidu, Əzgüqilərning həmmisi zemindin yokılıdu. Əzgərməs mehîr-xərpət bilən bir təht tiklinidu; «Dawutning qediri» iqidiki xu təht üstidə birsi olturnidu. U bolsa, həkikətən adalət yürgüzidioqan, xundakla adalətni izdəydioqan,*

□ 16:4 «*I Zion kizi, ... կոqlanqanlarnı axkarilap կոymioqaysız!*» — bu səzlər qoşum Moab bəglirining Ziondin baxpanahlıq sorixini kərsitudu. «...**Mening Moabdiki musapirlirimni əzingiz bilən billə turoquzoqaysız, ... baxpanah bołqaysız!**» — muxu səzlər (yənə 3- wə 4- ayətning birinci yerimi) bəlkim Moabning əlgilirining (Yəxaya pəyərəmbər bexariti bilən aldin'ala eytən) sezliridur. Ular kooqlanqanlar üçün Israildin baxpanahlıq soraydu. 4-ayətning ikkiniqi yerimi wə 5-ayət bəlkim Hudaning (Yəxaya pəyərəmbər arkılık) bərgən jawabi. Demək, Israel Kutkuzoqı-Məsih arkılık Moab üçün baxpanah bolidu (birək Moab təkəbburlukdılın Hudaning iltipatını rət kılıdu — təwəndiki 5-14-ayətlərni kərüng).

Həkkəaniylikni ilgiri süridioqan bolidu. □ ■

6 — Biz Moabning һakawurlukı toqrisida angliduk (u intayın һakawur!),

Yəni uning һakawurlukı, təkəbburlukı, noqilik қılıdiqanlıkı toqrisida angliduk;

Birak uning qong gəpliri bikar bolidu! ■

7 Xunga Moab Moab üçün zar yiqlaydu;

Ularning həmmisi zar-zar yiqlaydu;

Kayolu-həsrətkə qəmüp Kir-Harəsətning «kixmix poxkalliri» üçün zar-zar yiqlanglar! □

8 Həxbon rayonidiki etizlar,

Sibmahdiki üzüm tallirimu yigləp ketidu;

Əllərning əmirliri uning sərhil əsümlüklerini buzup qəyləydu;

Ular əslidə Yaazərgiqə yetip, qəl-dalalar ni kəzgənidi;

Peləkliri sozulup, «*Əlük Dengiz*»ning nerisiqə

□ **16:5 «Otünüxüngər toqra, qünki əzgütqi yokılıdu, һalakət yok bolidu, əzgütqilərning həmmisi zemindin yokılıdu»** — bu sözlər, xübhisizki, Hudanıng Moab bəglirigə bərgən wədisidur. «Otünüxüngər toqra» degən söz ibraniy tekistidə yok. Birak bizningqə «qünki» degən söz muxularning mənisini iqigə alidu. Huda Moabning əzidin baxpanaqlikni otünüxini karxi alidiqanlığını Yəxaya pəyoqəmbər arkılık bildüridu. Əpsuski, ular təkəbburluktin rət կılıdu. (6-14-ayətlərni kərüng). **«Dawutning qediri»** — kəlgüsü Israiloqa wə aləmgə bolidiqan Məsih-Padixaḥ qoqum Dawutning jəmətidin bolidu. «Dawutning qediri» əslidə Yerusalemda tikilip muhüm bir ibadət ormini («2Sam.» 6:18), yaki Dawutning əz əyini kərsətsə kerək. ■ **16:5** Yəx. 9:6; Dan. 7:14, 27; Mik. 4:7; Luğa 1:33 ■ **16:6** Yər. 48:29, 30 □ **16:7 «Kir-Harəsət»** — 12-ayəttə «Kir-Hərəs»mu dəp atılıdu. **«Kixmix poxkalliri»** — «Hox.» 3:1ni kərüng. Baxka birhil tərjimisi: — «ulliri».

yətti. □ ■

9 Xunga Mən Yaazərning zar-yioqisi bilən billə Sibmahning üzüm teli üqün yioqlaymən;
I Həxbon, Elealah, Əz kəz yaxlirim bilən silərni suoqirimən!

Qünki yazlıq mewiliringgə, həsulung üstigə təntənə bir sada yangritilidu. □ ■

10 Huxallık mewilik baoqlardin məhərum kılınip,
Xadlikmu yok kılınidu;

Üzümzarlıklarda nə nahxa awazliri anglan-
maydu,

Nə təntənə kılınmaydu;

Dəssigüqilər üzüm kəlqəklirini qeyliməydu.

Qünki Mən üzüm kəlqəkliridiki huxal
warkıraxlarnı tohtattim. □

11 Xunga iq-baoqrılırim Moab üqün qaloqan qıl-

□ **16:8 «Yaazər»** — Moabning ximaliy qegrasining nerisidirak, xərk təripi «qəl-dalalar», oqərb təripi «(Əlük) Dengiz». Demək, Moab hilwət jay bolqını bilən heli yiraklarqa təsiri bolqan bir məmlikətkə aylanoqan. ■ **16:8** Yer. 48:32, 33

□ **16:9 «Xunga Mən Yaazərning zar-yioqisi bilən billə Sibmahning üzüm teli üqün yioqlaymən»** — 10-ayəttiki sezligüqi Huda bolqanikən («Mən ..tohtitimən...»), 9-ayəttiki sezligüqimi xübhisizki Hudanıng Əzidur. Bu adəmni həyran қalduridu. Huda Yaazərdikilərni jazalaydu; xuning bilən ular Sibmahdiki yokap kətkən üzümzarlar üqün yioqlaydu. Huda ularnı jazalaxi bilən təng Əzimu қayquridu. **«həsulung üstigə təntənə bir sada yangritilidu»** — adəttə həsul aloqanda huxallıqtın warkıraxlar bolidu, əlwəttə. Bırak muxu yerdə, dütəminining əqəlibisidin keyinkı təntənə warkıraxlar kərsitilidu. Baxka birhil tərjimisi: «... Həsulungoqa bolqan təntənə sadasi yangraxtin tohtidi». ■ **16:9** Yer. 48:32 □ **16:10 «Dəssigüqilər»** — üzüm xarabi qikirix üqün üzümlərni kəlqəkkə կoyup dəssəydioqan adəmlər.

tardək aqrip mungluk yangraydu,
Iqim Kir-Hərəsdikilər üqünmu xundak;
12 Xundak boliduki, Moab əzini upritip dua
kılıqlı əzining «yukiri orni»qa qıkıp kəlgəndə,
Yaki dua kılıqlı «mukəddəs əyi»gə kirgəndə,
U muwəppəkəiyətkə erixəlməydu.■
13 Mana muxu səzlərni Pərwərdigar Moab
toqrluluk burun eytən.
14 Birak həzir Pərwərdigar xundak dəydu: —
«Üq yil iqidə mədikar hesablıqandək,
Moabning kəpligən қoxun-aħalisi bolqını bilən,
Uning pəhirləngən xəhəriti yəksan bolidu;
Ularning қaldıkułarı bolsa intayın az wə həlsiz
bolidu». □

17

Dəməxk wə Əfraim toqrluluk bir bexarət

1 Dəməxk toqrluluk yüksəlgən wəhəyi: —
Mana, Dəməxk xəhər bolup turuwərməy,
nahayiti bir dəwə harabiliğka aylandurulidu.
2 Aroərdiki xəhərlər adəmzatsız bolup,
Koy padilirioqa қaldurulidu,
Ular tinq-aman yatidu,
Ularnı қorkutkudək həqbir adəmmu
kərünməydu.
3 Əfraimda bolsa, қorqanlıq xəhərlər yokılıdu,

■ **16:12** Kən. 32:37, 38, 39 □ **16:14** «mədikar
hesablıqandək...» — mədikar ixligən wakitni intayın toqrlılık
bilən hesablaydu, əlwəttə — demək, muxu «üq yil», kəmμu
əməs, artukmu əməs dəl üq yilni bildüridu.

Dəməxkning xahənə höküki,
Suriyəning қaldukliri yokılıdu;
Ular «Israilning xəhriti»dək yok bolidu.
— dəydu samawi қoxunlarning Sərdari bolğan
Pərwərdigar.□

4 Xu küni xundak boliduki, Yakupning xəhriti
suslixip,
Tenidiki semiz ətlər sizip ketidu.

5 Ularning һали bolsa ormiqi buoqday oroqandin
keyin,
Yəni biliki bilən yiçıp oroqandin keyin,
Hətta Rəfayim jiloqisida adəmlər baxaklarnı
tərgəndin keyinki һalətkə ohxax, *ḳaloqini yok
deyərlik bolidu*;□

6 Җalbuki, yənə azraq tərgüdək baxak,
Zəytun dərihi silkingəndin keyin,
Əng uqida ikki-üq tal mewə,

□ **17:3 «Ular «Israilning xəhriti»dək yok bolidu»** —
səzməsəz tərjimə kılğında, «Ular Israilning xəhridi dək bolidu». Oylaymizki, muxu söz kinayilik gəp bolup: — «xəhriti yok» degənlik (4-ayətni kerüng). Bəzi alımlar, kəlgüsində Israilning xəhriti əsligə kəltürülidu, xunga Dəməxkningmu xəhriti bolidu, dəp karaydu. □ **17:5 «Ularning һали bolsa ormiqi buoqday
oroqandin keyin, yəni biliki bilən yiçıp oroqandin keyin,
... қaloqini yok deyərlik bolidu»** — demək, ormiqi əgər bilikini ixitlip orsa, naħayiti az baxaklar ķelip қalidu; Rəfayim (Rəfayıylarning) jiloqisi Yerusalemning jənub təripidə, u yərgə kəmbəoqəllər berip ormiqilar қalduroqan buoqdayni terətti; əlwəttə tərgəndin keyin қaloqan buoqday «yok deyərlik» bolidu; Hudanıng jazası bilən Əfraimning adəmliri, xəhriti, həmmisi ohxaxla «yok deyərlik» bolidu. Muxu balayı'apətlər Asuriya imperiyəsining birnəqqə ketimlik tajawuzliri bilən ularning bəxioqa kəldi. Ahirida Asuriyə Əfraimdiki kəp ahalini sürgün kıldı (miladiyədin ilgiriki 722-yili).

Kəp mewiligən xahlirida tət-bəx tal mewə қaldurulidu,
— dəydu Israilning Hudasi bolqan Pərwərdigar.
7 — Xu künü insan bolsa Yaratkuqisioqa nəzirini tikidu,
Kozi Israildiki Mukəddəs Bolqauqida bolidu.
8 Ular eż қurbangahlırioqa, yəni eż қoli bilən yasioqanlırioqa,
Yaki barmaklıları bilən xəkilləndürgənlirigə həq қarimaydu,
Nə «Axərah»laroqa nə «kün tüwrükliri»gə həq ümid baqlımaydu. □
9 Xu künidə uning қorojanlıq xəhərliri,
Əslidiki Israillarning aldida qatqallıkkə wə takır taoqlarоqa aylandurulqan harabə xəhərlərdək,
Həmmisi wəyran bolup ketidu. □

□ **17:8 «Ular eż қurbangahlırioqa... nə «Axərah»laroqa nə «kün tüwrükliri»gə həq ümid baqlımaydu»** — muxu ayəttiki қurbangahlar wə «kün tüwrükliri», xübhisizki, butlar oqa qoqunuxta ixlitidioqan nərsilər. «Axərahlar» degən butlar bəlkim butpərəslikkə beqixlanoqan dərəhliklər idi. Dərəhlər bəlkim «ayal məbud» xəklidə oyulqan yaki nəkixləngən bolsa kerək. Adəmlərning hiyallirida, muxu məbud «zeminni munbətlik қılarmix» wə «ayallarnı tuqumqan қılarmix». Butlar oqa qoqunux adətlirining hərhil jinsiy əhlaksızlıq bilən munasiwiti bar idi. Xu səzlərgə қarioqanda az bir kisiim Əfraimdikilər Hudaqıla ümid-ixənq baqlaydu. Bexarətning bir ketimlik əməlgə axuruluxini «2Tar.» 30-31-babtin, 34:9-ayəttinmə kərgili bolidu. □ **17:9 «əslidiki Israillarning aldida qatqallıkkə wə takır taoqlarоqa aylandurulqan harabə xəhərlərdək...»** — muxu kona «harabə xəhərlər», Yəxua pəyoqəmbərninq yetəkqılıkidə, Israillar Hudaqıa tayinip zeminni ixqal қiloqanda wəyran қılınoqanidi. Xu harabə kona xəhərlər ularoqa Hudaqıa tayinix kerəklikini əslitixi kerək idi.

10 Qünki nijating bolqan Hudani untup қalding,
Küqüng bolqan «Қoram Tax Bolqoqı»ni
əslimiidinq;

Xunga sən «sərhil» əsümlüklərni tikip
köyqining bilən,

Wə yakə yurttiki üzüm tallirini tikkining bilən. □

11 Ularnı tikkən künila yaxartkining bilən,

Tikkən ətisila ularnı qeqəklətkining bilən,

Ḥosulioqa erixkən künidə, u pəkət bir patman
dawaliqusiz կayoq-հəsrət bolidu, halas! □

12 Həy! Kəp həlkərninq quşan-sürənliri!

Ular dengiz-okyanlarnı uroqutup dolqunlardək
xawkunlarnı kətürudu,

Ah, əllərning կaynam-taxkınliri!

Dolqunlanqan küqlük sulardək ular կaynam-
taxkınlarnı kətürudu.

13 Əllər uluoq sularning կaynam-taxkınliridək
dolqunlinip ketidü;

Birak U ularning dəkkisini berixi bilənla, ular
yirakka bədər կeqip ketidü.

Ular taqdiki ot-qəplərning topa-topanlıri xam-
alda yiraklarqa uquruwetilgəndək,

Kara կuyun aldida qang-tozanglar կuyun
bolqandək həydiwetilidu! ■

14 Kəqtə — wəhimə!

□ **17:10** «Xunga sən «sərhil» əsümlüklərni tikip
köyqining bilən, wə yakə yurttiki üzüm tallirini
tikkining bilən,...» — muxu ayəttiki «əsümlüklər» hurapiylik
bilən tikilgən, adəmni bay kılıdioqan yaki rawaj tapkuzidioqan
«sehriy əsümlüklər»mix. □ **17:11** «Ḥosulioqa erixkən
künidə, u pəkət bir patman dawaliqusiz կayoq-հəsrət
bolidu, halas!» — pütkül ayətning baxqa birnəqqə hil tərjimisi
boluxi mumkin. ■ **17:13** Ayup 21:18; Zəb. 1:4; 35:5; 83:13-15;
Hox. 13:3

Tang səhərdə — yok birak!
 Mana bizni bulap kətkənlərning nesiwisi,
 Bizdin olja-əqəniymət eliwaloqanlarning
 akıwitidur!

18

Yəxayaning Efiopiyidin kəlgən əlqilərgə bərgən bexariti

1-2 Ah, Efiopiyə dəryalirining boyliridiki қанatlarning wizildioqan awazliri bilən kaplanqan yər-zemin! —

Sən կomux kemilər üstidə əlqilərni dengizdin ətküzüp əwətisən;

— I yəl tapan həwərqilər,

Egiz boyluk həm siliq terilik bir əlgə,

Yirak-yekinqlarqa қorķunq bolidioqan bir millətkə,

Zemini dəryalar təripidin bəlungən,

Küqlük, tajawuzqi bir əlgə *ķaytip* beringlar!□

³ Jahanda turuwatqanlarning həmmisi,

Jimiki yər yüzidikilər!

Taoqlarda bir tuoł kətürülgəndila,

Kərünglar!

Kanay qelinoqandila,

Anglanglar!□

⁴ Qünki Pərwərdigar manga mundak dedi: —

Mən tinqlikta turimən,

Nur üstidə yalıldap turoqan issiktək,

Issik həsol məzgilidiki xəbnəmlik buluttək,

□ 18:1-2 «Ah, Efiopiya dəryalirining boylidiki қanatlarning wizildioqan awazliri bilən kaplanoqan yər-zemin!» — miladiyədin ilgiriki 715-yili, Efiopiyanıq padixahı Piankı Misirni ixqal qılıp yengi bir sulalini (Misirdiki 25-sulalə) bərpa kılqandın keyin, Asuriya imperiyəsigə karxi bir ittipaknı xəkilləndürük ümidi də, ottura xərkətiki barlıq dələtlərgə əlqilərni əwətti. Muxu babta Yəxaya əlqilərning aldiqa kelip, ularni ķayturmaqçı bolup, yukirik həwərni yətküzidü. «I yəl tapan həwərqlər, egiz boyluq həm silik terilik bir əlgə, ...zemiñ dəryalar təripidin bəlügen, küqlük, tajawuzqi bir əlgə *ķaytip* beringlar!» — Yəxaya pəyəqəmbər əlqilərni eż dəlitigə (Efiopiylilklər egiz boyluq, silik terilik, əxəddiy bir həlk idi) ķaytixni dəwət ķılıdu. U ular arkılık yənə, kəlgüsidi pütkül dunya Pərwərdigarоja boysunidu, dəp jakarlimaqçı. Xuning bilən təng, u Yerusalem dikilərgə muxu ittipakning paydisızlığını, Pərwərdigarоja tayanmışa həmmə ixlirining ķuruk bolidioqanlığını dəwatidu, əlwəttə. □ 18:3 ... «**tuoł**» ... «**kanay**» — bularning nemini bildüridioqanlığını bilix üçün, 11-bab həm 27-babni kərüng. «Tuoł» həm kütulux bəlgisi həm dunyadiki əng ahırkı urux bilən munasiwətlik. kanay Hudanıq eż kowmini eziqə qakirixqa ixlitiliidu.

Əz turaloqumda kezitimən; □

- 5** Qünki həsul elix aldida,
Üzüm qeqəkligəndin keyin,
Qeqəklər üzüm bolqanda,
U putioquqi piqaklar bilən bihlarni kesip,
Həm xahlirini kesip taxlaydu. □
6 Ular yioqixturulup taoqdiki aloqur kuxlaroqa,
Yər yüzidiki haywanlaroqa qaldurulidu.
Aloqur kuxlar ulardin ozuklinip yazni etküzidu,
Yər yüzidiki haywanlar ular bilən kixni
etküzidu. □
7 Xu künidə samawi қoxunlarning Sərdari
bolqan Pərwərdigaroqa bir sowoqat elip kelin-

□ **18:4** «**Mən tinqlikta turimən, nur üstidə yalıdap turoqan issiktək, issik həsul məzgili diki xəbnəmlilik buluttək, Əz turaloqumda kezitimən**» — issik həm xəbnəm gahıda kərünməgini bilən, ularning həsuloqa bolqan təsiri nahayiti küqlüktür. Hudamu ohxaxla daim «ting» həm kərünməydu; u həqnemini demigəndək yaki kilmioqandək turidu. Bu dunyadiki nuroqun ixlar hudasız kılınoqandək bolqını bilən (demək, Hudanıng küq-kudriti xu ixlaroqa kerək əməstək turojını bilən), Huda həman Əz həlkı bilən bills bolidu, həmmə ixlarning arkısında turidu həm bəlgiləngən wakıttı қolını sozidu (5- həm 6-ayətni kərung). □ **18:5** «**Həsul elix aldida, ... qeqəklər üzüm bolqanda, U putioquqi piqaklar bilən bihlarni kesip, həm xahlirini kesip taxlaydu**» — demək, muxu dunyadiki həkimdarlar «Həsul, yəni dunyadiki barlıq əl-yurtlar bizningki» degəndə, Huda tuyuksız həmmisini ularning қolidin elip taxlap ularnı yərgə karitip կoyidu. □ **18:6** «... **Aloqur kuxlar ulardin ozuklinip yazni etküzidu, yər yüzidiki haywanlar ular bilən kixni etküzidu**» — bu ix wakitlik əməs, bəlkı Hudanıng muxu dunyadiki həkimdarlardın həkükni tartiwelip, ularning urux-jedəllirini ahlaxturup, dunyadiki haywanlaroqa tügiməs aramlıq beridioqanlığını bildüridu.

idu;

Yəni egiz boyluk həm silik terilik bir milləttin,
Yirak-yekinlarqa ķorkunq bolidioqan bir əldin,
Zemini dəryalar təripidin bəlüngən,
Küqlük, tajawuzqi bir milləttin berilidu;
Samawi қoxunlarning Sərdari Pərwərdigarning
nami bolqan jayoqa,
Yəni Zion teoqioqa elip kelinidu. □

19

Misir jazalinip, tərbiyə berilip sağaytilidu wə Hudaşa ibadət kildi

¹ Misir toqıruluk yüksəngən wəhij: —
Mana, Pərwərdigar tez uqidioqan bulut üstigə minip,
Misirə yetip kelidu;
Misirdiki butlar uning aldida təwrinip ketidu,
Misirning yüriki bolsa iqidin erip ketidu.
² — «Wə Mən Misirliklarnı bir-birigə karxi kutritimən;
Ularning həmmisi ez ķerindaxliriqa karxi turixidu,
Əz қoxniliri bilənmə sokixidu;
Xəhər bilən xəhər,

□ 18:7 «Xu künidə ... Pərwərdigaroqa bir sowqat elip kelinidu... Pərwərdigarning nami bolqan jayoqa, yəni Zion teoqioqa elip kelinidu» — demək, Efiopiya əsilklər Hudani tonuydu həm Hudaşa kılqan ibaditi kobul kılınidu. Xübhisizki, ular muxu yerdə eziла əməs, bəlkı dunyadiki barlıq millətlərgə wəkil bolup, Pərwərdigaroqa bekinqidu.

Padixahlıq bilən padixahlıq bir-birigə қарxi urixidu;

³ Wə Misirning rohi ez iqidin yokap ketidu;
Mən ularni məslihətsiz қaldurimən;
Xunga ular butlarni wə ərwaħlarni,
Ərwaħlarni qakıroqıqlarıni həm palqılarnı
izdəp məslihət soraydu;

⁴ Mən Misirliklarnı rəhimsiz bir həkümranning
kolioqa tapxurimən;
Əxəddiy bir padixah ularning üstidin
həkümranlıq kılıdu» — dəp jakarlaydu
samawi қoxunlarning Sərdari bolğan Rəb
Pərwərdigar; □

⁵ Həm sular «dengiz»din yokaydu,
Dəryasi қaojirap pütünləy қurup ketidu; □

⁶ Dəryalarnı sesikqılıq қaplaydu,
Misirning əstəng-kanallırı қaojirap tүgəydu;
Komuxlar həm yekənlər solixidu;

⁷ Nil dəryası boyidiki yərlər,
Nil dəryasining կuyulux aqzidiki yərlər
giyahsız қalidu,
Nil dəryası boyidiki ziraətlərning həmmisi
қurup, tozup, yokıldı.

⁸ Belikqılar bolsa zar қakxaydu;

□ **19:4 «mən Misirliklarnı rəhimsiz bir həkümranning kolioqa tapxurimən...»** — muxu bexarətni bəlkim awwal Efiopiylək Pianki (miladiyədin ilgiriki 715-yili), Asuriyəlik Sargon (20-babni kərung), Asuriyəlik Sənnaherib wə yaki keyinkı Pars padixahları Kambisis (miladiyədin ilgiriki 525-yili), andın Ataksərkis (III) «Okus» qatarlıqlar (miladiyədin ilgiriki 343-yili) təripidin əməlgə axurulqan idi. □ **19:5 «sular «dengiz»din yokaydu»** — muxu yerdə «dengiz» Nil dəryasını kərsitidu.

Nil dəryasiqa ķarmak taxlıoqıqlar ning həmmisi nalə kətüridu;
Sularning üstigə tor yayoqıqlar ning bexi sanggilap ketidu.

⁹ Ziqirqilar həm libas toksoqıqlar hijalətqılıktə қalıdu,

¹⁰ jəmiyətning «tüwrük»liri parə-parə bolup, Mədikarlarning kənglimu yerim bolidu.

¹¹ Tolimu əhmək Zoan xəhirining əməldarları! Pirəwnning əng dana məslihətqılıridin əhmişanə məslihətlər qikidu!

Silər կandakmu Pirəwngə: —
«Mən bolsam danalarning əwlədi,
Kədimki padixahıllar ning nəslidurmən!» — dəwatqansılər tehi?□

¹² Misir, sening danixmənliring hazırlıq keni?
Ular danixmən bolsa, samawi қoxunlarning Sərdarı bolğan Pərwərdigarning Misir tooruluk nemilərni kəngligə pükkənlikini sanga ayan kilsun!

¹³ Zoan xəhirining əməldarları nadanlaştı, Məmfis xəhirining əməldarları aldinip kətti; Misir kəbililirining «burjək tax»liri bolsa ularni ezikturup қoydı.□

¹⁴ Pərwərdigar ularning arisioqa bir կaymuktuруғи rohni arilaxturiwətti;

□ **19:11 «Pirəwn»** — Misir padixahıllarının dəwr-dəwrgiqə ixlətkən unwanı. **«Mən bolsam... kədimki padixahıllar ning nəslidurmən!»** — Misirning ərp-adətlili boyiqə, padixahıning məslihətqılırinin həmmisi yüksiri təbiqilik yaki padixah jəmətidin boluxi kerək idi. □ **19:13 «Məmfis»** — yaki «Nof». **«Misir kəbililirining «burjək tax»liri»** — bəlkim Misir jəmiyitidiki mötiwərlərdür.

Xunga birsi məst bolup əz կusukjida teyilip
ələng-sələng bolqandək,
Ular Misirdikilərni hərbir ixida ələng-sələng
kılıwətti.

15 Xuning bilən Misiroqa,
Bax, կuyruk, palma xehi yaki կomuxlar
kilalıqqudək həqkandaq amal kalmaydu. □ ■

16 Xu küni Misirdikilər կız-ayallarоqa ohxap
kalidu,
Samawi կoxunlarning Sərdari bolqan
Pərwərdigar կolini ularning üstigə tənglixi
bilən titrəp korkidu,

17 Həmdə Yəhuda zemini bolsa Misiroqa wəhimə
bolup կalidu;

Qünki samawi կoxunlarning Sərdari bolqan
Rəb Pərwərdigarning bekitkən iradisi
tüpəylidin,

Yəni Uning əzlirigə karitiloqan iradisi tüpəylidin,
Kimgə Yəhudanıng gəpi կilinsila xu qəqüydu.

18 Xu küni Կanaanning tili səzleydiqan,
Wə samawi կoxunlarning Sərdari bolqan
Pərwərdigarmə bekinip sadiklik kəsimi
kilidiqan Misirning bəx xəhiri bolidu;
Ulardin biri «Halak xəhiri» dəp atlidu. □ ■

19 Xu küni Misirning zemini otturisida
Pərwərdigaroqa ataloqan bir կurbangah,
Həm qebrasida Pərwərdigaroqa ataloqan bir
tührük bolidu.

□ **19:15 «Bax, կuyruk, palma xehi, կomux»** — bəlkim Misir
jəmiyyitudiki hərhil təbiqidiki adəmlərni bildürudu. ■ **19:15**

Yəx. 9:13 □ **19:18 «Կanaanning tili»** — «Կanaan» Pələstin,
yəni Israilning zemini, hazırkı «Israiliyə»ni kərsitidu. Xunga
ular ibraniy tilini səzlixidu. ■ **19:18** Kan. 10:20; Yər. 12:16

20 Bular bolsa samawi қoxunlarning Sərdari bolqan Pərwərdigarоја həm bəlgə həm xahit bolidu;

Qünki əzgүqilər tüpəylidin ular Pərwərdigarоја nalə kətürgən bolidu;

U ularni ərkinlikkə qikiridiqan bir қutkuзouqi həm қooqdioquqini əwətidu. □

21 Pərwərdigar Misirliklarоја tonutulup ayan қilinidu;

Xu küni Misir Pərwərdigarni tonuydu;

Ular uningoqa kurbanlıq axlıq hədiyəliri bilən ibadət қilidu;

Ular Pərwərdigarоја қəsəm iqidu wə uningoqa əməl қilidu. ■

22 Pərwərdigar Misirni uridu;

U ularni uridu həm sakaytidu;

Xuning bilən ular Pərwərdigarning yenioqa kaytidu,

U ularning dua-tilawitini қobul қılıp ularni sakaytidu.

23 Xu küni Misirdin Asuriyəgə mangidioqan, egiz kətürulgən tüz yol eqilidu;

□ **19:20 «Bular .. Pərwərdigarоја həm bəlgə həm xahit bolidu; qünki əzgүqilər tüpəylidin ular Pərwərdigarоја nalə kətürgən bolidu; u ularni ərkinlikkə qikiridiqan bir қutkuзouqi həm қooqdioquqini əwətidu...» —**

(18-22-ayətlər) — Muxu ayətlərdiki bexarət bəlkim ahirkı zamanda əməlgə axurulidu. Bəzi alımlar bexarətlər miladiyədin ilgiriki 4-1-əsirlərdə «kismən əməlgə axuruloqan» dəp karaydu. Xu zamanlarda Misir nuroqun Yəhudiyy musapirlarnı қobul қılıp, ularoja Misirning qegrisiqə yekin jayda yengi bir ibadəthanini қuruxka yol қoydi wə hətta uni қuruxka yardım bərdi. Miladiyədin keyin Misirdiki məsihiy jamaətlərmə nahayiti kəp bolqan. ■ **19:21** Mal. 1:11

Asuriyəliklər Misiroqa kiridu,
Misirliklar Asuriyəgə kiridu;
Misir Asuriyə bilən billə *Hudaning* hizmət-
ibaditidə bolidu. □

²⁴ Xu künı Israil Misir wə Asuriyə bilən bir bolup,
Üçisi, yər yüzidikilərgə bəht yətküzgüqlər
bolidu.

²⁵ Samawi қoxunlarning Sərdari bolən
Pərwərdigar ularoqa bəht ata kılıp: —
«Həlkim bolən Misiroqa,
Əz қolumning ijadi bolən Asuriyəgə
Wə Əz mirasim bolən Israiloqa bəht yar bol-
sun!» — dəydu. □

20

Misir tooqrluluk yənə bir bexarət

□ **19:23 «Xu künı Misirdin Asuriyəgə mangidioqan, egiz kətürülgən tüz yol eqilidu...»** — muxu yol həlihəm məwjut. Biraq Israil həm Misir wə Suriyələr otturisidiki munasiwət yahxi bolmioraqqə, yol uzundın buyan etiklik haləttə turmaqta. □ **19:25 «Həlkim bolən Misiroqa, Əz қolumning ijadi bolən Asuriyəgə wə Əz mirasim bolən Israiloqa bəht yar bolsun!»** — pikrimizqə muxu bexarətning (1-25-ayətlərning) ahirkı ķismi («xu künı Misirdikilər kız-ayallaroqa ohxap կalidu...» yəni 16-ayəttin baxlap) tehi əməlgə axurulmioqan. Yəxayanıng dəwridikilər üçün, bu bexarət ularning Misiroqa қoxuluxqə bolmaydiqanlığını bildürgən; bundaqlıq kılıx Pərwərdigarə qızıl xənməslikkə barawər. Bexarəttə, ular Misiroqa əməs, bəlki Misir əzlirigə bekjindi bolidu, deyildi. Ahirda Huda Misirliklarnı Israillar қorkıdioqan Asuriyəliklər bilən billə Əzigə, xundakla Israiloqa bekinduridu.

1 Asuriyəning sərdari *bolojan* «Tartan» Axdod xəhiringə kelip muhasirə kılqan yili Asuriyə padixağı Sargon uni əwətkən (u Axdodka ərəxi jəng kılıp uni ixqal kıldı): —□

2 — Xu qəoqla Pərwərdigar Amozning oqlı Yəxaya arkılık səz kılqanidi.

U uningoqa: —

«Qatrikingdin bəz iq tambilingni seliwət, putungdiki kəxingni seliwət» — degənidi;

U xundak kıldı; yalingaq wə yalang ayaq mengip yürdi. □

□ 20:1 «Asuriyəning sərdarı *bolojan* «Tartan» Axdod xəhiringə kelip muhasirə kılqan yili» — miladiyədin ilgiriki 715-yili Filistiyənin bir paytəhti *bolojan* Axdod Misirning kutritixi bilən Asuriyə imperiyəsidi ki asarətlərni buzup isyan etti. İkki yıl iqidə ular yənə məəqlup boldı. Misir tohtimay ularını kutritip, ərəlik yardımə berixni wədə kılıp, əlqilərni Moabka, Edom həm Yəhudaçla əwətti, Asuriyə imperiyəsingə ərəxi bir ittipaknı otturıqə qıqarmakçı boldı. Birak miladiyədin ilgiriki 711-yili Asuriyə imperiyəsi Axdod xəhiriini ixqal kıldı. Misir ularoqa həq yardım kılmidi. Huda Yəxaya arkılık Israiloqa hudasız, tayanqısız Misirqa tayinixning toorqa əməslikini həm mundak klixning bihədə ix ikənlikini kərsitidü. □

«Xu qəoqla Pərwərdigar Amozning oqlı Yəxaya arkılık səz kılqanidi...» — muxu 20-babtiki bexarət nahayiti kışka waqt iqidə əməlgə axurulqan. Bexarətning əməlgə axurulixini kərgən kixilər yüksərik 19-babtiki ahirkı zamanlarnı kərsitidioqan (Asuriyə wə Misir toqruluk) bexarətning ahirida mukərrər əməlgə axurulidioqanlıqının həq guman kılmasılığı kerək. **«Pərwərdigar ... uningoqa: — «Qatrikingdin bəz iq tambilingni seliwət...» degənidi. U xundak kıldı; yalingaq wə yalang ayaq mengip yürdi»** — buningdin körükə boliduki, Yəxaya adəttə bəz kiyim kiyip yüridioqan boluxi mümkün. Yəxayanıñ həqiqətən «kipyalingaq» yaki pəkət «kaltə ixtanlıq» ikənlikigə bir nemə deyix təs.

3 Wə Pərwərdigar ahirida mundak dedi: — «Mening կulum Yəxaya Misir wə Efiopiye tooqruluk həwər beridioqan bexarət həm karamət süpitidə bolux üçün yalingaq həm yalang ayaq üq yil mengip yürgəndək,⁴ Ohxaxla Misirlik əsirlər wə Efiopiylək sürgünlər yax bolsun, կeri bolsun, yalingaq həm yalang ayaq, kasisi oquq հալда Asuriyə padixahı təripidin Misirni xərməndiliktə կaldurup, yalap epketilidu. □ **5** Ular bolsa կօրկուխը, өզ tayanqisi bolqan Efiopiydin wə pəhri bolqan Misirdin ümidsizlinip ketidu. **6** Xuning bilən bu dengiz boyidikilər: — «Mana bu Asuriyə padixahının wəswəsidin կօրկու baxpanahlik izdəp baroqan tayanqimizə, bizlər əmdi կandağmu կutulalaymiz?» — deyixidu». □

21

Babil tooqrisida yənə bir bexarət

1 «Dengizning qəl-bayawini» toqrisida yükləngən bir wəhiy: —

□ **20:4** «**Misirlik əsirlər wə efiopiylək sürgünlər yax bolsun, կeri bolsun... kasisi oquq հալда Asuriyə padixahı təripidin ... yalap epketilidu**» — xu bexarət bəlkim 701-yili, yəni Asuriyə bilən Misir soküxşən Əltəkəh degən yerdə bolqan jəngdə əməlgə axurulmuş. Asuriyə Misirdiki həm Efiopiydiki nuroqun əsirlərni epkətkən. □ **20:6** «**bu dengiz boyidikiliri** — Filistiyəliklər həm Yəhūdalıqları kərsitudu.

«Jənub tərəptə қoyuntazlar ətüp keti-watkandək,
 Dəhətlik zemindin bir nemilər kiliwatidu!». □

Yəxayaning söz kılıxi

² — Azablıq bir wəhiy-kərünüx manga ayan
 қılındı;

Hain hainlik kiliwatidu,

Bulangqi bulangqılık kiliwatidu.

«I Elam, ornungdin tur, qik!

Media, muħasirə қılıp қorxiwal!»

Uning səwəbidin kətürülgən həmmə nalə-

□ **21:1 «Dengizning qəl-bayawini»** — Babilni kərsitudu (9-ayatni kərünk). «Dengiz» bolsa, muxu yerdə Babil xəhiri jay-laxkan, nahayıti kəng Əfrat dəryasını kesitudu. Əmdi nemixką «dengizning qəl-bayawini» deyilidu? Yəxaya bəlkim Babilni kinayilik gəp bilən mazak қılıdu; Babil katta, büyük xəhər bolqını bilən, həkikət jəhətidin yaki mənggülük rohiy baylıklar jəhətidin eytkanda nahayıti bir qəl-bayawan, halas.

pəryadlarnı tügitiwəttim.□

3 — Xunga iq-baqrim aqrik-azab bilən toldı,
Toloqliki tutkan ayalning azabliridək,
Kərgənlirimdin tolqinip kəttim,

□ **21.2 «Hain hainlik kiliwatidu... bulangqılık kiliwatidu»** — xübhisizki, Babilning üzlüksiz kiliwatqan qılmixlirini kərsitudu. **«I Elam, ornungdin tur, qık! Media, muhasırə kılıp korxiwal!»** — ikki imkaniyət bar. Muxu bexarət yaki miladiyədin ilgiri 689-yili Asuriyə imperatori Sənnaheribning Babilə qəsidi kılıp wəyran kılqanlığını yaki miladiyədin ilgiri 539-yili Parslar wə Medialar Körəx imperatorining baxqılıkida besip kirgənlilikini kərsitudu. Əgər birinqi xərh toqra bolsa, u qəqda «Elam ornungdin tur, qık! Media, muhasırə kılıp korxiwal!» degən səzləri Babil padixağı Merodak-Baladan əz ittipakdaxlari Elam wə Media oya eytən, bu səzlər «Asuriyəgə hujum kıl!» degən mənidə bolən bolidu. U qəqda Asuriyəning imperatori Sənnaherib məəqlup bolən. Keyin u կaytidin hujim kılıp Babilni ixoal kıldı. Xu qəqda u Babilni pütünləy wəyran kılıp, ularning həmmə butlirinimu qekip parə-parə kıldı. İkkinqi xərh toqra bolsa, muxu səzlər Körəx əzining қoxunlirioqa degən gəp bolidu (Babilə hujum kıl!). Bizningqə bolsa bexarət Körəxningki muxu hujumini kərsitudu; birək ikki ketimlik ixoal қılıxning həmmisidə ohxaxla Yəxayanıng kərsətkən kərsətmisi, yəni «Babilə ixənmənglər həm tayanmanglar!» degini təkitlinidu. **«Uning səwəbidin kətürülgən həmmə nalə-pəryadlarnı tügitiwəttim»** — bu əlwəttə Hudanıng sezi boluxi kerək. Demək, Babilning hainlikı, tajawuzqılık kılıp olja aloqanlılığı, adilsizlik, rəhimsizlik qatarlıklar tüpəylidin halayıq kattik nalə-pəryadlarnı kətürgənidi; Huda ularning nalə-pəryadlirioqa Hətimə beridu; qünki U Babilning əzini tūgəxtürgənidi.

Anglioqinimdin parakəndə boldum. □

4 Xunga kənglüm parakəndə bolup həsirap kəttim,

Meni dəhxət қorkunq bastı;

U mən zok alidioqan keqini sarasımə bolidioqan keqigə aylandurdi. □ ■

5 Ular dastihan wə giləm-kərpilərnimu salidu;

Ular yeyixidu, iqixidu;

«Həy esilzadılər, ornunglardin turup қalkənni

□ **21:3 «Xunga iq-baoqrim aqrik-azab bilən toldi, ... anglioqinimdin parakəndə boldum»** — bu sezlər əlwəttə pəyəqəmbərning əziningki boluxi kerək. Baxka birhil tərjimisi «Mən azabtin tolqınip қariyalımidim; parakəndiqılıktın ھەقнemini angliyalımidim». Bir jəhəttin Yəxaya pəyəqəmbər muxu kərünüxtə məlum bir xəhərning Huda təripidin jazalinxini kəridu, xundakla bək azablinidu. Bırak baxka bir jəhəttin wə baxka bir dərijidə, Babil xəhiri pütkül dunyaqa wəkil bolsa, u Hudanıñ қiyamət künidə gunahning əzini կandaq dəhxətlik jazalixini kəridu, xundakla intayın azablinidu. Xübhisizki, muxu bexarəttin eliximiz kerək bolğan sawaş dəl muxudur. □ **21:4 «Mən zok alidioqan keqə»** — buni qüixinix təs; bəlkim Huda Yəxayaqa xu kərünüxnı kərgüzgən keqidə u ayali bilən billə muhəbbətləxməkqi boldimikin. ■ **21:4** Ayup 7:3

maylanglar!»[□]

⁶ Qünki Rəb manga: —

«Baroqin, kərgənlirini əyni boyiqə eytidioqan bir kəzətqini təhləp köyqin» — degənidi.[□]

⁷ — «U jəng hərwilirini, jüp-jüp atlıq əskərlərni, Jəng hərwilirini exəklər bilən, Jəng hərwilirini təgilər bilən kərgəndə, U diqqət bilən, nahayiti diqqət bilən kəzətsun!»[□]

⁸ U jawabən xirdək towlidi: —

«Rəb, mən kəzət munarida üzlüksiz kün boyi turimən,

[□] **21:5 «Ular dastıhan wə giləm-kərpilərnimu salidu»**

— baxlaş birhil tərjimi «Dastıhan selinglar, bir kəzətqi köyunglar». **«kalkan maylanglar!»** — birhil urux təyyarlılığı. Kalkan maylansa kılıç-nəyzilər uningdin teyilip ketətti. Xunga Yəxaya muxu ayəttə bəlkim, Babilliklər ziyapəttə olturoqinida, düxmənning əksərləri yoloqa qıkıp yürüx kılıwatqanlığını kərsitudu; xunga ziyapətning ornişa, urux təyyarlılığı kılıxka tooqra kelətti, dəp bexarət beridu. Keyinkı (6-10) ayətlərnimə kərung. Babilliklərning ziyapətkə katnixixka intayın amrakılığının dangki qıkkənidi. Miladiyədin ilgiriki 539-yili, Babil ordisidikilər katta ziyapəttə bihud olturoqan bir keqidə, Babil xəhiri Medialekler təripidin ixəqal kılındı (Təwrattiki «Daniyal» 5-babni kərung).-

[□] **21:6 «əyni boyiqə eytidioqan bir kəzətqi»** — demək, ixənqlik adəm. Babilliklər bishudlixiy olturoqanlığı tüpəylidin, Huda bəlkim Yəxayaqla kinaya kılıp, ular üçün bir kəzətqini bəlgiləp əkəmək, kerək, deməkqi. Bu «hiyalı kəzətqi»ning həwərliri 7-9-ayətlərdə hatirilinidu.

[□] **21:7 «U jəng hərwilirini, jüp-jüp atlıq əskərlərni,... kərgəndə,...»** — baxlaş birhil tərjimi: — «Bir əksər atlıq əskər jüp-jüp atlar bilən,... kərgəndə,...». **«jəng hərwilirini təgilər bilən kərgəndə,...»** — Pars imperatori Kərəx jəng kılıqanda təgilərni düxmən əksərləri işigə həydiwetip, əkəmək, qalaymikənqılıq qırıhattı. U birinqi bolup axundak taktikini ixlətkən.

Hər keqidə kəzəttə turimən; □ ■

**9 — Wə mana, u jəng һarwiliri jüp-jüp atlıq
əskərlər bilən keliwatidu!»**

Wə yənə jawab berip xundak degən: —

Babil bolsa yıkıldı, yıkılıp qüxti,

Wə U ularning ilahlırinining hərbir oyma
məbudlirini yərgə taxlap parə-parə
kiliwətti!». □ ■

*Huda yənə Өzigə sadık bolqanlaroqa təsəlli
beridu*

10 — I Mening tepilgən danlirim,

Mening haminimdiki buğdaylirim,

Israilning Hudasi, samawi қoxunlarning Sərdarı
bolqan Pərwərdigardin anglioqanni silərgə
eytip bərdim! □

□ **21:8 «Rəb, mən kezət munarida üzlüksiz kün boyi
turimən, Hər keqidə kəzəttə turimən»** — bu səzgə
ķarioqanda, Babilning wəyran қilinixini ümid қılıdioqanlar uzun-
rak waqt kütüxi kerək bolidu. «Rəb» degənning baxka hil
tərjimisi: «I hojam,...» ■ **21:8** Həb. 2:1 □ **21:9 «—**

**Wə mana, u jəng һarwiliri jüp-jüp atlıq əskərlər bilən
keliwatidu!»** — yukirik izahatni körüng. Bəlkim muxu yerdə
düxmən қoxuni qəlibə bilən կaytip berip, Babilning məoqlup
bolup yokitiloqanlıkı toqrisida həwər yətküzidu. «... U ular-
ning ilahlırinining hərbir oyma məbudlirini ... parə-parə
kiliwətti!» — «U» bəlkim Hudanıñ Өzi. ■ **21:9** Yər.
25:12; 51:8; Wəh. 14:8; 18:2 □ **21:10 «I Mening tepilgən
danlirim, Mening haminimdiki buğdaylirim,...»** — muxu
ikki ibarə Israilning Hudaoqa sadık bolqan, xundakla pəs orunda
turadioqan «қaldisi»ni kərsitudu. Hudanıñ jaza-tərbiyiliri iqidə
japa tartix bilən ular tawlinip, «sap buğday»dək bolqan.

Edom tooqruluk bir bexarət

11 «Dumah» tooqruluk yükləngən wəhiy;

Birsi Seirdin kelip məndin: —

«I kəzətqi, keqining қanqılıki ətti? I kəzətqi, keqining қanqılıki ətti?» — dəp soraydu.□

12 Kəzətqi jawabən mundak dəydu: —

«Səhər kelidu, keqimu kelidu;

Yənə sorioqing bolsa, yənə kelip sora;

□ **21:11** «**Dumah**» — bolsa ibraniy tilida «süküt» degən mənidə. Umu Edomning kiqik bir yezisi. Birak muxu yerdə Yəxaya yənə «Edom» degən isimni səz oyuni kılıp tətürisiqə «Dumah» dəp atıqan. Demək, kəlgüsidi Edom kəp issik-sooqaklar bilən nahayıti «süküt»lük bir jay bolup қalidu. «**Seir**» — Edomning yənə bir ismi. **«i kəzətqi, keqining қanqılıki ətti? I kəzətqi, keqining қanqılıki ətti?»** — kəzətqi (yaki jesəkqi)ning wəzipiliri birinqidin düxmənning hujumlıridin həwər berip həmmə adəmni oyoqitix; ikkinqidin taktakqılık kılıp keqining կaysı waqt bolqanlığını halayıqka ukturux idi. Kəzətqi muxu yerdə xübhisizki, Yəxaya pəyəqəmbərninq əzidur. Uningmu muxu ikki wəzipisi bar idi — halayıqni Hudanıg jazasidin agaqlandurux həm xu jazaşa қanqə uzun bolup kətkənlikli həm uning қanqılık dawamlıxi-dioqanlıkı tooqruluk həwər yətküzüx idi. Muxu yerdə bəlkim Edomdin qıkkən bir əlqi kelip Yəxayadın Edomni kaplap turoqan, қarangoğu «keqə»dək bolqan balayı'apətlər қaçan tүgəydu? — dəp soraydu.

Yolungdin kaytip manga yekin kəl!» □

Ərəbiyə toqruluk bir bexarət

13 Ərəbiyəning keqisi toqruluk yükləngən wəhiy: —
«I Dedanlıqlarning karwanlıri, sılər Ərəbiyədiki janggalda konup қalısilər; □

□ **21:12 «Kəzətqi jawabən mundak dəydu: ...»** — jawabning üq kismi bar: — (1) «səhər kelidu». Demək, muxu қarangoquluk tүgəydu — birak қaqañ tүgəydiqanlığını deməydu. (2) «keqimu kelidu» — Edomoqa, dunyaqa nur kelidu (məsilən 7:18, 18:2ni kərüng). Birak yənə bir keqə kelidu, u tehimu қarangoqul bolup, bəlkim kıyamət künliridə bolidu (məsilən, 10:5, 13:10ni kərüng). Yəxaya muxu toqruluk agaḥlanduridu. (3) «sorioqing bolsa, ... manga yekin kəl!». Edom (jümlidin bəlkim baxxa Yəhudiyy əməslər) muxu ixlarnı eniklimaqçı bolqan bolsa, ərkinlik bilən Hudanıng yenoqa kelixkə, Hudadin biwasita yaki pəyələmbərliridin soraxqa təklip қılınidu. Pəkət eż yollırıdin towa қılıp yenip kəlsila, Huda ularni kobul қılıdu. □ **21:13 «Ərəbiyəning keqisi toqruluk»** — ibraniy tilida «Ərəbiyə toqruluk» həm «keqidə» degən ikki mənilik bolqan bir sözdur. İkkinqi mənisi «keqidə» bolqan bolup, bəlkim «Ərəblərning қarangoquluk wakti»ni kərsitidu. Əməliyəttə (Ərəblərning tarifi anqə hatirlənmigən bolqaqka) dəl қaysi yilni kərsətkənlikini hazırlaq enik dəp berəlməymiz. Miladiyədin ilgiriki 715-yili Sargon II Temadiki қəbililər wə pütkül «Ərəbiyə yerim arılı»qə қarxi urux қılıqan. Miladiyədin ilgiriki 703-yili Ərəblər Babildiki Merodak-Baladan bilən ittipak tüzgən wə Asuriyəlik Sənnaherib təripidin məoqlup қılınip, қattıq ziyan tartıqan. Bexarət bu qaoqlarning birini kərsətsə kerək. **«...janggalda konup қalısilər»** — demək, qong yoldın yirak, məlum bir düxmənning қorkunçidin piňhan jayda konux kerək. Dedanlıqlar bolsa Ərəblərning bir қəbilisi. Tema ularning bir karwansaray xəhiri. Dedan, Tema wə 16-ayəttiki Kedarning kəyərlikini bilix üçün həritilərni kərüng.

14 Ussap kətkənlərgə su apirip beringlar!
I Temadikilər, nanliringlarnı elip қаққанlarnı
kütüwelinglar! □
15 Qünki ular kılıqlardin,
Ojilaptin elinoqan kiliqtin,
Kerilgən okyadin,
Uruxning azabidin қaqidu.
16 Qünki Rəb manga xundak degən: —
Bir yıl iqidə mədikar hesablıqandək,
Andin Kedarning bar xəripi yokılıdu, □
17 Okyaqılarning қaldukliri,
Yəni Kedarning palwan-batur bolqan oqulliri az
қalidu;
Qünki Pərwərdigar, Israilning Hudasi xundak
səz қılqan». □

22

□ **21:14 «... Su apirip beringlar! I Temadikilər, nanliringlarnı elip қаққanlarnı kütüwelinglar!»** — Huda Yəxaya arkılık Ərəblərgə əz kərindaxlirioqa yardım berix kerəklikini ukürnidü. Demək, Ərəblər pat yekində kəp awariqilikkə yoluğdu (15-ayətni kərung). □ **21:16 «Bir yıl iqidə mədikar hesablıqandək,..»** — 16-bab, 14-ayəttiki izahatni kərung. Mədikar ixligən wakıtnı intayın toqrlılıq bilən hesablaydu, əlwəttə. □ **21:17 «Okyaqılarning қaldukliri, yəni Kedarning palwan-batur bolqan oqulliri az қalidu»** — Kedar bolsa Ərəbistandıki qəllükning ximal təripidə yaxiqan bir կəbilə. Muxu bexarətning kəng mənisi, xübhisizki, Hudaoqa ixənmigənlər əz-ara bir-birigə yardım berixkən bolsimu, hudasız bolqanlıkı üçün bu yardım mənggü dawamlaxmaydu. Ahiroqıqə üzlüksiz kelidiqan, qeki yok mədətni bolsa pəkət Pərwərdigardinla tapkılı bolidu.

Yerusalem tooqruluk bir bexarət

¹ Alamət kərünük berilgən jiloşa tooqrisida yükləngən wəhijy: —

Silər həmminglar əgzilərning üstigə qikəwalıqininglar zadi nemə ķılqininglar? □

² Silər huxallık dəbdəbisini kətüridiqan,

Warang-qurungoşa tolqan yurt,

Xadlinidioqan xəhər;

Silərdin əltürülgənlər ķılıq bilən qepiləqan əməs,

Yaki jənglərdə elgən əməs;

³ Əmirliringlarning həmmisi biraqla keletalıxtı;

Ular okyasız əsir boldi;

Yirakka қaqkən bolsimu,

Silərdin tepiwelinoqlanlarning həmmisi birlikdə əsir boldi.

⁴ Xunga mən: —

«Nəzirinqlarnı meningdin elinglar;

Meni қattık yioqlaxka կoyunglar;

Həlkimning bulinip ketixi tooqruluk manga təsəlli berixkə aldirap əzünglarnı

□ **22:1 «Alamət kərünük berilgən jiloşa»** — intayın sirlik bir ibarə. Xübhisizki, u Yerusalemoşa қaritilidu (10-ayətni wə təwəndikilərnimə kərung). Yerusalem Zion teoqining üstidə bolsimu, taqlar bilən oralqan bolup, jiloşoja jaylaxşan dəp hesablıqılı bolidu. Biraq bu ibarə nemini bildüridu? Yəxaya wə baxka pəyəqəmbərlər əlwəttə Yerusalemdə nuroqun «qayibanə alamətlər» yaki «alamət kərünüxlər»ni kərgən. Xunga məzkur ibarə nuroqun «qayibanə alamətlər» wə bexarətlərning temisi bołoqan, Huda səygən Yerusalem»ni kərsitudu; yənə kelip, «jiloşa» təwən bolup, «har bolux» yaki «kiqik peillik»ni bildüridu; Huda bexarətlər wəhijy kilsə, ularnı pəkət kiqik peillarqıla yətküzidu. Biraq -2-14-ayətlər boyiqə, Yerusalemdikilər Hudaning agahlırioşa kiqik peil bolmay, əksiqə erən kilməy təkəbburlıxiq kətkən.

upratmanglar» — dedim. □ ■

5 Qünki samawi қoxunlarning Sərdari bolqan Rəb Pərwərdigardin «Alamət kərünüx berilgən jiloqa»ning bexiəla bir kün qüxitdu,
U bolsa awariqilik bolidiqan,
Ayaol asti kiliñip petikdilidiqan,
Adəmlər կaymukturulidiqan,
Sepil sokulup qekilidiqan,
Taqlarəqə karap yalwurup qirkiraydiqan bir künü bolidu.

6 Elam jəng hərwiliri wə adəmliri bilən, atlıq əskərliri bilən okdanni kətürüp kelidu,
Kir bolsa կalqanni eqip təyyar kiliñdu. □

7 Wə xundak boliduki,
Əng güzəl jiloqiliring jəng hərwiliri bilən tolup ketidu,
Atlıq əskərlər dərwazang aldida səp tartip turidu.

8 Ular Yəhudanıng üstidiki կalqanni elip taxlaydu;
Birak sən Zion xu künidə «Orman sarayı»diki կorallarəqə ümid baqlıqansən; □

□ **22:4 «Həlkimning bulinip...»** — ibraniy tilida «həlkimning kizining bulinip...». «Həlkimning bulinip ketixi toqrluluk manga təsəlli berixkə aldirap əzünglarnı upratmanglar» — bu sezlər bəlkim pəyəqəmbərning əziningkidur; birak, xübhisizki, Huda ular arkılıq Əzining kənglini bildürüwatidu.

■ **22:4** Yər. 8:23 □ **22:6 «Elam»** — Babilning қoxnisi, bexarəttiki wakıtlarda ular bilən ittipakḍax bolqan («Kir»ning nədə ikənlilikini bilməymiz). Bu bexarət bəlkim Yəxayaqə kəlgüsində Babil ittipakḍaxları bilən Yerusaleməqə kattik hujum kılıdioqanlığını ukturidu. □ **22:8 «Orman sarayı»** — «Orman sarayı»ni Sulayman padixah կuroqan, xu yerdə kəp sawut-կorallar saklanqanidi («1Pad.» 7-babni wə 10:14-17-ayətni kərung).

9 Silər Dawutning xəhiringin bəsülgən jaylirining kəp ikənlikini kərüp,

Pəstiki kelqək sulirini bir yərgə yioqip su ambiri kıldinglar;

10 Yerusalemdiki oylerni sanap, ulardin bəzilirini buzup sepilni mustəhkəmləx üçün ixləttinglar,

11 Xundakla kona kəlqəktiki sularni ikki sepil otturisioqa yioqip ambar kıldinglar;

Birak muxularni Yaratkuqıqa həq karimidinglar,

Burundin burun bularni Xəkilləndürüp Bekitküqigə həq ümid baqlimidinglar! □

12 Xu küni samawi қoxunlarning Sərdari bolğan Rəb Pərwərdigar silərni yioqlap matəm tutuxka, Qaqni qüxürüp paynəkbax boluxka,

Bəz kiyim kiyixkə murajiet kıldı. □

13 Birak bularning ornida, mana huxallık wə xadlıq,

Kalilarni soyux, қoylarni boquzlax,

Gəxlərni yeyx, xarablarni iqix,

□ **22:11 «...sularni ikki sepil otturisioqa yioqip ambar kıldinglar; birak ... burundin burun bularni Xəkilləndürüp Bekitküqigə həq ümid baqlimidinglar»**

— 8-12-ayətlərgə kəriqanda, Yerusalemdikilər düxmən қoxuning mühasirisigə takəbil turux tədbirliri (məsilən, sawutlarnı, қalqanlarnı təyyar lax, sepilni mustəhkəmləx, yengi su ambirini կurux կatarlıklar)ni қollanqanlığını təbrik ləxməktə idi, bəlkim buning üçün məhsus bir künni ayriqan boluxi mumkin (12-ayətni kərung — «xu küni...»). Yəxaya pəyəqəmbər ularnı «tədbirlər»gə tayanmay, «muxularni Yaratkuqi» Hudaqila tayinix kerək dəp dəwət kılşimu, ular kətiy anglimaydu. □ **22:12 «yioqlap matəm tutux..., qaqni qüxürüp paynəkbax bolux..., bəz kiyim kiyix...»** — bularning həmmisi towa kılıxning ipadiliri idi.

«yəyli, iqəyli, qünki ətə dunyadin ketimiz» — deyixlər boldi! ■

14 Samawi қoxunlarning Sərdari bolqan Rəb Pərwərdigar təripidin kulikimoqa ayan kılindiki, «Bərhək, muxu gunah silər əlmigüqə kəqürülməydu» — dəydu samawi қoxunlarning Sərdari bolqan Rəb Pərwərdigar. □

*Or didiki oqojidar Xəbnaşa bərgən
agahlandurux*

15 Samawi қoxunlarning Sərdari bolqan Rəb Pərwərdigar mana xundak dəydu: — «Baroqın, muxu oqojidar,

Ordini baxķuridioqan muxu Xəbnanıng yenioqa kirgin, uningoqa: — □

16 Sanga muxu yerdə nemə bar?

Yaki muxu yerdə kiming bar?

Birsi egizlikkə ezi üçün bir gər կazolandək,
Əzi կoram taxtin bir կonalоqunu yonuqandək,
Ozüng üçün bir gər kolidingmu?

17 Mana həy palwan, Pərwərdigar seni əz qangilioqa elip, qing sikimdap,

18 Andin pomdaqtək seni bipayan, yırak bir zeminöqa taxliwetidu.

Sən axu yerdə elisən,

■ **22:13** Yəx. 56:12; 1Kor. 15:32 □ **22:14** «**muxu gunah silər əlmigüqə kəqürülməydu**» — ibraniy tilida «silər əlmigüqə muxu gunah üçün kafarət kılınmaydu». □ **22:15** «... **muxu oqojidar, ordini baxķuridioqan muxu Xəbnanıng yenioqa kirgin...**» — muxu ayəttiki «oqojidar» (yaki «həziniqi») «ayalqə rod» bilən kəlgən bolup, bəlkim Xəbnanıng heli bir huxamətqi, kətürmiqi ikənlikini kərsitixi mumkin.

Yəxaya 22:19

civ

Yəxaya 22:24

Həm axu yərdə həywətlik jəng hərwiliringmu
kalidu,
I oqojangning jəmətigə xərməndilik
kəltürgüç! □

19 Mən seni mənsipingdin eliwetimən,
Xuning bilən seni ornungdin qüxüriwetimən.

Bexarətning dawami — Eliakim, ixənqlik adəm

20 Xu künimu xundak boliduki,
Mən Hılkıyaning oqlı Θz ķulum bolqan Eli-
akimni qakirimən; ■

21 Sening tonungni kiydürimən,
Sening potang bilən uning belini qing ķilimən;
Həkümranlıkingni uning ķoliqa tapxurimən;
Xuning bilən u Yerusalem dikilərgə wə Yəhuda
jəmətigə ata bolidu.

22 Dawut jəmətining aqkuqını mən uning
mürisidə köyimən;
U aqsa, həqkim etəlməydu,
Ətsə, həqkim aqalmaydu. ■

23 Mən uni mukim bir jayqa ķozuk ķilip bek-
itimən;
U bolsa atisining jəməti üqün xərəplik ҳokuk-
təht bolidu;

24 Həlk uning üstigə atisining jəmətining barlık
xəhrətlirini yükləydu;
Yəni barlık uruk-nəsillirini,
Barlık kiçik ķaqa-ķuqılarnı,

□ **22:18** «**oqojang**» — Israel padixahı Həzəkiyani korsitudu.
«2Pad.» 18-babni kərüng. ■ **22:20** 2Pad. 18:18,26,37 ■ **22:22**
Wəh. 3:7

Piyalə-jamlardin tartip barlıq küp-idixlaroňıqə asidu.

²⁵ Xu künidə — dəydu samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar: — mukim jayqa bekitilgən қozuk bolsa, egilip ketidu wə kesip taxlinidu;

Uning üstigə esiloqan yükler üzüp taxlinidu», — Qünki Pərwərdigar xundak degənidi. □

23

Turning akiwiti — wəyrənqılıkı tüpəylidin okulojan mərsiya

¹ Tur tooqruluk yükləngən wəhiy: —
— I Tarxixtiki kemilər, ah-zar kətürünglər!
Qünki u harab kılındı,
Xu yerdə ey yok, portmu yok.

□ **22:25 «Mukim jayqa bekitilgən қozuk bolsa,...»** — bəzi xərhqilər muxu səzlər Eliakimni kərsitudu, dəp қaraydu — demək, «u ixənqlik adəm bolğını bilən, bəribir yıkılıp ketidu; pəkət Hudaqıla tayanojılı bolidu». Bırak muxu ix ohxaxla «xu künidə» bolidu, deyili. Pikrimizqə Yəxaya yənə Xəbnanımın kərsitudu; u əslidə «mukim jayqa bekitilgən» bir қozuk, yəni ordidiki ixlarnı baxkuroquqi idi. U bir kün iqidə həqkükdin qaldurulup, Eliakim, yəni Huda eytən «Mening կulum», uning ornini basidu.

Seprus arilidin bu həwər *kemidikilərgə* ayan
kılınidu. □ ■

² Zidondiki sodigərlər dengizdin ətüp silərni
təminləp kəldi, i araldikilər,
Əmdi xük bolunglar! □

³ Xihordiki bipayan sular üstidin yətkigən dan-
lar,

Yəni Nil dəryasining həsuli Turning daramiti
bołqanidi;

U əllərning baziri bołqanidi!

⁴ I Zidon, hijalət bol,
Qünki dengiz — yəni Turoqa қorqan bołqan
dengiz dəyduki: —

«Məndə həq toloqak bolmidi, həq tuqmıdim,
Yigitlərni yaki kızlarnı həq

-
- **23:1 «Tur toqruluk yükləngən wəhiy: — I Tarxixtiki kemilər, ah-zar kətürünglar! ...»** — Tur bolsa (həritini kərung) dengiz boyidiki qədimki zamandiki bir «singapor»qa ohxaydioqan bir xəhər idi. Tur xəhiri ikkiga bələnidu. Biri, kiçik aral, uning üstigə intayın mustəhəkəm bir qə'lə selinoqan. İkkinqisi uduldiki dengiz boyidiki intayın puhta sepillik xəhər. Tur asasən dengiz arkılık soda ķıllati; uning kemiliri wə uningoqa bekindi bołqan «üq Tarxix»tiki (2:16diki izahatni kərung) kemilər ottura dengizdiki sodini pütünləy degündək əz ilkigə eliwalqan bolup, intayın beyp kətkən. Tawarlarnı ottura dengizdiki əllərdin import ķılıp, Pələstingə satkan; Pələstindiki məhsulatlarnımu setiwelip dengiz arkılık eksport ķiloqan. Beyiqandın keyin, Tur intayın təkəbburlixip kətkənidir. Dengiz boyioqa jaylaxşanlıq üçün uni ixoqal ķılıx mumkin əməs idi. **«Seprus arilidin...»** — yaki **«Kittylarning zeminidin...»**.
- **23:1** Yər. 47:4; Əz. 26; 27; 28; Zək. 9:3, 4 □ **23:2** **«Zidon»** — bolsa turoqa yekin rayon bolup, Tur bilən munasiwiti ziq bołqan. Həritilərni kərung. **«i araldikilər,...»** — Turdiki aralda turoqanlar.

bağlılığandəkmən!»[□]

⁵ Muxu həwər Misiroqa yətkəndə,
Ularmu bu həwər huddi turoqa kəlgəndək qattık,
azablinidu.

⁶ — Silər dengizdin etüp Tarxixką ketinglar!

I dengiz boyidikilər, ah-zar kətürünglər![□]

⁷ Silərning kədim əyyamdin bar bolən,
Xad-huramlikka tolən xəhiringlar muxumu?!
Mana ularning putliri əzlirini musapir ķilixką
yıraklıraqa kətürüp baridu![□]

⁸ Tajlarnı iltipat ķılqarıq bolən,
Sodigərliri əmirlər bolən,

Dəllalliri jahanda abruyluklar hesablanan
turning bu təqdirini kim bekitkən?

⁹ — Bularni bekitküqi samawi қoxunlarning
Sərdari Pərwərdigardur!

Məksiti bolsa xan-xəhrəttin kelip qıkkən jimi
təkəbburlukni rəswa ķilix,

Jahandiki jimiği yüz-abruyluklarnı
pəsləxtürüxtin ibarət!

¹⁰ Tarxixning kızı, Nil dəryasidək əz zeminingda
ərkin-azadə yayra!

[□] 23:4 «Məndə heq toləqək bolmidi, heq tuqmıdım, yigitlərni yaxınlığındakı qızları heq bağlılığandəkmən!» — demək, Turning yaxlısı yokap kətti. Ularning «anisi», yəni dengiz: «balıqları heq tuqmıqandəkmən» — dəydu. Ularning yoktilixi səvəbi tehi kərsitilmidi. [□] 23:6 «Silər dengizdin etüp Tarxixką ketinglar!» — demək, Turdikilər ķeqixi kerək. [□] 23:7 «...putliri ularnı əzlirini musapir ķilixką yıraklıraqa kətüridu» — kemə bilən əməs, ularning əsirgə qüxüp piyadə mangolianlığını təktıləydi.

Qünki *Turdin* kəlgən tizgin hazır yok. □

11 Qünki Pərwərdigar қolını dengiz üstigə uzitip,
Dələtlərni təwritidu.

U Қanaan toqrluluk əmr қılqan,

Uningdiki kəl'ə-қorolqanlarnı yokutulsun dəp
pərman qüxürgən. □

12 Wə: —

«I baskunqılıkqa uqriqan Zidon kızı,

Sən ikkinqi həq təntənə ķilmaysən,

Ornungdin turup, Seprus arilioqa ətüp kətkin,

Hətta xu yərdə sən həq aram tapmaysən» —
dedi. □

13 Karanglar, Babil-kaldiylərning zeminini!

Bu yərning həlkı bolup bakmioqandək ķilidu;

Asuriyə uni qəl-bayawan janiwarliri üçün
makan ķılqan;

Potəylərni yasap, ularning saray-ordilirini

□ **23:10 «Taxixning kızı, Nil dəryasıdək əz zeminingda**
ərkin-azadə yayra! Qünki Turdin kəlgən tizgin hazır
yok» — bu kinayilik, həjwiy gəp. Taxix turoqa bekindi
boloqandan keyin, u hazır «ərkin» bolidu. Biraq uning iqtisadiy
yelənqükimə yok bolidu. □ **23:11 «U Қanaan toqrluluk**
əmr ķılqan...» — Tur xəhiri əslidə Қanaan zeminida, dəp
həsablıqılı bolidu. □ **23:12 «I baskunqılıkqa uqriqan**
Zidon kızı...» — Zidon Asuriyə təripidin basturulidu, un-
ing kızlıri, xübhisizki, baskunqılıkqa uqraydu. Təwəndiki
13-ayəttiki izahatni körüng.

wəyran kılıp, harabiliikkə aylanduruwatkən. □

14 I Tarxixtiki kemilər, ah-zar kətürünglar!

Qünki қoroqininglar harab kılindi. □

15 Wə xu küni boliduki,

Padixaһning kūnlerni һesablıoqinidək,

Tur yətmix yil untilidu.

Yətmix yil ətkəndin keyin,

Turning əhwali paһixə ayalning nahxisidək

□ **23:13 «Қаранлар, Babil-kaldıylərning zeminini! Bu yərning həlkı bolup bəkmioqandək kılıdu; Asuriyə uni qəl-bayawan janiwarlırı üçün makan kılōqan...»** — miladiyədin ilgiriki 745-yili Asuriyə padixaһı Tiglat-Piləsər «Pütküл dunyaqa igə bolmaqqi bolup», kəng kələmdə jəng kılıxka baxıldı. U 738-yili əzining hərbiy komandanını Turni idarə kılıxka orunlaxturqan. Tur isyan ketürüp, Asuriyəning keyinkı padixaһı Xalmanəzərning muhasirisigə қarxi jəng kıldı, ahirda Asuriyəliklər Turni taxlap kətti. Miladiyədin ilgiriki 8-əsirning ahirida u yənə Asuriyə bilən urux kıldı. Xu qaqda Tur Misir bilən ittipak tüzük məksitidə səhəbət ətküzgən. Miladiyədin ilgiriki 701-yili Asuriyə padixaһı Sənnaherib қattık hujum kılıp, Turning «yələnqüki» Zidon wə ətraplıki rayonlarda kəp wəyranqılık kılōqan, Turning sodisini asasən üzüp կoyqan. Muxu ayətlərdə xu ix toqıruluk agahlandurux berilsə kerək. Ayətlərdə: Asuriyəliklər Babil-kaldıyəni wəyran kılōqanlıkıqa, qiraylıq binalarnı «qəl-bayawan janiwarlırı üçün makan kılōqanlıkı»qa қaranglar, muxu ixlardin sawaқ el-inglər deyilidu. Bu bəlkim «Silərgimu muxuningoja ohxax ixlər yüz beridu» degənliliktin bexarət bolsa kerək. Muxu agahlanduruxning ahirkı nətijsisi miladiyədin ilgiriki 332-yili «büyük Iskəndər» təripidin qikiriloqan. Iskəndər pütün sepillik xəhərni, jümlidin araldiki қoroqanlarnımı yər bilən yəksan kiliwatkən. □ **23:14 «Tarxix»** — 2-bab, 16-ayəttiki izahatni kərüng.

bolidu; □

16 Qiltarni elip, xəhərni aylinip yür,
I untiloqan paḥixə ayal!

Əzünggə yənə həkning dikkitini tartay desəng,
Yekimlik bir pədə qelip, koprək nahxilarni eyt!

17 Əmdi xundağ boliduki,
Yətmix yilning otüxi bilən,
Pərwərdigar Turni yoklaydu;
Xuning bilən u yənə əzini ijarigə berip,
Yər yüzidiki həmmə padixahlıklar bilən yənə
buzukqılık kılıdu;

18 Xuning bilən uning malliri wə əzini setip,
tapkan puli bolsa Pərwərdigarqa atılıp
mukəddəs bolidu;

U həzinigə selinmaydu yaki toplanmaydu,
Qünki uning muxu sodisi bolsa
Pərwərdigarning aldida turoqanlar üçün ayrim
kılınidu;
U ularoqa կաօղուզե үәп-iqixkə, xundakla ularn-

□ **23:15 «Tur yətmix yıl untulidu»** — «yətmix yıl» muxu məzgil bəlkim Asuriyə padixahı Sənnaheribning miladiyədin ilgiriki 701-yilidiki wəyrənqlikдин baxlinidu, miladiyədin ilgiriki 630-yilidiki Asuriyəning küq-kudritining zawal tepixi, xundağla Turning sodisining yənə bazar tepixi bilən ahirlixidu. Yəxaya axu qəođdiki turni kəri paḥixə ayalqa, heridarlarni qakirix üçün qiltar qelip nahxa eytqanqa ohxitidu. Paḥixə ayalqa ohxax, u pulni dəp hərkəndək ixni kılınxı təyyar idi.

ing esil kiyim-keqəkliri üçün ixlitilidu. □

24

Ahirki zamanlar Dunyaning gunah arkılık buloqinixi

¹ Mana, Pərwərdigar yər yüzini bərbat, wəyran kılıp,

Uni astin-üstün kiliwetip,

Uningda turuwatkanlarnı tərəp-tərəpkə tarkitidu;

² Xu wağitta xundak boliduki,

Həlkələr կandaq bolsa, kahin xundak bolidu;

Kul կandaq bolsa, hojayini xundak bolidu;

Dedək կandaq bolsa, ayal hojayini xundak bolidu;

Setiwaloquqi կandaq bolsa, setiwətküqi xundak bolidu;

Ətnə aloquqi կandaq bolsa, ətnə bərgüqi xundak bolidu;

— 23:18 «Xuning bilən uning malları wə əzini setip, tapşan pulı bolsa Pərwərdigaroşa atılıp mukəddəs bolidu... u ularoqa կanoquqə yəp-iqixkə, xundakla ularning esil kiyim-keqəkliri üçün ixlitilidu» — muxu ahirkı ayət Tur üçün ümid kersitudu, ular kəlgüsidiə mal-mülükə əməs, bəlki Pərwərdigaroşa bekini bolidu. Bexarətning əməlgə axuruluxi ahirkı zamanda boluxi mumkin. Bırak Israil Babildin կaytキンida (miladiyədin ilgiriki 540-yili), yengi mukəddəs ibadəthana կurulojanda, Tur uning üçün halis material təminligənlikli bəlkim bexarətning bir «kismən» əməlgə axuruluidur (Təwrattiki «Əzra» 3-bab).

Əsüm aloquqi қandaқ bolsa, əsüm bərgüqi xundak bolidu. □ ■

³ Yər yüzı pütünləy bərbat kılınidu,
Pütünləy bulang-talang kılınidu;

Qunki Pərwərdigar muxu səzni ķildi.

⁴ Yər yüzı matəm tutidu, u zəiplixidu,
Jahān ħalsizlinip zəiplixidu,

Yər yüzidiki bəg-tərilərmə ħalidin ketidu.

⁵ Yər-zemin ezipə turuwatkanlar təripidin buloqinidu;

Qunki ular kərsətmə-ķanundin qətligən;

Təbiətning ķanuniyət-tərtipini eżgərtiwətkən,
Mənggülük əhdinimu yokka qikiriwətkən. □

⁶ Xunga lənət yər yüzini yutuwalidu,

Uningda turuwatkanlar «gunahı bar» dəp
həsablinidu,

□ **24:2 «kaḥīn»** — mukəddəs ibadəthanida həlkələrgə wəkil
bołqan ķurbanlıq kılouqi. **«Setiwaloquqi қandaқ bolsa,
setiwətküqi xundak bolidu... əsüm aloquqi қandaқ bolsa,
əsüm bərgüqi xundak bolidu»** — demək, jəmiyatning hərbir
təbikidiliklili ohxaxla Hudanıng oqəzipigə ugraydu. ■ 24:2 Əz.
7:12, 13 □ **24:5 «Qunki ular kərsətmə-ķanundin qətligən;
təbiətning ķanuniyət-tərtipini eżgərtiwətkən...»** — əksisi
kərsətmə-ķanunlarnı buzqan? Pəkət Musa pəyəqəmbərgə
berilginila əməs, yənə Nuḥ pəyəqəmbərgə kərsitlgən ķanun
wə əhdini kərsətsə kerək. «Yar.» 9-babni kərüng. Nuḥ
pəyəqəmbərgə həm Musa pəyəqəmbərgə tapxurulqan muxu ikki
əhdigə asasən katillik kət'iy mən'i kılınoğan. Uning üstigə
Nuḥka tapxurulqan əhədə boyiqə, Huda ħawa rayını həm yər
yüzidiki təbiətning ķanuniyətlərini bekitkən; biraq insanlarning
ķilmixlili ħawa rayını buzup taxlioğan, xundakla bügünmu
buzmakta, xuningdək insanlar nuroqun təbiət ķanuniyətlərini
eżgərtməkqı bołqan wə bolidu. Məsilən, ailidiki ər-hotunluq
jinsiy munasiwətlərni buzup, bəqqiwazlıknı normal ix dəp bilix
qatarlıqlar.

Xunga yər yüzidikilər yutuwelinidu,
Insanlar az қalidu. ■

Balayı'apət təpsilatlırı

- ⁷ Yengi xarab tügəy dəp қaldi,
Üzüm talliri bolsa solixip ketidu;
Kəypliktin kəngli hux adəmlərmə uň tartixidu;
⁸ Daplarning xoh sadaliri tohtaydu,
Kəngül egiwatqanlarning warang-qurunglirimu
tügəydu,
Qiltarning xadlik munglirimu tohtaydu.■
⁹ Xarab iqbənlərningmu nahxisi yokaydu;
Harak iqbənlərgə hərak aqqıq tuyulidu.■
¹⁰ Tərtipsiz, mənisiz xəhər buzulidu;

■ **24:6** Yəx. 9:18; 10:16 ■ **24:8** Yər. 7:34; 16:9; 25:10; Əz. 26:13; Hox. 2:13 ■ **24:9** Yəx. 16:1

Heqkim kirmisun dəp həmmə eylər etilidu; □
11 Koqılarda xarab üçün nalə-pəryad
 ketürülüdu;
 Bar xad-huramlıq tütəkkə aylinidu;
 Yər-zemindiki xadlıq yokaydu. □
12 Xəhərdə pəkət wəyrənqılıqla қalidu,
 Dərwaza bolsa qekiloqan,
 Həmmisi — harab bolidu! □

Insanning «kaldisi»

-
- **24:10 «Tərtipsiz, mənisiz xəhər»** — Yəxaya կaysi xəhər ikənlikini deməydu. 13-babta Babil xəhiri pütün hudasız dunyani kərsətkəndək (məsilən, 13-bab, 5- wə 9-ayətni kərung) muxu ayətlər ohxaxla pütkül hudasız dunyani bildürüdü. Xübhisizki, Yəxaya okurmanın ergə yənə, Babil (Babilon) xəhirining birinqi qetim қuruloqanlığını kərsətməkqi (Təwrat, «Yar.» 11-babni kərung). Xəhərlər bolsa insaniyətning bar küq-ķudriti, қabiliyyəti wə əkıl-parasitining jəwhiri bolidu. Birək muxular ihlassız, Hudaşa tayanmioqan һalda kilinoqan bolsa, həmmisi қuruk gəp bolidu, halas. Xuning bilən muxu namsız xəhər hudasız dunyani bildürüdü. Xəhər mənisiz, uningki turmuxi mənisiz, hudasız yaxax mənisiz. Baxka pəyojəmbərlərinə sezlirigə asasən (məsilən, Daniyal) kəlgüsidi pütkül dunya bir xəhər, bir mustəbit həkümdar astıda bolidu. Muxu xəhər bəlkim «yengi bir Babil» boluxi kerək. 1985-yili iraklı Sadam Hüsəyn կədimki Babil xəhironu kaytidin қuruxnu niyət ķılıqını bilən u uzun etməy jenidin ayrıldı. **«Heqkim kirmisun dəp həmmə eyni ixiki tosulup kelip, heqkim kirəlməydu».** □ **24:11 «Koqılarda xarab üçün nalə-pəryad**
ketürülüdu; bar xad-huramlıq tütəkkə aylinidu...» — oqəlitə ix xuki, xarab həkələrgə heq təsəlli berəlmisimus, ular yənilə uni izdəydu. Mana bu insanning təbiitidur! □ **24:12 «Dərwaza**
bolsa qekiloqan, həmmisi — harab bolidu» — dərwaza heqkandaq mudapiə roli қalmaydu.

13 Qünki həlk-millətlərning arisida,
Yər-jahanning otturisida xundak boliduki,
Zəytun dərihini қакқandan keyin կep қaloqan
zəytunlardək,
Üzüm həsulini yiqlıwaloqandin keyin tərgüdək
birnəqqila üzüm қaloqandək, bir қaldisi
қaldurulidu. □ ■

14 *Kaldilar bolsa awazlirini yukiri kətüridu;*
Pərwərdigarning həywısigə қarap təntənə
kılıdu;
Ular dengiz tərəptin sürən salidu. □

15 Xunga Pərwərdigarni xərkətimi,
Israilning Hudasi Pərwərdigarning namini
oqerbətiki yirak arallardimu uluqlanglar;

16 Jahanning qət-qətliridin biz nahxılarni an-
gliduk: —

«Həkkaniy Bolouqioqa xan-xərəp bolsun!»

Bırak mən xundak dedim: —

«Ah, mening yadangoqulukum! Mening
yadangoqulukum! Ҳalimoqa way!

Qünki hainlar hainlik қiliwatidu;

Bərhək, hainlar nomussızlarqə hainlik

□ **24:13 «Yər-jahanning otturisida»** — Israilni korsitudu.

■ **24:13** Yəx. 17:6 □ **24:14 «Kaldilar bolsa awazlirini
yukiri kətüridu»** — yukiridiki 6-ayəttə «insanlar az қalidu»
deyilidu. Muxu ayəttiki «kaldilar» bolsa dəl xu kixilerni
korsitudu. Ular balayı'apət iqidə towa қılıp Hudani izdigənlərdür.
Bu Hudaqə sadık bolqan «қaldi həlk» «Yəxaya» wə Təwrattiki
kəp baxqə kitablarda tilə elinidu.

ķiliwatidu! □

17 I yər yüzidə turuwatqan insanlar!

WəhİMƏ, ora wə tuzak bexingə qüxitidu; ■

18 Wə xundak boliduki,

WəhİMƏ sadasidin ķaqkanlar oriqa qüxitidu,

Oridin qıkkən bolsa tuzakka tutulidu.

Qünki asmandiki derizilər eqilidu,

Yər ulliri təwrəp ketidu. □ ■

19 Yər mutlək dəzlinip ketidu,

Yər pütünləy parə-parə bolup ketidu,

Yər dəhxətlik təwrinidu.

20 Yər məst adəmdək iləng-siləng mangidu;

Huddi lapastək iroqangxip қalidu.

Qünki uningdiki asiylik gunahı əzini կattik basidu,

U yıkılıp, ikkinqi turalmaydu. ■

21 Xu künidə xundak boliduki,

□ **24:16** «**Biraқ mən xundak dedim:** — «Ah, mening yadangoqluğum! Mening yadangoqluğum! Ҳalimoғa way! ... **Bərhək, hainlar nomussızlarqə hainlik ķiliwatidu!**» — bu sözlər pəyojəmbərning Hudanıñ ahir zamanlar toqrisida uningoşa ayan қiloqan wəhiylirigə bolqan inkasını — həm huxallıq həm huxallıq iqidə bolqan қayqusunu, yəni dunyanıñ gunahkarlarning akıwitigə қarap kayquqanlığını bildüridu. «...hainlar hainlik ķiliwatidu ... hainlar nomussızlarqə hainlik ķiliwatidu!» —

muxu təkrarlax, bəlkim, ahrıda hər adəm Huda təripidin kutkuzulmioqan bolsa, naħayiti կattik gunahka qəmüp ketidu, degeni bildüridu. Ularqə gunah bekitilgəndək kiliđu (Injil, «Wəh.» 11:22ni kərüng). Yəxaya gunahning jazasını kərüpla yənə naħayiti azablinidu. ■ **24:17** Yər. 48:43 □ **24:18** «**WəhİMƏ.. ora.. tuzak..**» — bu üç sözning ahangi ibraniy tilida naħayiti ohxixip ketidioqan sözlər. ■ **24:18** Yər. 48:44; Am. 5:19 ■ **24:20** Ayup 27:18; Yəx. 1:8; 19:14

Pərwərdigar yüksəridə turoqan қoxunlarnı yüksəridə,

Wə yər yüzidiki padixahınları yər yüzidə jazalayıdu. □

22 Ular orəkkə yioqılıdiqan bir top əsirlərdək yioqiwelini, □

Gundihaniqa solap қoyulidu.

Nuroqun künlərdin keyin ular jazalinidu. □

23 Ay uyatlıktı қalidu;

Künmu hijil bolup kərünməydu;

Qünki samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar Zion teoqida, yəni Yerusalemda səltənitini yürgüzidu;

Uning xan-xəripi Əz akşakalliri aldida parlaydu!

■

25

Hudani mədhiyiləydiqan, ahirki zamandiki nahxa

1 Pərwərdigar, Sən menin Hudayim;

□ **24:21** «...**yüksəridə turoqan қoxunlar**» — bəlkim Xəytanning jinlardın tərkib tapşan, təwən asmanlarda yüridiqan қoxunlını kərsitudu. □ **24:22** «**Nuroqun künlərdin keyin ular jazalinidu**» — ibraniy tilida «nuroqun künlərdin keyin ular yoklinidu». Huda məlum həlkni «yoqlisa», bu yoqlaxning nətijisi ularnı (a) bərikətləx üçün yaki (ə) jazalax üçün bolidu. Bu sırlıq bəxarətni Injil «Wəhəiy» kismidin kəprək qüxinimiz. Kütkuzoquqi-Məsih bu dunyaqa կayıtip kəlgəndə, bar jin-xəytanlar (üstündikı қoxunlar...)ni həngəqə taxlaydu. Ular yənə bir ming yıldın keyin yər yüzidikilərni simax üçün wakitlik қoyuwetilidu. «Wəhəiy» 19-20-babları kərung.

■ **24:23** Yəx. 13:10; Əz. 32:7; Yo. 2:31; 3:15

Mən Seni üstün dəp mədhəiyiləymən,
 Mən Sening namingni mubarəkləymən,
 Qünki Sən karamət ixlarnı,
 Sadıqlıq wə həqiqət iqidə ķədimdin buyan
 kəlbinggə pükkənliringni bəja kəltürgənsən.
² Qünki Sən xəhərni harabilik,
 Kəl'ə-ķorqanlıq yurtnı harab,
 Yatlarning ordisini xəhər bolalmas ķiloqansən,
 U ikkinqi hərgiz ķurulmaydu.■
³ Xunga həlikı küqlük həlk Seni uluqlaydu,
 Əxəddiy əllərning həlikı xəhiri Səndin ķorkıdu;
⁴⁻⁵ Qünki Sən miskinlərgə ķorqan,
 Yoksullarning dərdi-hajitigə ķorqan,
 Boranoqa dalda,
 Issikqə sayə bolqansən;
 Qünki əxəddiylerning zərbə dolkuni taməla
 uruloqan borandək,
 Қaojirak yərni başkan issik həwadək boldi.
 Birak issik hawa bulut sayisi bilən tosuloqandək,
 Sən yatlarning quşan-sürənlirini pəsəytisən;
 Əxəddiylerning qəlibə nahxisi pəs ķilinidu.
⁶ Wə muxu taqda samawi ķoxunlarning Sərdarı
 bolqan Pərwərdigar barlıq ķowmlar üçün
 ziyanət kılıdu —
 Maylıq yeməkliklər,
 Süzdürülgən kona xarablar,
 Yılıki tok maylıq yeməkliklər,
 Süzdürülgən, yahxi saklanqan kona
 xarablardın bolqan ziyanət bolidu;□

■ **25:2** Yəx. 21:9; 23:13; Wəh. 14:8; 18:2 □ **25:6** «Yılıki tok maylıq yeməkliklər» — Yəhudiyalar üçün, xundakla barlıq ķədimki həlkələr üçün maylıq wə yiliklik yeməkliklər əng esil tamak idi.

7 Wə U muxu taoqda həmmət կowmlarni yapidioqan qümpərdini,
 Barlıq əllərni yapidioqan yapkuqni yokitidu;
8 U əlümni mənggüğə yutup yokitidu!
 Rəb Pərwərdigar hərbir yüzdiki yaxlarni
 sürtiwetidu;
 Pütkül yər-zemin aldida Θz həlkining
 xərməndilikini elip taxlaydu;
 Qünki Pərwərdigar xundak eytkan.■
9 Wə xu künidə deyiliduki: —
 «Mana, Hudayimiz muxu, biz Uningoqa
 təlmürüp kəlgən,
 U bizni կutkuzidu;
 Mana, muxu Pərwərdigardur, biz Uningoqa
 təlmürüp kəlgən,
 Biz xadlinip Uning nijat-կutulduruxidin hursən
 bolımız».
10 Qünki muxu taoqka Pərwərdigarning կoli
 konup turidu;
 Wə saman azgalda tezək bilən qəyləngəndək,
 Moab Uning putliri astida qəylinidu;□
11 *Moab* axu *tezəklik* azgaldın üzüp qikix üçün
 կolini keridu,
 Birak uning կoli qewər bolqını bilən, *Rəb* uning
 təkəbburlukını pəs կılıdu.□ ■
12 U sepilliringning egiz mudapiəlik կorqanlırını
 օqlitip,
 Yər bilən yəksan կilip,

■ **25:8** 1Kor. 15:54 □ **25:10** «**Muxu taoqka Pərwərdigarning կoli konup turidu**» — demək, Huda xundak կilip, bəht wə aram ata կilip, Θzini tonutidu. □ **25:11 «Rəb uning təkəbburlukını pəs կılıdu**» — ibraniy tilida «U uning təkəbburlukını pəs կılıdu». ■ **25:11** Yəx. 16:6

Topa-qangoqa aylanduridu.

26

Ikki xəhər — yengi Yerusalem wə «dunyaning xəhiri»

¹ Xu künidə Yəhūdaning zeminida munu nahxa eytilidu: —

«Mustəhkəm bir xəhərimiz bar;
U nijatlıknı uningoqa sepil wə tirəklər kılıp bekitip koyidu. □ ■

² Wapadarlıqta qing turoqan həkkəniy əlning kirixi üçün,

Dərwaziları eqip beringlar!

³ Kim əzining əkividə, oy-hiyali Sanga baqlıqan bolsa,

Sən uni mutlək hatırjəmliktə saklaysən;
Qunkı u Sanga ixənq-etikad baqlıqandur.

⁴ Mənggüğə Pərvərdigarə qa tayininglar;
Qunkı Yah Pərvərdigar həkikətən əbədiləbədlik bir қoram taxtur. □

⁵ Qunkı U yüksirdə turoqanları pəskə qüxüridu;
Axu aliy xəhərni, U pəs kılıdu;
Uni yərgə qüxürüp,

□ **26:1** «U nijatlıknı uningoqa sepil wə tirəklər kılıp bekitip koyidu» — «U» — Rəb Pərvərdigarnı kərsitidu, əlwəttə.

■ **26:1** Zəb. 46:4-5; 125:1; Pənd. 18:10 □ **26:4** «Yah» — bolsa «Yaħwəħ»ning kışkartılıq xəkli (1:1-izahatni kərüng).

Topa-qangoqa aylanduridu.□

- 6** U put bilən qəylinidu;
 U məminlərning putliri,
 Miskinlərning kədəmliri bilən qəylinidu!
7 Həkəkəniyning yoli bolsa tüzdur;
 I Əng Tüz Yolluq Bolqası,
 Sən həkəkəniy adəm üçün uning yolını ong
 kılısən.
8 I Pərwərdigar, biz dərhəkikət Seni
 həkümliringning yolidə mengip, Seni kütüp
 kəldük;
 Jenimizning təxnalığı xudurki, naming wə
 xəhriting axsun!
9 Wujudum bilən keqilərdə Sanga təxna
 boldummən;
 Bərhək, tang səhərlərdimu rohım bilən iq-
 iqimdin Seni izdidim;
 Qünki həkümliring yər yüzidə kərüngən bolsa,
 Yər yüzidikilər həkəkəniylikni eginidu.□
10 Rəzil adəmgə rəhİM kərsitilsimu,
 U yənilə həkəkəniylikni eğənməydu;
 Hətta durusluq turqan zemindimu u yənilə
 adilsizlik kiliweridu,

□ **26:5 «yukarıda turoqanlar»** — bəlkim 25-bab, 11-ayəttiki «yukarıda turoqan қoxunlar»qa ohxax, jin-xəytanları kərsitixi mümkün. **«Axu aliy xəhər»** — bəlkim dunyadıki hudasızlıqla wəkillik kılıdıqan Babil, yəni yukarıkı bablardıki «mənisiz xəhər» boluxı mümkün. □ **26:9 «Həkümliring yər yüzidə kərüngən bolsa»** — bu sözning ikki hil mənisi bar: — birinci «adil қanunliring dunyada (həlkinqning yahxi қılqanlılıq arkılık) ayan kılinsa...». İkkinçi mənisi «tərbiyilik jaza həkümliring dunyada pəyda bolsa...». İkkila mənisi, bolupmu ikkinçi mənisi toqra bolsa kerək (10-ayətni kərüng).

Pərwərdigarning xanu-xəwkitini kərməydu. □

11 I Pərwərdigar, қолung kətürüldi,
Birak ular kərməydu.

Həlbuki, Θz həlkingga bolqan otluk
muhəbbitingni ular kəridü həm hijil bolidu;
Kükəndiliring üçün *təyyarlanoqan* ot ularni
bərhək yutuwetidu.

12 I Pərwərdigar, Sən bizgə hatırjəmlik nesip
kılısən;

Qunki bizning əməllirimizning həmmisini
əzüng wujuqə qıkarqansən. □

13 Dərwəkə, i Pərwərdigar Hudayimiz, ilgiri
Səndin baxqa «rəblər» üstimizdin həkümranlıq
kılıqan;

Əmdilikdə pəkət Sanga tayinipla namingni əsləp
tiləqə alımız. □

14 Ular bolsa əldi, kaytidin yaximaydu;
Ərwaḥ bolup kətti, kayta tirilməydu;
Qunki Sən ularni jazalap yokatting,
Ularnı adəmlərning esidimu kılqə

□ **26:10 «Hətta durusluk turoqan zemindimu u (rəzil adəm) yənilə adilsizlik kiliweridu»** — adillikni bəja kəltürük biadil mühit astida təs, əlwəttə. Ətraptikilər adil bolsa, əzinin adil bolmığı asanraq bolidu. Birak rəzillər yənilə biadillik kılıdu.

□ **26:12 «Qunki bizning əməllirimizning həmmisini əzüng wujuqə qıkarqansən»** — yəki «qunki həmmə əməllirimizni əməliyləxtürgüqi əzüngdursən». □ **26:13**

«Əmdilikdə pəkət Sanga tayinipla namingni əsləp tiləqə alımız» — Hudanıng «ķaldisi»i, yəni Hudaqa sadık bolqanlar, «pəkət Sening mehîr-xəpkiting arkılıqla sadık bolduk» degəndək etirap kılıdu.

ḳaldurmiding. □

15 Sən əlni uləqaytḳansən, i Pərwərdigar;
 Əlni uləqaytḳansən,
 Өzünggə xan-xərəp kəltürgənsən;
 Zeminning qebralirini hərtərəpkə uzartḳansən.
 □

Israel ḳandak yol bilən azad ḳilinoğan?

16 I Pərwərdigar, ular dərd-ələm iqidə
 ḳaləqanda, Seni izdidi;
 Tərbiyilik jazalixing ularning bexioğa qüvkəndə,
 Ular ah urup, piçirlap bir duani ḳildi: —
17 «Boxinix aldida turoğan, toloqılıKİ tutup,
 aqrıktın warkırıqan bir һamildar ayaldək,
 Biz Sening aldingda xundak bolduk, i
 Pərwərdigar. ■
18 Biz ikki ḳat bolup,
 Toləqakka qüxtuk,
 Birak pəkət yəlla qıqarduk;
 Yər yüzidikilər üçün heq nijat-ḳutkuzuxni
 yətküzmiduk;

□ **26:14 «Ular bolsa əldi»** — muxu yərdə «ular» 13-ayətiki
 «baxka rəblər», yər yüzidiki padixaḥlər yaki Israel qoқunoğan
 butlarning kəynidə turoğan jin-xəytanlar bolsa kerək. □ **26:15**
 «Sən əlni... zeminning ... hərtərəpkə uzartḳansən» —
 baxka birhil tərjimisi: — «Sən... əslidə ularni (əlni, yəni Israelni)
 jaħanning əng qetigə sürgün ḳiləqsən». ■ **26:17** Yh. 16:21

Dunyadiki adəmlər həq tuqulmidi». □

Hudaning Israelning duasişa bolğan jawabi

19 «Sanga təwə elgən adəmlər yaxaydu;
Mening jəsitimning *tirilixi bilən təng* ularmu
tirilidu.
I topa-qangda yatkanlar, oyqınip nahxa yangrit-
inglar!
Xəbnimining tang səhərning xəbnimidəktur;
Yər-zemin əzidə əlgənlərni tuqup beridu. □
20 I həlkim, kelinglar,
Əyünglarqa kirip, kəyninglardin ixiklərni etip
köyunglar;
Mening dərəqəzipim ətküqə, əzüngni bir dəmlik
yoxuruwal. ■
21 Qünki kara,

□ **26:18 «Dunyadiki adəmlər həq tuqulmidi»** — baxka
birhil tərjimisi «dunyada turoqanlar həq yıqlımı» (demək,
uruxta bizdə həq qəlibə bolmədi). Bırak bizningqə yukiriqi
tərjimisi toqra. Xuning bilən muxu ayət Hudaning Is-
rail toqrluluk bolğan qongkur məksiti üstidə tohilidu, dəp
kərəyəz. U Israel arkılıq dunyadikilərgə nijat-kutkuşux
həvirini yətküzüp, ularni yengi həyatka, yəni mənggülüük
həyatka erixtürüp, əzyidin tuqdurmakçı. Lekin Israel Hudan-
ing xu məksitigə қoral boluxka layikətsiz bolup kaldi. Xunga
Huda Əzi (19-20-ayətlər wə təwəndiki bablarqa asasən) xu ixni
kildi, dəydu. □ **26:19 «Sanga təwə elgən adəmlər»** —
bu səzni anglawatkan «kaldı»larning ezi seygən mərhəumlarnı
kərsitixi mumkin. **«Mening jəsitimning tirilixi bilən təng
ular tirilidu»** — bəzidə ibraniy tilida birlik san keplük sanni
bildüridu; bırak muxu ayət Kütközəquqi-Məsihning tirilixi bilən
baxkilarmu tirilidu, degən bexarətlik mənidə boluximu mumkin
(Injil, «Mat.» 27:52ni, «Rim.», 6:3-11ni kərüng). ■ **26:20** 2Kor.
4:17

Pərwərdigar Θz jayidin qikip,
 Yer yüzidikilərning gunahini ezlirigə
 kəyturmaqqi;
 Yer bolsa üstigə təkulgən ənlərni axkarilaydu,
 Θzidə əltürülgənlərni haman yepiwərməydu.

27

Xəytanning jazalinixi ••• Israillar yiojilip Hudaoja mewə beridu

- 1 Xu künidə Pərwərdigar Θzining dəhxətlik, büyük wə küqlük xəmxiri bilən uqkur yilan lewiatanni,
 Yəni toloqanoluqı yilan lewiatanni jazalaydu;
 U yənə dengizda turoqan əjdihəni əltürirdi. □ ■
- 2 Xu küni sap xarab beridioqan bir üzümzar bolidu!

□ 27:1 «Pərwərdigar ... Xəmxiri bilən uqkur yilan lewiatanni, yəni toloqanoluqı yilan lewiatanni jazalaydu; u yənə dengizda turoqan əjdihəni əltürirdi» — lewiatan qongkur dengiz astida yaxaydiqan körkənqlük əjdihələ qohxap ketidioqan həywan. Bəzi alimlar uni timsah dəydu, biraq biz uningoşa ixənməymiz (Təwrattiki «Ayup» lewiatan toqrisidiki 41-babtiki izahatlırimiz wə «kökoxumqə səzimiz»ni kerüng). «Jazalax» degən səzdir, birlil yaman rohning küqining lewiatanning kəynidə turuxi bilən, lewiatanni rəzillilikning bir wəkili bolidu dəp qüxinimiz. Injil «Wəhiy» 12-, 13- həm 20-babka asasən qüxinimizki, lewiatan Xəytanning ezi həm ezing ahırkı zamandiki wəkili bolqan dəjjalni bildürirdi. «**uqkur yilan**» — lewiatan Xəytanning asmandiki ipadisi, «toloqanoluqı yilan» yər yüzidiki ipadisi, «əjdihə» dengizdiki ipadisidur. ■ 27:1 Wəh. 12:9

U toqqruluk nahxa eytinglar! □

3 Əzüm Pərwərdigar uni saklaymən;
Mən hər dəkikə uni suqirimən;
Birsi uningoşa ziyan yətküzmisun dəp keqə-
kündüz saklaymən.

4 Ołəzəp Məndə қalmidi;
Ah, Manga қarxi jəng қılıdioğan tikənlər yaki
jioğanlar bolsaidi!

Undak bolsa Mən ularoşa қarxi yürüx kılattim,
Ularnı yioqixturup kəydürüwetəttim! □

5 Bolmisa u Meni baxpanahlıq қılıp tutsun;
U Mən bilən birlikə hatırjəmliktə bolsun,
Dərhəkikət, u Mən bilən birlikə hatırjəmliktə
bolsun! □

6 Kəlgüsü künlərdə, Yakup yiltiz tartidu;
Israilbihlinip, qeqəkləydi,
Ular pütkül yər yüzini mewə-qewə bilən

□ 27:2 «sap xarab beridioğan bir üzümzar» — yaki «bək yekimlik bir üzümzar». □ 27:4 «Ołəzəp Məndə қalmidi» — bəlkim Israiloşa қaritiloğan oğezəpni kərsitudu. «Ah, Manga қarxi jəng қılıdioğan tikənlər yaki jioğanlar bolsaidi!... ularnı yioqixturup kəydürüwetəttim!» — Hudanıng Əz üzümzari bolğan Israiloşa (5-babni yənə kərung) xunqə hursənlikli wə kizojinlikli barkı, U «ularoşa bolğan қooğdax muhəbbitimni kərsitix pursiti bolsun üçün, bir tal tikənlə pəyda bolsaidi!» dəp tiligəndək қılıdu. □ 27:5 «Bolmisa u Meni baxpanahlıq қılıp tutsun; u Mən bilən birlikə hatırjəmliktə bolsun!...» — Huda hətta Əzigə қarxi turoğan bir tikəngimu towa қılıx, hatırjəmlikkə kelix pursitini yətküzidu! Buni ikki қetim deyix, buni təkitləxtin ibarət.

kaplaydu. □ ■

Pərwərdigarning Əz həlkigə boloğan muamilisi

⁷ Pərwərdigar Israilni uroqanlarni uroqanqılık Israilni urup bakğanmu?

U kiroqanlardək Israil kırılıp bakğanmu? □

⁸ Sən ularni əyibligəndə əlqəmdin təwən jazalap ularni paliwətkənsən;

Xərk xamili qıkkən künidə U Uning zərblik xamili bilən ularni қoqlıwətkən. □ ■

⁹ Əmdi xu yol bilən Yaküpning kəbihiliyi kəqürüm ķiliniduki, —

□ 27:6 «Ular (Israil) pütkül yər yüzini mewə-qewə bilən kaplaydu» — muxu səz Babil xəhiriining «yər yüzini xəhərlər bilən kaplaylı» (14:21) degən məksiti bilən pütünləy oxsimaydu. Xu qəqda bolsa Hudaning Əz üzümzari boloğan Israildin kütkən ümidi (5-babta hatirləngəndək) kəp jəhətlərdin əməlgə axurulidu. ■ 27:6 Zəb. 72:16 □ 27:7 «Pərwərdigar Israilni uroqanlarni uroqanqılık Israilni urup bakğanmu?

U kiroqanlardək Israil kırılıp bakğanmu?» — ibraniy tilida intayın kışkartılıp ipadilinidu: «U Israilni uroqanlarni uroqan dərijidə uni urup bakğanmu? U (Huda) kiroqanlardək, u (Israil) kırılıp bakğanmu?». Baxqa birhil tərjimisi: «Pərwərdigar Israilni baxkilar uroqan dərijidə urup bakğanmu? Yaki Israil əllər təripidin kırılıqandək Pərwərdigar təripidin kırılıp bakğanmu?». □ 27:8 «**Sən ularni əyibligəndə əlqəmdin təwən jazalap ularni paliwətkənsən; xərk xamili qıkkən künidə U Uning zərblik xamili bilən ularni қoqlıwətkən»**

— demək, 7-ayəttə deyilginidək, Huda Israilni tərbiyiləp jazalıqanda «əlqəmdin təwən» jazalıqan; xərk xamili zərbilik boloqını bilən daimlik əməs, pəkət turup-turup soküp turidu. Baxqa birnəqqə hil tərjimiləri uqrixı mumkin. ■ 27:8 Yər. 30:11; 46:28

Uning gunahining elip taxlanoqanlığının
pixğan mewisi xu boliduki: —
U kurbangahtiki həmmə taxlarnı kukum-talkan
kılıdu,
«Axərah»larnı wə «kün tüwrükliri»ni zadila
turoquzmaydu.□
10 Qünki mustəhkəmləngən xəhər oqerib bolup
kəlidü,
Adəmzatsız makan həm taxliwetilgən
bayawandək bolidü;
Xu yerdə mozay ozuklinidü,
Xu yerdə yetip, uning xahlirini yəydi.□
11 Uning xahliri solixix bilən üzülidü;
Ayallar kelip ularnı otun kılıp kəydüriwetidü.
Qünki bu bir yorutulmioqan həlk;
Xunga ularnı Yaratkuqi ularoqa rəhİM kilmaydu;
Ularnı Xəkilləndürgüqi ularoqa xəpkət
kərsətməydu.
12 Wə xu künü xundak boliduki,
Pərwərdigar Əfrat dəryasining ekimliridin tar-
tip Misir wadisiomıqə hər yərni silkiydu,
Wə silər bir-birləp terip yioqiwelinisilər,

□ **27:9 «Yaküpning kəbihlikı kəqürüm kılınidu»** — ibraniy tilida «Yaḳūpning kəbihlikı yepilidu» yaki «Yaḳūpning kəbihlikı kafarət kılınidu». «**kurbangahtiki həmmə taxlar...**» — muxu ayəttiki «kurbangaḥ» bəlkim butlaroqa qoqunuxta ixli-tilidiqan nərsə. **«Axərah»** — «Axərah» butliri wə huxbuylar bolsa, 17-bab, 8-ayəttiki izahatni kərüng. □ **27:10 «mustəhkəmləngən xəhər»** — muxu «mustəhkəmləngən xəhər» bolsa, awwal Babilni kərsətsə kerək; biraq 10:24-ayəttiki izahatta deginimizdək, Babilning əzi kəlgüsü «pütkül hudasız dunya»ni bildürudu.

I Israel baliliri! □ ■

¹³ Wə xu küni xundak boliduki,
Büyük kanay qelinidu;
Xuning bilən Asuriyə zeminida tügixəy dəp
қaloqanlar,
Wə Misir zeminida musapir bolqanlar kelidu;
Ular Yerusalemdə mükəddəs taş üstidə
Pərwərdigarə ibadət kılıdu. □

28

*Əfraim, yəni «ximaliy padixahlıq» tooqruluk
bir bexarət ••• Birdinbir ul nemə?*

¹ Əfraimdiki məyhorlarning bexidiki
təkəbburluk bilən takıwalqan güllük tajioqa
way!

Munbət jiloqining bexioqa takıwalqan,
Yəni ularning solixip қaloqan «pəhri» bolqan
gülügə way!

-
- 27:12 «Əfrat dəryasining ekimliridin tartip Misir wa-disioqə» — muxu ibarə Israelning barlıq zeminini kərsitix üqün pat-pat ixlilikidu. Həritilərni körüng. ■ 27:12 Yəx. 17:5
 - 27:13 «Xu küni xundak boliduki, büyük kanay qelinidu» — Hudanıng həlkini qakırıdioqan, ahirkı zamandıki muxu «büyük kanay» Muğəddəs Kitabta baxşa kəp yərlərdə tiloqa elinidu. Yəxaya ezi 18-babta u toqrisida tohtılıdu. Muxu yerdə, Hudanıng mehîr-xəpkitining barlıq insanlar üqün ortaklıkı, Yəhudiylər əməslər (Asuriyə zeminida tügixəy dəp қaloqanlar...) Misir zeminida musapir bolqanlar) Hudaşa tayanoqan Yəhudiylar bilən billə Uning padixahlıqıqə mirashor bolidioqanlıkı enik körünüdu.

I xarabning əsiri bolqanlar! □

² Mana, Rəb bir küq wə կudrət igisini hazırlıdı;
U bolsa, məldürlük judun həm wəyran қılouqi
borandək,
Dəhxət bilən taxqan kəlkün suliridək,
Əxəddiyrlərqə *tajni* yərgə uridu.

³ Əfraimdiki məyhorlarning bexidiki
təkəbburluk bilən takıwaloqan güllük taji ayaq
astida qəylinidu;

⁴ Wə munbət jiloqining bexida takıwaloqan,
Ularning «pəhri» bolqan solixip қaloqan güli
bolsa,
Baldur pixqan ənjürdək bolidu;
Uni kərgən kixi kərüpla,
Kolioqa elip kap etip yutuwalidu.

⁵ Xu künidə, samawi қoxunlarning Sərdarı
bolqan Pərwərdigar Өz həlkining қaldisi üçün
xərəplik bir taj,
Xundakla kərkəm bir qəmbirək bolidu.

⁶ U yənə həküm qıkırıxka olturoqanlar ola toorla
həküm qıkarouqi Roh,
Wə dərwazida jəngni qekindürgüqigə küq

□ **28:1 «Əfraimdiki məyhorlarning bexidiki təkəbburluk
bilən takıwaloqan güllük tajioqa way!...»** — Əfraimning
bəzili hərakə iqixkə bək amraq idi. Ularning ərp-aditigə
asasən, abruyluk adəmlər olturuxlarda gül taj takaytti. Yəxaya
pəyqəmbər, ularning «pəhri» bolqan güli, yəni ularning
«xan-xəripi» solixip ketip yoқay dəp қaldı, dəydi. Aq adəm
kərüpla yəwalidiqan bir tal ənjürdək ular yoқap ketixi mumkin.
Həzir bolsa, təkəbburluk қılıdiqan yaki əyx-ixrət қılıdiqan
wakit əməs, bəlki towa қılıp pəryad kətürüx kerək, degənliklər.
«Munbət jiloq» — ximaliy padixahlıq (Israil)ning paytəhti
bolqan Samariyə jaylaxqan jiloqını kərsətsə kerək.

bolidu. □

Yerusalemdiki əmirlərning əhwali Kim Hudaning səzini qüxinələydi?

⁷ Bırak bularmu xarab arkılık hatalaxti,
Hərək bilən ezikip kətti: —
Həm kahin həm pəyəqəmbər hərək arkılık
ezikip kətti;
Ular xarab təripidin yutuwelinəqan;
Ular hərək tüpəylidin ələng-sələng bolup ezikip
kətti;
Ular aldin kərüxtin adaxti,
Həküm kılıxta ezikixti; □ ■
⁸ Qünki həmmə dastihan box orun կalmay
ķusuk wə nijasət bilən toldi. □

Əmirlər Yəxayani mazaķ ķilidu
⁹ «U kimgə bilim əgətməkqıdu?

□ **28:6** «U yənə həküm qikirixka olturoqanlaroqa
tooqra həküm qıkarəquqi Roh, wə dərwazida jəngni
qekindürgüqigə küq bolidu» — mətiwərlər həlk üçün həküm
qikirix, sot kılıx üçün xəhər dərwazilirida olturatti. Baxka birhil
tərjimisi: — «Düxmənni dərwazisioñiqə qekindürgüqigə küq
bolidu» — demək, hujum kılıdioqanlaroqa küq bolidu. □ **28:7**
«kahin» — mukəddəs ibadəthanida həlkərgə wəkil bolup
ķurbanlıq kılıquqi. ■ **28:7** Yəx. 5:11 □ **28:8** «Həmmə
dastihan box orun կalmay ķusuk wə nijasət bilən toldi»
— mumkinqliki barkı, Yəxaya orda bilən bolqan munasiivi
bilən Yerusalemdiki ərbablarning olturuxioqa katnixalaydu.
Təwəndiki ayətlərgə қarioğanda, olturuxning səwəbi, Misir
bilən Asuriyəgə қarxi turux ittipakçı tooqrisidiki kelixim
tüzgənlikni təbrikləxtin ibarət idi. Yəxaya hərdaim mundak
ittipakçı tüzəməslikni təxəbbus ķilip, ularning mazaķlirioqa
uqrıqan.

U zadi kimni muxu həwərni qüxinidioqan
ķılmakqidu?» □

Yəxaya jawab beridu

10 Eeqizlandurulqanlaroqa əməsmu?! Əmqəktin
ayrilqan bowaklaroqa əməsmu?!

Qünki həwər bolsa wəzmuwəz, wəzmuwəzdur,
Kurmukur, kurmuķurdur,
Bu yərdə azrak,

□ 28:9 «U kimgə bilim əgətməkqidu? U zadi kimni muxu
həwərni qüxinidioqan ķılmakqidu?» — muxu sezlər, bəlkim,
ziyapəttə olturoqanlar Yəxayani mazak ķılıdioqan söz boluxi
mumkin. Xübhisizki, ular «Pəkət Hudaqila tayiniximiz kerək»
degən həwərni intayın addiy, səbiy balining kəzkarixi, halas, dəp
ķaraytti.

Xu yərdə azraq bolidu... □

11 Qünki duduqlaydioqan ləwlər wə yat bir til bilən U muxu həlkəsəz kılıdu. □ ■

12 U ularoqa: —

«Mana, aram muxu yərdə,
Həli yoklarnı aram aldurunglar;
Yengilinix muxudur» — degən,

□ **28:10 «Eqizlandurulqanlaroqa əməsmu?! Əməqəktin ayrıloqan bowaqlaroqa əməsmu?!»** — muxu sözler, bəlkim, Yəxayaning jawabining baxlinixi. Yəxaya ularning «muxu kezkarixing bək addiy ikən» degən mazaq gəplirini ezlirigə käyturup: «Pəkət addiy adəmlər, səbiy balidək kiqik peil kixilərlə muxularni qüxinələydi, xundakla Hudanıng sözünü kobul kılalaydı. Təkəbbur, ezzini əkillik qəqlaydioqanlar hərgiz qüxinəlməydi», dəydi. **«Qünki həwər bolsa wəzmuwəz, wəzmuwəzdur, kurmuķur, kurmuķurdur, bu yərdə azraq, xu yərdə azraq bolidu...»** — muxu sözning üç mühüm nuktisi bar: — (1) Yəxaya muxu yərdə kitabidiki bexarətləri toluk qüxinixkə tolimu mühüm bir aqkuqnu beridu. Bexarətlər bir-birləp, birsi bu həkikətni təkitlisə, birsi u həkikətni təkitləydi, həmmə bəxarət arkılık bizgə կandaq kılıp Hudaşa pütünləy, ətraplıq ixinip tayinixni eğitidu. (2) «wəzmuwəz, ... kurmuķur...» ibraniy tilida «saw, saw,... kaw, kaw,» degəndək kiqik balining tələppuzida eytilidu. Xuning bilən u Hudanıng sözünü kobul kılıx üçün kiqik balıqqa ohxax kiqik peilliğ boluxi kerək dəp təkitləydi. (3) bala sözligəndək «saw, saw,... kaw, kaw,» degən sözlər yənə keliq yat bir tildək bolup, 11-ayətni tonuxturidu. Təwəndiki izahatnimu kerüng. □ **28:11 «Qünki duduqlaydioqan ləwlər wə yat bir til bilən U muxu həlkəsəz kılıdu»** — demək, Yerusalem wə Yəhūdalıklar yat bir dələt təripidin basturulup, yat yurtka yətkilidu. Ular Hudanıng addiy sözlərini «balilarqə gəp» dəp mazaq kılıp rət kılıdu, nətijidə muxundaq awazlar ularda yamrap ketidu. ■ **28:11**

Bırak ular həqnemini anglaxni halimioqan. □

13 Xunga Pərwərdigarning səzi ularoqa: —

«Wəzmuwəz, wəzmuwəzdur,
Kurmukur, kurmuķurdur.

Muxu yərgə azrak,

Xu yərgə azrak bolidu;

Xuning bilən ular aldiqə ketiwetip,

Putlixip, ongda qüxitidu,

Sundurulup,

Tuzakqə qüxüp tutulup қalidu. □ ■

14 — Xunga həy silər mazak kılqıqlıqlar,
Yerusalemdə turoqan muxu həlkni idarə
kılqıqlıqlar,

Pərwərdigarning səzini anglap կոյunglar!

15 Qünki silər: — «Biz əlüm bilən əhdə tüzduk,

Təhtisara bilən billə bir kelixim bekittük;

Qamqa taxkındək ətüp kətkəndə,

U bizgə təgməydu;

Qünki yalqanqılıqlı baxpanahımız қıldı,

Yalqan səzlər astida məkünüwalduk» — ded-

□ **28:12 «Mana, aram muxu yərdə, һали yoklarni aram aldurusqlar; yengilinix muxudur»** — bu səzlər Yəxaya yətküzgən həwərning jəwħidridur. Hudaqə tayinix — aramlılıktur! **«Duduqlaydioqan ləwlər wə yat bir til bilən U (Pərwərdigar) muxu həlkə səz қılıdu... birak ular həqnemini anglaxni halimioqan»** — məzkur bexarət (11-13) toqqruluğmu «1Kor.» 14:21-22 wə uningoşa baqlılıq «köxumqə səz»nimu körüng. □ **28:13 «Xuning bilən ular aldiqə ketiwetip, putlixip, ongda qüxitidu, ...tuzakqə qüxüp tutulup қalidu»** — ezi tallioqan yoli bilən aloqa baskını bilən, nətijisi һalakəttür, halas. ■ **28:13 2Kor. 2:16**

inglar, □

16 Xunga Rəb Pərwərdigar mundak dəydu: —
Mana, Zionda ul bolux üçün bir Tax,
Sinaktin ətküzülgən bir tax,
Kimmətlik bir burjək texi,
Ixənqlik həm mukim ul texini saloquqi Mən
bolimən.
Uningoşa ixinip tayanəqan kixi həq
hodukmaydu, aldirimaydu. □ ■

17 Wə Mən adalətni əlqəm tanisi ķilimən,
Həkkaniyliqni bolsa tik əlqigüq yip ķilimən;
Məldür baxpanahı bolqan yalɔqanqılıkni
süpürüp taxlaydu,
Wə kəlkün məküwaləqan jayini texip əpketidu. □
18 Xuning bilən əlüm bilən tüzgən əhdənglar
bikar ķiliwetilidu;

□ **28:15** «**Biz əlüm bilən əhdə tüzdük, təhtisara bilən billə bir kelixim bekittük... yaloqan sezlər astida mekünüwalduk**» — hərkəndək kixi muxundak səzlərni aqzi bilən deməydu, əlwəttə. Birak Yəxaya pəyəqəmbər muxu sezlərni ularning aqzioqa selip, ularning tüzgən əhdisining həkikiyə əhmiyyitini ayan ķilidu. Xu qaqdiki əhdə bolsa Misir bilən bolqanidi, birak Yəxaya bexarəttə xuni biwasitə deməydu. Buning səwəbi bəlkim Misirdiki bu əhdə kəlgüsidiə adəmni tehimu aldaydiqan, ahirkı zamandiki bir əhdini kərsitudu. Muxu əhdini Israil Xəytanning wəkili dəjjal bilən tüzidu. «Dan.» 9:27, Injil «Wəh.» 11:2, 13:5ni kərüng. □ **28:16** «**Sinaktin ətküzülgən bir tax**» — sezmusəz tərjmə kılqanda, «Sinak texi». Bu ibarə baxkilarnı sinaydiqan həm əzi sinaktin ətkən bir tax, degən ikki mənini eż iqigə alsa kerək. ■ **28:16** Zəb. 118:22; Mat. 21:42; Ros. 4:11; Rim. 9:33; 10:11; Əf. 2:20; 1Pet. 2:6, 7, 8 □ **28:17** «**adalətni əlqəm tanisi ķilimən**» — yaki «toorqa həküm ķlixni əlqəm tanisi ķilimən» (26-ayətnimu kərüng).

Silərning təhtisara bilən bekitkən keliximинглар
akmaydu;

Kamqa taxkındək ətüp kətkəndə,
Silər uning bilən qayliwetilisilər.

19 U ətüp ketixi bilənla silərni tutidu;

Həm səhər-səhərlərdə,

Həm keçə-kündüzlərdimu u ətüp turidu,

Bu həwərni pəkət anglap qüxinixning əzila
wəhimiğə qüxüx bolidu.

20 Qünki kariwat sozulup yetixka kıskılık kılıdu,
Yotkan bolsa adəm tüğülüp yatsimu tarlık
kılıdu.□

21 Qünki Pərwərdigar Θz ixini,

Yəni Θzining oqayıriy əmilini yürgüzük üçün,

Θzığə yat bolqan ixni wujudka qikirix üçün,

Pərazim teoqida turoqinidək ornidin turidu,

U Gibeon jılıqisida oqəzəplənginidək
oqəzəplinidu;□

22 Xunga mazak kılqıqlılar bolmanglar;

Bolmisa, kixənliringlar qing bolidu;

Qünki mən samawi қoxunlarning Sərdarı

□ **28:20 «Qünki kariwat sozulup yetixka kıskılık kılıdu, yotkan bolsa adəm tüğülüp yatsimu tarlık kılıdu»** — bu kinayilik gəp. Ular Hudaning aramlığını rət kılıdu, əzining aram almaqçı bolqan yoli bolsa əzigə həq aram bərməydi.

□ **28:21 «Pərazim teoqı» wə «Gibeon jılıqisi»** — bu ikki jayda yüz bərgən ixlarnı qüxinix üçün, Təwrattiki «2Sam.» 5:17-20, 22-ayət qatarılıqlarını kərüng. Huda axu yərlərdə Dawut padixaһning təhtini mustəhkəmləx üçün Filistiyər üstidin ikki kətim qong oqəlibə kılqanidi. Birək Yəxaya կəbul kılqan wəhiygə asasən, adəmni jazalaxtiki muxundak ixlarning əzi Hudaning muhəbbətlilik təbiitigə pütünləy oqayıriy, tüptin yat kelidioqan, Əzi nəprətlinidioqan ix ikənlikli ayan kılınidu.

boloqan Rəb Pərwərdigardin bir ھalakət
toɔ̄risida,
Yəni pütkül yər yüzigə kət'iyilik bilən bekitkən
bir ھalakət toɔ̄risidiki həwərni angloqanmən.

*Əkillilik dehəkanning terix-yioqixi toɔ̄risida bir
təmsil*

²³ — Kulak selinglar, awazimni anglanglar;
Tingxanglar, səzlirimni anglanglar.

²⁴ Yər həydigüqi dehəkan terix üçün yərni kün
boyi həydəmdü?

U pütün kün yərni aqdurup,
Qalmilarını ezəmdü?

²⁵ U yərning yüzini təkxiligəndin keyin,
Karakəz bədiyanni taxlap,
Zirini qeqip,

Buqdayni taplarda selip,
Arpini terixka bekitilgən jayqa,
Kara buqdayni etiz қırlırıqə terimamdu?

²⁶ Qünki uning Hudasi uni toɔ̄ra həküm қilixka
nəsihət kılıdu,
U uningqa əgitidu.

²⁷ Bərhək, karakəz bədiyan qixlik tirna bilən
tepilməydu;

Tuluq zirə üstidə həydəlməydu;
Bəlki karakəz bədiyan bolsa қamqa bilən
sokulidu,

Zirə bolsa təmür-tayak bilən urulup dan ajri-
tilidu.

²⁸ Un tartixka danni ezix kerək, əmma *dehəkan*
uni mənggüğə tepewərməydu;
U ھarwa qaklırı yaki at tuyaklırı bilən uni
mənggüğə tepewərməydu;

29 Muxu ixmu samawi қoxunlarning Sərdari bolqan Pərwərdigardin kelidu;
U nəsihət berixtə karamət,
Danalikta uluəqdur. □ ■

29

Yerusalemoja qüxicidiojan «tərbiyilik jazalax»

1 Ariəlgə, Dawut əz makani қilqan Ariəlgə way!
Yənə bir yil yillarqa қoxulsun,

□ **28:29 «Muxu ixmu samawi қoxunlarning Sərdari bolqan Pərwərdigardin kelidu; u nəsihət berixtə karamət, danalikta uluəqdur»** — 23-29-ayətlərning əsli tekistliridiki bəzi səzlər nahayıti az uqrıraqqə, baxqa birnəqqə hil tərjimiliri uqrxi mumkin. Birak üç ix enik turidu: — (1) Yər həydəx həm danni sokup ajritixmu kərünüxtə yərgə yaki danoqa қarita «kəttik қolluk muamilə» қılıxka ohxaydu; muxu ixlar bəlkim Hudanıng bizgə ixlitidiojan tərbiyə tədbirlirini bildüruxi mumkin. (2) Həmmimiz əkillik dehəkandin əginəyliki, u məksətlik əldə həmmə ixni қılıdu. U hərgiz yər həydəx yaki dan sokup ajritixtin ibarət ikki ixni zoklinix üçün kilmaydu; u ahirki nixanoqa қarap, hərkəysü uruqlarning əhosulunu kəzləydi. Hudamu ohxaxla həmmimizgə ohximaydiojan tərbiyilik usul қollinip, bizzin əhosul qıqarmakçı. Uning bəzidə muamilisi «kopal» yaki kəttik kərünsimü, u bəribir hərkəandaq danning ünüp qıqixioqa kerək bolqan xaraitni obdan bilidu, hərbirimizdən ayrim-ayrim əldə əhosul qıqirix usulini bilidu. (3) Məlum bir əhosul üçün həydəp-terix yaki dan ajritix usuli muwəapiq bolöünü bilən, əkillik dehəkən muxu usulni qəktin axuruwətməy ixlitudu. Huda ohxaxla həmmimizni kiçik peil, muhəbbətlik kixilərdin қılıx üçün dəl əkəndək həm ənənəlik dərijidiki muamilini ixlitix kerəklikini bilidu. ■ **28:29** Yər. 32:19

Həyt-bayramlar yənə aylinip kəlsun; □
2 Birak Mən dərd-ələmni Ariəlgə kəltürimən;
 Dad-pəryadlar kətürülüp anglinidu;
 U Manga həqiqətən bir «Ariəl» bolidu.
3 Qünki Mən seni kapsap qedirlar tiktürüp,
 Seni əmal ələp muhasirə istihkamlırını sal-
 imən,
 Potəyliri bilən seni əorxiwalimən. □ ■
4 Xuning bilən pəs əlinisən,
 Sən yər tegidin səzləydiqan,
 Gəpliring pəstin, yəni topa-qangdin kelidiqan,

□ **29:1 «Ariəl»** — Yerusalemni kərsitudu, u «Hudanıng ələmlik supisining bexi» degənlik, yəni ələmlik ot salidiqan orun. Muxu isim, Huda ola ibadət kılıdioqan jay həm Hudanıng otioqa ugraydiqan jay ikənlikini bildüridü. Bəlkim xu bəbtiki mənisi xuki, Yerusalem Pərvərdigar ola ibadət kılıdioqan orun əməs, bəlkı itaətsizlik tüpəylidin uning otluk oqəzipigə ugraydiqan orun bolup əldən qaldı, degənlik. **«Yənə bir yil yillarıqə koxulsun»** — mənisi bəlkim, «bir yıldın keyin» — demək (2-8-ayətkə asasən), Asuriyə bir yıldın keyin Yerusalemni muhəsirigə alıdu. Undak bolsa, bexarət miladiyədin ilgiriki 702-yili berilgən. Toluq ayətning baxka birhil tərjimi: — «Yillar keprək ətsun, həyt-bayramlar yənilə etküzülsün» əkərlik. İkki hil tərjimi oħħaxla, wakitmu yaki həyt-bayramlardıki diniy paaliyətlərmə silərni ələmliklərə qutkuzmayıdu, degən mənini bildüridü. □ **29:3 «Mən seni kapsap qedirlar tiktürüp... potəyliri bilən seni əorxiwalimən»** — bexarət Asuriyəning ələmlik supisini kərsətkən əməs, bəlkı «barlıq əllərning nuroqunlioqan koxunlari»ning bir ələmlikini kərsitudu (7-ayət); xunga u Asuriyəning tajawuzidin keyin berilgən bolsa kerək. Uning üstigə, Huda «Ariəl»ni (hər kətim nijatini rət kılıxi tüpəylidin) Babildin andin Rimliklardin (miladiyədin keyinki 70-yil) **kutkuzoqan əməs**. Xunga bexarət ahirki zamandıki kəp əl-yurtlarning (7-ayət) Yerusaleməqə, xundakla Israiloqa kılıdioqan ələmlikini kəzədə tutıldı. ■ **29:3** Yər. 6:3; Əz. 17:17

Awazing ərwaħlarni qakiroquninqidək yər tegidin qikidu,

Səzliring topa-qangdin xiwirlap qikqandək bolidu;■

⁵ Xu qaṛda düxməniringning topi huddi yumxak topa-qanglardək,

Yawuzlarning topi xamal uqurup taxlaydiqan topandək tozup ketidu.

Bu ix birdinla, tuyuksız bolidu!■

⁶ Əmdi samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar sening yeningoja kelidu;

Güldürmama, yər təwrəx, küqlük xawķun, kuyuntaz, boran wə yutuwaloquqi ot yalkunlar bilən səndin hesab alidu.□

⁷ Xundak kılıp Ariəlgə karxi jəng kiliidiqan, Yəni uningoja wə kəl'ə-kororanlıq mudapiələrgə jəng kiliwatkan barlıq əllərning nuroqunlioqan қoxunliri keqisi kərgən qüxtiki kərünüxtək yokəp ketidu.

⁸ Aq қaloqan birsi qüx kərgəndə,

Qüxicidə bir nemə yəydu;

Birak oyqansa, mana қorsikı ķuruk turidu;

Qangkiqan birsi qüx kərgəndə,

Qüxicidə su iqidu;

Birak oyqansa, mana u ħalidin ketidu,

U yənila ussuzlukka təxna bolidu;

Mana Zion teoqişa karxi jəng kiliwatkan əllərning nuroqunlioqan қoxunliri dəl xundak

■ **29:4** Yəx. 8:19 ■ **29:5** Ayup 21:18; Zəb. 1:4; 35:5-6; Yəx.

17:13; 30:13 □ **29:6** «...səndin hesab alidu» — ibraniy tilida

«...seni yoklaydu».

bolidu. □

*Roḥiy ḥariquluk, roḥiy oqəplət,
Pərwərdigarning dora-dərmani*

9 Əmdi arisaldi boliwerip,
Kaymukup ketinglar!
Əzünglarnı қarioqu қılıp, қarioqu bolunglar!
Ular məst boldi, birak xarabtin əməs!
Ular ilənglixip қaldı, birak hərəkətin əməs! □
10 Qünki Pərwərdigar silərgə oqəplət uyķusi
basķuqi bir rohni təküp,
Kəzünglarnı etiwətti;

□ **29:8** «... oyqansa, mana u һalidin ketidu, u
yənilə ussuzlukça təxna bolidu; mana Zion teojoqa қarxi
jəng қiliwatkan əllərning nuroqunlioqan қoxunliri dəl
xundak bolidu» — demək, bu qüxni kərgən kixi baxka
əllərning қoxunlirini kərsitudu. Qüxitə kərgən «tamaq-su»
barlıq əller yutuwalmaqqi bolğan Yerusalemni kərsitudu. Əllər
«Yerusalem bizningki» dəp ham hiyal қılıp, tuyuksız həmmidin
ayrilip, məəllup bolidu. □ **29:9** «**Əmdi arisaldi boliwerip,**
қaymukup ketinglar!...» — bu ayət intayın muhim. Yəxaya
Asuriyə yaki baxka besip kirgən tajawuzqilardın կutuluxni
alliburun aldin'ala eytikan (36-37-bablarnı kərüng). Əmdi muxu
կutuluxlarnı kərgənlər yənilə Hudaşa ixənməy «tasadipiylıqtın
boloqan» yaki «Misir bilən boloqan ittipaqtın boloqan» desə
kəndak bolidu? Əgər ular xu qaqla «arisaldi» bolsa, ھەق
қararoşa tehi kəlmisə, ular hərkəndak bir ixta bax կaturidioqan
bolidu. Yəxaya ularning xundak kajlıq կilidioqanlıqını aldin
bilgən (Hudaning agahını 6:10-ayəttə kərüng). Xunga u kinayə
kılıp, ularni xundak қılıxka dəwət կilidu.

U pəyəqəmbərlər wə bax-kəzünglar bolən
aldın kərgüqilərnimu qümkiwətti. □ ■

11 Muxu kərgən pütkül wəhiy bolsa, silər
üqün peqətliwetilgən bir yəgimə kitabdək bolup
kəldi;

Hək kitabni sawatlıq birsigə berip: —

«Okup berixingizni ətünimən» — desə, u: —

«Okuyalmaymən, qunki peqiti bar ikən» —
dəydu.

12 Kitab sawatsız birsigə berilip: —

«Okup berixingizni ətünimən» — deyilsə, u: —

«Mən sawatsız» — dəydu. □

13 Wə Rəb mundak dəydu: —

«Muxu həlkə aözi bilən Manga yekinlaxkanda,

Tili bilən Meni hərmətligəndə,

Birak kəlbəi bolsa Məndin yırak turolaqqa,

Məndin bolən korkuxi bolsa, pəkət insan bal-

□ **29:10 «Pərwərdigar silərgə əqəplət uykusi baskuqi
bir rohni teküp... aldin kərgüqilərnimu qümkiwətti»**

— yukarıkı izahatta eytkinimizdək, ular Pərwərdigarning
karamətlirini yənilə etirap kilmioqandan keyin, Huda ularni
tehimu əz kajlıkida bekitip köyidü. Xundak ķiloqını bilən U
ularni tehi taxliwətmigən; U ularqa əng ahirkı bir pursətni yari-
tip beridu. Bu pursət 14-ayəttə aldin'ala eytilidu. ■ **29:10** Rim.
11:8 □ **29:12 «Kitab sawatsız birsigə berilip... u: — «Mən
sawatsız» — dəydu»** — sawatlıq kixi bolsa «kitab peqətləngən»
(peqətni buzuxka əzümni awarə kılmaymən) degən bahənini
kərsitudu. Sawatsız kixi bolsa əlwəttə okuyalmayıdu; birak u
sawatlıq kixidinmu okup berixni sorimayıdu. Demək, nuroqun
adəmlər bu ikki hil kixilərgə oxhax Hudanıng bərgən wəhiysigə
pərwayim pələk dəp yüriweridu.

isining pətiwaliridinla bolidu, halas; □ ■
14 Xunga mana, Mən muxu həlk arisida yənə bir karamət kərsitimən;
 Karamət bir ixni karamət bilən kılımən;
 Xuning bilən ularning danixmənlirinining danalığı yokılıdu;
 Ularning akillirinинг əkilliri yoxurunuwaloqan bolidu». □ ■

Qong eżgirixlər

15 Əzining pükkən niyətlirini Pərwərdigardin yoxurux üçün astin yərgə kiriwaloqan, Əz ixlirini қarangoqulukta kılıdiqan,

-
- **29:13 «Muxu həlk ałzi bilən Manga yeğin laxkanda... kəlbı bolsa Məndin yırak turoqaqka, Məndin bolqan қorķuxi bolsa, pəkət insan balisining pətiwaliridinla bolidu, halas»** — «Mat.» 15:7-9, «Mar.» 7:6-7ni kərung.
 ■ **29:13** Mat. 15:8; Mar. 7:6 □ **29:14 «Xunga mana, Mən muxu həlk arisida yənə bir karamət kərsitimən; karamət bir ixni karamət bilən kılımən»** — Huda ularoqa səwr-taşət bilən yənə bir pursət bərməkqi. Bu pursətning nemə ikənlikli eniķ tiloşa elimmiqan. Bırak bu yerdə deyilgən sezlərgə қarioqanda bu karamətning «Asuriyədin kütulux» degən möjizidin birnəqqə həssə yukiriliyi, ajayiblik, karamətlikı wə tilsimatlılığı bar boluxi mumkin. Biz yənə xundak dəp қaraymizki, Yəxaya pəyoğəmbər muxu ixni kitabining қalɔqan қismida bizgə eytip beridu; okurmənlərning əzi uni okup qüixinələydi. **«Xuning bilən ularning danixmənlirinining danalığı yokılıdu; ularning akillirin Ning əkilliri yoxurunuwaloqan bolidu»** — Hudanıng ixligən muxu karamitining nətijisi dunyadiki «danixmənlik»ni eż-ezidin hijil kılıdu. «1Kor.» 1:19ni kərung. ««Akillarning əkilliri» yoxuruniwalidu» — demək, ularning əkli həq əşkətməydu həm baxxılar aldida kərünükə hijil kılıdu. ■ **29:14** Yər. 49:7; Ob. 8; Mat. 11:25; 1Kor. 1:19

Wə «Bizni kim kəridu» wə «Kim bizni bilgən»
degənlərgə way!■

16 Ah, silərning tətürlükünglər!

Sapalqını seoqız layqa ohxatkılı bolamdu?

Xundakla ix əzini Ixligüqigə: «U meni ixlim-
igən»,

Yaki xəkilləndürulgən əzini Xəkilləndürgüqigə:
«Uning əkli yok» desə bolamdu?!

17 Qünki kışka wakit iqidila, Liwan mewilik
baoqıa aylandurulmamdu?

Mewilik baoq bolsa orman hesablanmamdu?□

18 Xu künidə gaslar xu yəgimə kitabning səzlərini
anglaydiqan,

Karioqlular zulmət həm karangoqluluktin qikip
kezliri kəridioqan bolidu;■

19 Məminlər bolsa Pərwərdigardin tehimu
hursən bolidu;

Insanlar arisidiki miskinlər Israildiki Muğəddəs
Boloquqidin xadlinidu.

20 Rəhimsiz boloquqi yokaydu,

Mazak kılqısqı qayib bolidu;

Kəbihlik pursitini kütidiqanlarning həmmisi
halak kılınidu;

■ **29:15** Zəb. 94:7 ■ **29:16** Yəx. 45:9 □ **29:17** «Liwan
mewilik baoqıa aylandurulmamdu? Mewilik baoq bolsa
orman hesablanmamdu?» — Liwan kona zamanlardın tartıp
ormanlıri bilən dangkı qıkkən rayon bolup kəlgən. Muxu
orman bilən uning «mewilik baoq»lirining rolları almaxturuloqan
bolsa, undakta yüksək orunda turqanlar yaki təkəbburlar pəs
(birək yənilə yahxi wə mewə beridioqan) orunoqa bekitilidu wə
kəmtərlər bolsa yüksək orunoqa köyulidu, deməkqi. Қandaqla
bolmisun, nuroqun kixilərning orunlarda almixix yüz beridu.

■ **29:18** Mat. 11:5

21 Mana *muxundak adamlar* adəmni bir səz üqünla jinayətqi kılıdu,
Dərwazida turup rəzillikkə tənbih bərgüqi üçün tuzak təyyarlap köyidu,
Həkkaniy adəmning dəwasini səwəbsiz bikar kiliwetidu. □ ■

22 Xunga İbrahim üçün bədəl tələp kütkuzoqan Pərvərdigar Yakupning jəməti toqruluk mundak dəydu: —

«Hazır bolsa Yakup hijillikça kalmaydu,
Hazır bolsa u tit-tit bolup qirayı tatirip kətməydu; □

23 Qünki Yakup kolumning ixligən əmili bolqan,

□ **29:21 «(Ular) dərwazida turup rəzillikkə tənbih bərgüqi üçün tuzak təyyarlap köyidu»** — xəhər dərwazisi sot kılıdiqan jay idi. ■ **29:21** Am. 5:10 □ **29:22 Xunga İbrahim üçün bədəl tələp kütkuzoqan Pərvərdigar Yakupning jəməti toqruluk mundak dəydu:** — «**Hazır bolsa Yakup hijillikça kalmaydu, hazır bolsa u tit-tit bolup qirayı tatirip kətməydu**» — demək: — (1) «Yakup eż pərzəntliri (jəməti) toqrısında hijil bolmaydu». Yakup hayatı waktida əzinin on ikki oqlining kilmixliridin nahayiti hijil bolup yürətti («Yar.» 34-babni körüng). Andin Yakup keyinkı dəwrədə pərzəntlirininq kıləqanlarını kərgən bolsa, tehimu hijil bolqan bolatti! Birak «hazır bolsa» (kəlgüsidiə) adil, həkkaniy, sap dillik «yengidin tuoquloqan», yengi bir pərzənti, yengi bir Israel wujudka kelidu; Yakup (tirilgən waktida) ulardin həq hijil bolmaydu, əlwəttə. (2) «Uning qirayı tatirip kətməydu» — Əz oqlullirininq bir-birigə həsəthor bolqanlıkı tüpəylidin Yakup kəp japa tartkan. U Yusüpni «əltürülgən» dəp uzun yillar matəm tutkan, andin əng yahxi kəridiqan Binyaminni «yoқap kətti» dəp ənsirəp ələy dəp kalqan. Birak eż pərzəntliri toqrısında ənsirəxning hajiti yok — qünki «hazır bolsa» hərbəri Hudaning baxpanahıda aman-esən mənggü turidu, xundakla bir-biri bilən inak ətüxidu.

ez arisida turoqan əwladlirini kərgən waktida,
 Ular namimni mukəddəs dəp uluqlaydiqan,
 Yakupning Mukəddəs Bolqoqisini pak-
 mukəddəs dəp bilidiqan,
 Israilning Hudasidin қorkıdiqan bolidu.□
24 Rohi ezip kətkənlər yorutulidiqan,
 Kəkxap yürgənlər nəsihət-bilim қobul
 қılıdiqan bolidu.

30

Misir bilən ittipaklixix — Hudaşa tayan-maslikтур

1 «Asiy oqullarning əhwaliqa way!» — dəydu Pərwərdigar,
 — «Ular pilanlarni tüzməkqi, birak Məndin almaydu;
 Ular mudapiə tosukını bərpa қılıdu,
 Birak u Mening Rohim əməs;
 Xundak қilip ular gunahı üstigə gunah қoxuwalidu.

2 Ular Məndin həq sorimayla Misiroqa yol aldı;
 Pirəwnning қaniti astidin panah izdəp,
 Misirning sayisigə ixinip tayinidu yənə!

3 Qünki Pirəwnning қaniti bolsa silərni yərgə taxlap lət қılıdu.

□ 29:23 «**Yakup қolumning ixligən əmili bolqan, ez arisida turoqan əwladlirini kərgən waktida...**» — muxu 22-24-ayəttə həm Yakupning əzini (Israilni) həm uning əwladlirini (Israillarnı) kərsitidü. Yakupning əzi ularni kərük üqün əlümdin tirilixi kerək, əlwəttə.

Misirning sayisigə ixinip tayinix silergə bax
ketimqılık bolidu.

4 Pirəwnning əmirliri Zoan xəhīridə bolsimu,
Uning əlgiliri Hənəs xəhīrigə hərdaim kelip
tursimu, □

5 Awam həmmisi əzигə paydisi bolmaydioqan,
Həq yardımı wə paydisi təgməydioqan,
Bəlki lət kılıp yərgə taxlaydioqan,
Hətta rəswa kılıdioqan bir həlkətin nomus
kılıdioqan bolidu. ■

*Yük artilip Misiroqa mengixka təyyarlanıjan
biqarə ulaqlar!*

6 Nəgəwdiki ulaqlar toqrisida yükləngən
wəhiy: —
Ular japalik, dərd-ələmlik zemindin etidi;
Xu yerdin qixi xirlar wə ərkək xirlar,
Qar yilan wə wəhxiy uqar yilanmu qikidu;
Ular bayılırını exəklərning dümbisigə,
Gəhərlirini təgə lokkilirioqa yüklep,
Əzlirigə həq payda yətküzməydioqan bir

□ **30:4 «Pirəwnning əmirliri Zoan xəhīridə bolsimu, uning əlgiliri Hənəs xəhīrigə hərdaim kelip tursimu,...»** — xu qaqlarda Misir yengi bir padixah, yəni Pirəwn Xabakoning kol astida küqlük, ittipaklaşkan bir dələtka aylanıjanidi. Zoan wə Hənəsning Misirning ikki təripidə boluxi dələtning küqlük birlikini təkitləydi. ■ **30:5** Yər. 2:36

həlkning yenioqa kətürüp baridu. □

7 Misir!? Ularning yardımı bikar həm қuruktur!
Xunga Mən uni: «Həqnemini kılıp
bərməydiqan Rahab» dəp atıqanmən. □

Ixənməslikning akiwiti

8 — Əmdi bu səzning kəlgüsü zamanlar üçün,
Guwahlıq süpitidə əbədil'əbədgə turuwerixi
üçün,

□ **30:6 «Nəgəwdiki ulaqlar toqrisida yükləngən wəhiy»**
— Nəgəw bolsa Yəhūdaning jənubi kismi bolup, pütünləy dəhətlik qəl-bayawan. Misiroqa mangidioqan bir yol Nəgəwdin etidi. **«...yükləngən wəhiy»** — muxu bexarətning temisi bilən Yəxaya qakqak kılıdu. «Wəhiy»ning ibraniy tilida «yük» degən yənə bir mənisi bar. Xuning bilən temini yənə «Nəgəwdiki ulaqlarning yükü» — deyixkə bolidu. Ulaqlar əlqilərning əzini həm nuroqun mal-mülük, hədiyilərni kətürüp Misiroqa baridioqan japalıq yolda mengip ھerip ketidu. Lekin Misir bilən bolidioqan «ittipak» həqnemigə ərzimigəqkə, ularning yoli bikaroqa ketidu. Yəxaya biqarə ulaqlarqa hesdaxlıq bildürgini bilən əlqilərgə ھeqkandak hesdaxlıq bildürməydi! **«Ular japalıq, dərd-ələmlilik zemindin etidi...»** — kiziq yeri xuki, Misiroqa adəttə mangidioqan yol Nəgəwdin əməs, bəlkı Filistiyədin etidi. Nəgəwdin mangidioqan yol nahayiti japalıqtur. Nemixka muxu yol bilən mangidikin? Həkümranlar məksət-pilanlarını Filistiyədin yaki əz həlkidin məhpiy saklax üçün bolsa kerək. Kiziq ix xuki, Israil Musa pəyoqəmbər arkılıq Misirdin қutkuzulup qıkıp, dəl xu yol bilən Қanaanoşa (Pəlestingə) kəlgən. Yəxaya kinayilik bilən ulardin, silər Misirdin қutkuzulqandan keyin yənə axu yərgə «kəlgən izinglar bilən կayıtip» yardım soraxça rast baramsılər? — dəp sorimakqi. □ **30:7 «Mən uni: «Həqnemini kılıp bərməydiqan Rahab» dəp atıqanmən»** — «Rahab» Misirning baxqa bir ismi, mənisi «həkawurluk», «həli üstünlük».

Həzir berip buni həm tax tahtıqə həm yəgimə kitabka yezip қоюqın.□

9 Qünki bular bolsa asiy bir həlk,
Naəhli oqullar,

Pərwərdigarning Təwrat-tərbiyisini anglaxni halimaydiqan oqullardur.□

10 Ular aldin kərgüqilərgə: — «Wəhīyni kərmənglər!»,

Wə pəyəqəmbərlərgə: «Bizgə toqra bexarətlərni kərsətmənglər;

Bizgə adəmni azadə ķılıdiqan, yalıqan bexarətlərni kərsitinglər;□

11 Sənlər durus yoldin qıkix,
Toqra tərikidin ayrılix!

Israildiki Muqəddəs Bolqoqını aldimizdin yok
ķılıx!» — dəydu.□

12 — Əmdi Israildiki Muqəddəs Bolqoqı mundak
dəydu: —

«Qünki silər muxu həwərni qətkə ķekip,
Zulumni yələnqük ķılıp, burmilanoqan yolqa
tayanqininglər tüpəylidin,

□ **30:8 «...Həzir berip buni həm tax tahtıqə həm yəgimə kitabka yezip қоюqın»** — «buni» bizning қariximizqə, yukiriki 6-7-ayəttiki bexarətni kərsitudu. Bəzi alımlar «buni» 8-14-ayətlərning məzmuni dəp karaydu. □ **30:9 «Pərwərdigarning Təwrat-tərbiyisi»** — «Təwrat» bolsa «tərbiyə», «nəsihət», «yolyoruk» degən mənidə. □ **30:10 «aldin kərgüqilər»** — adəttə Hudanıg səzini oqayıbanə kərünüxlər arkılık bilip qüxinidioqan həm ularni baxkilaroq qüxəndürüp beridiqan pəyəqəmbərlərdur. □ **30:11 «Sənlər durus yoldin qıkix, toqra tərikidin ayrılix! Israildiki Muqəddəs Bolqoqını aldimizdin yok ķılıx!»** — muxu səzlər ularning deməkqi bolqan asaslıq səzləri, yaki allikəqan degən səzlərning tüp mənisidur.

13 Xunga muxu կեբիհlik silərgə egiz tamning bir yerikidək bolidu,
Tam pultiyip կaloqanda, u birakla uni qekiwetidu; ■

14 Huddi sapal qinə həq ayimay qekiwetilgəndək
U uni qekiwetidu;
Uningdin hətta oqaktin qoq aloqudək,
Baktin su uskudək birər parqisimu
kalmaydu». □ ■

15 Xunga Rəb Pərwərdigar, Israildiki Muğəddəs
Boloquqi mundak dəydu: —
«Yenimoqa towa bilən կaytip kelip aram tapisilər,
kutkuzulisiłər;
Hatrjəmliktə həm aman-esənliliktə küq
alisilər!»,
— Birak silər rət կiloqansilər. □

16 Silər: — «Yak, biz atlaroqa minip կaqimiz» —
dedinglar,
Xunga silər rast կaçisilər!
Wə «Biz qapkur ulaqlarоqa minip ketimiz» —
dedinglar;
— Xunga silərni կoqlıoquqilarmu qapkur bolidu.
17 Minginglar birining wəhimisidin կaçisilər;

■ **30:13** Yəx. 29:5 □ **30:14** «**Huddi sapal qinə həq ayimay qekiwetilgəndək u uni (tamni) qekiwetidu**» — tam qakkuqını Hudanıng Əzi dəp կarayımız. Tamda pəyda bolovan yerik bolsa Israilning կebiqlikidur (13-ayətnimu körüng). Adəmning gunaһi өzini iqidin (yerik tamni wəyran կiloqandək) wəyran klıldı; uning üstigə, Hudanıng jazalixi uningə qüxüx bilən u tehimu tütgixidu. ■ **30:14** Yər. 19:11
□ **30:15** «**Yenimoqa towa bilən կaytip kelip aram tapisilər, kutkuzulisiłər; hatrjəmliktə həm aman-esənliliktə küq alisilər!**» — muxu səz Yəxaya pəyələmbərning bexarətlirinini jəwhiri.

Bəxining wəhimisidə *həmminglar* қаqisilər;
 Қeqip, taoq üstidiki yeganə bayraq hadisidək,
 Dəng üstidiki tuoqdək қalislər. □ ■

Hudanıng kütkən ümidi ••• Uning ahirki pilanlırı — parlak keləqək

18 Wə xunga silərgə mehir-xəpkət kərsitimən dəp, Pərwərdigar kütidu;

Xunga U silərgə rəhİM ķilimən dəp ornidin қozojılıdu;

Qünki Pərwərdigar həküm-həkikət qıkarоquqi Hudadur;

□ **30:17 «Minginglar birining wəhimisidin қaqisilər; bəxining wəhimisidə həmminglar қaqisilər»** — Musa pəyəqəmber Təwrattiki «Law.» 26:8-ayəttə Hudanıng mundak wədisini hatiriligən: «(Manga tayanoğan bolsanglar) bəxinglər yüz (adəm)ni, yüzünglər bir təmənni қoqlıwetisilər». Əmdiki əhwal buning əksiqə. **«Taoq üstidiki bayraq... dəng üstidiki... tuoq»** — (1) demək, қalqan adəmlər nahayiti az. (2) muxu ikki nərsə (bayraq wə tuoq) adəttə urux ķılqanda ixlitilidu; uruxtiki bir tərəp məqəllup bolsa muxu nərsilər taxlinip қalidu; oqlıbə ķılsa ular elip ketilidu; xunga ular muxu yərdə məqəlubiyətnimə bildüridu. ■ **30:17** Yəx. 17:6; 24:6,13

Uni kütkənlərning həmmisi bəhtliktur! □ ■

19 Qünki halayık yənilə Zionda, yəni Yerusalemdə turidu;
 Xu qaoqda silər yənə həq yioqlimaysilər;
 Ketürgən naləngdə U Əzini sanga intayın xəpkətlik kərsitudu;
 U naləngni anglisila, jawab beridu.
20 Rəb silərgə nan üqün müxküllükni,
 Su üqün azab-okubətni bərsimu,
 Xu qaoqda sening Ustazing yənə yoxu-runi wərməydu,
 Bəlki kezüng Ustazingni kəridu; □
21 Silər ong tərəpkə burulsanglar,
 Yaki sol tərəpkə burulsanglar,
 Kuliking kəyningdin: —
 «Yol mana muxu, uningda menginglar!» degən bir awazni anglaysən.

- **30:18** «**Wə xunga silərgə mehîr-xəpkət kərsitmən dəp, Pərwərdigar kütidu; xunga U silərgə rəhîm kîlimən dəp ornidin қozqılıidUser...** Uni kütkənlərning həmmisi bəhtliktur!» — muxu ayət bəlkim kitabning adəmni əng həyran қalduridıqan yərliridin biridur. Nemixka Israilning kajılığı, Hudanıñ қattık jazalixi təswirləngəndin keyin ayət «xunga» bilən baxlinidu? Hudanıñ Israilni қattık jazalıqını bilən u əng ahirda ularoqa nahayiti kep rəhimdillik kərsətməkqi. Yukiriki jazalar bəlkim Israilning «қaldisi»ni Hudanıñ nijatini қöbul kılıxka təyyarlaydu. «Xunga» Huda buni səwr-takət bilən kütidu. ■ **30:18** Zəb. 2:12; 34:8; Pənd. 16:20; Yər. 17:7
- **30:20** «**sening Ustazing**» — muxu yerdə bu söz yaki (kəplük xəklidə) «ustazlıring» yaki (birlik xəklidə) «ustazing» mənisidə ixlitilgən. Aldı-kəynidiki səzlərgə ķarioqanda, «ustaz» bolsa kerək. «Əzini yoxuroqan» «Ustazing»ning kim ikənlilikini qüxinix üqün muxu ayətni 8-bab, 17-ayət bilən selixturung.

22 Xu qaqda silər oyuloqan məbudliringlarqa berilgən kümük həlgə,
Kuyma məbudliringlarqa berilgən altun həlgimu daq təgküzisilər;
Silər ularni adət latisini taxliqandək taxliwetip:

— «Neri tur» — dəysilər.

23 U sən teriydiqan uruķung üçün yaməqur əwətidü;
Yərdin qıçıdiqan axlik-məhsulat həm küq-kuwwətlik həm mol bolidu;
Xu künü malliring kəng-azadə yaylaqlarda yaylaydu;

24 Yər həyədigən kala wə exəklər bolsa,
Gürjək wə ara bilən soruqan, tuzlanqan hələp yəydu.

25 Qong kiroqinqılık bolqan künü,
Yəni munarlar ərulgən künü,
Hərbir uluq taşda wə hərbir egiz dəngdə bolsa,
Ənħarlar wə eriklar bolidu. □

26 Pərwərdigar Əz həlkining jarahitini tangidioqan,
Ularning қamqa yarısını sakaytkan xu künidə,
Ay xolisi կuyax nuridək bolidu,
Kuyax nuri bolsa yəttə həssə küqlük bolidu,
Yəni yəttə kündiki nuroqa barawər bolidu. □

□ **30:25 «Qong kiroqinqılık bolqan künü, yəni munarlar ərulgən künü...»** — қaysı kiroqinqılığın bolqanlığı, қaysı munarlarning ərulgənləri muxu yerdə deyilmidi. Қandaqla bolmisun, muxu ixlar jismaniy həm rohiy düxmənlərning yokitilixini bildürirdi; muxu ixlar ahirki zamanlarda yüz berixi mümkün. «ənħar» — kiçik erik. □ **30:26 «Əz həlkining jarahitı»** — yaki «Əz həlkining sunqan yerini».

Asuriyə hujum kilmaydu — ... Ularning üstigə qüxicidioqan jaza

27 Mana, Pərwərdigarning nami yiraktin kelidu,
Uning kəhri yalkunlinip,
Koyuk is-tütəkliri kətürülidu;
Ləwliri oqəzəpkə tolup,
Tili yutuwaloqı yanqın ottək bolidu.

28 Uning nəpəsi huddi texip boyunoqa yetidiqan kəlkündək bolidu,
Xuning bilən U əllərni bimənilikni yokatkuqi oqəlwir bilən taskaydu,
Xundakla həlk-millətlərning aqziqə ularni azduridiqan yügen salidu. □ ■

29 Muqəddəs bir həyt ətküzülgən keqidikidək, kənglünglardin nahxa uroqup qılıdu,
Israiloqa uyultax bolovan Pərwərdigarning teqziqə nəy nawasi bilən qıkkən birsining huxallikidək, kənglünglar huxal bolidu.

30 Pərwərdigar həywətlik awazini yangritidu;

□ **30:28 «Uning nəpəsi huddi texip boyunoqa yetidiqan kəlkündək bolidu»** — yüksək 8-bab, 8-ayət bilən selixtrung. Asuriyə Israiloqa қandak kıləqən bolsa, Pərwərdigarmu ularoqa (asuriylərgə) xundak kılıdu. **«bimənilik bimənilikni yokatkuqi oqəlwir»** — «bimənilik» bəlkim butlaroqa ixinip-tayinixni kərsitudu. **«U (Pərwərdigar) xundakla həlk-millətlərning aqziqə ularni azduridiqan yügen salidu»** — Asuriyə padixahı Sənnaherib tutuwaloqan əsirlirinin aqziqə yügen selip, ularni axundaq rəhimsiz yol bilən elip mangatti. Muxu yerdə Asuriyədin baxka əllərning tiləqə elinixi, bexarətning həm xu qəqdiki Asuriyəni həm ahirkə zamandiki «ahirkə urux»ni kərsitidiqanlığını qüxəndürsə kerək. Undak bolsa Asuriyə padixahı yənə ahirkə zamandiki dəjjaləqə wəkillik kılıdu yəki «bexarətlik rəsim» bolidu. ■ **30:28** Yəx. 8:8

U қayniqan қəhri, yutuwaloquqi yalkunluk ot, güldürmamilik yaməqur, boran-xawkun, məldürlər bilən Əz bilikini sozup kərsitudu.

31 Qünki Pərwərdigarning awazi bilən Asuriyə yanjilidu,

— Baxķılarnı urux tayıki *boloqan Asuriyə yanjilidu!* □

32 Wə Pərwərdigar təyyarlıqan kaltək bilən hər qetim uni uroqanda,

Buningə qaplar həm qiltarlar təngkəx kılınidu;

U қolini oynitip zərb kılıp uning bilən kürəx kılındu.

33 Qünki Tofət kədimdin tartip təyyar turoqanidi; Bərhək, padixah üqün təyyarlanqan;

Pərwərdigar uni qongkur həm kəng kılıqan;

Otunliri kəp yalkunluk bir gülhan bar,

Pərwərdigarning nəpəsi bolsa günggürt ekimidək uni tutaxturidu. □

□ **30:31 «Pərwərdigarning awazi bilən Asuriyə yanjilidu, — baxķılarnı urux tayıki boloqan Asuriyə yanjilidu!»** —

Asuriyəning Hudanıng tayıki ikənlik 10:5-ayəttə kərsitilgən. «Baxķılarnı urux tayıki (boloqan Asuriyə) yanjilidu!» degənning baxka birhil tərjimisi: — «U (Pərwərdigar) uni (Asuriyəni) tayaq bilən uridu». □ **30:33 «Tofət»** — Yerusalem sırtidiki, əhlət kəydüradioqan bir jiloqa. U yənə «Ge-Hinnom» — «Halakət jiloqası» dəp atılıp dozaqning küqlük bir simwoli bolidu (ərəbqə «jəhənnəm» degən söz dəl bu «Ge-Hinnom»din kəlgən).

«Bərhək, padixah üqün təyyarlanqan; Pərwərdigar uni qongkur həm kəng kılıqan, otunliri kəp yalkunluk bir gülhan bar...» — demək, Asuriyə padixahı Yəhudaqə karxi yürüx kılıqanda, əzi üqün təyyarlanqan «jəsətni kəydürük» gulhaniqə karap mengiwatatti.

31

*Misir bilən ittipaklaşmanglar! Huda Əzi
Asuriyəni yıkitidu*

1 — Yardəm izdəp Misirə qə baroqanlarning halioqa way!

Ular atlaraq tayinip,

Kəp bolqanlıigidin jəng hərwilirioqa,

Intayın küqlük bolqanlıigidin atlıq əskərlərgə ixinip kətti!

Biraq Israildiki Muqəddəs Bolqarıqioqa karimaydu,

Pərwərdigarni izdiməydu. ■

2 Biraq Umu danadur!

U külpət elip kelidu,

Degənlirini kayturuwalmaydu;

U buzuklarning jəmətigə,

Xundakla kəbihlik kıləquqilaroqa yardəmdə bolqanlaroqa karxi ornidin közənilidu. □

3 Misirlıklar Təngri əməs, adəmlər halas;

Ularning atliri bolsa rohıtın əməs, əttin halas;

Pərwərdigar bolsa əkolini uzartidu,

Yardəm bərgüqi bolsa putlixidu;

Yardəm berilgüqi bolsa yikilidu;

Ular həmmisi biraqla yokilidu.

4 Qünki Pərwərdigar manga mundak degən: — «Owni tutuwaloqan xır yaki arslanni bir tərəp kılıxka top-top padıqilar qakırıloqanda,

■ **31:1** Zəb. 20:7; 33:16-17; Pənd. 21:31; Yər. 17:5 □ **31:2**

«**Biraq Umu danadur!**» — «Umu» degən səz kinayilik, həjwiy gəp: «Sən Israil bək əkillik, xundaq əməsmu? Lekin **Umu** (Hudamu) danalıqoq!» degəndək. Israilning həq danalığı yok idi.

Xir yaki arslan ularning awazliridin həq
korkmay,

Xawķunliridin həq hodukmay,

Bəlki owni astioqa besiwelip oqar-oqur
taliqinidək,

Samawi koxunlarning Sərdari bolən
Pərwərdigarmu ohxaxla Zion teoqi wə egizlikliri
üqün qüxüp jəng kılıdu. □

5 Üstdə pərwaz kılıdiqan ķuxlardək samawi
koxunlarning Sərdari bolən Pərwərdigar Əz
kaniti astioqa Yerusalemni alidu;

Kaniti astioqa elip, Zionni kutkuzidu;

Uning «ötüp ketixi» bilən Zion nijatlıkkə erixidu.

□ **31:4 «top-top padıqılar»** — bu ibarə Misirni kərsətsə,
nahayiti kinayilik gəp bolidu; qünkü Misirliklər köy wə padıqı-
lar oq idi («Yar.» 46:34ni körüng). Bəlkim muxu təmsilning
awwaliyi yerimi, Huda Israilni (xirdək, Asuriyə arkılık) jazalı-
makçı bolsa, Misirliklarnı yardım berixkə qakirix biḥudiliktr.
İkkinçi yerimi bolsa, Huda ahirda Əzi (kuxtək Əz kaniti astioqa
elip — 31-ayət) Israilni Asuriyədin kutkuzidu, degən mənidə.
«xawķunliridin həq hodukmay,...» — yaki «ularning aldida
yolni boxatmaydiqan,...». **«U (Pərwərdigar) Zion teoqi**
... **üqün qüxüp jəng kılıdu»** — Pərwərdigar kimə karxi
qıkıp jəng kılıdu? Yukarıkı ayətkə qarioqanda, u awval
xirdək (Asuriyə arkılık) Əz oljisini kilməkçı bolən Yerusalemni
kolıqə elix üqün kürəx kılıp, andın «owoqa yardımçı süpitidə»
«uni xirdin kutkuzımız» degən Misir bilən jəng kılıdu.
Həqbolıqlıqanda, Yerusalem Hudanıng (Asuriyəliklər arkılık
bolən) tərbiyə jazasidin əzini kutkuzalmayıdu. Bırak 5-ayəttə,
Huda ahirda ularni Asuriyəning besip kirixidin kutkuzidu,
dəydu.

□ ■

Hudaning towa қılıxқа qakirixi

- 6** Silər dəhəxətlik asiylik kılɔqan Igənglarning
yeniqa towa қılıp қaytinglar,
İ Israil baliliri!
7 Qünki xu künidə insanlar hərbiri ezi üçün
eż қoli bilən yasiqan kümük butlarnı wə altun
butlarnı: — «Gunahtur!» dəp taxliwetidu». ■

- 8** «Xu qaɔda Asuriyə қılıq bilən yıqılıdu,
Birak baturdayning қılıqi bilən əməs;
Bir қılıq uni yutuwalıdu, birak қılıq adəttiki
adəmningki bolmaydu;
U jenini elip қılıqtın қaqmakqi bolidu,
Arisidiki yigitliri alwanqa selinidu. □
9 Wəhimidin uning «ul texi» yokayıdu;
Uning sərdarları jəng tuqıdının alakzadılıxıdu» —
dəp jakarlaydu Zionda otı kəyiwatlaşan,

- **31:5 «Uning (Pərvərdigarning) «otüp ketixi» bilən Zion nijatlıkqa erixidu** — Huda Musa pəyələmbər dəwridə Israilni Misirdin kutkuzoqanda, Israillarning eyliridin «otüp ketix»i bilən ularnı jazalımay, ularnı kutkuzoqan. Təpsilatlırı üzün «Mis.» 12:23 wə «Zəb.» 78:49ni kərung — U Əzi əwətkən «halak kılouqi pərixtə» Israillarning eylirigə yetip kəlgəndə Əzi ularning eylirining ixiķining aldiqa «otüp turux»i bilən halak kılouqi pərixtining yolini tosup, muhapizət қılıp ularnı sak kəlduroqan. «Otüp ketix» degən söz Israilni muxu ix toqruşuk əskərtkən bolsa kerək. «Mis.» 12:13, 23-ayət wə izahatlırını kərung. ■ **31:5** Kan. 32:11 ■ **31:7** Yəx. 2:20 □ **31:8 «Asuriyə қılıq bilən yıqılıdu, birak baturdayning қılıqi bilən əməs; ... қılıq adəttiki adəmningki bolmaydu** — demək, қılıq insan təripidin əməs, bəlkı Huda təripidin ixlitilidu (36-, 37-babni kərung).

Yerusalemda humdeni yalqunlawatkan
 Pərwərdigar. □ ■

32

Yengi padixah wə uning yengi jəmiyiti

¹ Mana, həkəcaniyilik bilən həkümranlık қiloquqi
 bir padixah qıçıdu;

Əmirlər bolsa toqra həküm qıkırıp idarə
 kılıdu. ■

² Həm xamaloqa dalda bolqudək,
 Boranoqa panaq bolqudək,
 Қaojirak jayqa erik-sulardək,
 Qangkap kətkən zeminoqa қoram taxning say-
 isidək bolqan bir adəm qıçıdu. □

³ Xuning bilən kərgüqilərning kezliri həq torlax-
 maydu,

Anglaydiqanlarning қuliki enik tingxaydu; ■

⁴ Bəngbaxning kengli bilimni tonup yetidi,
 Kekəqning tili tez həm enik səzləydi.

⁵ Pəsəndilər əmdi pəzilətlik dəp atalmaydu,
 Pişik iplaslar əmdi mərd dəp atalmaydu,

⁶ Qünki pəsəndə adəm pəslikni səzləydi,
 Uning kengli buzukqılık təyyarlaydu,
 Iplaslıq kılıxka,

Pərwərdigarqa daq kəltürüxkə,
 Aqlarning қorsikini aq қalduruxka,

□ **31:9 «Wəhimidin uning «ul taxi» yoқaydu...»** — «ul taxi»
 ularning padixahı boluxi kerək. ■ **31:9 2Pad. 19:36,37 ■ 32:1**
 Zəb. 45:4-7; Zək. 9:9 □ **32:2 «qangkap kətkən zemin»** —
 yaki «qarqap kətkən zemin». ■ **32:3 Yəx. 29:18; 30:21**

Qangkiqanlarning iqimlikini yokitiwetixkə niyətlinidu.

- ⁷ Bərhək, iplas adəmning tədbirliri kəbihət; U kəstlərni pəmləp olturidu, Məminlərni yalqan gəp bilən, Yoksulning dəwasida gəp kılıp uni wəyran kılıxni pəmləp olturidu. □
⁸ Pəzilətlik adəmning kılqan niyətliri bərhək pəzilətliktur; U pəziləttə mukim turidu.

Mənggülük bəhtni yaki balayı'apətni — hreadir tallax kerək!

- ⁹ Ornunglardın turup, i hatırjəm ayallar, awazimni anglanglar! I əndixisiz kızlar, səzlirimgə kulağ selinglar!
¹⁰ Bir yil ətə-ətməyla, i biqəm ayallar, Parakəndə kılinisilər! Qünki üzüm həsuli bikarqa ketidu, Mewə yioqix yok bolidu.
¹¹ I hatırjəm ayallar, titrənglər! I əndixisiz kızlar, patiparaq bolunglar! Kiyimenglarnı seliwetinglər, əzünglarnı yalang kilinglər, qatriqinglarqa bəz baqlanglar! □
¹² Güzəl etiz-baqlar üçün,

□ 32:7 «Yoksulning dəwasida gəp kılıp uni wəyran kılıxni pəmləp olturidu» — baxka birhil tərjemisi: — «lilla-adil dəwa kılqan yokşulni yokitix üçün pəmləp olturidu». □ 32:11 «Kiyimenglarnı seliwetinglər, əzünglarnı yalang kilinglər, qatriqinglarqa bəz baqlanglar!» — bular bolsa əsirgə qüxüp қalqanlarning məjburiy kılıdiqan ixləri.

Mewilik üzüm talliri üçün məydənglar oqa urup
həsrət qekinglər!

13 Üstidə tikən-yantaklar əsidiqan ezs
həlkimning zemini üçün,

Xad-huram əylər, warang-qurung kılıp oynay-
diqan bu xəhər üçün կայուրunglar!

14 Qünki orda taxlinidu,
Adəmlər bilən lik toloqan xəhər adəmzatsız
bolidu,

Istiħkam wə kəzət munarlıri uzun zaman oqıqə
pəkətla yawayı exəklər zoq alidiqan,
Koy padiliri ozuklinidioqan boz yərlər bolidu.

15 Taki Roh bizgə yukiridin təkülgüqə,
Dalalar mewilik baq-etiżlar bolouqə,
Mewilik baq-etiżlar ormanzar dəp
hesablanouqə xu peti bolidu. □ ■

16 Xu qaçıda adalət dalanı,
Həkkaniylik mewilik baq-etiżlarnı makan
kildi.

17 Həkkaniyliktin qikidioqını hatırjəmlik bolidu,
Hatırjəmlikning nətijisi bolsa mənggüğə bo-
lidioqan aram-tinqlik wə aman-esənlik bolidu.

18 Xuning bilən mening həlkim hatırjəm makan-
larda,

□ **32:15 «Roh bizgə yukiridin təkülgüqə,.....»** —
muxu yerdə «Roh» Hudanıng Rohını bildüridu. Tekistə
«kimning rohi» ikənlili deyilmigən əhwalda «Roh» degən
sez ayrim kərülə, undakta xübhisizki Hudanıng Rohını
kərsitudu. **«Dalalar mewilik baq-etiżlar bolouqə, mewilik
baq-etiżlar ormanzar dəp hesablanouqə...»** — demək, yər
yüzidiki boz yərlər munbət bolidu wə hazır munbət yərlərmə
tehimu xundak bolidu. ■ **32:15** Yəx. 29:17; Yo. 2:28, 29; Yh.
7:37, 38; Ros. 2:17, 18

Ixənqlik turaloqlarda wə tinq aramgahlıarda turidu. ■

Jaza qüxürüləgəndin keyinki bəht-bərikət

19 Orman kesilip yıkılıqanda məldür yaqsimu,
Xəhər pütünləy yər bilən yəksan kiliwetilsimu,
20 Su boyida uruk terioquqilar,
Kala wə exəklərni kəng dalaşa qoyuwetidiqanlar bəhtliktur! □

33

Nijat Zionoşa kelidu

1 I əzüng bulang-talang kılınmıqan, baxkilarnı
bulang-talang kiloquqi,
Baxkilar sanga asiylik kilmiqan,
Əzüng asiylik kiloquqi,
Sening halingoşa way!
Sən bulang-talangni boldi klixing bilən,
Əzüng bulang-talang klinisən;
Sən asiylikni boldi klixing bilən,

■ 32:18 Yər. 33:16 □ 32:20 «Orman kesilip yıkılıqanda məldür yaqsimu, xəhər pütünləy yər bilən yəksan kiliwetilsimu, su boyida uruk terioquqilar, kala wə exəklərni kəng dalaşa qoyuwetidiqanlar bəhtliktur!» — (19-20) demisəkmə, bu nahayiti sırlıq bir səzdur. Bəlkim bizni ahırkı zamanlardıki ikki əhwal toqrisida əslitudu. «Orman yıkılıdu» — təkəbburlar pəs klinidu (10-bab, 18- wə 33-34-ayətni körün). «Xəhər» bəlkim yukirik (24-babtiki) «tərtipsiz xəhər» bolup, Huda təripidin wəyran klinidu. Birak kiqik peillik turmuxni tallıqanlar, məsilən əz kala-exəklirigə yahxi muamilə kiloqlar bəht-bərikət tapidu.

Əzüng asiylikqə uqraysən; □

² I Pərwərdigar, bizgə mehîr-xərpkət kərsətkəysən;

Biz Seni ümid bilən kütüp kəldük;

Ətünimizki, Sən hər səhər *Israiloğa* küqlük bilək-kol,

Kiyinqilik pəytlixiridə nijatımız bolqaysən.

³ Top-top adəmlərning oqowqa-quşanlıridin həlkələr bədər қaqıdu;

Sən *Huda* kəddingni tik қılıxing bilən əllər pitirap ketidu; □

⁴ Qekətkə liqinkiliri ot-kəklərni yioqip yəwaloqandək,

□ 33:1 «I əzüng bulang-talang kılınmioqan, baxkılarnı bulang-talang kılıquqi, baxkılar sanga asiylik kilmioqan, əzüng asiylik kılıquqi, sening һalingoşa way!...» —

muxu ayət Asuriyə padixahı Sənnaheribni kərsitudu. Israil padixahı Həzəkiya əlqılerni əwətip Sənnaherib bilən «sülh» əhdisini tüzdürgən («2Pad.», 18:13-18-ayətni kərүng); ilgiriki Aħaz padixahıningmu Asuriyə bilən tüzgən «tinqlilik» əhdisi bar idi («2Pad.» 16-babni kərүng). Sənnaherib miladiyədin ilgiriki 701-yili, ikki əhdini buzup Israil (Yəħuda)ning pütün zeminini besiwelip, paytəhti Yerusalemoqa təhđit saldı. Uning xundak «asiylik» ixliri heli kəp idi. Bəlkim, muxu bexarəttiki «asiylik kılıquqi», «əhdini buzudioqan» degən sözlər ahirki zamandıki dəjjalnimu kərsitudi mumkin. □ 33:3 «Top-top adəmlərning oqowqa-quşanlıridin həlkələr bədər қaqıdu; sən ... kəddingni tik қılıxing bilən əllər pitirap ketidu» — bu, bəlkim, Pərwərdigarning Israilning 2-ayəttiki duasiqa bərgən jawabi boluxi mümkün. «Top-top adəmlərning oqowqa-quşanlıri...» bəlkim Efiopiya padixahı Tirhakaḥının қoxunlirining jəng yürüxini kərsitudu («2Pad.» 19:9-ayətni kərүng). Sənnaherib «Tirhakaḥ kelidu» degən həwərni anglap qekindi. Ahirki zamanlarda muxu wəkəgə ohxaydioqan yənə bir wəkə bolidu («Dan.» 11:44-ayətni kərүng).

Silərgə bekitip berilgən olja yioqiwelinidu;
Qekətkilər uyan-buyan yügürəndək adəmlər
olja üstidə uyan-buyan yügürüxidu. □

5 Pərwərdigar üstün turidi,
Bərhək, Uning turalqası yüksirididur;
U Zionoğa adalət wə həkkaniyilik toldurdi;
6 U bolsa künliringlarning tinq-amalıki, ni-
jatlıq, danalıq wə bilimning bayılıkları bolidu;
Pərwərdigardin қorkux Uning üçün gəhərdur.
□

Israildiki hazırlı əhwal

7 Mana, ularning palwanlıri sirtta turup nalə-
pəryad kətüridu;
Sülh-əhdə tüzgən əlqilər қattık yioqlixidu; □
8 Yollar adəmsiz kəldi;
Ətkünqi yolqlar yok boldi;

□ **33:4 «Silərgə bekitip berilgən olja yioqiwelinidu»** — bizningqə «silər» Israillarnı kərsitidu (6-ayətni kərung). Asuriyəliklər oljini ularqa taxlap қaqıdu (36-, 37-babni kərung). Baxka tərjimanlar «silər» degən Israildin baxka əllərni kərsitidu, dəp xərhiləydu. □ **33:6 «Pərwərdigardin қorkux uning üçün gəhərdur»** — baxka birhil tərjimisi: — «Pərwərdigardin қorkux Uning adəmlərgə beridioqlan gəhiri». □ **33:7 «Mana, ularning palwanlıri ... nalə-pəryad kətüridu; sülh-əhdə tüzgən əlqilər қattık yioqlixidu»** — bizningqə bu ayət əyni qaoqdiki əhwalı kərsitidu. 8-ayəttiki izahatni kərung. «pal-
wanlar ...nalə-pəryad kətüridu... Əlqilər yioqlixidu» — 1-ayəttiki izahatta deyilgəndək, Asuriyə padixahı Sənnaherib «sülh-əhdə»gə asiylik kılıp, Israilni ixqal kılqan; əhwal 7-9-ayətlərdə təswirligəndək bolqan. Xu qaonda Həzəkiya bilən u Sənnaheribkə əwətkən əlqilər axu sülh-əhdining bir tiyingimu ərzimigənlikini kərüp, қattık puxayman kılqan bolsa kerək.

U əhdini buzup taxlidi;
 Xəhərlərni kəzигə ilmaydu,
 Adəmlərni həq ətiwarlimaydu. □
 9 Zemin matəm tutidu, zəiplixidu;
 Liwan hijaləttin solixidu;
 Xaron qəl-bayawanoğa aylandı;
 Baxan wə Karməl bolsa kırıp taxlandı. □

Huda ornidin turup kutkuzidu

10 Mana hazır ornumdin turimən,
 — dəydu Pərwərdigar,
 — Hazır Əzümni üstün kərsitimən,
 Hazır kəddimni kətürimən.
 11 — Silərning boyunglarda қuruқ ot-qəpla bar,
 Pahal tuqisilər;
 Əz nəpəsliringlar ot bolup əzünglarni yu-
 tuwetidu;
 12 Əllər bolsa һak kəydürülgəndək kəydürilidu;
 Oruloqan jioqan-tikənlərdək otta
 kəydürüwetilidu.
 13 — I yiraktikilər, Mening қiloqanlırimni
 anglanglar;

□ 33:8 «U əhdini buzup taxlidi» — «u» bəlkim asiylik
 kiloquqi (Asuriyəlik) Sənnaheribni wə xuning bilən birgə ahirkı
 zamandılık dəjjalnimu kəzdə tutuxi mümkün. □ 33:9 «Liwan...
Xaron.... Baxan... Karməl...» — qıraylıq ormanzarlıq rayon.
 Xaron munbət yaylaq. Baxan dəl-dərəhlili kəp, qarwiqılıqın
 beyioqan rayon. Karməl yərliri intayın munbət, mewə-qewə,
 kəktatlar kəp qikidioqan, kəp yaylaqları bar rayon idi. Həritilərni
 kərüng.

Yekindikilər, Mening küq-ķudritimni tonup yetinglar.□

14 Ziondiki gunahkarlar korkidu;
Wəhimə iplaslarni besiwalidu.

Ular: «Arimizdiki kim mənggülük yutkur Ot bilən billə turidu?

Kim əbədil'əbəd yalkunlar bilən bir makanda bolidu?» — dəydu.

Soaloja jawab

15 — «Həkkaniylik yolida mangidioğan,
Durus-lilla gəp kılıdioğan,
Zalimliqtin kəlgən haram paydioqa
nəprətlinidioğan,
Parılarnı sunoquqılarnı қolini pulangxitip rət
kılıdioğan,
Kanning geipi bolsila қulikini yopurup anglimay-
dioğan,
Pəsliek-rəzillikkə қaraxni rət kılıp, kəzini
qaquridiqan;□ ■

16 U yukarıını makan kılıdu;

- **33:13** «I yıraktikilər, Mening қiloqanlırimni anglanglar; yekindikilər, Mening küq-ķudritimni tonup yetinglar» — muxu bexarat 10-ayəttin baxlap ahirkı zamanlarqa etkən boluxi mümkün. □ **33:15** «Həkkaniylik yolida mangidioğan, durus-lilla gəp kılıdioğan...» — bu səzələr 14-ayəttiki «Arimizdiki kim mənggülük yutkur ot bilən billə turidu? Kim əbədil'əbəd yalkunlar bilən bir makanda bolidu?» degən soaloja bolğan jawabning bexidur. «parılarnı sunoquqılarnı қolini pulangxitip rət kılıdioğan» — baxka birhil tərjimisi: «parilar tutkuzup қoyulmisun dəp қolları titrəp ketidioğan». «Pəsliek-rəzillikkə қaraxni rət kılıp, kəzini qaquridiqan» — mənisi bəlkim: «rəzillikni kezitixni kətiy rət kılıdioğan». ■ **33:15** Zəb. 15:1-2; 24:3-4

Koram taxlar uning қороғини bolup,
Yukıri uning baxpanaһi bolidu;
Өз riski uningoла berilidu,
Uning süyi kapalətlik bolidu».

17 — «Kəzliring Padixahni güzəllikidə kəridu;
Kəzliring uzunoла sozulоqan zeminoла nəzər salidu.□

18 Kenglüng wəhimə toqrisida qongkur oyqa patidu;

Royhətqi bəg қeni?

Oljini өlqəydiqan taraziqi bəg қeni?

Istihkam-munarлarni saniqуqi bəg қeni?□

19 Kaytidin əxəddiy həlkni kərməysən,
— Sən angkiralmaydiqan, boquzida sezləydiqan,

Duduklap gəp kılıdiqan, gepini qüxinəlməydiqan bir həlkni ikkinqi

□ **33:17 «Kəzliring Padixahni güzəllikidə kəridu»** — muxu yerdə padixahning kim ikənlikli tehi dəp berilmidi. U yükirik 9-bab, 6-ayət, 11-bab, 1-9-ayət wə 32-bab, 1-ayəttə tiloq elinoqan padixahka ohxax adəm boluxi kerək. **«kəzliring Padixahni güzəllikidə kəridu»** — «güzəllikidə» degənlik, padixahning bəlkim baxqa əhwaldimu kərünüxi mumkin. **«uzunoла sozulоqan zemin»** — bəlkim kəng-azadilik, həq wəhimə kərünməydiqan zemin degən mənidə. □ **33:18**

**«Royhətqi bəg қeni? Oljini өlqəydiqan taraziqi bəg қeni?
Istihkam-munarлarni saniqуqi bəg қeni?»** — muxu bəglər, xübhisizki, Israilni ayaq asti kılqan düxmənning ixqalıyatqı қoxunlirining bəgliri; birak ularning rolliri anqə enik əməs. Birinqisi, bəlkim, əsirlərning tizimlikini təyyarlioqan; ikkinqisi oljini hatiriliwalоqan; üçinqisi xəhərdiki paqaklax kerək bolоqan istihkamlarni hatiriliwalоqan.

kərməysən. □

20 Ibadət həytlimiz ətküzülidioqan xəhər Zionqa ķara;

Sening kezüng Yerusalemning tinq-amən makan boləlanlığını,

Kozukliri hərgiz yulunmaydiqan,

Taniliri hərgiz üzülməydiqan,

Ikkinqi yətkəlməydiqan qədir boləlanlığını kəridu; ■

21 Xu yərdə Pərwərdigarning xan-xəripi bizgə kərünidu,

— U Əzi dəryalar, kəng əstənglər ekip turidiqan bir jay bolidu;

Palaklar bilən həydəlgən hekəndək kemə u jayda қatnimaydu,

Wə yaki heq həywətlik kemə u jaydin etməydu; □

22 Qunki Pərwərdigar bizning nijatkar-hakimimiz,

Pərwərdigar bizgə կանun Bərgüqidur,

□ **33:19 «Sən angkıralmaydiqan, boozida səzləydiqan, ... gepini qüxinəlməydiqan bir həlkni ikkinqi kərməysən»**

— bu ayət, xübhisizki, zeminining yatlar təripidin ixqal kıləlanlığını yaki ular təripidin həlkning sürgün kılınoqanlığını, xundakla qətəl tilida səzləydiqan muhit iqidə ətküzgən turmuxni kərsitidu. ■ **33:20** Zəb. 46:5; 125:1, 2 □ **33:21**

«Xu yərdə Pərwərdigarning xan-xəripi bizgə kərünidu, — U Əzi dəryalar, kəng əstənglər ekip turidiqan bir jay bolidu; palaklar bilən həydəlgən hekəndək kemə u jayda қatnimaydu, wə yaki heq həywətlik kemə u jaydin etməydu»

— bu sırlıq gəpning mənisi, pərizimizqə: «Pərwərdigar zeminimizni bərikətlik kılıqandın keyin hekəndək nərsini baxka əllərdin kirgüzünxing hajiti yok, xunglaxka biz kemə elip kəlgən hekəndək məhsulatlarqa möhtaj əməsmiz; Pərwərdigar Əzi bizgə həmməni təminligüqidur» degəndək boluxi mumkin.

Pərwərdigar — bizning Padixahımız,
U bizni құтқузиду!

²³ Sening tana-araqamqiliring boxiょan bolsimu,
Israil yəlkən hadisining turumini mustəhkəm
ķı�almisimu,
Yəlkənni yeyip qikiralmisimu,
U qaoqda zor bir olja üləxtürülidu;
Hətta aksak-tokurlarmu oljini alidu. □

²⁴ Xu qaoqda xu yerdə turoquqi: «Mən kesəl»
deməydu;
Xu jayni makan ķiloqan həlkning gunahlıri
kəqürüm ķilinidu. □

34

Pərwərdigarning küni Edomning jazalinxılıri

¹ Yekin kelinglar, i əllər, anglanglar!
I կօwm-həlkər, կulak selinglar!

□ **33:23 «Sening tana-araqamqiliring boxiょan bolsimu, Israil yəlkən hadisining turumini mustəhkəm ķı�almisimu, ... u qaoqda zor bir olja üləxtürülidu; hətta aksak-tokurlarmu oljini alidu»** — yənə bir sirlık gəp! Pərizimizqə, bu bir ohxitix bolup, Israilni bir qong kemigə ohxatqan; kemə bolsa bək konirap kətkən, mangalmaydiょan һaloqa kelip қaloqan bolsa kerək. Əlbuki, bu Hudaning təkdirim ķilmakqı bolоan bərikitigə heqkandaq tosaloq bolmiょan; olja һaman қoloq elinidu, hətta «aksak-tokur» wə ajiz adəmlərmü bəht-bərikətkə erixidu. Bəzi alımlar kemə toqrisidiki səzlərni Israilning düxmənlirigə қaritiloqan, dəp қaraydu. □ **33:24 «Xu jayni makan ķiloqan həlkning gunahlıri kəqürüm ķilinidu»** — səzmusez tərjimə қiloqanda: — «Xu jayni makan ķiloqan həlk gunahının kətürüwetiliidu»

Yər-zemin wə uningdiki barlıq məwjudatlar,
Jimi aləm wə uning iqidin qıkkən həmmə
məwjudatlar,

Tingxanglar!

² Qünki Pərwərdigarning barlıq əllərgə karita
oqəzipi bar,

Uning dərəqəzipi ularning barlıq қoxunlirioqa
karxi turidu;

U ularni һalakətkə pütüp կoyqan,

Ularnı kiroqinqılıkça tapxuruwətkən;

³ Ulardin əltürülgənlər sirtka taxliwetilidu,

Jəsətliridin sesikqılık puraydu,

Taqlar ularning қeni bilən eritilidu;

⁴ Asmanlardiki jimiki jisim-қoxunlar qırıp yok
bolidu,

Asmanlar yəgimə kitabdək türülidu;

Üzüm telining yopurmaklıri hazan bolup, solixip
qüxkəndək,

Yigləp kətkən ənjür xehidin qüxkəndək,

Ularning jimiki jisim-қoxunları yıkıldı;■

⁵ Qünki xəmxirim asmanlarda կan bilən
suçluruldi;

Karanglar, xəmxirim Mening һalakət lənitimgə
uqrıqan həlkə,

Yəni Edom üstigə jazalax üçün qüxitdu; □

6 Pərwərdigarning bir xəmxiri bar;

U կաղա boyaldi;

U yaqılık nərsilərning yeozi bilən,

Əqkə-kozilarning əni bilən,

Koqkar bərikining yeozi bilən
ozuklandurulqan;

Qunki Pərwərdigarning Bozrah xəhiri idə bir
kurbanlıçı,

Edomda zor bir kiroqinqiliği bar. □ ■

7 Muxu kiroqinqiliqlar bilən yawayi kalilar,

Torpaqlar wə küqlük bukilarmu yıkılıdu.

Ularning zemini կաղա qəmülüdi,

Topa-qangliri yaq bilən maylixip ketidu. □

□ **34:5 «... Xəmxirim asmanlarda կան bilən suquruldu; կարangler, xəmxirim Mening հալակետ lənitimgə uqrıoşan həlkə, yəni Edom üstigə jazalax üçün qüxitdu;»** — bu ayətkə կarioqanda, Hudanıng ahirkı zamandıki jazalaxlıri asmandı baxlinip, keyin yər yüzigə qüxitdu. 1-8-ayətlərgə կarioqanda, xu qaoqla nuroqun əl-yurtlar Edomda yiçilip Israılqa hujum kilmakçı bolidu; bıraq Huda ularni yokitidu. Edom degən yurtnıng əzi Israılqa kep yil kılqan rəhimsiz ziyankeşlikli tüpəylidin Hudanıng lənitigə uqrayıdu. □ **34:6**

«U (Pərwərdigarning xəmxiri) yaqılık nərsilərning yeozi bilən, əqkə-kozilarning əni bilən, koqkar bərikining yeozi bilən ozuklandurulqan» — muxular (əqkə-kozilarning əni... bərək yeozi կatarlıqlar)ning həmmisi kurbanlıklärning mühüm bələkliri bolidu. **«Pərwərdigarning Bozrah xəhiri idə bir kurbanlıçı... bar»** — Bozrah xəhiri Edomning paytəhti (həzir «Petra» deyildi). Həritilərni kerüng. ■ **34:6** Yəx. 63:1, 2 □ **34:7 «küqlük bukilar»** — ibraniy tilida «küqlükler» deyildi. «Yawayi kalilar», «torpaqlar», «küqlük bukilar» muxu yərdə «küqlük, höküklük bəglər»nimu kərsətsə kerək.

8 Qünki Pərwərdigarning ķisas alidiqan bir künü,

Zion dəwasidiki hesab alidiqan yili bar. □

9 *Edomdiki* ekinlar қarimayoqa,

Uning topiliri günggürtkə aylandurulidu;

Zemini bolsa keyüwatkan қarimay bolidu.

10 Uning oti keqə-kündüz əqürülməydu;

Is-tütəkliri mənggüğə ərləydu;

U dəwrdin-dəwrgiqə harabilitə turidu;

Heqkim ikkinqi u yərgə ayaq basmaydu. ■

11 Qəl һuwkuxi wə qirkirioquqi һuwkuxlar uni igiliwalidu;

Qong һuwkux wə қaoqa-кuzoqunlar xu yərdə uwilaydu;

Huda uningoqa «tərtipsizlik-bimənilikni əlqəydiqan tana»ni,

Wə «küp-кuruqlukni əlqəydiqan tik əlqigüq»ni tartidu. □ ■

12 Birsi kelip *Edomning* esilzadilirini padixahlığını *idarə kilişkə* qakırsa,

Ulardin heqkim bolmaydu;

□ **34:8 «Zion dəwası»** — muxu «dəwa»ning uzun yillik tarifi bar. Kep kixilər «Nemixka Huda Israiloqa alahidə muamilə kildi?» dəp қaқxap, Yəhudiylar oqa ziyankəxlik əlip kəlgən. Yəhudiylarning əzli Huda oqa kəp ketim asiylik ķılqını bilən կandakla bolmisun, Hudanıg İbrahim oqa bərgən wədisigə asasən U ularnı «Θz həlkim» dəp karayıdu. Bu Hudanıg tallixidur; baxxılar Uning bilən Israil toqıruluk dəwalaxmaqçı bolsa əzi yaman akiwətni kəridü. Gitler gəwdilik bir misalidur.

■ **34:10** Wəh. 14:11; 19:3 □ **34:11 «Qəl һuwkuxi ... qirkirioquqi һuwkuxlar ...qong һuwkux.. »** — muxu ayəttiki қux-haywanlarning nemə ikenlikini top-toqra deyix təs.

■ **34:11** Yəx. 13:21,22; Zəf. 2:14; Wəh. 18:2

Uning əmirliri yok қiliwetilgən bolidu. □

13 Ordilirida tikənlər,

Kəl'ə-қoroqanlırida qakqak-jioqanlar esüp qılıdu;

U qılberilərning makani,

«Huwküxlarning ordisi» bolidu.

14 Xu yerdə qəl-bayawandiki janiwarlar, yawayı itlar jəm bolidu;

Hərbir «əqkə jin» ez ķerindixioqa toplaydu;

Tün məhlukları xu yerdə makanlixidu,

Uni ezigə aramgaň kılıp turidu. □

15 «Ok yilan» xu yerdə uwilaydu,

Uning sayisidə tuhumlaydu,

Balilirini yioqip bağıdu.

Korultaz-tapküxlər hərbiri eż jüpi bilən xu yerdə toplinidu; □

16 Pərwərdigarning yəgimə kitabidin izdəp okup bakğın;

Ulardin ھeqbiri qüxüp kalmaydu;

ھeqkaysisining eż jorisi kəm bolmaydu;

Qunki Өzining aqzi ularoqa buyruqan;

□ **34:12 «Birsi kelip Edomning esilzadilirini padixahlığını idarə қılıixa qakırsa, ulardin ھeqkim bolmaydu...»** — buning baxka tərjimiləri bar, biraq asasiy mənisi: — «Edomdiki padixahlığının baxqurux üçün adəm yok»tur. Edomda ھeqkim, hətta əng yüksək rütbəli rəhbərlik etməyi kalmaydu. □ **34:14 «Tün məhlukları xu yerdə makanlixidu»** — yaki: «Tün (keqə) alwastisi xu yerdə makanlixidu». □ **34:15 «Ok yilan»** — buningmu kaysi ھaywan ikənlikli enik əməs.

Uning Əz Rohı ularni toploqan. □

17 Qünki *Pərwərdigar* Əzi ular üçün qək taxlap,
Əz қоли bilən zeminə tana tartip ularqa təksim
kilip bərgən;

Ular uningoqa mənggүгə igidarlık қılıdu,
Dəwrdin-dəwrgiqə xu yərni makan қılıdu.

35

*Hudaning qəl-bayawanni gülləndürüxi, ...
xundakla Əz məmin-bəndiliri üçün aqcan yoli*

1 — Dala həm қaojirap kətkən jaylar ular üçün
huxal bolidu;

Qəl-bayawan xadlinip zəpirandək qeqəkləydu; □

□ **34:16 «Pərwərdigarning yəgimə kitabı»** — yüksirdə Yəxaya Hudaning pərmanı bilən əzi yazoqan materiyallarnı yiçıp Təwrat-kanunları bilən saklitip կoyqan (8-babni körüng). Keyin u yənə «yəgimə kitab»ni tiloqa aldı (29-babni körüng). «Pərwərdigarning yəgimə kitabı» bəlkim Yəxayanıñ əzi yazoqan materiyalları wə Musa, Yəxua, Samuil, Dawut қatarlıq pəyəqəmbərlər hatırılıwaloqan barlıq materiyallarnı kərsitudu. Muxu materiyallar «Mukəddəs Kitab»ning baxlinixliri boluxi kerək; «Pərwərdigarning kitabı»da heqnərsə kəm əməs, bizgə kerək bolqan həmmə təpsilatlar bar, uningda hətta կux-haywanlarning həwirimə bar, degənliktur. Hudanıñ կux-haywanlarqa təpsiliy halda miras kiloqan təksimati hatır-iləngən yerdə, Əzinin memin bəndiliri üçün beoqixlimaçqi bololoqan miraslar Mukəddəs Kitabta tehimu enik hatirləklik bolmamdu? «Mukəddəs Kitab»tin izdəp okup bekinq! «**Əzin-ning aqzi ularqa buyruqan**» — Hudanıñ aqzi buyruqan, əlwəttə. □ **35:1 «Dala ... ular üçün huxal bolidu»** — Yəxaya dəsləptə «ular»ning kim iğənlilikini deməydu. Bilix üçün bexarətni ahirioqıqə (9-ayətkiçə) okux kerək! (bu səzlər «Rim.» 8:19-22 bilən munasiwətlik).

2 U bərk urup qeqəkləydu,
 Xadlikka xadlıq köxulup təntənə kılıdu;
 Liwanning xan-xəripi,
 Karməl wə Xarondiki güzəllik wə sür uningələ
 berilidu;
 Ular Pərwərdigarning xan-xəripini,
 Hudayimizning güzəlliki wə həywitini kəridu.□
3 Ajiz қollarnı küqləndürüngrələr,
 Egilip mangidiqan tizlərni qingitinglər,■
4 Yüriki aqılənlərə: — «Qing turunglar!
 Korkmanglar!
 Mana, Hudayinglərə karap bekinqlər;
 Kısas kılıdu — Hudanıng hesab elix künü kılıdu!
 U Əzi kılıdu, silərni kütkuzidu!» — dəng!
5 Andin қarioquning kəzi eqilidu,
 Gasning қulaklırları oquq kılınidu,■
6 Andin aksaқ-tokurlar keyiktək oynaqlap
 səkrəydu;
 Gaqining tili nahxa eytidu;
 Qünki dalada sular,
 Qəl-bayawanlarda dərya-ekinlər uroqup
 taxidu;■
7 Pızqırın qel-jəzirə kəlqəkkə,
 Qangkiqan yərlər bulaklarə aylinidu;
 Qilberilərning makani — ular yatkan jay,
 Komux wə yekənlər əsüp, qimənlikkə aylinidu.

□ **35:2 «Liwanning xan-xəripi, Karməl wə Xarondiki güzəllik wə sür...»** — Liwan, Karməl wə Xaronlarning alahidilikləri yüksirdə, 33-bab, 9-ayəttiki izahatda təswirlinidu.
«ular Pərwərdigarning xan-xəripini... kəridu» — «ular» — 1-ayəttiki izahatka karang. ■ **35:3 Ibr. 12:12** ■ **35:5 Mat. 9:27; 11:5; 12:22; 20:30; 21:14; Yh. 9:6** ■ **35:6 Mat. 9:32; 11:5; 15:30; 21:14; Yh. 5:8, 9; 7:38, 39; Ros. 3:2; 8:7; 14:8**

8 Xu yerdə egiz kətürülgən bir yol,
Tüptüz bir yol bolidu;
U «pak-mukəddəslikning yoli» dəp atılıdu;
Napaklar uningdin etüxkə bolmaydu,
Xu yol məhsus xular üçün bekitilip yasaloqanki,

Hətta nadanlarmu uningda ezip kətməydu; □

9 Xu yerdə xir bolmaydu,
Uning üstigə həq yirtküq haywan qıkmayıdu;
(Ular xu yerdə həq tepilmaydu)
— Nijat arkılık hərlükə qıqışalar xu yerdə mangidu! □

10 Pərwərdigarning bədəl tələp ķutkuzaqlanlıri
kayıtip kelidu,
Küylərni eytip Zionoqa yetip kelidu;
Ularning baxlırioqa mənggülük xad-huramlıq
konidu;
Ular huxallık wə xadlıqka qəmgən bolidu;
Kayəm-həsrət həm uh-nadamətlər bədər

□ **35:8 «Xu yerdə egiz kətürülgən bir yol, tüptüz bir yol bolidu»** — yolning nəgə baridioqanlığını deməydu; bilix üçün 10-ayətkiçə okux kerək. □ **35:9 «Nijat arkılık hərlükə qıqışalar»** — bolsa ibraniy tilida birlə səz («gaal») bilən ipadilinidu. Muxu səzni toluk qüxinix üçün 41:14-ayətning izahatını kərüng.


kaqidu. □ ■

36

Krizis — Asuriyə padixahining besip kirixi

¹ Həzəkiyaning on tətinqi yili xundaq boldiki, Asuriyə padixahı Sənnaherib Yəhūdaning barlıq kəl'ə-ķorğanlıq xəhərlirigə hüjum kılıp qikip, ularni ixqal kıldı. ■ ² Andin Asuriyə padixahı «Rab-Xakəh» degən sərdarni qong bir қoxun bilən Lakix xəhīridin Yerusaleməqə əwətti. U Kir yuqarıqlarning etizining boyidiki yolda, yukarı kəlqəkninq norining bexiqa kelip turdi. □

□ **35:10 «Pərvərdigarning bədəl tələp կutkuzoqlanlıri
kayıtip kelidu... կayolu-həsrət həm uñ-nadamətlər bədər
kaqidu»** — bexarəttiki wəkələr Israilning Musa pəyoqəmbər arkılıq kutkuzuloqlanlıqıqa ohxaydu; xundaqla bu ixlarni yengi bir «Misirdin qikix» degili bolidu. Okurmənlərgə Təwrattiki «Misirdin qikix» degən kisimni okusa, xu qaoqdiki wəkələrni muxular bilən təpsiliy əhalda selixturux nahayiti əhmiyətlik bolidu. Muxu «qikip-kutkuzux» bolsa «Misirdin qikix»tin nəqqə həssə ulusə, nəqqə həssə xərəplik bolidu. Keyin kərimizki, Huda kutkuzoqlan həlk pəkət Misirdin əməs, bəlki pütkül dundadin qikip kutkuzulidu. Ular qorkunqluk dəxt-bayawandin etüxining ornda, əzlirini karxi alidiqən, qimənbaqka aylan-durulojan zemindin etidu; yol həmmə adəm üçün tüz, onguxluk, rawan həm hətersiz bolidu. ■ **35:10** Wəh. 21:4 ■ **36:1** 2Pad. 18:13; 2Tar. 32:1 □ **36:2 «Rab-Xakəh»** — bəlkim Asuriyəning padixahining bax məslihətqisining adəttiki unwanı boluxi mumkin. **«Kir yuqarıqlarning etizining boyidiki yolda, yukarı kəlqəkninq norining bexi»** — muxu jay əslidə dəl Yəxaya Aħaz padixah bilən kəruxüp, Asuriyəning tajawuzi toqrluluk agahlandurojan jay (7-babni körung).



Asuriyə imperiyəsi - miladiyədin ilgiri 650-yili

3 Xuning bilən Hılkıyaning oqlı, ordini baxķuridiqan Eliakim, ordinining diwanbegi bolоqan Xəbna wə Asafning oqlı, orda mirzibegi bolоqan Yoahlar uning yenioqa kəldi ⁴⁻⁵ wə Rab-Xakəh ularoqa mundak dedi: —

Silər Həzəkiyaqa: — «Uluq padixah, yəni Asuriyə padixahı sanga mundak dedi, dənglər:

— «Sening muxu ixəngən tayanqing zadi nemiti?
Sən: (u pəkət gəpla, halas!) —

— «Urux kılıx tədbir-məslihitimiz həm küqimiz bar» — dəysən; sən zadi kimgə tayinip manga karxi əktə կopisən? □ ⁶ Mana, sən yerikı

□ 36:4-5 «Sən: (u pəkət gəpla, halas!) — «Urux kılıx tədbir-məslihitimiz həm küqimiz bar» — dəysən; sən zadi kimgə tayinip manga karxi əktə կopisən?» — muxu gepigə կarioğanda, Asuriyədikilərning Yəxayanıng «Pəkət Pərvərdigar ola tayiniximiz kerək» degən bexarətliridin həwiri bar idi.

bar axu կօմս հասա, յենi Misiroqa tayinisən! Birsi uningօլա yələnsə, uning կոլողա sanjip kiridu; mana Misir padixaһi Pirəwngə tayanօղանlarning həmmisi xundak bolidu!■

7 Əgər sən manga: «Biz Hudayimiz boləqan Pərwərdigarə tayinimiz» — desəng, Həzəkiya əzi Yəhüdadikilərgə wə Yerusalem dikilərgə: «Silər pəkət Yerusalem diki muxu ibadətgah aldidila Pərwərdigarə ibadət kiliçinglar kerək» dəp, xu *Pərwərdigarə* ataloğan «yükiri jaylar»ni həm կurbangahlarni yok կiliwəttiōqu? Ular axu Pərwərdigarning yukiri jayliri əməsmidi?□

8 Əmdi hojam Asuriyə padixaһi bilən bir tohtamoğla kəl: — «Əgər səndə atka minəligüdək əskərliring bolsa, mən sanga ikki ming atni bikaroğla berəy!» □ **9** Səndə undaklar bolmisa,

■ **36:6** Əz. 29:6, 7 □ **36:7** «**Həzəkiya ...: «Silər pəkət Yerusalem diki muxu ibadətgah aldidila Pərwərdigarə ibadət kiliçinglar kerək» dəp, xu Pərwərdigarə ataloğan «yükiri jaylar»ni həm կurbangahlarni yok կiliwəttiōqu? Ular axu Pərwərdigarning yukiri jayliri əməsmidi?**» — Musa pəyəqəmbərgə wəhiy կiliñən qanunoğla asasən, Israillar pəkət Yerusalem diki ibadəthanidiki կurbangahtila կurbanlıq կiliçka bolatti. Əslidə Həzəkiya muxu pərmanoğla asasən: (1) butpərəslik կiliðioğan կurbangahlarni həm (2) hata yol bilən «Pərwərdigarə atap» կurulən, ibadət կiliçka beoqıxlanoğan «yükiri jaylar»ni yokatkan. Rab-Xakəh xu gəp bilən uni anglioluqı Israillarnı կaymuqturmaçkı idi, əlwəttə. □ **36:8** «**Əgər səndə atka minəligüdək əskərliring bolsa, mən sanga ikki ming atni bikaroğla berəy!**» — bu kinayilik gəp, əlwəttə. Adəttiki qaçıldarda Yəhüdada atlar nahayıti az idi. Urux waktida tehimu azlap ketətti. Atlıq əskərlər əməs, hətta addiy əskərlərmə nahayıti az idi.

hojamning əməldarlırinin əng kiqiki bolğan bir ləxkər bexini қandaқmu qekindürələysilər?! Sən jəng hərwiliri wə atlarnı elix üçün Misirə qaytınışın tehi!

10 Mən əmdi muxu zeminni һalak қılıx üçün Pərwərdigarsız kəldimmu? Pərwərdigar dərwəkə manga: «Muxu zeminni һalak қılıxka qılqın!» — dedi!»

11 Eliakim, Xəbna wə Yoah Rab-Xakəhgə: — «Pekırlırıq aramiy tilida səzlisilə; biz buni qüxinimiz. Bizgə ibraniy tilida səzlimisilə, gəpliri sepilda turoqanlarning қulikqıqa kirmisun!» — dedi. □

12 Birak Rab-Xakəh: — «Hojam meni muxu gəpni hojanglaroqa wə silərgila eytixka əwətkənmu? Muxu gəpni silər bilən birliktə sepilda olturoqanlaroqa deyixkə əwətkən əməsmu? Qunki ular silər bilən birliktə eż pokını yegüqi həm eż süydükini iqliküqi bolidu!» — dedi. □ ■

13 Andin Rab-Xakəh ibraniy tilida yüksək awaz bilən: — «Uluq padixah, yəni Asuriyə padixahının səzlirini anglap կoyunglar!» — dəp warkiridi.

14 «Padixah mundak dəydu: — «Həzəkiya silərni aldap կoymisun! Qunki u

□ **36:11 «Pekırlırıq aramiy tilida səzlisilə»** — hazırkı Suriyəning kona ismi «Aram» idi. Kona zamanda «Suriyə tili» «aramiy tili» deyilətti. Asuriyəmu aramiy tilini ixlitətti.

□ **36:12 «... Ular silər bilən birliktə eż pokını yegüqi həm eż süydükini iqliküqi bolidu!»** — xəhər muhəsirigə qüxp, aqarqılıq wə ussuzlukta қaloqanda adəmlər dərwəkə muxundak қılıxi mumkin. ■ **36:12 2Pad. 18:27**

silərni kutkuzalmaydu.

15 Uning silərni: — «Pərwərdigar bizni jəzmən kutkuzidu; muxu xəhər Asuriyə padixahining қolioqa qüxüp kətməydu» dəp Pərwərdigar ola tayanduruxioqa yol koymanglar!». **16** Həzəkiya ola կulak salmanglar; qünki Asuriyə padixahı mundak dəydu: —

«Mən bilən sülhili xip, mən tərəpkə etünglər; xundak kilsanglar hərbiringlər özünglarning üzüm baringidin həm özünglarning ənjür dərihidin mewə yəysilər, hərbiringlər əz su kəlqikinglardın su iqisilər; **17** ta mən kelip silərni buoqdaylıq həm xarablıq bir zeminoqa, nenin bar həm üzümzarları bar bir zeminoqa, — zemininglar ola ohxax bir zeminoqa apirip կoyouqə yəp-iqiwingler! □

18 Həzəkiyaning silərgə: — «Pərwərdigar bizni kutkuzidu» dəp ixəndürüxicə yol koymanglar! Əl-yurtlarning ilah-butlirining biri əz zeminini Asuriyə padixahining қolidin kutkuzoqanmu?

19 Hamat wə Arpad degən yurtlarning ilah-butliri keni? Səfarwaim xəhīrinining ilah-butliri keni? Ular Samariyəni menin կolumdin kutkuzoqanmu?! **20** Muxu əl-yurtlarning ilah-butliridin əz zeminini kutkuzoqan zadi kim bar? Xundak ikən, Pərwərdigar Yerusalemni menin

□ **36:17** «**mən kelip silərni buoqdaylıq həm xarablıq bir zeminoqa, — zemininglar ola ohxax bir zeminoqa apirip կoyouqə yəp-iqiwingler!**» — muxu gəplər qıraylıq bolqını bilən mənisi enikki: — «Mening əsirlirim, կullirim bolisilər!» degənlik. Yukarıda eytkinimizdək, Asuriyə padixahı uqioqa qıkkən hıyligər aldamqı idi.

ḳolumdin ḳutḳuzalamdu?»».

21 Anglioluqilar süküt ḳilip uningoşa jawabən ھەقқандак bir səz kilmidi; qünki padixahning buyruki xuki: —

«Uningoşa jawab bərmənglər».

22 Andin Hılkiyaning oqlı, ordini baxkuridioğan Eliakim, orda diwanbegi Xəbna wə Asafning oqlı, orda mirzibegi Yoahlar kiyim-keqəklirini yırtıtip, Həzəkiyaning yenioşa kelip, Rab-Xakəhning gəplirini uningoşa ukturdi.

37

Həzəkiyaning dua kılıxi — Pərwərdigarning jawabi

2Pad. 19

1 Xundak boldiki, Həzəkiya buni angliqanda, kiyim-keqəklirini yırtıp, əzini bəz bilən ḳaplap Pərwərdigarning əyigə kirdi. □ **2** U Hılkiyaning oqlı, ordini baxkuridioğan Eliakim, orda diwanbegi Xəbna wə kahinlarning aksaḳallırını bəz yepinqaqlıqan peti Amozning oqlı Yəxaya pəyəqəmbərgə əwətti. **3** Ular uningoşa: —

«Həzəkiya mundak dəydu: —

«Balilar tuqulay dəp ḳaloqanda anining tuqkudək həli ḳalmıqandək, muxu kün külpət qüxidioğan, rəswa wə mazak ḳilinidioğan bir kündür. **4** Əz hojisi bolqan Asuriyə padixahı tirik Hudani mazak ḳılıxka əwətkən Rab-Xakəhning gəplirini Pərwərdigar Hudaying

□ **37:1 «Pərwərdigarning əyi»** — Uning (Sulayman padixah, қuroqan) ibadəthanisi.

nəzirigə elip tingxisa, bularnı anglioqan Pərwərdigar Hudaying xu gəplər üçün uning dəkkisini berərmikin? Xunga ķep қaloqan қaldilar üçün awazingni kötürüp, bir duayingni bərsəng»» — dedi.

⁵ Xu gəplər bilən Həzəkiyaning hizmətkarlıri Yəxayaning aldioqla kəldi. ⁶ Yəxaya ularoqla: — «Hojayininglaroqla: — «Pərwərdigar mundak dedi: — «Asuriyə padixahınıninq qaparmənlirininq sən anglioqan axu manga kupurluk ķiloquqi gəpliridin қorkma; □ ⁷ Mana, Mən uningoqla bir rohni kirgüzimən; xuning bilən u iqwani anglap, ez yurtioqla կaytidu. U əz zeminida turoqanda uni ķiliq bilən eltürgüzimən» — dənglər» — dedi.

⁸ Rab-Xakəh kəlgən yoli bilən կaytip mangɔqanda, Asuriyə padixahınıninq Lakıx xəhiridin qekingənlikini anglap, uning yenioqla kəldi; Asuriyə padixahi Libnah xəhirigə қarxi jəng kiliwatkanidi. ⁹ Andin padixah: «Efiopiylə padixahi Tirhakah sizgə қarxi jəng kilmakçı

□ ^{37:6} «Hojayininglaroqla: — «Pərwərdigar mundak dedi: — «Asuriyə padixahınıninq qaparmənlirininq sən anglioqan axu manga kupurluk ķiloquqi gəpliridin қorkma...» — Yəxayaning muxu jawab sözlerini (6-7-ayətlərni) diqqət bilən okusungiz, u Həzəkiyaning təlipi boyiqə dua kilmay, bəlki biwasitə həwərqilərgə jawab bərdi. Qunki u alliburun həlkə wə Həzəkiya Asuriyə toorluk nuroqun bexarətlərni қiloqan. Huda muxu pəyt-əhwal toorluk Israiloqla ukturoqlanidi (məsilən, 10-bab, 5-21-ayətlərni, 14-bab, 24-25-ayətlərni kərüng). Birək Həzəkiya wə ordisidikilər muxularni wə uningdin baxqa kərgən karamət möjizilərni (keyinkı 38-babnimu kərüng) pütünləy untup қaloqandək ķıllati.

bolup yoloqa qikti» degən həwərni angliidi. Xu həwərni angliqanda u yənə Həzəkiyaqla əlqilərni mundak hət bilən əwətti: —□

10 «Silər Yəhuda padixahı Həzəkiyaqla mundak dənglar: —

«Sən tayinidiqan Hudayingning sanga: «Yerusalem Asuriyə padixahining қoliqə tapxurulmaydu» deginigə aldanma; **11** Mana, sən Asuriyə padixahlırinin həmmə əl-yurtlarnı nemə kılqanlırını, ularnı ilah-butlirioqa atap ḥalak kılqanlığını angliqansən; əmdi əzüng կandağmu կutkuzulisən? □ **12** Atabowilirim ḥalak kılqan əllərni bolsa, ularning ilah-butliri կutkuzoqanmu? Gozan, Ḥaran, Rəzəf xəhəridikilərniqu? Telassarda turoqan Edənlərniqu? **13** Hamat padixahı, Arpad padixahı, Səfarwaim, Hena həm Iwwah xəhərlirinинг padixahlıri keni?». □

14 Həzəkiya hətni əkəlgüçilərning կolidin elip okup qikti. Andin u Pərwərdigarning əyigə kirip, Pərwərdigarning aldiqə hətni yeyip koydi. **15** Həzəkiya Pərwərdigarqla dua kılıp

□ **37:9** «Efiofiyə padixahı Tirḥakah sizgə կarxi jəng kılmaqqi bolup yoloqa qikti» — bu ix əməliyət əməs, həmdə xu qəođda mumkin bolmıqanidi. Bırak Huda Əzi əwətküzgən «aldamqi roh»ning təsiri bilən uni ixəndürgən.

□ **37:11** «ularnı ilah-butlirioqa atap ḥalak kılqanlığı angliqansən» — «ilah-butlirioqa atap ḥalak kılıx» degən sez, ibraniy tilida pəkət bir sez bilənla, yəni ««haram» kılıx» yaki ««hərəm» kılıx» bilənla ipadilinidu. □ **37:13** «Gozan, Ḥaran, Rəzəf xəhəri.. Telassar.. Hamat..., Arpad ..., Səfarwaim, Hena həm Iwwah...» — (12-13-ayatlərdə kərsitligən) muxu xəhərlərning bəzilirininq nədə ikənlikini həritidin kərgili bolidu, bəziliri bizgə bügüngə kədər naməlum.

mundak dedi: —

16 «I kerublar otturisida turoqan, samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar, Israilning Hudasi: —

Sən Əzüngdursən, jahandiki barlıq əlyurtlarning üstidiki Huda pəkət Əzüngdursən; asman-zeminni Yaratküqisən. □ **17** I Pərwərdigar, қulikingni tewən қılıp angliqaysən; kəzüngni aqkaysən, i Pərwərdigar, kərgəysən; Sənnaheribning adəm əwətip mənggү hayat Hudani həkarətləp eytən həmmə gəplirini angliqaysən! **18** I Pərwərdigar, Asuriyə padixahlıri həkikətən həmmə yurtlarnı wə xularqa bekindi bolqan yurtlarnimu harabə қılıp, □ **19** Ularning ilah-butlirini otka taxliwətkən; qünki ularning ilahlıları ilah əməs, bəlkı insan կoli bilən yasaloqlar, yaqqaq wə tax, halas; xunga

□ **37:16 «I kerublar otturisida turoqan... Pərwərdigar»** — mukəddəs ibadəthanidiki əng iqliki əy, yəni «əng mukəddəs jay» degən əydə, Hudanıng «rəhim kərsitidiqan orun-təhti» («kafarət təhti») («rəhimgah») bar idi. Muxu orunda Huda Israilning alahidə kurbanlıqlarının қanlarını қöbul қıllati. Orunning ikki təripining hərbiridə altundın yasaloqan, təhtkə қarılıqan birdin «kerub» bar idi. Musanıng dəwridin Əzakiyal pəyoqəmbər dəwrigiqə Hudanıng parlaq xan-xəripi sirlilik əldə «kafarət təhti»ning üstidə, yəni «kerublar otturisida» turattı. Kerublar bolsa intayın küqlük birhil pərixtılər bolup, Hudanıng qıçaroqan həküm-jazalırını bejiridu. «Kerublar otturisida turoqan» degini, «Sən bizgə yekin laxşkan həm bizgə rəhim kərsətməkqi bolqan Hudasən» degənliktur. □ **37:18 «xularqa bekindi bolqan yurtlar..»** — ibraniy tilida sezmusəz tərjimə қılıqanda «bekindi» degən söz yok. Baxqə birhil tərjimisi «xularqa ait». Biz xərhləx üçün «bekindi» қoxtuk.

Asuriyəliklər ularni ھalak қildi. ²⁰ Əmdi, i Pərwərdigar Hudayimiz, jaһandiki barlıq əlyurtlarqa Sening, pəkət Seningla Pərwərdigar ikənlikingni bildürүү üçün, bizni uning қolidin қutкuzołaysən!».

²¹ Xuning bilən Amozning oqlı Yəxaya Həzəkiyaşa söz əwətip mundak dedi: —

— Israilning Hudasi Pərwərdigar mundak dəydu: —

«Sən Manga Sənnaherib toqıruluk dua қilixing bilən,

²² Pərwərdigarning uningoла қarita degən səzi xudurki: —

«Pak kız, yəni Zionning kızı seni kəmsitudu,
Seni mazak қılıp külüldü;

Yerusalemning kızı kəyningga қarap bexini qaykaydu;

²³ Sən kimni mazak қılıp kupurluk қilding?

Sən kimgə қarxi awazingni kətürüp,

Nəziringni üstün қilding?

Israildiki Muկəddəs Boloquqioла қarxi! □

²⁴ Kulliring arkılık sən Rəbni mazak қılıp: —

«Mən nuroqunlioлан jəng hərwilirim bilən taq qokkilirioла,

Liwan taq baoqirlirioла yetip kəldimki,

Uning egiz kendir dərəhlirini, esil қarioqaylirini kesiwetimən;

Mən uning əng yukarı egizlikigə yamixip qikip,

□ ^{37:23} «**kupurluk**» — kim əzini Hudanıg ornida қoyup, «həmmə ixni қılalaymən» desə, kupurluk қılqan bolidu, xundakla һaman bir küni yıkılıdu.

Uning əng bük-barakşan ormanzarlikıqa kirip yetimən. □

25 Əzüm կuduk kolap su iqtim;
Putumning uqidila mən Misirning barlıq dərya-
əstənglirini կurutuwəttim — deding. □

26 — Sən xuni anglap bakmioğanmiding?
Uzundin buyan Mən xuni bekitkənmənki,
Kədimdin tartip xəkilləndürgənmənki,
Hazır uni əməlgə axurdumki,
Mana, sən կəl'ə-կorəqanlıq xəhərlərni hara-
bilərgə aylandurdung;

27 Xuning bilən u yerdə turuwatkanlar
küqsizlinip,
Yərgə karitip կoyuldi, xərməndə կilindi;
Ular etizdiki ottək,
Yumran kək qəplərdək,

□ **37:24 «Uning əng bük-barakşan ormanzarlığı»** — bu
ayəttiki «bük-barakşan» degən söz ibraniy tilida «Karməl»
degən söz bilən ipadilinidu. Karməl bolsa Israilning əng
munbət wə qiraylıq jayı idi. Xuning bilən padixahning «uning
«Karməl» ormanzarlikıqa kirimən» degini «uning (Liwanning)
əng qiraylıq jayıqa (heq tosalousuz) barimən» degəndək po
atidioğan mənini ipadılıytti; qünki Liwanda «Karməl» degən jay
yok. □ **37:25 «...putumning uqidila mən Misirning bar-
lıq dərya-əstənglirini կurutuwəttim»** — yukarıki 24-ayəttə
padixah əzinin təs ixlarnı կilalaydioğanlığını, məsilən, Li-
wan rayonidiki əng yüksiri taoqlarоqa qikəlaydioğanlığını (keqmə
mənisi, bəlkim aliyjanap, küqlük padixahlardın üstünlükkə
erixidioğanlığını kərsitudu), əng esil nərsilərgə erixidioğanlığını
təswirləydi. Muxu 25-ayəttiki «putum... կurutiwəttim»
degini, dehəkanning puti bilənla topini ittirip erikni tosup, suni
կurutiwətkinidək, «Mən halisamla nahayiti asanla hərkəndək
ixni կilalaymən, hətta Nil dəryasınımu կurutiwətələymən»
degən mənmənlikni bildürməkqı.

Əgzidiki ot-qəplər əsməy ķurup kətkəndək boldi.□

28 Biraq sening olturoqiningni, ornungdin turoqiningni, qıkip-kirgininingni wə Manga ķarxi əjaljirlifixip kətkiningni bilimən;

29 Manga ķarxi əjaljirlifixip kətkənlikingning, ħakawurlifixip kətkənlikingning ķulikiməla yətkini tüpəylidin,

Mən ķarmikimni burningdin etküzimən,

Yüginimni aqzingoqa salimən,

Θzüng kəlgən yol bilən seni ķayturimən.□

30 I *Həzəkiya*, xu ix sanga alamət bexarət boliduki, —

Muxu yili əzlükidin əskən,

Ikkinqi yili xulardin qıkqanlarmu rizkinglar bolidu;

Üçinqi yili bolsa teriysilər, orisilər, üzüm kəqətlirini tikisilər;

□ **37:27 «əgzidiki ot-qəplər...»** — bu ibarining baxka hil tərjimilirini uğritix mumkin. □ **37:29 «Mən ķarmikimni burningdin etküzimən, yüginimni aqzingoqa salimən...»** — Asuriyə padixahlıları muxundaq rəhimsiz yol bilən əsirlərni yalap mangatti.

Ulardin qikqan mewilərni yəysilər. □

31 Yəhuda jəmətidiki կutulqan կaldisi bolsa yənə təwəngə կarap yiltiz tartidu,

Yukirioqa կarap mewə beridu;

32 Qünki Yerusalemdin bir կaldisi,

Zion teoqidin կeqip կutulqanlar qikidu;

Samawi կoxunlarning Sərdari bolqan Pərwərdigarning otluk muhəbbiti muxuni ada կilidu.

33 Xunga Pərwərdigar Asuriyə padixahı toqqruluq mundak dəydu: —

U nə muxu xəhərgə yetip kəlməydu,

Nə uningoqa bir tal okmü atmaydu;

Nə կalqanni kətürüp aldiqa kəlməydu,

Nə uningoqa կarita կaxalarnimu yasimaydu.

34 U կaysi yol bilən kəlgən bolsa,

Xu yol bilən կaytidu wə muxu xəhərgə kəlməydu, — dəydu Pərwərdigar.

□ **37:30 «I Həzəkiya, xu ix sanga alamət bexarət boliduki, — muxu yili əzlükidin əskən, ikkinqi yili xulardin qikqanlarmu rizkinglar bolidu; üçinqi yili bolsa teriysilər, orisilər, üzüm keqətlirini tikisilər; ulardin qikqan mewilərni yəysilər»** — muxu möjizə ixənq-etikadni küqəytix üçün həm həlkni կutkuzux üçün berilgən. Urux waktida terikqiliq kılıx mumkin əməs; Asuriyə կoxuni kətkəndin keyinki yili dimu, bəlkim կoxunidin կalqan kisimliri yənilə parakəndiqilik kılıxi mumkin idi. Xunga möjizə üçinqi yiloqıqə sozulidu. «Üzüm keqətlirini tikisilər... mewisini yəysilər» degən wədə, tinqliq məzgilning uzun bolidiqanlığını kərsitudu (üzüm tallirini əstürüxkə uzun wakit ketidu, əlwəttə). Kixilərning Asuriyə կoxunlirining tuyuksız qekinixini «tasadipiylıktın» deməслик üçün, bu ikkinqi möjizə berildi. Xundaktimu, Təwrattiki «Padixahlar» degən kisimoqa կarioqanda, həlkələr yənilə ikki möjizini tezla untup Hudaqa wapasızlık կiliwərdi.

35 — Qünki Əzüm üçün wə Mening կulum Dawut üçün bu xəhərni ətrapidiki sepildək қoqdap kütkuzimən». ■

36 Xuning bilən Pərwərdigarning Pərixtisi qikip, Asuriyəliklərning bargahıda bir yüz səksən bəx ming əskərni urdi. Mana, kixilər ətiqəndə ornidin turoqanda, ularning həmmisining əlgənlikini kərdi! □ ■ 37 Xunga Asuriyə padixahı Sənnaherib qekinip, yolqa qikip, Ninəwə xəhiringə kaytip turdi. 38 Xundak boldiki, u əz buti Nisrokning buthanisida uningoqa qoqunuwatkanda, oqulliri Adrammələk həm Xarezər uni kiliqlap əltürüwətti; andin ular Ararat degən yurtka ķeqip kətti. Uning oqli Esarhaddon uning ornida padixah boldi. □

38

«Yəxaya»ning ikkinqi kismi ••• Həzəkiyaning eoqır kesilgə giriptar boluxi wə duasi

1 Xu künlərdə Həzəkiya əjəl kəltürgüqi bir kesəlgə muptila boldi. Amozning oqli Yəxaya pəyqəmbər uning ķexoqa berip, uningoqa: — Pərwərdigar mundak dəydu: —

■ 37:35 2Pad. 20:6 □ 37:36 «Pərwərdigarning Pərixtisi» — Təwrat dəwridə intayın alahidə xəhs idi. Bəzi ixlarda U Hudanıng ornida kərünətti (məsilən, «Yar.» 18-babni kərүng). ■ 37:36 2Pad. 19:35 □ 37:38 «U əz buti Nisrokning buthanisida uningoqa qoqunuwatkanda, oqulliri Adrammələk həm Xarezər uni kiliqlap əltürüwətti» — muxu wəkə, Sənnaherib Israildin qekinixtin 20 yil keyin (məladiyədin ilgiriki 681-yili) boldi.

— Θyüng tootruluk wəsiyət kılɔqin; qünki əjəl kəldi, yaximaysən, — dedi. □

² Həzəkiya yüzini tam tərəpkə kılıp Pərwərdigar oqa dua kılıp:

³ — I Pərwərdigar, Sening aldingda həkikət wə pak dil bilən mengip yürgənlilikimni, nəziring aldingda durus boloqan ixlarnı kılqanlığimni əsləp köyəqaysən, — dedi.

Wə Həzəkiya yioqlap ekip kətti.

⁴ Andin Pərwərdigarning səzi Yəxaya ola yetip mundak deyildi: —

⁵ Berip Həzəkiya ola mundak degin: — Pərwərdigar, atang Dawutning Hudasi mundak dəydu: —

«Duayingni anglidim, kəz yaxliringni kərdüm; mana, kūnliringgə yənə on bəx yil қoxımən; □

⁶ Xuning bilən Mən seni wə bu xəhərni Asuriyə padixaqining қolidin қutkuzımən; Mən sepil bolup bu xəhərni қoqdaymən.

⁷ Xuning bilən Pərwərdigarning Əzi eytkən ixini jəzmən қılıdiqanlığını sanga ispatlax üçün Pərwərdigardin mundak bexarətlik alamət boliduki, ⁸ Mana, Mən կuyaxning Aħaz padixaq қuroqan pələmpəy üstigə qüvkən sayısını on қədəm kəynigə yandurimən».

Xuning bilən կuyaxning qüvkən sayisi on

□ **38:1 «Xu kūnlərdə Həzəkiya əjəl kəltürgüqi bir kesəlgə muptila boldı»** — bu səzlər bilən «Yəxaya» deyən kitabning «ikkinqi kismi» baxlinidu. Kirix səzimizni körüng. □ **38:5 «atang Dawut»** — Həzəkiya Dawut pəyoqəmbərning on üçinqi əvlədi idi.

basquq kəynigə yandi. □ ■

Həzəkiyaning əz kesili tootruluk hatiriliri

9 Yəhuda padixahı Həzəkiya kesəl bolup, andin kesilidin əsligə kəlgəndin keyin mundak hatirlərni yazdi:

10 — «Mən: «Əmrümning otturisida təhtisaraning dərwazilirioqa beriwatimən, Kaloqan yillirimdin məhərum boldum» — dedim.

11 Mən: — «Tiriklərning zeminida turup Hudayim Yahni, Yahni kərəlməydiqan, Xundakla «həmmə nərsə yok bolqan» jayda turoqanlar bilən billə turup, insannimu kərəlməydiqan boldum» — dedim. □

12 Mening turaloqum qarwiqining qediridək əzümdin yətkilip kətti;

□ **38:8 «...Xuning bilən kuyaxning qüvkən sayisi on basquq kəynigə yandi»** — Merodak-Baladan (39:1) Asuriyə padixahı Sennaherib təripidin miladiyədin ilgiriki 702-yili əqlitildi. Muxu ixmu xu yilda bolqan boluxi kerək. Demək, muxu ikki wəkə (Həzəkiyaning kesəldin sakaytilixi wə uning ixənqisini riqbətləndürükə berilgən karamət məjizə) Asuriyəning padixahı tajawuzqılık kılıxitin **ilgiri**, bəlkim miladiyədin ilgiriki 703- yaki 702-yili yüz bərgən (39-babtiki izahatları körüng). ■ **38:8** 2Pad. 20:7-9 □ **38:11 «Yahni, Yahni kərəlməydiqan»** — «Yah» degən «Yahwəh» degənnin kişka xəkli, demək Pərvərdigarning namining birhil kişkərtılıp eytilixi. **«Yahni, Yahni kərəlməydiqan, xundakla «həmmə nərsə yok bolqan» jayda turoqanlar bilən billə turup, insannimu kərəlməydiqan boldum» — dedim** — Həzəkiya: — «Təhtisarada bolqanda, Hudani yaki adəmni kərməslik mumkin» deməkqi əməs; təkitləydiqan ix tirik turup kərük pursitidin məhərum boluxtur. Təhtisaraning əhwalining қandak ikənlikidin biz 14-babta azraq məlumat alalaymiz.

Mən bapkar əz tokuqinini türüwətkinidək
həyatimni türiwəttim;

U meni tokux dəstigahıdin kesiwətti;

Tang bilən kəq arılıkida Sən *Huda* jenimni al-isən;

¹³ Tang atkuqə mən kütüp, əzümni tinqlandurup
yürimən,

Biraq U xiroqa ohxax həmmə səngəklirimni sun-
duroqandək kılıdu;

Tang bilən kəq arılıkida Sən *Huda* jenimni al-
isən.

¹⁴ Mən կարլιօղ əyək turnidək wiqirlap
yürimən;

Pahtəktək ah-uğ urimən;

Kəzlirim yukirioğa կարաx bilən ajizlixip ketidu;

I rəb, meni zulum bastı!

Jenimoğa kepil bolqın! ■

¹⁵ Nemə desəm bolar? Qünki U manga səz kıldı
wə Əzi muxu ixni kıldı!

Jenim tartək azab tüpəylidin mən bar yıl-
lirimda kədəmlirimni sanap besip awaylap
mangımən.

¹⁶ I Rəb, adəmlər muxundak sawaklar bilən
yaxixi kerək;

Rohim muxu sawaklardın həyatini tapidu;

Sən meni əslimgə kəltürüp, meni həyat kılding!

¹⁷ Mana, əzümning bəht-tinqqlikim üçün azab
üstigə azab tarttim;

Manga bolqan səygüng tüpəylidin jenimni
ḥalakət həngidin qıqardingsən;

Sən həmmə gunahlırimni kəyninggə
qərūwəttingsən.

18 Qünki təhtisara Sanga rəhmət eytalmaydu;
 Ölüm Seni mədhiyiliyəlməydu;
 Həngəqa qüxiwatqanlar Sening həkikət-wapalığınqə ümid baqlıyalmaydu.
19 Əzüm bugün kıləninimdək Sanga rəhmət eytidolanlar tiriklər, tiriklərdür;
 Ata bolquqi oqulliriqa həkikət-wapalığını bildüridu.
20 Pərwərdigar meni կutkuzuxqa niyat baqlıqandur;
 Biz bolsak, қaloqan əmrimizdə hər küni Pərwərdigarning əyidə saz qelip mədhiyə nahxlirimni eytimiz!». □
21 (Yəxaya bolsa: — «Ənjür poxkili təyyarlap, yarisiqa qaplanglar, u əsligə kelidu», degənidi
 ■ **22** wə Həzəkiya: — «Mening Pərwərdigarning əyigə qikidiqanlığımni ispatlaydioqan қandak bexarətlik alamət berilidu?» dəp soriqanidi).

39

Babil padixahidin kəlgən əlqilər Qong bir hatalıq

□ **38:20** «**Biz bolsak, қaloqan əmrimizdə hər küni Pərwərdigarning əyidə saz qelip mədhiyə nahxlirimni eytimiz!**» — Hudani mədhiyiləydiqan bu yahxi sezlərni kılənini bilən, Həzəkiya eż kezə bilən kergən ikki karamət ixni (ezining sakayıtilixi wə 7-ayəttiki məjizini) esidə qing saklıqan əməs. Yukiriki bablarda degəndək, Asuriyə қoxunlari besip kirgəndə, u Hudaning 6-ayəttə hatirləngən wədisini untup, hədüküp kətti. Tewəndiki 39-babtiki wəkədimu u «Kədəmlirimni sanap mangimən» degən eż wədisini untuydu. ■ **38:21** 2Pad. 20:7

1 Xu pəyttə Baladanning oqlı Babil padixahı Merodak-Baladan Həzəkiyaning kesəl bolup yetip қaloqanlığını həm əsligə kəlgənlikini angloqaqka, Həzəkiyaqla hətlərni hədiyə bilən əwətti.□

2 Həzəkiya əlqilərni huxallik bilən kütüp, uning həzinə-ambarlırıda saklanıqan nərsilirini kərsətti; yəni kümüxni, altunni, doradərmanlarnı, sərhil maylarnı, sawutkorallarnı saklaydioqan əynin həmmisini wə bayılıklinin barlığını kərsətti; uning ordisi wə yaki pütkül padixahlığı iqidiki nərsilərdin Həzəkiya ularoqla kərsətmigən birimu қalmidi.

3 Andin Yəxaya pəyəqəmbər Həzəkiyaning aldiqə berip, uningdin: —

«Muxu kixılər nemə dedi? Ular seni yoklaxlaşka nədin kəlgən?» — dəp soridi.

Həzəkiya: — «Ular yirək bir yurttin, yəni Babilin kəlgən», dedi.

4 Yəxaya yənə: — «Ular ordangda nemini kərdi?» dəp soridi.

□ **39:1 «Xu pəyttə Baladanning oqlı Babil padixahı Merodak-Baladan Həzəkiyaning kesəl bolup yetip қaloqanlığını ... angloqaqka, Həzəkiyaqla hətlərni hədiyə bilən əwətti»** — Merodak-Baladan Asuriya padixahı Sennaherib təripidin miladiyədin ilgiriki 702-yili oqulitildi. Muxu ixmu xu yilda bolqan boluxi kerək. Demək, 38-, 39-babta təswirləngən ixlar 36- wə 37-babta təswirləngən ixlardın **ilgiri** yüz bərgən. Əmdi nemixşə ulardın keyin hatırləngən? Bilimizki, «Yəxaya» (degən kitab)ning 40-66-bablıridiki həwər-bexarətlər, omumiy jəhəttin eytəkanda, keyinkı «Babil imperiyəsigə əsir bolup qüxkənlər»gə, yəni sürgün bolqan Israillaroqla, yəni ularning «qaldısı» bolqan əwlədlirioqla karitilidu. Undakta 39-bab muxu əhwalını tonuxtrux rolini oynaydu.

Həzəkiya: — «Ordamda bar nərsilərni ular kərdi; bayılıklırimning arisidin ularoqa kərsətmigən birimi қalmidi» — dedi.

⁵ Yəxaya Həzəkiyaqla mundak dedi: — Samawi қoxunlarning Sərdari bolğan Pərwərdigarning səzini anglap қoyοqın: —

⁶ — Mana xundak künlər keliduki, ordangda bar nərsilər wə bügüngə kədər atabowiliring toplap, saklap қoyğan həmmə nərsə Babilə elip ketilidu; heqnərsə қalmaydu — dəydu Pərwərdigar, ⁷ — həmdə *Babilliklar* oqulliringni, yəni əzüngdin bolğan əwladliringni elip ketidu; xuning bilən ular Babil padixahining ordisida aqwat bolidu.□

⁸ Xuning bilən Həzəkiya əz-əzигə: «Əz

□ **39:7 «...həmdə Babilliklar oqulliringni, yəni əzüngdin bolğan əwladliringni elip ketidu; xuning bilən ular Babil padixahining ordisida aqwat bolidu»** — kerünüxtə addiy kərüngən muxu wəkə üçün nemixka muxu qattık jazalıq səz (6-7-ayətlər) qıçıdu? Pikrimizqə, üq səwəbi bar: — (1) Həzəkiya Hudaoja: «kədəmlirimni sanap mangımən» degən wədini bərgənidi, lekin bu ketim Hudadin heq sorimay xundak kılqan; (2) Əlqılerning kəlgənlikidin u bəlkim: «həzir mən «jaħanoqa dangki qıkkən adəmmən», «kiqik delitimizning jaħanda orni bar» dəp təkəbburlixip kətkən boluxi mumkin. (3) Nuxulardin sirt, biliximizqə Merodak-Baladan Asuriyə imperiyəsiqə қarxi bir ittipaknı bərpa kilmakqi. U «təkəllup kərsitidioqan» muxu pursəttin paydilinip, Həzəkiyani ittipakķa қatnixixka təklip kılqan. Əzini əlümədin kutkuzaqlılığını, қuyaxning nurining «kəynigə yanqañlıKİ»dək intayın karamət məjizini kərgən, Hudanıng «Mən silərni Asuriyədin kutkuzimən» degən wədisini anglioqan Həzəkiya қandakmu hudasız bir əl-yurt bilən ittipaklaxmakqi bologandu? «Aqwat» — piqiwetilgən adəm, 56-bab, 4-ayəttiki izahatni kərüng.

künlirimdə bolsa aman-tinqlik, *Hudanıng həkikət-wapalıki bolidikənoqı*» dəp, Yəxaya oqa: — «Siz eytən Pərwərdigarning muxu səzi yahxi ikən» — dedi. □

40

Israel oja berilgən təsəlli; ••• Dunya oja elip kelingən ümid-təsəlli

¹ Həlkimət təsəlli beringlar, təsəlli beringlar, dəpla yürüdu Hudayinglar;

² Yerusalemning kəlbigə səz kılıp uningoşa jakar-langlarki,

Uning jəbir-japalıq wakti ahirlaxtı,

Uning kəbihliki kəqürüm kılındı;

Qunki u Pərwərdigarning kölidin barlıq gunahlırinining ornişa ikki həssiləp *mehir-xərpkitini*

□ **39:8** «...«**Siz eytən Pərwərdigarning muxu səzi yahxi ikən»» — muxu ayəttə, Həzəkiyanıñ əz-əzığə degənlili baxķılarqa, hətta əz jəmətigə bolqan birhil biqəm, kəyümsiz pozitsiyəni bildüridu. Yəxaya degən bexarət əməliyəttə yüz yıldın keyin əməlgə axuruloqan; wakıtning sozuluxi bolsa bəlkim Yəhudanıñ keyinkı bir padixahı (Yosiya)ning qattık towa kılıxi tüpəylidin boldı.**

aldi.□

³ Anglanglar, dalada birsining towliqan awazini!
«Pərwərdigarning yolini təyyarlanglar,
Qəl-bayawanda Hudayimiz üçün bir yolini

□ **40:2 «Yerusalemning қəlbигə sez қилип uningoja jakarlanglarki,.....»** — məzkur həwərni kimning jakarlixı kerəkliki eytilmidi. Bəlkim muxu sez Hudaning barlıq pəyəqəmbərlirigə қaritilidu. Kirix sezimizdə deyilginidək, kitabning қalqan kişimliri (40-66-bablar) Yəxayanıñ emridin keyinki bir dəwrəki Israillar, yəni palandi bolidiqan bir dəwrgə yaki dəwrlərgə қaritilidu; sürgün kılquqi Babil imperiyəsi bolonu bilən, kerüp turimizki, «Yəxaya»ning birinqi kişidikidək, ikkinçi kişimdiki bəzi bexarətlərmə ahirkı zamnlarnı kərsitudu. **«Barlıq gunahlırinining orniqa ikki həssiləp mehîr-xəpkitini aldı»** — ibraniy tilida «gunahlıri üçün ikkə həssiləp aldı» deyilidu. Xərəqilərning «ikki həssiləp» degən muxu ibarə üstidə bir-birigə ohxap ketidiqan üç hil kəzkarixi bar: — (1) Israil gunahlıri üçün ikki həssə jaza aldı. Israil Hudaning «tunji oqlı» bolup, baxka əl-millət bilən selixturoqanda, ikki həssə bərikət alıdu. U «tunji oqlı» bolup, yənə baxka əl-millətlər bilən selixturoqanda kobul қılqan wəhiy-həwirimü kəp. Xunga bularni baxka əllərgə yətküzük məs'uliyitimu kəp; gunahı bar bolsa baxka əl-millətlər bilən selixturoqanda «ikki həssə» artuk jazalinixi kerək. Birak bu bexarətkə қarioqanda, ularning jazalinix məzgili ahirlaxtı. (2) «İkki həssiləp»ning mənisi «dəl gunahıqə mas kelidiqan jaza» degənliktur. (3) Huda Israiloja zor mehîr-xəpkət kərsitip, yəni gunahının orniqa «ikki həssiləp» mehîr-xəpkətni yatküzi. Bizning pikrimiz əyni xundak (61-bab, 7-ayətni kərüng). Undakta «ikki həssiləp» bolsa həm kəqürüm kılınıx həm Hudaning Rohını, yengi hayatni kobul қılıxtın ibarəttur (məsilən, 43-bab, 25-ayəttin 44-bab, 5-ayətkiçə, həm 61-bab, 7-ayətnimu kərüng). Mundaq zor mehîr-xəpkətning kelip-qılıqıx sirları 53-babta axkarlinidu. Muxu üç hil kəzkaraxning қaysisining toogra boluxidin kətiyinəzər, omumiy mənisi xuki, Huda ularnı kəqürüm kılmakçı həm ularoja mehribanlığını kərsətməkqi.

kötürüp tüptüz kilinglar! □ ■

4 Barlık jiloqilar kötürülidü,
Barlık taoq-dənglər pəs ķilinidü;
Əgri-tokaylar tüzlinidü,
Ongöqul-dongöqul yərlər təkxilinidü.

5 Pərwərdigarning xan-xəripi kərünidü,
Wə barlık tən igiliri uni təng kəridü;
Qünki Pərwərdigarning Өz aqzi xundak səz
ķılqan!». ■

6 — Anglanglar, bir awaz «jakarla» dəydu;
Jakarlıoqı bolsa mundak sorap: — «Mən nem-
ini jakarlaymən?» — dedi.

jawab bolsa: — «Barlık tən igiliri ot-qəptur,
halas;
Wə ularning barlık wapalıki daladiki gülgə
ohxax; ■

7 Ot-qəp solixidü, gül hazan bolidü,
Qünki Pərwərdigarning Rohı üstigə püwləydu;
Bərhək, *barlık həlkmu ot-qəptur!* □

□ **40:3** «Anglanglar, dalada birsining towlioqan awazini!
«Pərwərdigarning yolını təyyarlanglar, qel-bayawanda
Hudayımız üçün bir yolni kötürüp tüptüz kilinglar!» —
muxu namsız zatning awazi eytən yol yukirik 35-babtiki
yol əməs; axu yol Zionoja käytikanlar üçün təyyarlanıqan.
Muxu yolni bolsa, **Hudaning Əzining** kelixini karxi elix üçün
(səyümlük bir padixaq karxi elinoqandək) **adəmlər** təyyarlıxi
kerək. Namsız zatning awazning bir ipadisini kerüx üçün Injil,
«Luka» 3-bab 1-6-ayətni, «Yuh.» 1:23ni kerüng. Xu yərlərdə
«namsız zat»ning dəl qümüldürgüqi Yəhəya pəyəqəmbərning ezi
ikənlikli kərsitlidü. ■ **40:3** Mat. 3:3; Mar. 1:3; Luka 3:4; Yh.
1:23 ■ **40:5** Yh. 1:14 ■ **40:6** Ayup 14:2; Zəb. 90:5, 6;
102:11; 103:15-16; Yak. 1:10; 1Pet. 1:24 □ **40:7** «**Bərhək,**
barlık həlkmu ot-qəptur» — muxu yərdə «həlk» Israil həlkini
kərsitudu.

8 Ot-qəp solixidu, gül hazan bolidu;
 Birak Hudayimizning kalam-səzi mənggүгə turidu!» □ ■
9 — I Zionoğa hux həwər elip kəlgüqi, yüksiri bir taoqka qikqin;
 Yerusalemoğa hux həwərni elip kəlgüqi,
 Awazingni küqəp kətürgin!
 Uni kətürgin, қorkəmiqin!
 Yəhūdaning xəhərlirigə: — «Mana, Huday-
 ınglaroğa қaranglar» degin!
10 Mana, Rəb Pərwərdigar küq-kudritidə keli-
 watidu,
 Uning biliki Əzi üçün hökük yürgüzidu;
 Mana, Uning aloqan mukapati Əzi bilən billə,
 Uning Əzining in'ami Əzigə həmrah bolidu. □ ■
11 Koyqidək U Əz padisini bakıdu;
 U қozılarnı bilək-ķolioqa yiqidu, ularni
 қуqaklap mangidu,
 Emitküqlərni U mulayimlik bilən yetəkləydi. ■

□ **40:8 «Ot-qəp solixidu, gül hazan bolidu; birak Huday-
 imizning kalam-səzi mənggүgə turidu!»** — xərhimiz boy-
 iqə, 3-5-ayəttiki awaz qümüldürögüqi Yəhya pəyoqəmbərningki,
 6-ayəttiki birinqi namsız zatning awazi Hudanıngki; ikkinqi
 namsız zatning səl ümidsizlən hələttə soal soriqan awazi
 yənilə Yəhya pəyoqəmbərningki. Baxkilar ikkinqi awazni
 Yəxayanıngki yaki namsız bir pəyoqəmbərningki, dəp қaraydu.
 Ikkinqi awazning degən gəpliri 7-ayətni eż iqigə alidu. Huda un-
 ıgoşa 8-ayəttə «ümidsizlənmə» degən mənidə jawab beridu həm
 9-ayəttə səzini dawamlaxturup, Israiloşa zor ümid yətküzidu.
 ■ **40:8** 1Pet. 1:25 □ **40:10 «Pərwərdigarning biliki»** —
 toluk mənisi keyinkı bablarda, bolupmu 53:1də axkarilinidu. U
 bolsa «Pərwərdigarning həkkaniy կuli»ning baxka bir namidur.
 ■ **40:10** Yəx. 62:11 ■ **40:11** Yəx. 49:10; Əz. 34:23, 24; Mik.
 7:14; Yh. 10:11

Israelning təngdaxsiz Hudası

12 Kim dərya-okyanlarning sulirini oqumida
elqəp bəlgiligidən,

Asmanlarnı oqeriqlap bekitkən,

Jahənning topa-qanglirini miskallap saloqan,

Taqlarnı tarazida tarazilap,

Dənglerni jingda tartip ornatlaşan?

13 Kim Pərwərdigarning Rohioqa yolyoruk
bərgən?

Kim Uningoqa məslihətqi bolup əgətkən? ■

14 U kim bilən məslihətləxkən,

Kim Uni əkillilik kılıp tərbiyəlidən?

Uningoqa həküm-həkikət qılkırıx yolida kim
yetəkligidən,

Yaki Uningoqa bilim əgətkən,

Yaki Uningoqa yorutulux yolini kim kərsətkən?

15 Mana, Uning aldida əl-yurtlar Uningoqa
nisbətən qeləktə қaloqan bir tamqa sudək,

Tarazida қaloqan topa-qangdək hesablinidu;

Mana, U arallarnı zərriqə nərsidək қolioqa alidu;

16 Pütkül Liwan bolsa қurbangah otioqa,

Uning һaywanlıri bolsa bir kəydürmə
kurbanlıkkə yətməydi. □

17 Əl-yurtlar uning aldida həqnərsə əməstur;

Uningoqa nisbətən ular yokning arılıkida,

Kuruk-mənisiz dəp hesablinidu. ■

■ 40:13 Rim. 11:34; 1Kor. 2:16 □ 40:16 «Pütkül
Liwan bolsa қurbangah otioqa, uning һaywanlıri bolsa
bir kəydürmə қurbanlıkkə yətməydi» — Liwan ormanlıq
kəp rayon. Demək, Hudaşa həkikiyə layık ibadət қılıx üçün
Liwandiki barlıq dərəhlər қurbangahka kerək bolidiylan otka
yetixməydi; uningdiki barlıq kala-köylərmə қurbanlıq boluxka
yetixməydi. ■ 40:17 Dan. 4:32

18 Əmdi silər Təngrini kimgə ohxatmaqçisilər?
Uni nemigə ohxitip selixturisilər? ■

19 *Bir butkimu?!* Uni hünərwən ķelipka ķuyup
yasaydu;

Zərgər uningələr altun həl beridu,
Uningələr kümüx zənjirlərni sokup yasaydu.

20 Yoksullarning beqixliqudək undak hədiyiliri
bolmisa, qiriməydiqan bir dərəhni tallaydu;
U lingxip ķalmıqqudək bir butni oyup yasaxka
usta bir hünərwən izdəp qakiridu.

21 Silər bilməmsilər? Silər anglap
bakımiqanmusilər? Silərgə əzəldin
eytilmiqanmidu? Yər-zemin apiridə bolqandan
tartip qüxənməywatamsilər?

22 U yər-zeminning qəmbirikining üstidə ol-
turidu,
Uningda turuwatqanlar uning aldida
qakqıqlardək turidu;
U asmanlarnı pəriddək tartidu,
Ularnı huddi makan ķılıdiqan qedirdək
yayidu; □ ■

23 U əmirlərni yokka qikiridu;
Jahandiki sotqi-bəglərni artukqə ķılıdu. ■

24 Ular tikildimu? Ular terildimu? Ularning oqli
yiltiz tarttimu?

— Biraq U üstigila püwləp, ular solixip ketidu,
Kuyun ularnı topandək elip taxlaydu.

25 Əmdi Meni kimgə ohxatmaqçisilər?
Manga kim təngdax bolalisun?» — dəydu
Mukəddəs Bolqarıqi.

■ **40:18** Yəx. 46:5; Ros. 17:29 □ **40:22** «qakqıqır» — kiqik
bir hil qekətkə. ■ **40:22** Ayup 9:8; Zəb. 104:2; Yəx. 44:24

■ **40:23** Ayup 12:21; Zəb. 107:40

26 Kəzliringlarnı yüksəriqə kətürüp, qaranglar!
 Muxu məwjudatları kim yaratlaşdı?
 Ularnı kim türküm-türküm қoxunlar ķılıp
 tərtiplik əpqikidü?
 U həmmisini nami bilən bir-birləp qakırıdu;
 Uning küqining uluqlukı, ķudritining zorlukı
 bilən,
 Ulardin birimu kəm қalmaydu.

27 — Nemixka xuni dəwerisən, i Yakup?
 Nemixka mundak səzləwerisən, i Israil: —
 «Mening yolum Pərwərdigardin yoxurundur,
 Hudayım mening dəwayiməqə erən kilmay
 etiweridü!»?

28 Silər bilmigənmusilər? Anglap
 Bakımıqanmusilər?
 Pərwərdigar — Əbədil'əbədlik Huda,
 Jahanning kərilirini Yaratkuqidur!
 U ya ħalsızlanmayıdu, ya qarqımaydu;
 Uning oy-bilimining tegigə hərgiz yətkili bol-
 maydu.■

29 U halidin kətkənlərgə ķudrət beridü;
 Maqdursızlarqa U bərdaxlıknı həssiləp awu-
 tidü.

30 Hətta yigitlər halidin ketip qarqap kətsimu,
 Baturlar bolsa putlixip yıqlısimu,

31 Birak Pərwərdigarqa təlmürüp
 kütkənlərning küqi yengilinidü;
 Ular bürkütlərdək қanat kerip ərləydi;
 Ular yükürüp, qarqımaydu;
 Yolda mengip, halidin kətməydi!

41

Hudaning əl-millətlərgə bərgən təklipi

¹ — «I arallar, süküt ķilip Mening aldimoqa kelinglar;
 Həlkərmu küqini yengilisun!
 Ular yekin kəlsun, söz kilsun;
 Toqlra həküm ķilix üçün əzara yekinlixaylı!»

*Əllərning məsilisi — butpərəslik tur ••• Huda
 Əzini ispat lax üqün bərgən bir bexarət*

² «Kim xərkətki birsini oyqitip,
 Uni həkkəaniylik bilən Əz hizmitigə qakirdi?
 U əllərni uning ķolioqa tapxuridu,
 Uni padixahlar üstidin həkümranlık ķilduridu;
 Ularnı uning ķiliqioqa tapxurup topa-qangoqa aylanduridu,
 Ularnı uning okyasi aldida xamal uquroqan pahal-topandək ķilidu. □
³ U ularni қoqliwetip,
 Putini yərgə təgküzməy degüdək mangidu,
 aman-esənlik iqidə etiweridu; □

□ **41:2 «...uni həkkəaniylik bilən Əz hizmitigə qakirdi?»** — səzmusəz tərjimə kılqanda: — «Həkkəaniylikning Əzi, (yəni Huda) bu kixini əz puti aldiqə qakirdi?». □ **41:3 «U ularni қoqliwetip, putini yərgə təgküzməy degüdək mangidu, aman-esənlik iqidə etiweridu»** — Yəxaya pəyələmbər bexarət kılqan muxu namsız tajawuzqininq ismi keyinrək qılıkdu. Muxu yerdə kərimizki, (1) U ķilidioqan uruxlar bək onguxluq bolidu; (2) Uning hərbiy yürüx süriti intayın tez bolidu; (3) Uning ķilidioqan uruxliri baxka əllərni hodukturup patiparaq ķiliwetidu. Baxka birhil tərjimisi: «U aman-esənlik iqidə, mengip bəkmioqan yol bilən ķilidu».

4 Əlmisakṭin tartip dəwrlərni «Barlıqqa kəl» dəp qakirip,

Bularni bekitip ada қiloqan kim?

Mən Pərwərdigar Awwal Bolouqidurmən,

Ahiri bolqanlar bilənmə billə Bolouqidurmən;

Mən degən «U»durmən. □ ■

5 Arallar xu ixlarni kərüp қorkixidu;

Jahanning qət-qetidikilər titrəp ketidu;

Ular bir-birigə yekinlixip, aldiqa kelidu;

6 Ularning hərbiri ez қoxnisioqa yardım kılıp,

Θz ķerindixioqa: «Yürəklik bol!» — dəydu.

7 Xuning bilən nəkkaxqi zərgərni riqbətləndürudu,

Metalni yapılaqlap bolqə oynatkuqi səndəlni bazoqan bilən sokkuqini riqbətləndürüp:
«Kəpxərligini yahxi!» dəydu;

Xuning bilən uni lingxip қalmisun dəp butning

□ **41:4 «Barlıqqa kəl»** — yaki «Yenimoqa kəl». «**Əlmisakṭin tartip dəwrlərni «Barlıqqa kəl» dəp qakirip, bularni bekitip ada қiloqan kim?**» — buning mənisi bəlkim xuki, Huda aldin'ala (pəyəqəmbər arkılık) eytqan ixlər yüz bərginidə, əllər bexarətlərning toqra qıçıqioqanlığını kəridü. Xundak kılıp, ular Hudanıng ularnı gunahlarını taxlap, Θzigə yekin keliq kəqürümigə erixixigə qakırıdoqanlığını kəridü. **«ahiri bolqanlar»** — dunyada əng ahiri hətat bolqan insanları kərsətsə kerək. **«Mən degən «U»durmən»** — muxu yərdə «U» Hudanıng ezinı kərsitidü, əlwəttə. ■ **41:4** Yəx. 43:10; 44:6; 48:12; Wəh. 1:17; 22:13

putini mihtar bilən bekitudu. □

Hudaning Israiloqa ilham berixi

8 Biraq sən, i қulum Israil,
I Өзüm tallıqan Yakup,
Ibrahim Mening dostumning əwlədi: —■
9 Mən jaħanning kəridin elip kəlgən,
Yərning əng qətliridin qakırioqinim sən ikənsən;
Mən sanga «Sən mening қulumdursən,
Mən seni tallıqan,
Seni hərgiz qətkə қakımaymən» — degənidim.□
10 — Korkma; qünki Mən sən bilən billidurmən;
Uyan-buyan қarap hodukmanglar;
Qünki Mən sening Hudayingdurmən;
Mən seni küqəytimən,
Bərhək, Mən sanga yardəmdə bolimən!
Bərhək, Mən Өzümnin həkəkaniyilikimni
bildürgüqi ong қolum bilən seni yələymən.

□ **41:7 «Xuning bilən nəkkaxqi zərgərni rioqbətləndüridu, metalni yapılaqlap bolğa oynatkuqi səndəlni bazoqan bilən sokkuqını rioqbətləndürüp....»** — əllər Huda bexarət kılıqan tajawuzqining kelidiqanlığını bilip körküdü (5-ayət). Biraq bexarətning əməlgə axşanlığını körüxi bilən, butpərəslikini taxlap Hudaning aldioqa kelixininə ornda, ular yənilə ezlirini қoqdax üçün (tumar süpitidə) butlarnı yasatmaqçı bolidu.
■ 41:8 Qan. 7:6; 10:15; 14:2; 2Tar. 20:7; Zəb. 135:4; Yəx. 43:1; 44:1; Yak. 2:23 □ **41:9 «Mən jaħanning kəridin elip kəlgən, yərning əng qətliridin qakırioqinim sən ikənsən»** — okurmənlər xuni esigə kəltürsunki, Huda Ibrahimni yırak yurttin Kanaan oqa (Pələestingə) qakıroqanıdı; keyin Ibrahimning əwləldirli bolqan Israilni Musa pəyojəmbər arkılık Misirdin kutkuzoqanıdı. **«Seni hərgiz qətkə қakımaymən»** — yənə birhil tərjimişi: — «Seni qətkə қakımiqanmən».

11 Mana, sanga қарап օjaljirlixip kətkənlərning həmmisi hijil bolup xərməndə bolidu;
Sanga xikayət қiloquqilar yok deyərlik bolidu,
ħalak bolidu.■

12 Sən ularni izdisəng, həq tapalmaysən;
Sən bilən dəwalaxkuqilar —
Sanga қarxi urux қiloquqilar yok deyərlik, həq bolup bakmioqandək turidu.

13 Qünki Mən Pərwərdigar Hudaying ong қolungni tutup turup, sanga: —
«Korkma, Mən sanga yardımədə bolimən!»
dəymən.

14 Korkma, sən kurt bolovan Yakup,
Israilning balılıri!
Mən sanga yardımədə bolimən!» — dəydu
Pərwərdigar, yəni sening Həmjəmət-Kutkuzoquqing, Israildiki Muqəddəs Boloduqi.□
15 Mana, Mən seni kəp həm etkür qixlıq yengi
bir dan ayrioluqi tirna kılımən;

■ **41:11** Mis. 23:22; Yəx. 60:12; Zək. 12:3 □ **41:14**
«Həmjəmət-Kutkuzoquqi» — iibraniy tilida «goel» degən muxu səzning alahidə mənisi bar. Birsi kəmbəəqəl bolup, əzini կullukka setiwatkən bolsa yaki baxka kiyin əhwaloğa uqrab mal-mülükini satkan bolsa, Musa pəyəqəmbər köbul kılovan muqəddəs կanunoqa asasən, muxu kixinining yekin uruk-tuoqkanlıri, həmjəmətlirining uni hərlükə qıkırıp kutkuzux һoğuķı bar idi. Demək, «həmjəmət-kutkuzoquqi»ning («goel») setiwaloluqi adəmgə pul beripla, əz կerindixini hər kılıp kutkuzux һoğuķı bar degənliktur. һoğuķnı ixlitix həmjəmətning ez ihtiyarlıkı bilən bolatti, əlwəttə. U ixlətməkqi bolsa, һeqkim uni tosalmayıtti. Yəxaya Hudaning kutkuzoquqi ikənlikini bayan kılıx üçün dəl muxu səzni ixlididu. Demək, Huda Israiloqa «həmjəmət»lik kılıp, ularning «goel»i, yəni «Həmjəmət-Kutkuzoquqısı» bolidu. U Əz ihtiariyılıkı bilən ularni kutkuzidu.

Sən taoqlarnı yanjıp, ularnı parə-parə
kılıwetisən,
Dənglərnimü kəküm-talkanoqa aylan-
duruwetisən.■

16 Sən ularnı soruysən,
Xamal ularnı uqurup ketidu,
Kuyun ularnı tarkitiwetidu;
Wə sən Pərwərdigar bilən xadlinisən,
Israildiki Muğəddəs Bolquqını iptiharlinip
mədhixiyələysən.

17 Bozəklər wə yokollar su izdəydu, lekin su
yok;
Ularning tili ussuzlukṭın қaojirap ketidu;
Mən Pərwərdigar ularnı anglaymən;
Mən Israilning Hudasi ulardin waz
kəqməymən.■

18 Mən қaқas egizliklərdə dəryalarnı,
Jilqılar iqidə bulaklarnı aqımən;
Dalani kəlqəkkə aylandurimən,
Tatirang yərdin sularnı uroqutup su bilən қaplap
berimən.■

19 Dalada kədir, akatsiyə, hadas wə zəytun
dərəhlirini estürüp berimən;
Qəl-bayawanda arqa, қariqay wə boksus

■ **41:15** Yəx. 17:13; 29:5 ■ **41:17** Mat. 5:6 ■ **41:18** Zəb.
107:35; Yəx. 35:7; 44:3

dərəhlirini birgə tikimən; □

20 Xundak kılıp ular bularni kərüp, bilip, oylinip:

— «Pərwərdigarning қолı muxularni қiloqan,
Israildiki Muqəddəs Boloduqi uni yaratkan!»
dəp təng qüxinixidu.

*Hudaning butpərəslərni қutkuzux tooqrisidiki
yənə bir sezi*

21 — Muhakimiliringlarni otturioqa қoyunglar,
dəydu Pərwərdigar;

— Küqlük səwəbliringlarni qikiringlar, dəydu
Yağupning Padixahı.

22 — *Butliringlar* elip kirilsun,

Bizgə nemilərning yüz beridiqanlıqını eytsun;
Ilgiriki ixlarnı, ularning üjür-büjürlirigiqə kəz
aldimizda kərsətsun,
Xundakla bulardin qikidiqan nətijilərni bizgə
bildürük üçün eytip bərsun;

— Yaki bolmisa, kəlgüsidiki ixlarnı anlap
biləyli;

23 Silərning ilahlıq ikənlikinglarnı biliximiz
üçün,

Keyinki yüz beridiqan ixlarnı bizgə bayan
kılınqlar;

□ **41:19 «Dalada kendir, akatsiyə, hadas wə zəytun
dərəhlirini əstürüp berimən; ... arqa, қarioqay wə boksus
dərəhlirini birgə tikimən»** — muxu dərəhlər (zəytun dərihidin
sirt) mewə üçün əməs, sayə berix üçün berilidu; birkañqə hil
dərəh birhil mühit astida təng əsüxi mumkin əməs. Қarioqanda
bu bexarət ahirkı zamanlarnı kərsitudu; xu qaqlıda Huda Israilni
yengi bir «Misirdin qıkıx» (əməliyəttə, «jahənning qət-qətliridin
qıkırix») yoli bilən қutkuzidu.

Qandakla bolmisun, Bizni həng-tang kılıp uni
təng kəridioğan ķılıx üçün,
Birər yahxi ix yaki yaman bir ixni ķilinglar! □
24 Mana, silər yokning arılıkida,
Ixligininglarmu yok ixtur;
Silərni tallioğuqi bir lənitidur.

Bexarət təkrarlinidu; Huda barlıq əl-yurtlar oja «Mening kulumni tonunglar» dəp tonuxturidi

25 Birsini ximal tərəptin կօզօրիմ, u kelidu;
U künqikixtin Mening namimni jakarlap kelidu;
U birsi hak layni dəssigəndək, sapalqi lay
qəyligəndək əməldarlarning üstigə hujum
ķılıdu; □

26 Bizgə ukturux üçün, kim muğəddəmdin
buyan buni eytən?

Yaki Bizni «U həqikəttur» degüzüp bu ixtin
burun uni aldin'ala eytən?

Yak, heqkim eytmaydu;
Bərhək, heqkim bayan kilmaydu;
Səzünglarni angliyaliqoqı bərhək yoktur!
27 Mən dəsləptə Zionoja: — «Muxu ixlar oja kəz
tikip turunglar! Kəz tikip turunglar!» dedim,

□ **41:23 «Birər yahxi ix yaki yaman bir ix ķilinglar!»**
— muxu ibarə «Hərkəndək birər ixni ķilinglar!» degənni
bildürədi. Butlar yahxi bolsun, yaman bolsun həqkəndək ix
ķılalmaydu, əlwəttə. □ **41:25 «Birsini ximal tərəptin
կօզօրիմ, u kelidu; u künqikixtin Mening namimni jakar-
lap kelidu»** — tajawuzqi tehi namsız, biraq hazır u toqruşuk
yənə bir pakit bar; u xərkətin həmdə ximal tərəptinmu kelidu.
Baxka birhil tərjimisi: «Mening namimni qəkiriq nida kılıp
kelidu».

Yerusalemoğa hux həwərni yətküzgүqini əwətip bərdim.

²⁸ Mən қarisam, xular arisida ھeqkim yok — Məslihət bərgüdək ھeqkim yok, Xulardin sorisam, jawab bərgüdək ھeqkimmü yok.□

Dawami

²⁹ Karanglar, ular həmmisi կրուկ; Ularning yasiqlanliri yok ixtur, Қуяма məbudliri կրուկ xamaldək mənisizdur.

42

¹ Karanglar, mana Mən yələydiolan Θz կլումօղ!

Jenimning huxallığı bolğan Mening tallioqinim; Mən Θz Rohimni uning wujudioqa կondurimən, Xuning bilən u əllərgə һəküm-һəkikətni

□ **41:28 «xular arisida ھeqkim yok»** — «xular» xübhisizki, butpərəs əllərni kərsitudu.

yətküzüp beridu. □ ■

2 U nə warķirap-jarkirimaydu, nə quşan kətürməydu nə awazini koqılarda anglatmaydu. □

3 Taki u oqlıbə bilən toqra həkümlərni qıkarqısqə,

Yanjılıqan қomuxni sundurmaydu,

Tütəp əqəy dəp қalıqan pilikni əqürməydu; □

4 Həküm-həkikətni yər yüzidə tiklimigüqə,

U halsizlanmaydu, kengli yanmaydu;

Arallarmu uning pərman-ķanunini təlmürüp ku-

□ **42:1 «Өz կulum , yəni Pərwərdigarning կuli»** — xübhisizki, Hudanıng «yat əllər»gə beoqxılıqan, ularni butpərəsliktin kutkuzidioqan jawabidur. Muxu ayəttiki «Karanglar, mana...» degənni, 41-bab 29-ayəttiki «Jawab bərgüdək həqkim yok» qatarlıqlar bilən selixturuxımız kerək. Қarioqanda, Huda tallıqan muxu mulayim, muhəbbətlik kixi əl-yurtlarqa Hudanıng sezinə elip kelidu. **«U əllərgə həküm-həkikət yətküzüp beridu»** — «həküm-həkikət» (ibraniy tilida «mixpat») elip berix» degənlik bolup, üq mənini əz iqiqə alıdu: — (1) yüksəriki 41-babtiki (Huda butlar bilən muhəkəmə kılqan) «sot»tiki «həküm-həkikət», yəni «Huda degən tirik həm birdur, butlar yoktin bolıqan nərsə» degən həkikətni elip kelixtin ibarət. Həkikətsizlər həkikətkə erixidu; (2) Hudanıng «həkkənliy կul»i Hudanıng adil ķanun-pərmanlırinə həwirini yətküzüp, qüxəndürüp beridu; (3) hatalıqnı tüzitix, uwal bolıjanlarqa adalətni yürgüziđu.

■ **42:1** Yəx. 11:2; Mat. 3:17; 17:5; Yh. 3:34; Əf. 1:6 □ **42:2**

«U nə warķirap-jarkirimaydu, nə quşan kətürməydu nə awazini koqılarda anglatmaydu» — buning mənisi, bəlkim «U dawrang salmaydu», «U əz-əzini elan kilmaydu». □ **42:3**

«toqra həkümlər» — yəki «həküm-həkikət» toqrluluk 42:1diki izahatni kərüng.

tidu.□

5 Asmanlarni yaritip ularni kərgən,
Yər-zeminni həm uningdin qıkkənlarni yayoqan,
Uningda turuwatkan həlkə nəpəs,
Uning üstidə mengiwatkanlarqa roh bərgüqi
Təngri Pərwərdigar mundak dəydu: —

6 Mənki Pərwərdigar seni həkkaniyilik bilən
xuningoqa qəkiroqanmənki,
— Sening əkolungni tutimən,
Seni əoqdad saklaymən,
Həm seni həlkə əhdə süpitidə,
Əllərgə bir nur kılıp berimən;□

7 Karioqu kəzlərni eqixka,
Zindandin məhbuslarni,
Türmidə karangoquluk iqidə olturoqlanlarni

□ **42:4 «U əhəsizlanmaydu, kəngli yanmaydu...»** — «əhəsizlanmaydu» wə «kəngli yanmaydu» degən səzər iibraniy tilida 3-ayəttiki «tütəp eqəy dəp əkaləqan» həm «yanjiloqan» degənlər bilən yiltizdaxtur. **«arallarmu uning pərman-kanununu təlmürüp kutidu»** — hazır (Yəxaya kitabidiki muxu yərgiqə) «Pərwərdigarning əqli» toqrluluq xundaq həwirimiz bar: — (1) Huda uni pəwəkul'addə yahxi kəridü, uningdin zor huxallıq alidü. (2) Hudanıng Rohı uning üstigə kelip turidü. (3) U talax-tartix əilmaydiqan, kəmtər, kiqik peilliğ adəm bolidü. (4) U intayın mulayım adəm bolup, hətta «ümid yok» bolqudək «yanjiloqan əkomux» yaki «tütəp eqəy dəp əkaləqan pilik»kimu mehîr-xərpət kərsitudü. (5) U dunyaqa kəlgəndə, Hudanıng həkikətlirini, toqra həkümlərini pütün dunyaqa yətküzəmigüqə hərgiz yoldın yanmaydu. (6) Pütün dunya, hətta əng qət jaylardikilər uningoqa ümid baqlap, uning səz-həkümlrigə təxna bolidü. □ **42:6 «Həm seni həlkə əhdə süpitidə, əllərgə bir nur kılıp berimən»** — «həlk» Təwratta adəttə Israelni kərsitudü, «əllər» «Israildin baxşa həlkələr»ni, «Yəhudiyy əməslər»ni kərsitudü.

ḳutḳuzuxḳa seni əwətimən.□

8 Mən Pərwərdigardurmən; Mening namim xudur;

Xan-xəripimni baxḳa birsigə,

Manga təwə bolqan mədhiyini oyma məbudlarqa bərməymən.■

9 Mana, aldinkı ixlar bolsa əməlgə axuruloqan;

Silərgə yengi ixlarni jakarlaymən;

Ular tehi yüz bərmigüqə,

Mən ularni silərgə bayan ḳilimən.□

10 — Pərwərdigarqa yengi nahxa eytinglar,

I dengizda yürgənlər həm uning iqidiki həmmə məwjudatlar,

Arallar həm ularda turoqanlarmu,

□ **42:7 «Karioqu kezlərni eqixka, zindandin məhbuslarnı, türmidə ḳarangoqluk iqidə olturoqanlarnı ḳutḳuzuxḳa seni əwətimən»** — bu ayətlərin «Pərwərdigarning ḳuli» tooqrisida xularnimu kərümizki: — (7) U Hudanıñ zor yardımigə igə bolidu; (8) undak ḳılıqanda uning ezi bir «əhdə» bolidu həm ezi «nur» bolidu. (9) Bu əhdining məzmunı bolsa (5-ayət Hudanıñ dunyadiki barlıq həlkələrning qəmidə bolqanlığını kərsətkəndək) həlkələrning kəzlərini eqip ularni ərkinlikkə qırıixtin ibarət bolidu. (10) Huda uni (Məsihni) əhdə süpitidə jaḥandiki barlıq həlkə hədiyə ḳılıqandək «beridu».

■ **42:8 Yəx. 48:11 □ 42:9 «Mana, aldinkı ixlar bolsa əməlgə axuruloqan; silərgə yengi ixlarni jakarlaymən...»**

— «aldinkı ixlar» bəlkim 41-bab, 1-4-ayəttiki, «tajawuzqi»ning ixlini kərsitxi mümkün. «Yengi ixlar» bolsa Pərwərdigarning həkkənii ḳuli» tooqrluluqtur. «Tajawuzqi» wə «Pərwərdigarning ḳuli»ni selixtursak, tajawuzqi wəyranqılıq kılıdu, əl-yurtlar uningdin qorkup patiparaq bolup ketidu, butpərəslik tehimu küqiyidu; «Pərwərdigarning ḳuli» bolsa həklərgə rəhİM kılıdu, adəmni sakaytidu, əl-yurtlarnı, yəni «yat əllər»ni Hudaqa ḳaritip uning nuriqə yetəkləydi.

Jahənning qət-qətliridin
mədhiyilənglar! □ ■ Uni

11 Dala həm uningdiki xəhərlər,
Kedar կəbilisidikilər turoqan kəntlər awazini
kötürsun,

Seladikilər yüksəri awazda nahxa eytsun,
Taqlarning qoқkiliridin təntənə ķilsun! □

12 Ular Pərwərdigarnı uluqolisun,
Uning mədhiyiliri arallardimu jakarlansun.

13 Pərwərdigar palwandək qikidu,
Batur ləxkərdək otluk muhəbbitini կozəydu;
U warkiraydu, bərhək xirdək hərkirəydu;
Düxmənliri üstigə zor küq-kudritini kərsitudu.

14 — «Mən əbədil'əbəd süküttə turup kəldim;
Jim turup əzümni besiwelip kəldim;
Birak һazır toləjiki tutkan ayaldək inqiklap
towlaymən;

□ **42:10 «dengizda yürgənlər»** — ibraniy tilida «dengizoqa qüxkənlər» — «Zəb.» 107:23ni kərəng. ■ **42:10** Zəb. 33:3

□ **42:11 «Kedar կəbilisidikilər... Seladikilər...»** — «Kedar կəbilisi» ərəblərning bir կəbilisi idi. «Sela» bolsa Edomning bir xəhəri (Sela қoram tax üstigə selinəqan — mənisi «қoram tax»). Yukarıki 34-babta deyilgəndək, Edom Hudanıng səzığə karxi turqını bilən, Edomdin Hudaqə towa kılıp həkikiy ibadət kılıdioqlar bolidu.

Həm əsiraymən həm ingraymən! □

**15 Mən taoqlarnı həm dənglərni qeldəritimən,
Ularning həmmə yexilliklirini ķurutiwetimən;
Dəryalarını arallarqa aylanduruwetimən;
Kəlqəklərnimü ķaojiritimən.**

**16 Karioqlarını əzi bilmigən bir yol bilən apirip
köyimən,
Ularnı ular bilmigən yollarda yetəkləymən;
Ularning aldida ķarangoqluluknı nur,
Əgri-tokay yərlərni tüptüz kılımən.
Mən muxu ixlarnı kılmay ķalmaymən,
Ulardin həq waz kəqməymən. □
17 Oyma məbudlarqa tayanoqanlar,**

□ **42:14 «Mən əbədil'əbəd süküttə turup kəldim; Jim turup əzümnı besiwelip kəldim; biraq հազիրողութեան այլդեկ ինքնականացնեած տուկանը կատարեած է այս պատճեանում» — «yengi ixlarnı» yəni Uning «həkkaniy կulı»ning dunyaqa kelixi, xundakla nuroqun adəmlərni gunahlırinining asarətliridin kütkuzuxni əz iqigə alidu. Huda bu «yengi ixlarnı»ni əməlgə axurux üçün, hamilidar ayalning toloqki tutkandək bolidu (10-17-ayətlər toluk bir bəlümdu). Demisəkmu, muxu «yengi ixlarnı» Hudaqa nisbətən pütkül aləmdin mühimdək turidu; qunki U asman-zeminni bir sez bilənla yaratkan; biraq muxu ixlarnı U təxnalıq bilən uzun, yəni əbədil'əbəd kütüp kəlgən həm ularnı tuğdurux üçün eojir japa həm azab tartkandək kılıdu. Muxu intayın sırlıq ixtur! «**həm əsiraymən həm ingraymən**» — ikki ixning təng kilinidioqanlığını bildüridu. □ **42:16 «Karioqlarını əzi bilmigən bir yol bilən apirip köyimən... Mən muxu ixlarnı kılmay ķalmaymən, Ulardin həq waz kəqməymən» — 15-wə 16-ayətkə karioqlanda, «yengi ixlarnı» dunyaqa kəlgəndə, bəzi kixlər üçün azablıq bolidu; yər-zemin astin-üstün bolup ketidu; xuning bilən təng Huda baxka birnəqqə «karioqlar» (bəlkim, gunahını, jümlidin butpərəslikni tonup yetidiqanlar) üçün möhtajlirini təminləydiqan məhsus xaraitlarnı yaritip beridu.****

Қуyma məbudlarqa: «Silər ilahlırimizdur»
degənlər bolsa,
Ular yoldın yandurulmay қalmaydu,
Kattik xərməndə қilinidu.■

18 — «Anglanglar, i gaslar!

Қarioqlar, kərүx üqün қaranglar!

19 Mening қulumdin baxqa yənə kim қarioqu?
Mening əwətkən «əlqim»din baxqa yənə kim
gas?

Kim Mən bilən əhdiləxkəndək xunqə қarioqudu?
Kim Pərwərdigarning қulidək xunqə
қarioqudu?□

20 Sən nuroqun ixlarni kərgining bilən,
Bırak nəziringgə həq almaysən;
Uning қuliki eqiloqini bilən,
U anglimaydu».■

21 Pərwərdigar Əz həkkaniylikü üçün layik
kərdiki,
Təwrat-қanunini uluq həm xan-xərəplik dəp

■ **42:17** Zəb. 97:7; Yəx. 1:29; 44:11; 45:16 □ **42:19** «**mən bilən əhdiləxkəndək**» — yaki «Mən bilən inaқ қılınoqandək». «...**Kim Mən bilən əhdiləxkəndək xunqə қarioqudu?** **Kim Pərwərdigarning қulidək xunqə қarioqudu?**» — bir soal tuquliduki, muxu ayəttə deyilgən «Mening қulum» yükirik «huxallikim bolqan қulum»mu yaki baxķisimu? Tezla kərimizki, u əməs, bəlki Israilning əzi bolidu (məsilən, 22-ayətni kərüng). Huda 18-ayəttə, Əzi təripidin saqayıtiloqan (16-ayət), əslı butparəs «қarioqu» bolqan əl-yurtlarnı («yat əllərnı») əzininq «қarioqu» həlkini, yəni Israilni nəzirigə elixka qakiridu. Demək, Israil təripidin kəmsitilip «қarioqu» dəp hesablanqanlar kərələydiqan bolidu, bırak (pəyoqəmbərlər arkılık) Hudanıq nurunu қobul қiloqan Israillar bolsa, asiylik ķilip қarioqu bolup қaldı. ■ **42:20** Rim. 2:2-11

kərsətti.□

22 Birak xular bolsa olja elinəqan həm bulang-talang kiliñəqan bir həlkətur;

Ularning həmmisi ora-tuzakta tutuləqan,
Gündihaniarda қamılıp օayib bolidu;

Ular օəniymət bolidu,

Heqkim қutkuzmaydu;

Ular olja bolidu,

Heqkim: «Қayturup berix!» deməydu.□

23 Birak aranglarda kim buningəqə қulak salsun?

Kim bularni anglap kəlgüsü zamanlaroqa kəngül
köysun?□

24 Əmdi kim Yaķupni olja kiliñəqan?

Kim Israilni bulangqilaroqa tapxurup bərgən?

Buni қiliñini bolsa, biz gunah қılıp kəmsitkən
Pərwərdigar əməsmu?

□ **42:21 «Pərwərdigar Əz həkkaniyiliqi üçün layik kərdiki, Təwrat-қanununu uluq həm xan-xərəplik dəp kərsətti»** — Huda Israile Musa pəyəqəmber arkılık mukəddəs қanun-pərmani bərgən. Xunga ular butpərəslikkə toləqan dunya arisida birdinbir Hudaqə ibadət kiliñəqan həlk bolup, zor imtiyazqa erikənidi. Hudanıng məksiti, ular arkılık «Mening қulum» həm «ülgə» süpitidə, muxu nurini pütkül dunyaqə yətküzməkəqi. Birak Israillar Uning xu məksitini heq ətiwarlimay, kəp jəhəttin Uningdin yüz ərigən. □ **42:22 «Birak xular bolsa olja elinəqan həm bulang-talang kiliñəqan bir həlkətur... ular olja bolidu, heqkim: «Қayturup berix!» deməydu»** — əgər Israil Hudanıng səzığə kirgən bolsa, nuroqun əllər ularqə bekindi bolatti. Birak Uning səzığə kirmigəndin keyin, əhwali dəl uning əksi boldi. □ **42:23 «Birak aranglarda kim buningəqə қulak salsun? Kim ... kəngül köysun?»** — muxu gəpkə қarioqanda, hətta Hudanıng tərbiyilik jazası bexioqə qüvkəndin keyinmu anglioquqi қulik, kəridiñəqan kəzliri barlar yənilə az bolsa kerək.

Qünki ular Uning yollirida mengixni halimaytti;
Yaki Uning қануниоја itaәt kilmaytti.

25 Xunga U ular üstigə oqəzəp-kəhrini,
Uruxning zorawanlığını təküp qüxürdi;
Bular uning ətrapıоја ot tutaxturdi;
Biraқ u tonup yətmidi;
Bular uni kəydürdi, birak u həq sawak almidi.

43

Dawami

1 Biraқ hazır i Yakup, seni Yaratkuqi
Pərwərdigar,

I Israil, seni Xəkilləndürgüqi mundak dəydu: —
«Korkma; qünki Mən sanga həmjəmət bolup
seni kutkuzoјan;

Seni Əz namim bilən atioланmən;

Sən Meningkidursən!

2 Sən sulardin etkiningdə, Mən sən bilən billə
bolımən;

Dəryalardin etkiningdə, ular seni oqerk
kilmaydu;

Sən otta mengip yürginingdə, sən kəyməysən;
Yalkunlar üstüngdə ot almaydu. □ ■

□ 43:2 «sulardin... dəryalardin.. otta mengip yürginingdə...» — yukirik 42-bab, 25-ayəttə Israilqa tərbiyə berilgən ot tiloјa elindi. Biraқ muxu sezlərgə қarioqanda, Huda ularoјa əxəddiy қattıq tərbiyə (məsilən, ularni sulardin wə otlardin etküzüp) bəргini bilən, U һaman ularnı kutkuzidu.

■ 43:2 Zəb. 66:12

3 Qünki Mən bolsam Hudaying Pərwərdigar, Israildiki Muqəddəs Bolqarıqi, Kütküzəqinqurdurmən;
 Seni kutuldurux üçün Misirni bədəl kılıp bərdim,
 Ornungoşa Efiopiya həm Sebani almaxturdum.□
 4 Sən nəzirimdə kimmətlik bolqaqka,
 Mən sanga izzət-hərmət kəltürgən həm seni səygən;
 Xunga Mən yənə ornungoşa adəmlərni,
 Jeningoşa həlkərni tutup berimən;
 5 Korkma, qünki Mən sən bilən billədurmən;
 Mən nəslingni xərkətin,
 Seni oqərbətin yiçıp əpkelimən;■
 6 Mən ximaloşa: — «Tapxur ularni!»
 Wə jənubka: — «Ularnı tutup կalma!
 Oqqullirimni yırakətin, kızlirimni jahanning qət-qətliridin əpkəlip bər;
 7 Mening namım bilən ataloğan hərbirsini,
 Mən Əz xan-xəripim üçün yaratkan hərbirsini əpkəlip bər!» — dəymən,
 «Mən uni xəkilləndürdüm, Mən uni apiridə қildim!»».

«Sotta» — Huda wə butlar otturisida həküm qikiringlar!

□ 43:3 «Seni kutuldurux üçün Misirni bədəl kılıp bərdim, ornungoşa Efiopiya həm Sebani almaxturdum» — muxu səzlər bəlkim Hudanıng Musa pəyoqəmbər arkılıq Israileni Misirdin kütküzəqanlığını körsitudu. Misir padixahı Pirəwn kattık қarxi qıqxı bilən uning pütkül yurti (jümlidin Misirning jənubiy təripidiki yurtlar Efiopiya, Sebamı) zor ziyan tartkan.

■ 43:5 Yəx. 44:2; Yər. 30:10; 46:27

8 U «kəzi bar» ķarioqı həlkni,
 Yəni «ķuliki bar» gaslarnı aldiqa elip kəldi. □
 9 — «Barlıq əllər yioqilsun,
 Həlkələr jəm bolsun!
 Ulardin kimmu mundak ixlarnı jakarliyalisun?
 Yəni kim muxundak «ilgiriki ixlər»ni *aldin'ala*
 bizgə anglitip bakçan?
 Bar bolsa, əzlirini ispatlaxka guwahqilirini
 aldiqa kəltürsun;
 Bolmisa, ular bu ixlarnı angliyandın keyin: —
 «Bu bolsa həqikət!» dəp etirap kilsun! □
 10 Silər *halkım* Mening guwahqilirim,
 Həm Mən tallıqan ķulum *mən üqün*
 guwahqidur,
 Xundak ikən, silər Meni tonup,
 Manga ixinip,
 Həm qüxinip yətkəysilərki: —
 «Mən degən «U»dur mən,
 Məndin ilgiri həq ilah xəkillənmigən,

□ 43:8 «... «**kəzi bar**» **ķarioqı**... «**ķuliki bar**» **gaslar**» — xübhisizki Israilni kərsitudu. Həyran ķalarlık ix xuki, Huda ularnı Əzığə guwahlıq kılıxka aldiqa kəltürgən. □ 43:9 «**Barlıq əllər yioqilsun, həlkələr jəm bolsun!** **Ulardin kimmu mundak ixlarnı jakarliyalisun?...**» — muxu ayəttiki «(yat) əllər» həm «həlkələr» bolsa, xübhisizki, Israildin sirt barlıq həlkələrni, yəni «Yəhudiyy əməslər»ni kərsitudu. «Yəxaya» degən kitabta «əllər» yaki «həlk-millətlər» deyilsə, hərdaim muxu mənisini bildürdü. Muxu yərdə barlıq əl-yurtlar (Israildin sirt) butpərəslikkə qəküp kətti. Huda ulardin: «Aranglardın: — «Bizning qoқunoqan butımız Sening «Israilni Misirdin ķutkuzup qikirix»ingənə ohxax uluq bir ixni kılıqan?» degüqilər barmidu? — bar bolsa guwahqılık kilsun» — degəndək soraydu. Əlwəttə, Hudanıng soalıqə jawab bərgüqi yok.

Həm Məndin keyinmu həq xəkillənməydu; □ ■
11 Mən, Mən Pərwərdigardurmən;
 Məndin baxka Kutkuzojuqi yoktur».
12 — Aranglarda «yat ilah» bolmiqan wakitta,
 Mən *məksitimni jakarlıqan*,
 Mən kutkuzoqan həm xu ixlarning dangını
 qılıraqanmən;
 Xunga silər Mening Təngri ikənlikimgə
 guwahqisilər, — dəydu Pərwərdigar. □
13 «Bərhək, əzəldin buyan Mən degən
 «U»durmən,
 Mening kolumdin həqkim həqkimni
 kutkuzalmaydu;
 Mən ix kilsam, kim tosalisun? ■

Huda Israilni Babildin kutkuzidu

14 Həmjəmət-Kutkuzojuqinglar bolovan
 Pərwərdigar, Israildiki Muqəddəs Boloduqi
 mundak dəydu: —
 Silərni dəp Mən Babilni jazalatkuzup,
 Ularning həmmisini, jümlidin kaldiylərni,

□ **43:10** «**Silər həlkim Mening guwahqilirim, həm mən tallioqan ķulum Mən üqün guwahqidur,...**» — baxka
 birhil tərjimi: «Silər həlkim Mening guwahqilirim, xundakla
 Mening tallioqan ķulumsilərki,...». ■ **43:10** Yəx. 41:4; 44:8;
 45:21; Hox. 13:4 □ **43:12** «**Xunga silər Mening Təngri ikənlikimgə guwahqisilər...**» — demək, Huda: «Silərni
 Misirdin kutkuzimən» — degən; U xundak ķılıqan; andin muxu
 ixlarnı dunyaqa ayan ķılıqan. Huda Israilni muxu ixlirida Əzığ
 guwahqi boluxka qağıroqan bolsimu, bu ayətkə ķarioqanda, ular
 Uningoşa həq guwahqlik bərmigən. ■ **43:13** Yəx. 14:27

Qaqqun süpitidə ezliri huxallık bilən pəhirləngən kemilərgə olturuxka qüxüriwetimən. □

15 Mən bolsam Pərwərdigar, silərgə Muqəddəs Boloduqi, Israilni Yaratkuqi, silərning Padixahınlardurmən.

16 Dengizdin yolda qıçaroquqi, Dawalquqan sulardin yol aqkuqi Pərwərdigar mundak dəydu: —

17 (U jəng əhwisini wə atni, қoxun-küqlərni qıçaroquqidur: —

Ular bırakla yıkillıdu, turalmaydu;

Ular əqüp ələqan, qıraq pilikidək əqrürulgən) □

18 — Muxu etkən ixlarnı əslimənglər,

Kədimki ixlər tooqrulukmu oylanmanglar;

19 Qünki mana Mən yengi bir ixni kılımən;

U hazırla barlıqka kelidu;

Silər uni kərməy əlamətsilər?!

Mən hətta dalalardimu yol aqimən,

□ **43:14 «Ularning həmmisini, jümlidin kaldiyılerni, qaqqun süpitidə ezliri huxallık bilən pəhirləngən kemilərgə olturuxka qüxüriwetimən»** — miladiyədən ilgiriki 539-yili Babil xəhiri Parslıklar təripidin ixçal kılınoqan.

Xu qəoşa ularning qaqqunları kemiliri bilən Əfrat dəryası yoli arkılıq əqəməkqi bolən boluxi mumkin. □ **43:17**

«Dengizdin yolda qıçaroquqi ... Pərwərdigar mundak dəydu: — (u jəng əhwisini wə atni, қoxun-küqlərni qıçaroquqidur: — ular bırakla yıkillıdu, turalmaydu...)» —

(16-17-ayətlər) Musa pəyəqəmbər yaxıloqan dəwridə, Misirning қoxunları Israillarnı «dengizda egiləqan yol»da əkoqlap, dengizdin ətməkqi bolup, 16-17-ayətlərdə tilqə elinoqan wəkələr bilən wəyran kılınoqan. Xu yol bilən Huda Israilni ətəkəzəqən. Təwrat, «Misirdin qıçix», 14-babni kərüng.

Qəl-bayawanda dəryalarını barlıqka
kəltürimən! ■
 20 Daladiki hayvanlar, qılberilər həm
huvküxlər Meni uluqlaydu;
Qünki Mən Əz həlkim, yəni Əz talliqinimən
iqimlik təminləxkə,
Dalalarda sularını,
Qəl-bayawanlarda dəryalarını qıkirip berimən.
 21 Mən muxu həlkni Əzüm üçün
xəkilləndürgənmən;
Ular Manga bolğan mədhayınlərni eytip ayan
kılıdu. □ ■

*Israelning mənisiz қurbanlıkları Hudanıng
Israeloja kərsətməkqi bolğan mehîr-xərpkəti*
 22 Birak, i Yakup, sən namimni qakıroqining
bilən Əzümni izdimidinq,

■ 43:19 Wəh. 21:5 □ 43:21 «...Mən muxu həlkni
Əzüm üçün xəkilləndürgənmən; ular Manga bolğan
mədhayınlərni eytip ayan kılıdu» — muxu 14-21-ayətlərgə
ķarioqanda, Israel Babil imperiyəsigə əsir bolup sürgün
bolğandın keyin կayıtdın azad kılındı. Xu qəođda Huda
ularning yolunu ajayib təyyarlap beridu wə həm yolda mohtaj
bolğanlırinin həmmisini (Misirdin qıkıp azad bolğan wəkətka
ohxax) möjizilər arkılıq təminləp beridu. Israel Babildin (mi-
ladiyədin ilgiriki 539-yili) azad bolğan. Xu qəođda Babil
ning қaçqunları (14-ayət) kemiliri bilən Əfrat dəryası bilən
qaqmaqqi bolğan boluxi mumkin. Bırak biliximizqə bu ixtin
baxka, xu qəođda bexarət kılınoğan muxu karamət ixlar yüz
bərmidi. Xuning üçün kezkariximiz xuki, ahirkı zamanda
Israelning ikkinçi ketim Babildin (xundakla jahənning barlık
qət-yakılıridin) keqixi muķərrər bolidu; xu qəođda Huda ular
üçün 14-21-ayətlərdə bexarət kılınoğan karamət ixlarnı kılıdu.

■ 43:21 Luká 1:74,75

I Israil, əksiqə sən Məndin kənglüng yenip harsinding; □

23 Sən elip kəlgən «kəydürmə қurbanlıq» koyliringni Manga қiloğan əməs,

«Inak қurbanlıq»liring bilən Meni hərmətligən əməssən;

Mən «axlıq hədiyə»ni қılıx bilən seni «küllük»ka koymaқqi əməsmən,

Huxbuy yekip seni harsindurmaқqi boləqən əməsmən! □

24 Sən pulni həjləp Manga həq egir elip kəlmigənsən,

Sən «Inak қurbanlıq»liringning yeqi bilən Meni razi қılıp қanaətləndürgən əməssən;

Əksiqə sən gunahlıring bilən Meni küllükka koymaқqi boləqənsən,

□ **43:22 «Bırak, i Yaküp, sən namimni qakıroqining bilən Өzünni izdimiding»** — degən ibraniy tilida ikki bislik söz. Birinqi mənisi tərjimə қiloğinimizdək «Namimni qakıroqining bilən Өzünni izdimiding» («Өzünni» degən söz nahayiti təkitləngən). İkkinqi mənisi, «Sən Mening namimni həq qakırmiding» — demək, həq dua қilmiding. Bizningqə birinqisi toqra, ular kəp dua қiloğını bilən qın dildin əməs idi. 23-24-ayətlərnimə körüng. □ **43:23 «Sən elip kəlgən «kəydürmə қurbanlıq» koyliringni Manga қiloğan əməs...»** — yukarıkı izahitimidək, ikkinqi birhil tərjimisi bar: — «Manga həqkandaq қurbanlıqlar elip kəlmiding» degəndək asasiy mənidə bolidu. Bırak «Yəxaya» 1-babka asasən, ular kəptin-kəp қurbanlıqlar қılıp turatti. Ular xundak қiloğını bilən həmmisi bikar.

Itaətsizliking bilən Meni harsindurdung. □

25 Mən, Mən Əzüm üçünla sening asiyilikliringni
əqüriwətküqimən,

Mən sening gunahliringni esimgə
kəltürməymən. ■

26 Əmdi etmüxüng toqruluk Meni əslitip
köyqin,

Munazirə kılıxaylı,

Əzüngni akliqudək geping bolsa dəwərgin! □ ■

27 Birinqi atang gunah kiloqan;

Sening xərhqiliring bolsa Manga asiyilik kıldı. □

28 Xunga Mən ibadəthanamdiki yetəkligüqilərni
napak kilişmən,

Həmdə Yaqupni һalak lənitigə uqraxka,

□ **43:24 «Sən pulni həjləp Manga һeq egir elip kəlmigənsən...»** — xərhimizqə, muxu intayın kinayilik gəp. «Pul həjləp **Manga** һeq egir elip kəlmigənsən» — demək, elip kəlgən nərsiliring (kəp bolsimu) Manga huddi һeqnemə elip kəlmigəndək bilinidu; Mən ulardin intayın bizarmən, degənlilik. **«Meni կullukka կոymaқqi bolqansən»** — əgərdə birsti һeq towa kilmay, qin dilidin dua kilmay turup (ətkən zamanlarda) kurbanlık kilsa, muxundak ix Hudaning aldida «jadugərlik»kə barawər. Demək, «Mən pəkət birər «diniy paaliyat»lik ix kılsamla, Huda qoқum məndin razi bolidu, dualirimni anglaydu» degənlilik Hudani ezigə կul kılıx bilən barawərdur. ■ **43:25** Əz. 36:22-38

□ **43:26 «Munazirə kılıxaylı, əzüngni akliqudək geping bolsa dəwərgin»** — demək, əger sən «Əzüm pak, sening rəhimdillilikliringəja kerək əməsmən» dəp կarisang, undakta əzüngni akłaxka gəp կil!

■ **43:26** Yəx. 1:18 □ **43:27**

«Birinqi atang... » — bəlkim Israilning əjdadi Yaquptur.

«sening xərhqiliring...» — Ularning «xərhqiliri» bolsa bəlkim təwəndiki «mukəddəs ibadəthanidiki yetəkqilər», yəni kahinlar idi. Demək, ular baxtin-ahiroqıq, hətta əzliri təripidin «aliyanab» dəp hesablanqan rohaniylarmu gunahka petip kətkənidı.

Israilni rəswaqılıkta қalduruxką bekittim.□

44

Dawami

¹ Biraқ һазır, i Yaküp Mening կulum,
I Mening tallioqinim Israil, angla! —■

² Seni yasiqan, baliyatkudin tartipla seni
xəkilləndürgən, sanga yardəmdə bolouqi
Pərwərdigar mundaq dəydu: —
«Korkma, i Mening կulum Yaküp,

I Mening tallioqinim «Yəxurun», korkma!□

³ Qünki Mən ussap kətkənning üstigə suni,
Kaçqıraq yərning üstigə kəlkünlərni կuyup
berimən;

Nəslinq üstigə Rohimni,
Pərzəntliring üstigə bərikitimni կuyimən;■

⁴ Ular yumran qəplər arisidin,
Erik-əstənglər boyidiki məjnun tallardək əsidu;

- **43:28 «Mən ibadəthanidiki yetəkqılerni napak kılımən»** — həlk üçün қurbanlıq kılıoluqi boローン bu kahinlar əlükə təgsila bir həptə «napak» dəp hesablinip, қurbanlıq kılıxka salahiyətsiz bolatti. Xunga, muxu gəpning mənisi bəlkim: «Silər kəp əlüklərgə uqraysılər (demək, bir balayı'apət qüxicü), xuning bilən Israil Meniizarın kılıdioqan muxu қurbanlıqlarını kılalmaydiqan bolidu». «... **Yaküpni һalak lənitigə uqraxka, Israilni rəswaqılıkta қalduruxką bekittim**» — қarioqanda, Israil üçün həqkandak ümid қalmidi. Biraq 44-bab, 1-ayətni kərüng! ■ **44:1** Yəx. 41:8; 43:5; Yər. 30:10; 46:27
- **44:2 «Yəxurun»** — Huda Israilqa köyoqan bir «ləkəm». Mənisi «Mening durus bolouqim». ■ **44:3** Yəx. 35:7; Yo. 2:28,29; Yh. 7:38; Ros. 2:18

5 Birsi: «Mən Pərwərdigarqa təwəmən» — dəydu,

Yənə birsi bolsa Yaқupning ismi bilən əzini ataydu;

Yənə baxka birsi қoli bilən: «Mən Pərwərdigarqa təwəmən» dəp yazidu,

Xundakla Israilning ismini əzining ismigə yandax қoxidu. □

6 Israilning padixahı Pərwərdigar,

Yəni Israilning həmjəmət-ķutkuzoqası, samawi қoxunlarning Sərdarı bolğan Pərwərdigar mundak dəydu: —

«Mən bolsam Tunji həm Ahiridurmən;

Məndin baxka həq ilah yoktur.■

7 Kəni, kim Mening ķədimki həlkimni tikləp bekitkinimdək bir ixni jakarlap, aldin'ala bayan қılıp, andin uni Mening aldimoqa Məndək tikləp қoyalaydu?

Kəni, kim keyinki ixlarni, kəlgüsidiə bolidioqan

□ **44:5** «Birsi: «Mən Pərwərdigarqa təwəmən» — dəydu...
Yənə baxka birsi қoli bilən: «Mən Pərwərdigarqa təwəmən» dəp yazidu...» — hazır Hudaning «süküt қilojan» guwaһqilirining tili qikip, gəp қilixka baxlaydu. Ularning həmmisi bir-birləp Hudaning mehîr-muһəbbitini bexidin etküzgən boluxi mumkin. ■ **44:6** Yəx. 41:4; 48:12; Wəh. 1:8,17; 22:13

ixlarni aldin'ala bayan kılalisun! □

8 Korkmanglar, sarasimigə qüxüp kətmənglər!
Mən ilgiri muxularni silərgə anglitip, aldin bayan ķiloqan əməsmu?

Muxu tooruluk silər Mening guwahqilirimdursilər.

Məndin baxqa ilah barmu? Bərhək, baxqa Koram Tax yok; heqbiridin həwirim yoktur. □ ■

9 Oyulqan məbudni xəkilləndürgənlərning həmmisinin əhməyi yok;

Ularning ətiwarlıqan nərsilirinинг heq paydisi yoktur;

Muxularoqa bolqan «guwahqilar» bolsa, əzliri ķarioq, heqnemini bilməs;

Dərwəkə natijisi ularning əzlirigə xərməndliliktr.

10 Kim bir «ilah»ni xəkilləndürgən bolsa,

Heq paydisi yok bir məbudni kuyοqan, halas!

□ **44:7 «Mening ķədimki həlkim»** — Hudanıng həlkı Israildur. Huda awwal Musa pəyoqəmbərgə: «Mən Yakup jəmatidikilərni (yəni Israilni) Misirdin kütəuzimən, andin ular Manga təwə bir həlk bolidu» — dəp «jakarlioqan». U ixlətməkqi bolqan kütəuzux yolını awwal Musaoğa ukturup «bayan ķiloqan»; andin həmmə bayanlıroqa əməl kılıp ularni yengi bir həlk boluxka «tikləp bekitkən». Buni: «...ķədimki həlkimni tikliginimdin tartip...» dəp tərjimə ķılıx mumkinqılıkımı bar, biraq bizningqə yukiriki tərjimisi aldi-kəynidiki gəplərgə mas kelidu. **«kəni, kim keyinkı ixlarnı, kəlgüsida bolidioqan ixlarnı aldin'ala bayan kılalisun!»** — məbudlar undak ķılalaydiqan bolsa əzining «ilah» ikənlikini ispatlıqan bolattı, əlwəttə. □ **44:8 «Mən ilgiri muxularni silərgə anglitip...»** — Ibraniy tilida «Mən ilgiri muxularni sanga anglitip...». ■ **44:8**

Qan. 4:35,39; 32:39; 1Sam. 2:2; Yəx. 45:21

11 Məbudning barlıq həmrahlıri xərməndə bolidu;

Məbudni yasiqquqlar bolsa adəmdur, halas;

Ularning həmmisi yioqilip, ornidin turup kərsun,

Ular қorkuxup, xərməndiqılıktə қalidu. □ ■

12 Mana təmürqi saymanlirini *kolioqa elip*,

Qoqlar üstidə *muxu nərsini* bazoqanlıri bilən sokup xəkilləndüridi;

Andin u küqlük қoli bilən uningoqa ixləydi;

Birak uning қorsıki eqip maqduridin қalidu;

Su iqməy u һalsizlinip ketidi. ■

13 Yaqlaqqi bolsa yaqqaq üstigə əlqəx yipini tartidi;

U қələm bilən üstigə əndizə sizidu;

Uni rəndə bilən rəndiləydi;

U yənə pərka bilən sizip jijaydu;

Ahirda u uni adəmning güzəllikigə ohxitip insan təki-turkini xəkilləndüridi;

Xuning bilən u əydə turuxka təyyar kılınidi.

14 Mana u bir künü əzi üçün kadir dərəhlirini kesixkə qıçıdu!

(U əslidə arqa wə dub dərəhlirini elip əzi üçün ormanlıq arisioqa tikip qong kılqanidi;

U қarioqaymu tikkənidi, yamoqur uni ündürdi).

15 Muxu yaqəqlardın otun elinidu;

□ **44:11 «Ularning həmmisi yioqilip, ornidin turup kərsun, ular қorkuxup, xərməndiqılıktə қalidu»** — Yəxaya pəyəqəmbərnin səzinin ikki mənisi bar boluxi mümkün: — (a) ular pəkət muxu məbudni birlikdə obdan kerüp başsila, əzlirining əhməklilikini hes kılıp Hudadin қorkup xərməndə bolidu; (ə) kiyamət künidə ular ornidin turup hesabını tapxuruxi kerək; xu qaoqda ular қorkup xərməndə bolidu. ■ **44:11** Zəb. 97:7; Yəx. 1:29; 42:17; 45:16 ■ **44:12** Yər. 10:3

Birsi uningdin elip, issinidu;
 Mana, u ot yekip, nan yekiyatidu;
 U yənə uningdin elip bir ilahni yasaydu həm
 uningoşa ibadət kılıdu;
 Uni oyulqan məbud kılıp uningoşa bax uridu.
 16 Demək, yerimini otta kəydüriwetidu;
 Yerimi bilən gəx yəydu;
 U kawab kılıp қanoqquqə yəydu;
 Bərhək, u issinip, əz-əzigə: —
 «Ah, rahətlinip issindimmən, otni
 kerüwatimən!» — dəydu.
 17 Birak қaloqını bilən u bir ilahni yasaydu;
 Bu uning məbudi bolidu;
 U uning aldioqa yıkılıp ibadət kılıdu;
 U uningoşa dua kılıp: «Meni կutқuzoqaysən;
 Qünki sən mening ilahımdursən» — dəydu.□
 18 Bu *kixilər* heq bilməydu, heq qüxənməydu;
 Qünki u ularnı kermisun dəp kəzlirini,
 Ularnı qüxənmisun dəp kənglini suwaq bilən
 suwiwətkən.□

□ 44:17 «**Birak қaloqını bilən u bir ilahni yasaydu; bu uning məbudi bolidu**» — əslidə bu kixi butni yasax koyida əməs idi. Tasadipiyliktin yaoqaqtın exip қaloqınıni ixlitip but yasaydu. Əng oqəlitə ix xuki, u Yəxaya təswirligəndək, ezingin oyylimaya kılıqan bir nərsisiğə, yəni «tasadipiyliktin» bolqan bir nərsisiğə ixinidu. □ 44:18 «**Bu kixilər heq bilməydu, heq qüxənməydu; qünki u ularnı kermisun dəp kəzlirini ularnı qüxənmisun dəp kənglini suwaq bilən suwiwətkən**» — bu ayəttiki «u» bolsa, yaki Hudanıñ Əzi yaki muxu butni kərsitudu. Butni kərsətsə, butning kəynidə bir jin-xəytan bar deməkqi. Bizningqə muxu mənisi ehtimaloja yekin. Bəzilər dərwəkə «butpərəslər heq bilməydu, heq qüxənməydu» dəp etirap kılısimu, yənilə tiltumar қatarlıqlarnı ixlitip Hudanı həkarətləydu.

19 Ulardin həqbiridə muxularni kəngligə kəltürüp: —

«Yaqlaqning yerimini mən otta kəydürdüm,
Yerimining qooqliri üstidə mən nan yaqtım;
Mən kawabmu kılıp yəwaldim;
Kələqinini bir lənətlik nərsə qılamtim?
Mən bir parqə yaqlaqka bax uramtim!» —
degudək həq bilim yaki yorutulux yoktur.

20 Uning yegini küllərdur!

Uning kengli ezikturulqan! U əz-əzini azdurdi!
Xuning bilən u əzining jenini ķutķuzalmayıdu,
Yaki: «Mening ong ķolumda bir sahtilik bar
əməsmu?» — deyəlməydy. □

21 Muxu ixlarni esingdə tut, i Yakup,

I Israil, qünki sən Mening ķulumdursən;

Mən seni yasap xəkilləndürdüm;

Sən Mening ķulumdursən, i Israil,

Sən Mening esimdin həq qıkmaysən!

22 Itaətsizlikliringni bulutni əqürüwətkəndək,
Gunahlıringni tumanni əqürüwətkəndək
əqürüwəttim;

Mening yenimoqa ķaytip kəl;

Qünki Mən seni həmjəmətlik kılıp hərlükkə setiwaldim.

23 I asmanlar, nahxa eytinglar, qünki
Pərwərdigar xu ixni ķiloqan!

I yərning tegiliri, xadlinip, yangranglar!

I taqlar, ormanlar wə ulardiki hərbir dərəhlər,
Yangritip nahxilar eytinglar!

□ **44:20 «mening ong ķolumda bir sahtilik bar əməsmu?»**
— «bir sahtilik» məbudining əzini kərsitixi mumkin.

Qünki Pərwərdigar Yakupni həmjəmətlik ķilip
hərlükkə setiwaldı,
U Israil arkılık güzəllikini kərsitidu!».

Qong kutulux ••• Korəx padixahning wəzipisi

24 «Sening Həmjəmət-Kutkuzoquqıng bolıan,
seni baliyatkuđa yasap xəkilləndürgən
Pərwərdigar mundak dəydu: —

Mən bolsam həmmimi Yaratkuqi,
Asmanlarnı yalıoz kərgənmən,
Əz-əzümdinla yər-zeminni yayıan
Pərwərdigardurmən;■

25 (U bolsa yalıoz pəyoyəmbərlərning
bexarətlirini bikar ķilouqi,

Palqılarnı կaymukturouqi,

Danalarnı yolidin yanduroouqi,

Ularning bilimlirini nadanlıkça aylanduroouqi;

26 Əz կulinining səzini əməlgə axuroouqi,
Rosul-əlqilirining nəsihətlirini

muwəppək iyətlik ķilouqi,

Yerusalemoqa: «Sən ahalilik bolisən»,

Yəhuda xəhərlirigə: «Kaytidin կurulisilər;

■ **44:24** Ayup 9:8; Zəb. 104:2; Yəx. 40:22; 42:5; 45:12

harabənglarnı əsligə kəltürimən» — degüqi; □

27 Qongkur dengizoqa: «Kuruq bol,

Dəryaliringni қurutimən» — degüqi; □

*28 Həm Kərəx tooqrisida: «U Mening koy
padiqim, u Mening kənglümdikigə toluq əməl
kilip,*

Yerusalemoqa: «Kurulisən»,

Həm ibadəthaniqa: «Sening ulung selinidu»

□ **44:26 «Əz կուլինգ սէզին əմելց աշոօզի,...»** — «Əz կու» muxu yerdə bəlkim Yəxaya pəyoqəmbərninq əzi; bolmisa 42-babtiki «Pərvardigarning həkəaniy kuli». **«Yerusalemoqa: «Սոն ահալիկ բոլիսəն», Յեհուդա քահերլիրգէ: «Կայտին կուրուլիսիր; հարաբեղլարն əsligə kəltürimən» — degüqi»** — Huda muxu gəpliridə, Yəxaya pəyoqəmbər əzidin keyinki bir dəwr, yəni Yerusalem wə Yəhuda xəhərliri harabilik bolovan bir dəwrgə karap sez kılıdu. Muxu yerdə Huda Yerusalemoqa: «Seni կայտին կորուզիմən» dəp wədə kılıdu. Xu yengi dəwr bolsa Yəxayadin keyin 170 yil ətrapida bolovan. □ **44:27 «...Qongkur dengizoqa: «Kuruq bol», «dəryaliringni կուրումən» — degüqi;...»** — muxu səzlər Hudaninq «Kızıl Dengiz»ni həm keyinrək Iordan dəryasını կուրutup Israilni Misirdin կուկզօղanlıqını, xundakla ahirkı zamanda bolidioqan, ohxap ketidioqan bir wəkəni kərsitudu.

dəydu» — degüqidur): —□

45

Dawami

¹ Pərvərdigar Əzi «məsih kılomini»qə,
Yəni əllərni uningoşa bekindurux üçün Əzi ong
kölidin tutup yələğən Körəxkə mundak dəydu:

(Bərhək, Mən uning aldida padixahlarning tambilini yəxtürüp yalingaqlitimən,
«Kox ənatlıq dərwazilar»ni uning aldida ekip berimən,

□ **44:28 «Körəx toorisida:....»** — ahirida, Yəxaya pəyəqəmbər yukiriki 41-bab, 1-7-ayəttə deyilgən «tajawuzqi»ning ismining «Körəx» ikənlikini eytidü. Okurmənlərgə məlumki, Körəx padixah Pars imperiyəsinin asasqisi bolup, miladiyədin ilgiriki 540-529-yillırda təhtkə olturoqan. U Yəxayanıñ dəwridin təhminən 150 yıl keyin yaxıqan. **«U Menig kenglümdikiga toluk əməl kılıp, Yerusalemoqa: «Kurulisən», həm ibadəthaniqa: «Sening ulung selinidu» dəydu» — degüqidur** — muxu bexarət boyiqə Körəx padixahı Babil imperiyəsi wəyran kılqan Yerusalemni, jümlidin mukəddəs ibadəthanini qaytidin kuruxka pərman qüxüridü. Körəx Babil xəhirini ixəjal kılqandın keyin, adəmni intayın həyran kəlduridioqan ixi xuki, u Babilidki barlıq sürgün bolqanlarnı əz yurtliriqa կaytixka ruhsət bərgən. Adəmni tehimu həyran kəlduridioqan xuki, u Israillarqa ibadəthanisidiki altun-kümüx, қaqa-buyumlirini կayturup, hətta ibadəthanining əzini qaytidin kuruxka pul bərgən (miladiyədin ilgiriki 536-yili). Təwrattiki «Əzra» 1- həm 6-babni kərüng.

Xuning bilən қowuқlar ikkinqi etilməydu) —□
 2 «Mən sening aldingda mengip egizliklərni tüz
 kılımən;
 Mis dərwazilarnı qekip taxlaymən,
 Təmür taqaklirini sunduruwetimən;
 3 Wə sanga қarangojuluktiki gəhərlərni,
 Məhpiy jaylarda saklanqan yoxurun baylıklarını
 berimən;
 Xuning bilən əzünggə isim қoyup seni

□ 45:1 «Pərwərdigar Əzi «məsih қılıqını»oqa Əzi ong қolidin tutup yelgən Қorəxkə mundaq dəydu: —» — «Pərwərdigarning məsih қılıqını» (yaki «Pərwərdigarning məsihligini») — Hudaning yolyorukı bilən Israiloqa yengi bir padixah bekitix üçün uning bexiqə kahin yaki pəyoqəmbər təripidin zəytun meyi sürülüxi kerək idi. Muxu murasim «məsih қlinix» deyilətti; xu qaqdın baxlap xu padixah «Hudaning məsih қılıqını» dəp atılıtti. Muxu ataloqunu Қorəxkə қarita ixlətkəndə Huda Israillaroşa: «U Mən silər üçün tallap bekitkən padixah, bolidu» dəydu. Birak Yəxaya pəyoqəmbərning dəwridikilərdin kəp adəm: «Қorəx Yəhudiylardin bolmayıdu; xunga u kəlgüsidiə bizni Babildin kütkuzup қoyuwətsim, biz yənilə məlum bir imperiyəgə bekindi boliwerimiz» dəp, muxu bexarətni kət'iy կobul қılmayıtti. Ular yənə: «Hudaning Əz wədisi boyiqə **Dawut padixahning** bir əwladi arkılık bizni kütkuzuxi kerək» wə «Huda bizni pütünləy mustəkil қılıxi kerək» deyixi mumkin. Huda dərwəkə ularoqa xundak wədə bərgənidi (məsilən 7-, 9-, 32-bablarda) bırak u awwal Қorəx arkılık Yəhudiylarnı Babildin kütkuzmakçı bolsa, muxu pilanidin gumanlinix yaki narazi bolux uningoja asiylik қılıqanoqa barawər. Təwəndiki (9-13-ayət) seqiz layning əzini xəkilləndürgüçisigə «Sən məndin nemə yasaysən?!» degini dəl muxu kixilərning pozitsiyisidur. «**Mən ... «köx қanatlıq dərwazilar»ni uning aldida ekip berimən**» — kədimki hatırlırgə asaslanqanda, Babil xəhirining dangki qıkkən bir «köx қanatlıq dərwaza»si bar idi. Babil yikətiləqanda, bu köx қanatlıq dəwraza Қorəxkə eqildi.

qakıroqunuqini,

Yəni Mən Pərwərdigarni Israilning Hudasi dəp bilip yetisən. □

4 Mən Əz қulum Yaқup,

Yəni Əz tallioqinim Israil üçün,

Ismingni өзүм қоюлан;

Sən Meni bilmigining bilən, Mən yənilə sanga isim қоydum.

5 Mən bolsam Pərwərdigar, Məndin baxka biri yok;

Məndin baxka Huda yoktur;

Sən Meni tonumioqining bilən, Mən belingni baqlap qingittimki, ■

6 Künqikixtin künpetixkinqə bolqanlarning həmmisi Məndin baxka һeqkandak birining yokluğını bilip yetidi;

Mən bolsam Pərwərdigar, baxka biri yoktur.

7 Nurni xəkilləndürgüqi, қarangoquluğni

Yaratkuqidurmən,

Bəht-hatırjəmlikni Yasioluqi, balayı'apətni

Yaratkuqidurmən;

□ **45:3 «Mən... sanga қarangoquluqtiki gəhərlərni,... berimən; xuning bilən əzünggə isim қoyp seni qakıroqunuqini, yəni Mən Pərwərdigarni Israilning Hudasi dəp bilip yetisən»** — dərwəkə, Körəxning kılqan uruxliri tosalıqoja uqrimay nahayiti rawan, adəmlərni həyran qalduridioqan dərijidə tez bolqan. Xuning bilən kışka wakit iqidəU nuroqun mal-mülükələrni olja kılıp қoloja kəltürgən. Bexarəttə muxu ixlar (Körəx ezi bilmigən haldə) Hudanıng yoxurun yardımında kılınidu, deyilidu. Körəx ezi tooqruluk muxu bexarətni okuoqandan keyin, Pərwərdigarning həkikiy Huda, xundakla Israilning Hudasi ikənlikini bilixi kerək idi. ■ **45:5**

Muxularning həmmisini kılouqı Mən Pərwərdigardurmən».

8 — «I asmanlar, yüksəridin yaqdurup beringlar, Bulutlarmu həkkaniylik təküp bərsun;

Yər-zemin eqilsun;

Nijat həm həkkaniylik mewə bərsun;

Zemin ikkisini təng əstürsun!

Mən, Pərwərdigar, buni yaratmay koymaymən». □

Israelning Hudaning Korəx arkilik kılajanlıridin narazi bolup gumanlinixlirişa Hudaning bərgən jawabi

9 — «Əz Yaratkuqisining üstidin ərz kilmakçı bolqanoqa way!

U yər-zemindiki qinə parqılıri arisidiki bir parqisi, halas!

Seçiz lay əzini xəkilləndürgüqi sapalqıqla: —

«Sən nemə yasawatisən?» desə,

Yaki yasioqining sanga: «Sening қolung yok» desə bolamdu?■

10 Əz atisiqla: «Sən nemə tuqdurmakçı?»

Yaki bir ayalqla: — «Seni nemining tolqıki tutti?» — dəp soriqanoqa way!

11 Israildiki Muğəddəs Bolouqı, yəni uni Yasioqı Pərwərdigar mundak dəydu: —

□ **45:8** «I asmanlar, yüksəridin yaqdurup beringlar, bulutlarmu həkkaniylik təküp bərsun; yər-zemin eqilsun...» — bu sözler bəlkim Israel wə dunyaning (Korəx kılajan ixlirining türkisidə) Hudaqə ixinip, yahxi mewə berix üçün kılovan duasi boluxi kerək. ■ **45:9** Yər. 18:6; Rim. 9:20

Əmdi kəlgüsü ixlar toqrluluk sorımaķqimusilər yənə?

Əz oqullirim toqrluluk, Əz ķolumda ixliginim toqrluluk Manga buyruk bərməkqimusilər!?

12 Mən pəkətla yər-zeminni yasiqan, uningoşa insanni Yaratkuqidurmən, halas!

Əz ķolum bolsa asmanlarnı kərgən; Ularning samawi қoxunlirinimu səpkə salqanmən.

13 Mən uni həkkaniylik bilən turoquzoqan,

Uning barlıq yollirini tüz kildim;

U bolsa xəhirimni ķuridu,

Nə hək nə in'am sorimay u Manga təwə bolqan əsirlərni կoyup beridu» —

dəydu samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar. □ ■

14 Pərwərdigar mundak dəydu: —

«Misirning məhsulatliri, Efiopiyaning wə egiz boyulkılar bolqan Sabiyliklarning malliri sanga ətidu;

Ular əzliri seningki bolidu,

Sanga əgixip mangidu;

Əzliri kixən-zənjirləngən peti sən tərəpkə ətidu, Ular sanga bax urup səndin iltija bilən ətünüp:

«Bərhək, Təngri səndə turidu, baxka biri yok, baxka həqkandaq Huda yoktur» dəp etirap

□ **45:13 «Mən uni həkkaniylik bilən turoquzoqan, uning barlıq yollirini tüz kildim»** — muxu ayəttiki «uni», «uning», «u» bolsa Қorəx, əlwəttə. Bexarət uning həq nemini sorimayla Babilda sürgün bolqan Yəhədiy həlkni կoyup beridioqanlığını aldin'ala eytidu. ■ **45:13** 2Tar. 36:22; Əzra 1:1; Yəx. 44:28; Ibr. 11:10

kılıdu. □

15 «I Israilning Hudasi, Nijatkar, dərhəkikət Əzini yoxuruwalıqı bir Təngridursən!». □

16 Ular həmmisi istisnasız hijil bolup, xərməndə bolidu;

Məbudni yasioqlanlar xərməndə bolup, birlikə ketip қalidu; ■

17 Israil bolsa Pərwərdigar təripidin mənggülük nijat-ķutulux bilən қutkuzulidu;

Əbədil'əbədgiqə hijil bolmaysılər,

□ **45:14** «**Misirning məhsulatliri, Efiopiya ning wə egiz boyuklar bolоjan Sabiyliklarning malliri sanga etidu; ular ...sanga əgixip mangidu; əzliri kixən-zənjirləngən peti sən tərəpkə etidu**» — yükirik ayətlərgə қarioqlanda muxu wəkə Қorəxning ix-paaliyətlirining ahirkı bir nətijisi boluxi kerək. Efiopiya wə Sabiya əslidə Misiroqa bekinqoqan bolup, xübhisizki, Yəxaya yənə «Misirdin qılıqxı» degən wəkəni kezdə tutidu. Demək, Israilni sürgün kılıqanlar eż ihtiyari bilən Israiloqa bekındı bolmakçı bolidu. Bəzi xərhəqilər, muxu bexarətni «Yəhudiylər»ning Əysə Məsihni eż Қutkuzoquqisi dəp etirap ķiliki, xundakla ularning Israilning «kaldisi»i bolоjan həkikiy jamaitigə қoxuluxi bilən əməlgə axurulogan, dəp ķaraydu. Yənə bir kezkarax bolsa, muxu ixlar ahirkı zamanda Yəhudiylar Hudanıng ķexioqa կaytkəndin keyin yüz beridu, dəydu. Bizningqə hər ikkisining toorlılığı bar. □ **45:15**

«I Israilning Hudasi, Nijatkar, dərhəkikət Əzini yoxuruwalıqı bir Təngridursən!» — muxu səz bəlkim Israil-larning Hudanıng sirlık yollırıqqa, yəni «Yəhudiylər»ning ezlirigə bekinqoqanlıqıqa ķarap həyran ķelip degən gepidur.

■ **45:16** Yəx. 44:11

Həq xərməndiqilikni kərməysilər. □

18 Qünki asmanlarnı yaratkan, yər-zeminni xəkilləndürüp yasiqlan, uni məzmut kıləlan Huda boləlan Pərwərdigar mundak dəydu: — (U uni կրուկ-մənisiz boluxka əməs, bəlki adəmzatning turalıousi boluxka yaratkanidi)
 «Mən bolsam Pərwərdigar, baxka biri yoktur; ■
19 — Mən məhpip һalda yaki zemindiki birər қarangoju jayda səz kıləlan əməsmən;
 Mən Yakupka: «Meni izdixinglar bihudilik» degən əməsmən;
 Mən Pərwərdigar hək səzləymən,
 Tüz gəp kılımən; □ ■
20 Yioqlınglar, kelinglar;
 I əllərdin қaçqanlar, jəm bolup Manga yekinlixinglar;
 Θzi oyqan butni kətürüp, həq

□ **45:17** «Ular һəmmisi istisnasız hijil bolup, xərməndə bolidu; məbudni yasioqlar xərməndə bolup, birlikə ketip қalidu; Israel bolsa Pərwərdigar təripidin mənggülük nijat-ķutulux bilən қutkuzıldı....» — muxu səzlərgə (16-17-ayətlərgə) қarioqanda, kixilər kəlgüsiddə mütlək iki hiloqa, yəni Hudaoqa tayinip itaət kılıdioqlanlarqa wə butlaroqa bax uridioqlanlarqa bələnüp ketidu. ■ **45:18**
 Yəx. 42:5; 45:5,14 □ **45:19** «**Mən Pərwərdigar hək səzləymən**» — ibraniy tilida «Mən Pərwərdigar həkкaniyilikni səzləymən». «**Mən Yakupka: «Meni izdixinglar bihudilik» degən əməsmən; Mən Pərwərdigar hək səzləymən, tüz gəp kılımən**» — muxu ayət bəlkim 15-ayəttiki «Θzini yoxurualıouqi Hudadursən» deginigə қarita eytən silik bir tənbih boluxi mumkin. Qünki kərginimizdək, Huda alliburun (bolupmu Yəxaya arkılık) Θzining կutulux-nijatlıığını «Pərwərdigarning կuli arkılık» pütkül dunyaqa sunmaqçı boləlanlıığını kəp kətim oquk-axkara eytən! ■ **45:19** Kan. 30:11

ķutkuzalmaydiqan bir «ilah»ka dua kılıp yürüdiqanlarning bolsa həq bilimi yoktur. □ ■
21 Əmdi ular ez gəplirini bayan ķılıx üçün yekin kəlsun;
 Məyli, ular məslihətlixip baksun!
 Kim muxu ixni ķədimdinla jakarlıqanidi?
 Kim uzundin beri uni bayan ķılıqan?
 U Mən Pərwərdigar əməsmu?
 Dərwəkə, Məndin baxka həq ilah yoktur;
 Həm adil Huda həm Kutkuzoquqidurmən;
 Məndin baxka biri yoktur. □ ■
22 I yər-zeminning qət-yakılıridikilər,
 Manga təlpünüp kutkuzulunglar!
 Qünki Mən Təngridurmən, baxka həqbiri yoktur;
23 Mən Əzüm bilən kəsəm iqlikmən,
 Muxu söz həkkaniyilik bilən aqlzimdin qıktı,
 hərgiz kaytmayıdu: —
 «Manga barlıq tizlər pükülidu,

□ **45:20 «Əllərdin қаққанlar»** — ularning nemixka yaki nemidin қаққanlılığı muxu yerdə deyilmidi. Biraq 24-ayətkə ķarioqanda, insaniyat (ahirki zamanda) ikki ķisimqa, yəni Hudaqa tayanoqanlar həm Hudaqa eq bolovanlar ola belünüp ketidü; xuning bilən Hudaqa eq bolovanlar Hudani seygənlərgə ziyankəxlik ķılıxi mumkin; uningdin sirt Hudaqa ixəngənlər: «Hudanıñ jazasi hudasızlarning bexioqa qüxəy dəp կaldı» — dəp կarap, ularning arisidin կeqiximiz kerək dəp oylayıdiqan bolsa kerək. ■ **45:20** Yəx. 44:18,19 □ **45:21 «Kim muxu ixni ķədimdinla jakarlıqanidi?»** — «muxu ix» xübhisizki, Hudanıñ Israilni kutkuzuxi bilən, U «Yəhudiylər»lərgə kutkuzulux pursitini, xundakla Israil bilən billə bəhtlik bolux imkaniytini təng yətküzidioqanlığını kərsitudu (22-24-ayət). ■ **45:21** Yəx. 41:22,26,27; 43:9,10; 45:5,14,18

Barlıq tillar Manga *itaət iqidə* kəsəm iqidu». ■

²⁴ Xu qaqda: «Həkəkəniyilik wə küq bolsa pəkət Pərwərdigardidur» — deyilidu,

Kixilər dəl Uningla ķexioqa kelidu;

Əjaljirlifixip, uningoqa əqəzəpləngənlərning həmmisi xərməndə bolidu. □ ■

²⁵ Israilning əwladlirining həmmisi Pərwərdigar təripidin həkəkəniy kılınidu,
Wə ular Uni danglixidu.

46

Babildiki butlarning akiwiti — ulaoqlar ularni kötürüp ketidu Huda bolsa Əz həlkini kötürudu!

¹ Bəl bolsa tiz pükti, Nebo engixiwatidu;

Ularning məbuduliri ulaoqlarning zemmisigə, kalilar ning zimmisigə qüxti;

Silər ketürgən nərsiliringlar əmdi ulaoqlar oqa artiloqan bolup,

■ **45:23** Rim. 4:11; Fil. 2:10 □ **45:24** «Xu qaqda: «Həkəkəniyilik wə küq bolsa pəkət Pərwərdigardidur» — deyilidu, ... əjaljirlifixip uningoqa əqəzəpləngənlərning həmmisi xərməndə bolidu» — yənə kerimizki, dunya ikki belümgə ayrıldıqan oxhaydu. Biri bolsa, əjaljirlifixip Huda oqa mutlək karxi turidioqanlar; ikkinqisi, Israil, jümlidin ezlirigə bekçinip, ular bilən bir boloqan, Israil bilən billə kutkuzulıqan Yəhudiylər əməslər bolidu. ■ **45:24** Yəx. 41:11

Həlsiz ulaqlarqa eçir yük bolidu! □

² Ular engixidu, birlikdə tiz pükixidu;
Ular muxu yükni kutkuzalmayıdu,
Bəlki əzliri əsirgə qüxicidu. □

³ I Yaküpning jəməti,
Xundakla Israil jəmətining kəldisi,
Ananglarning əsirgə qüxicidiki qaoqdin tartip
üstümgə artıloqanlar,
Baliyatküdiki qaoqdin tartip kətürülüp
kəlgənlər,

— Manga қulak selinglar! □

⁴ Silər əriqətqimə Mən yənilə xundakturmən,
Qeqinglar akaroqquqimə Mən silərni yüdüp

□ **46:1 «Bəl»** — Babilning «bax but»i, «Nebo» uning «oqlı» idi. Muxu bexarattə Yəxaya pəyəqəmbər Babil xəhiri düxmənning əsirgə qüxicidə, həkklər butlirini saklap ələkər üçün baxka bir yurtka yetkiməkqı boləqanlığını aldin ala kəridu. Xu jəryanda butlarnı yərgə əşyux kerək boləqəqka, pəyəqəmbər «Bəlning tiz pükənlikini, Neboning engixiatqanlılığı»ni kərüp mazaq kılıdu. **«Ularning məbudluları
ulaqlarning zemmisigə, kalilarning zimmisigə qüxti...»**

— butlar ulaqning baxquruxiətə etkəndək kılıdu. **«Silər
kətürən nərsiliringlar»** — Babildiki diniy murasimlarda, pukralarning butlarnı kətürəp koqılları aylanduruxi kerək idi. Birək əslidə Babilliklər hərmət bilən «kətürən nərsilər» hazır addiy booqılardək ulaqlarqa artıldı. □ **46:2 «Ular
, yəni Babilliklər yaki ularning ulaqları** engixidu, birlikdə tiz pükixidu; ular muxu yükni kutkuzalmayıdu,...» — demək, butlar adəm yaki ulaqlarqa yük bolən əzlini kutkuzalmaya kalmay, bəlki ulaqlarnı həlsizlanduridu. □ **46:3 «I
Yaküpning jəməti, ... ananglarning əsirgə qaoqdin
tartip üstümgə artıloqanlar, baliyatküdiki qaoqdin tartip
kətürülüp kəlgənlər...»** — həqiqiy Huda adəmning kətürəxigə möhtaj əməs, bəlki Əzi Əz həlkigə əqəmhorluq kılıp ularnı kətüridu.

yürimən;
 Silərni yasioğan Məndurmən, silərni kətürimən;
 Silərni yüdüp kutkuzimən.
5 Əmdi Meni kimgə ohxatmaqçı,
 Yaki kimni Manga təng kilmakqisilər?
 Uni Manga ohxax dəp,
 Silər kimni Mən bilən selixturmaqqisilər?■
6 Ular bolsa həmyanidin altunni qeqip berip,
 Kümüxnimu tarazioqa salidu,
 Bir zərgərni yalliwalidu,
 U bir məbudni yasap beridu;
 Ular yıkıldı, dərwəkə qoqunidu!
7 Ular uni mürisigə artıdu,
 Uni kətürüp, ez orniqa koyidu;
 Andin u axu yerdə ərə turidu;
 U ornidin қozojılalmaydu;
 Birsi uningoqa yelinip tiləydu,
 Lekin u jawab bərməydi;
 U kixini awariqilikidin kutkuzmaydu.■
8 Muxu ixlarni esinglarda tutunglar;
 Xundakla əzünglarni həkikiy ərkəklərdək
 kərsitinglar;
 I, itaətsizlər,
 Buni esinglarqa kəltürüngrələr;
9 Ilgiriki ixlarni, yəni əqdimdin bolğan ixlarni
 esinglarqa kəltürüngrələr;
 Qünki Mən Təngridurmən, baxka biri yoktur;
 Mən Hudadurmən, Manga ohxaxlar yoktur;■
10 Mən: «Mening bekitkinim orunlinidu,
 Kənglüməngə barlıq pükkənlərni əməlgə axurmay
 koymaymən» dəp,

Ixnинг нәтиjisini baxtila,
Aldin'ala tehi kılınmioqan ixlarni ayan қılıp
eytқуqidurmən; ■

11 Künqikixtin yirtқuq bir қuxni,
Yəni kənglümгə pükkinimni ada қılɔuqi bir
adəmni yırak yurttin qakıroquqidurmən.

Bərhək, Mən səz қiloqan,
Bərhək, Mən uni qoқum əməlgə axurimən;
Buni niyat қiloqanmən,

Bərhək, Mən uni wujudka qıkırimən. □

12 I həkkəaniyliktin yırak kətkən jahıllar,
Manga kulak selinglar: —□

13 Mən həkkəaniylikimni yekin қilimən,
U yiraklaxmaydu;
Xuningdək Mening nijatim həm keqikməydu;
Mən Zionoqa nijat yətküzüp,
Israiloqa julalıq-güzəllikimni tikləp berimən». □

■ **46:10** Zəb. 33:11; Pənd. 19:21; 21:30; Ibr. 6:17

□ **46:11** «Künqikixtin yirtқuq bir қuxni ...yırak yurttin qakıroquqidurmən...» — «yirtқuq bir қux» Qorəxni kərsitudu. Uning bir təripining əxəddiyilikini Huda Israildin yoxurmaydu. □ **46:12** «həkkəaniyliktin yırak kətkən jahıllar» — Huda yukarıda Yəxaya pəyəqəmbər arkılık 41:2-3, 25-, 44:24-45:11də Israillarnı Babildin kəlgüsidi ki «Qorəx» degən bir padixaһ arkılık kutkuzimən, dəp jakarlıkan. «Jahıllar» bolsa Hudanıng bu «Qorəx pilan»ini yaqturmaydiqan Israillarnı kərsətsə kerək; ularning yaqturmaydiqanlıkı bolsa Qorəx Yəhudiyy əməs, bəlkı Pars bolqanlıkı üçün bolidu. □ **46:13**

«Mən həkkəaniylikimni yekin қilimən, u yiraklaxmaydu;
xuningdək Mening nijatim həm keqikməydu; Mən Zionoqa nijat yətküzüp... berimən» — Huda yenila mehir-xəpkitini kərsitip, hətta «jahıllar»qımu Qorəxning ixliri arkılık nijatka erixixtiki pursətni kəltürimən, dəydu.

47

Israelni sürgün kılɔqan Babil tügəxti!

1 «I Babilning pak қизи, kelip topa-qangqa oltur;
I kaldiylernerning қизи, təhtsiz bolup yərgə oltur!
Qunki sən «latapətlik wə nazuk» dəp ikkinqi
atalmaysən. ■

2 «Tügmən texini qərüp, un tart əmdi,
Qümpərdəngni ekip taxla,
Kenglikingni seliwət,
Paqikinqni yalingaqla,
Dəryalardin su keqip ət; □

3 Uyatlikinq eqiliđu;
Bərhək, nomusungqa tegilidu;
Mən intikam alımən,
Heqkimni ayap koymaymən. ■

4 Bizning Həmjəmət-Kutkuzoqumız bolsa,
«Samawi қoxunlarning Sərdarı bolğan
Pərwərdigar» Uning nami;
U Israildiki Muķeddəs Bolqoqidur. □

5 I kaldiylernerning қизи, süküt kelip jim oltur,
Karangoqulukka kirip kət;

■ **47:1** Yəx. 26:5 □ **47:2** «Tügmən texini qərüp,
un tart əmdi, qümpərdəngni ekip taxla, kenglikingni
seliwət, paqikinqni yalingaqla, ...» — demisəkmə,
muxu ixlar əsirgə qübüxtiki alamətlər. Həm Babilliklər,
həm Parslar əz əsirlirigə rəhimsizlik kılıp ularnı yalın-
gaq mengixka məjburlaytti. ■ **47:3** Yəx. 3:17; Nah.
3:5 □ **47:4** «Həmjəmət-Kutkuzoquqı» — kona Israilda
«həmjəmət-kutkuzoquqı» (goel)ning yənə қılıdiqan bir ixi
əzininq uwal bolğan jəmətidikilər üçün adalətni yürgüzük
idi. Uning uruk-tuoqkanlıridin birsi katillik kəstigə uqrıqan
bolsa, «həmjəmət-kutkuzoquqı»ning katilni əltürük höküki həm
wəzipisi bar idi.

Qünki buningdin keyin ikkinqi «səltənətlərning hanixi» dəp atalmaysən.□

6 Mən Əz həlkimdin qəzəpləndim,
Xunga Əzümning mirasimni bulqiwəttim,
Xuning bilən ularni қolungoqa tapxurup bərdim;
Sən bolsang ularoqa həqkandak rəhim
kərsətmidinq;
Yaxanoqlanlarning üstigimu boyunturuklarni in-
tayın eçir kılıp salding;□

7 Xuning bilən sən: —
«Mən mənggүgə hanix bolimən» dəp,
Muxu ixlarni kənglüngdin həq etküzmiding;
Ularning akiwitini həq oylap bağmidingsən.■
8 Əmdi hazır, i əndixisiz yaxap kəlgüqi,
Əz-əzигə: «Mənla bardurmən, məndin baxka
həqkim yoktur,
Mən hərgiz tul ayalning japasini yaki balilardin
məhrum boluxning japasini tartmaymən» —
degüqi,
I sən əyx-ixrətkə berilgüqisən,
Xuni anglap köy: —□

□ **47:5** «**қарangoулukka kirip kət**» — «karangoouluk»
bəlkim zindandiki karangooulukni bildüridi. □ **47:6**
«**Əzümning mirasim**» — Huda Əzining həlkini Əzi üçün
miras dəp hesablaydu. ■ **47:7** Wəh. 18:7 □ **47:8** «**Əmdi
həzir, i əndixisiz yaxap kəlgüqi, əz-əzigə:** «Mənla
bardurmən, məndin baxka həqkim yoktur.. degüqi, ...
Xuni anglap köy: —» — Huda Əz həlkigə «ərbiyə jazası»ni
bərməkqi bolup, ularni Babilning rəhimsiz қolioqa tapxuruxi
bilən, Babilliklarmu ez rəhimsizlikü tüpəylidin jazaqqa uqrımay
kalmayıdu. Babilning: «Mənla bardurmən, məndin baxka biri
yoktur» degini, baxkilaroqa pütünləy «pərwayim pələk» degənlik
həm «Mən aləmdə yəkkə-yegana» degən təkəbburluketur.

9 «Dəl muxu ikki ix,
 — Balilardin məhrum bolux wə tulluk —
 Bir dəkikidə, bir kün iqidila bexingoşa təng
 qüxicid;
 Nuroqunlioqan jadugərlikliring tüpəylidin,
 Bək kəp əpsunliring üqün ular toluk bexingoşa
 kelidu.■

10 Qünki sən əzüngning rəzillikinggə
 tayanəqansən,
 Sən «Heqkim meni kərməydu» — deding;
 Sening danalikinq wə biliming əzüngni
 eziketurup,
 Sən kənglüngdə: — «Mənla bardurmən, məndin
 baxqa biri yoktur» — deding.□

11 Bırak balayı'apət seni besip kelidu;
 Sən uning kelip qıkixini bilməysən;
 Həlakət bexingoşa qüxicid;
 Sən heqkandaq «hamiy puli» bilən uni
 tosalmaysən;
 Sən heq kütmigən wəyranqılıq tuyuksız seni
 besip qüxicid.

12 Əmdi kəni, yaxlıkingdin tartip əzüngni upri-
 tip kəlgən əpsunliringni,
 Xundakla nuroqunlioqan jadugərlikliringni hazırl
 okup turiwər;
 Kim bilsun, sən ulardin payda kərüp қalamsən?
 Birər nemini təwritip қoyalarsən hərkəqan?!

■ **47:9** Yəx. 51:19 □ **47:10** «Sening danalikinq wə
 biliming əzüngni eziketurup, sən kənglüngdə: — «Mənla
 bardurmən, məndin baxqa biri yoktur» — deding» —
 yukiriki (8-ayəttiki) «Mənla bardurmən, məndin baxqa biri
 yoktur» degən, baxqılarqa «pərwayim pələk» degənlik. Muxu
 yerdə bolsa «Hudaqimu pərwayim pələk» degənlik.

13 Sən aloqan məslihətliring bilən həlsizlinip kətting;

Əmdi asmanlaroqa қarap təbir bərgüqilər,

Yultuzlaroqa қarap palqılık ķiloquqlar,

Yengi aylarnı kezitip munəjjimlik ķılıp ixlarnı «aldin'ala eytķuqilar» ornidin təng turup bexingoqa qüxicidioqlanlardın seni ķutkuzsun!

14 Mana, ular pahaldək bolup ketidu;

Ot ularni kəydüriwetidu;

Ular əzlirini yalkunning қolidin ķutkuzalmaydu;

Birak ularda adəmni issitķudək həq kəmür,

Yaki adəm issinəqudək həq gülhan yoktur! □

15 Seni awarə ķiloqan,

Yaxlıqingdin tartip səndə soda ķiloqanlar sanga muxundak paydisiz bolidu;

Hərbiri əz yolunu izdəp ketip ķalidu;

□ **47:14 «Mana, ular pahaldək bolup ketidu; ot ularni kəydüriwetidu; ular əzlirini yalkunning қolidin ķutkuzalmaydu; birak ularda adəmni issitķudək həq kəmür... yoktur!»** — bu səzning mənisi bəlkim, həkikiy Hudaning əqəzipi küqlük həm otluk; atalmix «butlarning əqəzipi»ning bolsa, adəmni issitķudəkmə oti yok; baxça mənisi bar deyilsə: — Muxu palqilar həqnemigə yarimayduki, hətta (Hudaning jazası bilən) kəydürülgən wakittimu adəmni issitķudək ħarariti bolmaydu.

Seni құтқузоудақ һеқким yoktur. □ ■

48

Israilning jahilliği: — ular Babildin құтқузулојини билән, gunahlıridin sakit bolmaydu
¹ I Yakupning jeməti, «Israil»ning ismi bilən atalojanlar,

«Yəhūda bulaklıri»din qıkkansılər,
 Pərwərdigarning namini ixlitip kəsəm kılqoqisılər,

Israilning Hudasini tiloqa aloquqisılər,
 Birak bular həkikət həm həkkənaliyliktin əməs!
 Munularni anglap köyunglar: —

² (Qünki ular «mukəddəs xəhər»ning namini ixlitip əzlirigə isim kılıdu,

Tehi Israilning Hudasiqa «tayinar»mix!

Uning nami bolsa samawi қoxunlarning Sərdarı boローン Pərwərdigardur!)

³ Mən burunla «ilgiriki ixlar»ni aldin'ala bayan қıldı;

□ 47:15 «Seni awarə қılojan, yaxlıqingdin tartip səndə soda қılojanlar sanga muxundaq paydisiz bolidu; hərbiri eż yolini izdəp ketip қalidu...» — Babilda pal selix, sehırgərlik қatarlıq hurapiyiliklər bəlkim «əng qong soda» boluxi mümkün. Birak bexarət boyiqə palqilar heridarlıridin məhrum bolup baxxa yurtlaroqa yol almaqçı bolidu. Arheologlar kona Babil xəhəridin қazojan asar'ətikilər iqidin nuroqun «palnamılər» həm «rəmmalnamılər» tepildi. Birak bulardin һeқkaysisidin «Babil wəyran bolidu» degən bexarətni tapkili bolmaydu; həmmisi «keləqiking parlak» degəndək sezlərdür (əməliyəttə barlıq palqılık xundaq əməsmu?!). ■ 47:15 Wəh. 17:16

Ular Θəz aqzimdin qikqan, Mən ularni anglattim;
Mən bularni tuyuksız wujudka qikirip,
Ular əməlgə axuruldi; □

4 Qünki Mən sening jahillikingni, boynungning pəylirining təmür,

Yüzüngning daptək ikənlilikini bildim; □

5 Sening: «Mening butum muxularni қildi»,

Yaki «Oyma məbudum, қуyma məbudum bularni buyrudi» — deməsliking üçün,

Xunga Mən baldur muxularni sanga bayan қildim;

Ix yüz bərgüqə ularni sanga anglitip turdum.

6 Sən bularni anglioqansən;

Əmdi ularning həmmisini kərüp bak!

Buni rast dəp etirap kilmamsılər?

Mən bayatin «yengi ixlər»ni, yəni saklinip yoxurunoqan ixlərni bayan қildim,

Sən bularni bilgən əməssən. □

7 Sening: «Dərwəkə, menin ulardin baldur həwirim bar idi» deməsliking üçün,

□ **48:3** «**İlgiriki ixlər**» — muxu ayəttiki «ilgiriki ixlər» xübhisizki, Hudaning «Korəx pilani»dur (46:12diki izahatni kərüng). Muxuni jəzmənləxtürük üçün Yəxaya «köxumqə söz»diki 4-misal (48-babning alahidə xəkli toqrisida) degən grafını kərüng. Axu grafiqə karioqanda, 48-bab ikki kisimlə qəbelələndi. Birinci kisimdiki «ilgiriki ixlər» dəl «Korəx pilani»qa barawər kelidu; 6-ayəttiki «yengi ixlər» bolsa, Pərvərdigarning ķulining ixlərni kərsitidu. Muxu təhlil kılınış 42-babtikigə ohxax. □ **48:4** «**yüzüngning dəp ikənlilikini...**» — sözümüzəz tərjimə ķiloqanda «pexanəngning mistin ikənlilikini...». □ **48:6** «**«yengi ixlər»nəni saklinip yoxurunoqan ixlərni bayan қildim,...**» — yukarıkı izahatda deginimizdək, «yengi ixlər»ni dəl «Pərvərdigarning ķuli» toqrluluq hux həwər dəp bilimiz (42-babnimu kərüng).

Ular burun əməs, hazırla yaritilidu;
Muxu kündin ilgiri sən ularni anglap
bağlıqlansən.

8 Bərhək, sən կulaқ salmiding,
Bərhək, sən həwərmə almiding,
Bərhək, sening կulikinq heli burunla eqilmay
etiklik կaldi;
Qünki Mən sening wapasizlik
kiliweridiqanlıkingni,
Baliyatķudiki qeoqingdin tartip «asiy» dəp ati-
lidioqanlıkingni bildim.

9 Θz namim üçün ožəzipimni keqiktürimən,
Xəhritim üçün seni üzüp taxlimaymən dəp
ožəzipimni besiwaldim;■

10 Kara, Mən seni tawlidim,
Birak kümüxnı tawlioqandək tawlandurmıdim;
Mən azab-oķubətning humdanida seni talli-
waldim;□

11 Θz səwəbimdin, Θz səwəbimdin Mən muxuni
kılımən;
Mening namimoşa daq təgsə կandak bolidu?
Mən Θzümning xan-xəhritimni baxqa birsigə
ətküzüp bərməymən.■

12 I Yakup,
I qakiroqinim Israil!
Manga կulaқ saloqin;
Mən «U»durmən;

■ **48:9** Yəx. 43:21, 25 □ **48:10** «Kümüxnı tawlioqandək taw-
landurmıdim» — demək, Israil kümüxnin barlıq daxgilini ayri-
walıqə tawlanıqandək tawlansa, bəlkim heqnərsə կalmayıttı!
(1-bab, 22-, 25-ayətnimu kərüng). «Azab-oķubətning hum-
danida» — bəlkim Babil imperiyəsining ularqa կarita կılqan
ziyankəxliliklirini kərsitudu. ■ **48:11** Yəx. 42:8

Mən Tunjidurmən, bərəkək həm Ahirkidurmən; ■

13 Mening қolum yər-zeminning ulini saloqan,
Ong қolum asmanlarni kərgən;

Mən ularni qakırsamla, ular jəm bolup ornidin turidu.

14 Həmminglar, jəm bolup yiqlilinglar, anglap қoyunglar;

Butlar arısida կaysisi muxundak ixlarni bayan kılqan?

Pərwərdigar yahxi kərgən kixi bolsa uning kənglidiki ixlarni Babilda ada kılıdu,

Uning bilək-қoli kaldiyılerning üstigə zərb bilən qüxicidu; □ ■

15 Mən, Mən səz kılqanmən;

Dərhəkikət, Mən uni qakırdim;

Mən uni aldişa qikiriwaldim;

Uning yoli muwəppəkiyətlik bolidu.

16 — Manga yekin kelinglar, muxuni anglap қoyunglar;

Mən əzəldin səzümni yoxurun kılqan əməs;

Səzüm əməlgə axurulqinidimu yənilə xu yerdə bo loqanmən;

Həzir bolsa Rəb Pərwərdigar wə Uning Rohı

■ **48:12** Yəx. 41:4; 44:6; Wəh. 1:17; 22:13 □ **48:14**

«Pərwərdigar yahxi kərgən kixi» — muxu yerdə Kərəxni kərsitudu. ■ **48:14** Yəx. 41:22,23

Meni əwətти! □ ■

17 Həmjəmət-nijatkaring Pərwərdigar, Israildiki Mukəddəs Bolquqi mundak dəydu: — «Əzünggə payda bolsun dəp sanga Əgətküqi, Sanga tegixlik bolqan yolda seni yetəkligüqi Mən Pərwərdigar Hudayingdurmən;

18 Sən Mening pərmanlırimoğa կulak saloqan bolsang'idi!

Undak bolqanda bəht-hatırjəmliking dəryadək, Həkkaniyliking dengiz dolğunliridək bolatti! ■

19 Sening nəslinq bolsa uning կumliridək, Iq-ķarningdin qıkkən pərzəntliring կum dan-qılıridək sansız bolatti!

Ularning ismi Mening aldimda hərgiz əqrürütəilməydiqan yaki yokitiwetəilməydiqan bolatti!

20 Babildin qıqinglar, kaldiylərdin կeqip ket-inglar!

□ **48:16** «**Manga yekin kelinglar, muxuni anglap կoyunglar; Mən əzəldin sözüni yoxurun կilojan əməs; sözüm əməlgə axuruloqinidimu yənilə xu yerdə bolqanmən**» — demək, sözligüqi Hudaning «Jakarcısı» həm Uning yenida hazırlı turup Uning sözünü bəja kəltürgüqidur. Keyinki izahatnimü körüng. Baxka birhil tərjimisi: «Əgər wakit degən nərsini bar desəng, mana Mən Əzümdurmən». **«Hazir bolsa Rəb Pərwərdigar wə Uning Rohi Meni əwətti!»** — sözligüqi yənə «Əzəldin tartip Huda bilən billə bolup, Uning sözini yər yüzdikilərgə yatküzgüqi» bolup, ahirda Huda həm Hudaning Rohi təripidin əwətilip Əzi muxu dunyaoqa kelidu (6-bab, 8-ayətni körüng). Təwəndiki 49-babta muxu Zat, yəni «Pərwərdigarning կuli» toqrisidiki məzmunlarda kəprək axkarilinidu. Baxka birhil tərjimisi: «Hazir bolsa Rəb Pərwərdigar Meni Uning Rohi bilən əwətkən!». ■ **48:16**

Pənd. 8:1-5; Zək. 2:9; 6:15; 10:12; Yuh. 11:42; 17:21 ■ **48:18**

Qan. 32:29; Zəb. 81:13-16

Nahxa awazlirini yangritip muxuni jakarlanglar,
 Bu həwərni anglinglar,
 Jahanning qət-yakılıriqiqə uni yətküzüp
 mundak dənglar: —
 «Pərwərdigar Əz կuli Yağupni həmjəmətlik
 kılıp kutkuzdi!» ■
 21 Ular qəl-bayawanlardın ətkəndə həq ussap
 կalmidi;
 U sularni taxtin akkuzup bərdi;
 Bərhək, U taxni yaroquzdi, sular uningdin uroqup
 qıktı!». □

□ **48:20 «Babildin qıkinglar, kaldiylərdin կեգիպ կետ-ինգլար!»** — Israil Babildin (miladiyədin ilgiriki 536-yili) կutulqını bilən, əməliyəttə intayın az bir կismi կayıtip kəldi. Nuroqun Yəhudiylar Pars imperiyəsining həkümranlıq astida turup, əzinin axu yerdiki əhwalini yahxi dəp կaraytti. Ulardin kəpligən adəm soda-tijarət bilən xuqullinx bilən beyip kətti. Ular erixkən parawan turmuxni taxlap əz yurtini կayıtidin bərpa կılıx japasidin bax tartti. Xunga ular muxu qakırıkkə կulağ salmaytti. Adəmlər muxu dunyadiki mustəbitlik həkümranlıqlardın əməs, bəlkı əz gunahidin, xəhsiyətqılıkidan, **əzidin** «azad կilinix»i yaki «kutkuzulux»i əng muhimdur. Korəx bolsa ularning əz wətinigə կayıtix yolini aqkan. Birək gunahlıridin sakit bolmisa, həmmisi կuruk, bikarəqə ketidü. Bexarətlər boyiqə muxu tügenni yexix üçün, insanni gunahdin kutkuzux üçün, «Pərwərdigarning կuli» əwətilidü. Uning կılıdıcıq hizmətləri təwəndiki 49-55-bəbətiki bexarətlərning temisi bolidü. (Muxu bexarətlər bəlkim ikkinçi ketim ahirki zamanlardimu əməlgə axurulidu, xu qaoqda Israil «yengi Babildin həm dunyadiki qət-qətlərdin Zionqa կayıtidu). ■ **48:20**
 Yəx. 52:11; Yər. 50:8; 51:6,45; Wəh. 18:4 □ **48:21 «Ular qəl-bayawanlardın ətkəndə həq ussap կalmidi; U sularni taxtin akkuzup bərdi; ...sular uningdin uroqup qıktı!»**
 — «Mis.» 17-babni kərüng. Xu qaoqda Israillar Hudadin narazi bolup կakşap kətti. Bəlkim 22-ayət muxundak ixlarnimu kərsitixi mumkin.

22 «Rəzillər üçün» — dəydu Pərwərdigar, «bəht-hatırjəmlik yoktur». ■

49

Pərwərdigarning қulining sözü — Hudan-uning toojruluk bərgən guwahlığı

1 «I arallar, mening gepimni anglangalar,
Yiraktiki əl-yurtlar, manga қulak selinglar!
Baliyatkudiki qeoqimdin tartip Pərwərdigar
meni qakırdı;
Apamning қorsıkidiki qeoqimdin tartip U
mening ismimni tilqa aldi;□

2 U aqzimni ətkür kılıqtək kıldı;
Oz қolining sayisi astida meni yoxurup kəldi,
Meni siliqlanıqan bir ok kıldı;
U meni okdenioqa selip saklıdi,□

3 Wə manga: «Sən bolsang əzüngdə Mening
güzəllik-julalıkim ayan қilinidiqan Oz қulum

■ **48:22** Yəx. 57:21 □ **49:1** «Apamning қorsıkidiki qeoqimdin tartip U mening ismimni tilqa aldi» — baxka birhil tərjimisi: «Apamning қorsıkidiki qeoqimdin tartip U mening ismimni əslətti». □ **49:2** «U aqzimni ətkür kılıqtək kıldı ...meni siliqlanıqan bir ok kıldı» — kılıqning təsiri yekindikilərgə, okning bolsa yiraktikilərgə bolidu.

Israildursən» — dedi». □

4 Əmma mən: —

«Mening əjrim bikaroqa kətti,
Həqnemigə erixməy küq-maqdurumni ķuruk
sərp ķildim;
Xundakțimu bahalinixim bolsa
Pərwərdigardindur,
Mening əjrimnimu Hudayimoqa tapxurdum» —
dedim; □

5 Əmdi meni Əz ķuli boluxka,

Yaқupni towa ķilip uning yenioqa қayturuxka
meni baliyatkuda xəkilləndürgən Pərwərdigar

□ **49:3 «Sən bolsang əzüngdə Mening güzəllik-julalıkim
ayan ķilinidiqan Əz ķulum Israildursən»** —
okurmənlərning esidə boluxi kerəkki, Huda Yaқupka yengi bir
isim, Israilni («Huda bilən billə boloqan əmir» yaki «Hudanıng
oqəlibiqisidur» degən mənidə) beqixlioqanıdi. Xuning bilən
Huda bowisi İbrahimimoqa bərgən wədilirini, jümlidin əng
uluqi: «Sən wə əwlading dunyadiki barlıq əl-yurtlaroqa
bəht yətküzisən» degənni təkrarlap uningoqa tapxuroqan.
Bırak Yaқupning əwlədləri boloqan Israillar Hudaoqa guwahlıq
bərməy muxu wəzipini əməlgə axurmay kəlgən. Muxu yərdə
Huda xu wəzipini həm wədisini: «Sən bolsang əzüngdə
güzəllik-julalıkim ayan ķilinidiqan Əz ķulum Israildursən»
dəp, pəwkul'addə «Əz ķuli»qa tapxurdi. □ **49:4 «Mən:
— «Mening əjrim bikaroqa kətti, həqnemigə erixməy
küq-maqdurumni ķuruk sərp ķildim; xundakțimu
bahalinixim bolsa Pərwərdigardindur, mening əjrimnimu
Hudayimoqa tapxurdum» — dedim»** — muxu bexarətni
qüxinix üçün 5-13-ayətlərinimə kərəx kerək. Қarioqanda Huda
Əz ķilioqa «Əz həlkimni towa ķilix yolidə yenimoqa қayturux»
wəzipisini tapxuroqan bolsimu, kul wakit-küqini sərp ķilip
həqkandak nətijigə erixəlmigəndək kerünidu; demək, Israil,
yəni «Yaқupning kəbililiri» həq towa ķilməqan. Okurmənlər
muxundak ixlarning həkikiyə yüz bərgən-bərmigənlikini Injildin
kərələydu.

mundak dəydu: —

(Israil kayturulup yeniçə toplanmioğan bolsimu,
Mən yənilə Pərwərdigarning nəziridə xan-
xərəpkə igə boldum,
Xuningdək Hudayim mening küqümdur) □

6 — U mundak dəydu: —

«Sening Yakup əbililirini *gunahıtin kutkuzup*
turoquzuxka,

Həmdə Israildiki «saklanıjan sadiklar»ni
bəhtkə kayturuxka կulum boluxung sən üçün
zəriqilik bir ixtur;

Mən tehi seni əllərgə nur boluxka,

Yər yüzining qət-yakılıriqiqə nijatim boluxung
üçün seni atidim». □

7 Əmdi Israilning həmjəmət-kutkuzoqası,
uningdiki Muqəddəs Boloduqi Pərwərdigar
mundak dəydu: —

Adəmlər iq-iqidin nəprətlinidioğan kixigə,

Yəni kərpilik lənitiy dəp կarioğan,

Əməldarlar oqa կul կilinoğan kixigə mundak
dəydu: —

«Səzidə turoquqi Pərwərdigar,

□ **49:5 «Israil kayturulup yeniçə toplanmioğan»** — buning
baxka birhil tərjimisi «...yəni Israillni Əzığə kayturup yioqx
üçün... (meni baliyatkuda xəkilləndürgən)...» □ **49:6 «**

Pərwərdigar mundak dəydu: — «Sening Yakup əbililirini
gunahıtin kutkuzup turoquzuxka, həmdə Israildiki «saklanıjan
sadiklar»ni bəhtkə kayturuxka կulum boluxung sən üçün
zəriqilik bir ixtur...» — Pərwərdigarning կuli «heqkəndak
nətijigə erixmigini bilən», yənilə ümidsizlənməy dua kiliwərdi.
Huda uningoşa: «Pəkət Əz həlkim bolovan Yəhudiylarnı
kayturupla կalmay, sən bəlki pütkül dunyaçə nur wə nijat
bolup, Kutkuzoqı bolisən» degən jawabnı beridu.

Yəni seni tallıqan Israildiki Muğəddəs Bolqarıqining səwəbidin,
Padixahlar kezlinini ekip kərüp ornidin turidu,
əməldarlar mu bax uridu; □

8 Pərwərdigar mundağ dəydu: —
«Xapaət kərsitilidiqan bir pəyytə duayingni
ijabət ķilixni bekitkənmən,
Nijat-ķutkuzulux yətküzülidioqan bir künidə
Mən sanga yardəmdə boluxumni bekitkənmən;
Mən seni қooldaymən,
Seni həlkimgə əhdə süpitidə berimən;
Xundak ķilip sən zeminni əsligə kəltürisən,
Həlkimni harabə bolup kətkən miraslirioqa
warislik ķildurisən, ■

9 Sən məhbəuslar oqa: «Buyakça kelinglar»,
Karangoçuluqta olturoqanlar oqa: «Nuroq
qılıqlar» — dəysən;
Ular yollar boyidimu otlap yürüdülər,
Hətta hərbər takır taqlardın ozukluk tapıdu;
10 Ular aq қalmayıdu, ussap kətməydu;
Tomuz issikmu, kuyax təptimu ularnı urmaydu;

□ **49:7 «Adəmlər iq-iqidin nəprətlindioqan kixigə, yəni kəpqilik lənitiy dəp ķarioqan... kixigə...»** — muxu yerdə «kəpqilik» iibraniy tilida «yat əl» degənni ipadılıydu. Lekin muxu yerdə Israfilni kərsitidü. Demək, Israfil Hudaşa nisbətən «yat bir əl» dəp ķarılıdu. **«...padixahlar kezlinini ekip kərüp ornidin turidu, əməldarlar mu bax uridu»** — muxu bexarət bilən yüksərik bexarətni selixtursaq, adəmni həyran ķalduridü. Kül dunyaşa nur wə nijat bolqını bilən u adəmlərning nəprət-kəmsitixigə, qətkə ķekxiqə həm horluqiqə uqrayıdu; biraq ahirdə hətta dunyadiki padixahlar mu «kezlinini ekip kərüp» kılınca bax uridü. Əmma ularning «nemə kərgənlik» muxu yerdə deyilmidi; buni bilix üçün «Yəxaya»ni dawamlıq okux kerək! ■ **49:8 2Kor. 6:2**

Qünki ularoqa rəhİM Kiloquqi ularnı yetəkləydu,
U ularoqa bulaklarnı boylitip yol baxlaydu.■

11 Xuningdək Mən barlıq taoqlirimni yol қılımən,
Mening yollirim bolsa egiz kətürülidu.□

12 Mana, muxu kixilər yırakṭın keliwatidu,
Mana, bular bolsa ximaldin wə օqərbtin keliwatidu,
Həm muxular Sinim zeminidinmu keliwatidu.□

13 Huxallikṭin towlanglar, i asmanlar;
I yər-zemin, xadlan;
Nahxilarṇı yangritinglar, i taoqlar;
Qünki Pərwərdigar Əz həlkigə təsəlli bərdi,
Əzining har bolqan pekir-məminlirigə rəhİM kılıdu.

14 Birak Zion bolsa: —
«Pərwərdigar məndin waz kəqtı,
Rəbbim meni untup kətti!» — dəydu.

■ **49:10 Wəh. 7:16 □ 49:11 «... Xuningdək Mən barlıq taoqlirimni yol қılımən, Mening yollirim bolsa egiz kətürülidu»** — xübhisizki, muxu bexarətlər həm jismaniy jəhətlər həm rohiy jəhətliridimu əməlgə axurulidu. «Jismaniy jəhəttə» kul Israil həlkini dunyaning barlıq qat-yakılıridin əz yurtiqa kayturup, Yaqupning «mirasi bolqan» Pələstinni gülləndürüp ularoqa kaytidin beqixlaydu. Muxu ixlar yənə təwəndiki 14-26-ayətlərdə təswirlinidu. Hudanıng seziga asasən bu ixlar «sən üçün bu zərriqilik ixtur». Uning կuli Xəytanning wə gunahning կarangoq zindanlırida uzun yatkan barlıq məhbuslar üçün ərkinlikkə, Hudanıng kəqürümigə, yengi, əhəmiyyətlik həyatka, jümlidin jənnətkə erixixtilki pursətni yaritip beridu. □ **49:12 «Mana, bular bolsa ximaldin wə օqərbtin keliwatidu, həm muxular Sinim zeminidinmu keliwatidu»** — ibraniy tilidiki «Sinim» degən səz bəlkim կədimki «Qin» məmlikəti (կədimki «Qin» hazırlanmış Junggo)ni kərsitix mumkin. Muxu səz üstidə baxxa կaraxlarmu məwjud.

15 Ana əzi emitiwatḳan bowikini untuyalamdu?
Θz қorsikidin tuqkan oqlıqqa rəhim kilmay
turalamdu?

Hətta ular untoqan bolsimu,
Mən seni untuyalmaymən.

16 Mana, Mən seni Θz alkənliriməqə oyup
pütkənmən;

Harabə tamliring hərdaim kəz aldimdidur.

17 Oqlul baliliring *kaytixka* aldiriwateridu;
Əslidə seni wəyran kılqanlar, harab kılqanlar
seningdin yiraq ketiwatidu;

18 Bexingni egiz kətürüp ətrapingoqə karap bak!
Ularning həmmisi jəm bolup əxingoqə kaytip
keliwateridu!

Θz həyatım bilən kəsəm kılımənki, — dəydu
Pərwərdigar;

Sən ularni əzünggə zibu-zinnətlər kılıp kiyisən;
Toyi bolidioqan kizdək sən ularni tağaysən; ■

19 Qunki harabə həm qəldərəp kətkən jayliring,
Wəyran kılınoqan zemining,

Həzir kelip, turmakqi bolqanlar tüpəylidin
sanga tarqılık kılıdu;

Əslidə seni yutuwalqanlar yiraqlap kətkən
bolidu. □

20 Seningdin juda kılınoqan baliliring bolsa
sanga: —

«Muxu jay turuxuməqə bək tarqılık kılıdu;
Manga turoqudək bir jayni boxitip bərsəng!» —
dəydu;

■ **49:18** Yəx. 60:4 □ **49:19** «... *harabə həm qəldərəp*
kətkən jayliring... *həzir kelip, turmakqi bolqanlar*
tüpəylidin sanga tarqılık kılıdu» — bu hil məsilə intayın
yahxi bir məsilə, əlwəttə. Anining yenioqə kaytip kəlgən balılıri
xunqə kəpki, yurtqa patmaydu.

21 Sən kenglüngdə: —

«Mən balılırimdin ayrılip қaloqan,
Ojerib-musapir wə sürgün bolup, uyan-buyan
həydiwetilgən tursam,
Kim muxularni manga tuqup bərdi?
Kim ularni bekip qong kıldı?
Mana, mən ojerib-yaloquz қaldurulqanmən;
Əmdi muxular zadi nədin kəlgəndur?» —
dəysən.

22 Rəb Pərwərdigar mundak dəydu: —

«Mana, Mən əllərgə қolumni kətürüp ixarət
kilimən,
Əl-millətlərgə kərünidioqan bir tuqni tikləymən;
Ular oqulliringni қuqikida elip kelixidu;
Ular kızliringni həpax kılıp kelidu.

23 Padixahlar bolsa, «Atak dadiliring,»

Hanixlar bolsa inik'aniliring bolidu;
Ular sanga bexini yərgə təvküzüp təzim kılıp,
Putliring aldidiki qang-topinimu yalaydu;
Xuning bilən sən Mening Pərwərdigar
ikənlikimni bilip yetisən;
Qünkü Manga ümid baqlap kütkənlər hərgiz
yərgə karap қalmaydu.

24 Oljini baturlardin eliwalqılı bolamdu?

Həkəkaniyət jazası səwəbidin tutkun қilinoqan
bolsa қutulduroqılı bolamdu? □ ■

**□ 49:24 «Həkəkaniyət jazası səwəbidin tutkun қilinoqan
bolsa қutulduroqılı bolamdu?»** — buning mənisi bəlkim
Israillar yaki baxka millətlər «həkəkaniyət jazasiqa uqrixi
səwəbidin tutkun қilinsa», undakta həkəkaniyət bolqan Huda
ularni ərkin kilsə bolamdu, bolamdu? Bu Əzining adillikiqə
hilaplığını? — deməkqi. Təwəndiki ayətni həm izahatnimü
kərüng. ■ **49:24** Mat. 12:29

25 Qünki Pərwərdigar mundak dəydu: —
 Hətta baturlardin əsirlərnimə kayturuwalıqılı,
 Əxəddiyərədin oljini kutkuziwaloqılı bolidu;
 Wə sən bilən dəwalaxşanlar bilən Mənmu
 dəwaliximən,
 Xuning bilən baliliringni kutkuzup azad
 kılımən. □

26 Seni əzgüqilərni əz gəxi bilən əzini
 ozuklandurimən;
 Ular yengi xarab iqtəndək əz kəni bilən məst
 bolup ketidu;
 Xundaq kılıp barlıq ət igiliri Mən
 Pərwərdigarning sening Kutkuzoqıqing həm
 Həmjəmət-Nijatkaring,
 Yakuptiki қudrət Igisi ikənlikimni bilip yetidu. ■

50

*Hudaning qakırıqıja kim: «Mana mən» —
 dəydu?*

¹ Pərwərdigar mundak dəydu: —
 Mən կoyuwətkən ananglarning talak heti kəni?
 Manga kərz bərgüqilərning կaysisiqə silərni
 setiwətkənmən?
 Mana, silər əz gunahlıringlar arkılık əz-
 ezunglarni setiwətkənsilər;

□ **49:25 «Sən bilən dəwalaxşanlar bilən Mənmu dəwaliximən»** — Hudaning bu sezi bəlkim «silərni ərkin kılıximda birsi adillikməda daqı qüxürgən bolsa yaki Manga: «biadıl!» dəp ərz kilsa, Mən Өzüm igə, buni Өzüm bir tərəp kılımən» deməkqi. Əmdi Uning կandak kılıp «bir tərəp kılıx»i 53-babta axkarilinidu. ■ **49:26** Wəh. 16:6

Silərning asiylikliringlar tüpəylidin ananglar
köyüwetilgənidi. □

2 Mən silərdinmu soraymən:

Mən kəlginimdə, nemixkə həq adəm qıkmidi?
Mən qakıroqinimda, nemixkə həqkim «Mana
mən» dəp jawab bərmidi?

Hərlükkə qikirixkə ķolum kışkılık ķilamdu?

Kutkuzojudək küqüm yokmidu?

Mana, Mən bir əyibləpla dengizni ķurutup,

Dəryalarını qəlgə aylanduruwetimən;

Su bolmioqaqka ularning belikliri sesip ketidu,
Ussuzluktin əlidu: □ ■

□ **50:1 «Mən köyüwətkən ananglarning talak heti
keni?... Silərning asiylikliringlar tüpəylidin ananglar
köyüwetilgənidi»** — Huda Israiloja «əz ayalım»dək karaydu.
«Köyüwətkən ananglarning talak heti keni?» — Musa
pəyəqəmbər arkılık berilgən ķanunoja asasən, «talak hət»
bolmisa, «ajraxkənlar» kaytidin əpləxsə bolidu. Demək, Israil
ning Hudanıng yenioqa ķaytix yoli oquk kərünüdi. **«Manga kərz
bərgüqilərnin ķaysisiqa silərni setiwətkənmən?»** Hu
daşa kərz bərgüqi yok, əlwəttə. Huda «Əz mənpəiti»ni kəzligən
əməs, bəlki ularning gunahlıları tüpəylidin düxmənlərning ularını
ayaq astı kılıp əsirgə qüxürüxicə yol ķojoqan (okurmənlərning
esidə bolsunki, Yəxaya asasən muxu bexarətlərni ezipin keyinki
bir dəwr üçün səzləydi). □ **50:2 «Mən kəlginimdə, ne
mixkə həq adəm qıkmidi? Mən qakıroqinimda, nemixkə
həqkim «Mana mən» dəp jawab bərmidi? Hərlükkə
qikirixkə ķolum kışkılık ķilamdu? Kutkuzojudək küqüm
yokmidu?»** — muxu səzlər bəlkim yüksərik «Pərvərdigar
məndin waz kəqtı, Rəb meni untup kətti!» degən қakxaxlar oqa
berilgən ikkinçi bir jawab. Huda Zionni untumidi; birak U
ulardın Əz hizmitini kıləqudək adəmni qakirsa, Uning hizmitini
kılıxkə həqkim qıkmayıdu. Birsi qiksila, u arkılık kutkuzidioqan
küq-kudritini kərsitip berətti. ■ **50:2 Qəl. 11:23; Yəx. 59:1**

3 Asmanlarnı karılık bilən kiydürimən,
Ularning kiyim-keqəklirini *kara bəzdin*
kilimən». □

Pərwərdigarning kuli yənə səzləydu

4 «Rəb Pərwərdigar menin japa qəkkənlərning
kənglini yasaxni bilixim üçün manga təlim-
tərbiyə aloquqların tilini təkdim қildı;
U meni hər səhər oyqitip turidu,
Tərbiyiləngənlərning qatarida menin
külikimni oyqitidu. □

5 Rəb Pərwərdigar külikimni aqtı;
Mən bolsam itaətsizlik kılmidim,

-
- **50:3 «Asmanlarnı karılık bilən kiydürimən,
ularning kiyim-keqəklirini kara bəzdin kilimən»**
— Israilning «Misirdin qıqxı» dəwridə muxundakı ixlar
kəp yüz bərgən. «Misirdin qıqxı»ni kərung. □ **50:4
«...təlim-tərbiyə aloquqlar... tərbiyiləngənlər...»** —
ibraniy tilida «təlim-tərbiyə aloquqlar» wə təwəndiki
«tərbiyiləngənlər» həm «muhlislar» (8-bab, 16-ayət) bir söz bilən
ipadilinidu. «(**Pərwərdigar** meni hər səhər oyqitip turidu,
tərbiyiləngənlərning qatarida menin külikimni oyqitidu»
— Hudanıng sözünü anglap, uning kəngligə pükkini əməlgə
axurux üçün Israildin həqkim qıkmidi. Hudanıng niyitidiki ixni
külixka qıkıdiqını həm xundakla xu ixini կılalıouqi pəkətlə
Hudanıng kuli Məsih idi. Pəkət bir kətimla əməs, u «hər
səhərdə» Hudanıng sözünü anglap tərbiyini կılidi.

Yaki yolidin bax tartmidim. □ ■

6 Dümbəmni sawioquqilaroqa,
Məngzlimni tük yulquqilaroqa tutup bərdim;
Horluq həm tükürüxlərdin yüzümni
qaqurmidim;

7 Birak Rəb Pərwərdigar yardımimdə bolidu;
Xunga mən yərgə karap қalmaymən;
Xunga mən niyitimni kət'iy kılıp yüzümni al-
mastək qing kildim;

Hijillikça қaldurulmaydiqanlıkimni bilimən. □

8 Meni Akliouqi yenimdidur;
Kim manga ərz-xikayət kılalisun?

Bar bolsa birlikdə dəwalihayli;
Kim menin üstümdin əyibliməkqi bolsa,
Aldimoqa kəlsun! □ ■

9 Manga yardımimdə bolouqi Pərwərdigardur;
Əmdi meni ərz kılalaydiqan kimkən?
Ularning həmmisi bir tal kiyimdək əskirəp
ketidu;

□ **50:5 «Rəb Pərwərdigar қulikimni aqtı; mən bolsam itaetsizlik kılımidim, yaki yolidin bax tartmidim»** — қul

bolsa hər səhər Hudanıng sözini wujudi bilən berilip anglaydu. Bir kuni u Hudanıng wəhiysi bilən, Hudanıng kəngüldikilirini əməlgə axurux üçün kep japa-muxəkkətlərni, adəmlərning rəzil horlaxlirini tartıx kerək dəp bilidu. Xu qaçda u bax tartmaydu, bəlki muxu ixlarnı qobul kılıxka kət'iy bəl baqlaydu (6-7-ayət). ■ **50:5** Yh. 14:31; Fil. 2:8; Ibr. 10:5-10 □ **50:7**

«Xunga mən niyitimni kət'iy kılıp yüzümni almastək qing kildim» — «almas» ibraniy tilidiki «qakmak texi» degən söz bilən ohxax mənidə (əng qattık tax). □ **50:8 «Meni Akliouqi yenimdidur; kim manga ərz-xikayət kılalisun? ... Kim menin üstümdin əyibliməkqi bolsa, aldimoqa kəlsun!»** — bu ayətkə қarioqanda, қul sot qilinip qattık təhmət-xikayətlərgə ugraydu. ■ **50:8** Rim. 8:32,33

Pərwanilər ularni yutuwetidu».

10 — «Aranglarda Pərwərdigardin қorkıdioqan,
Uning қulining səzигə itaət kılıdioqan kim bar?
Karangoçuluqta mangidiqan, yorukluki
bolmiqan kixi bolsa,
Pərwərdigarning namioqa ixinip
hatırjəmlənsun,
Hudasiqə yələnsun! □

11 Mana, əzliri üçün ot yakıdioqan,
Ətrapinglarni məx'əllər bilən oraydioqan
həmminglar!
Keni, əz otunglarning nurida,
Əzünglar yaklaşan məx'əllər arisida menginglar;
Birak silər xuni կolumdin alisilərki: —
«Azab-həsrət iqidə yatisilər!». □

51

Nijat-kutulux silərgə yekin turidu!

1 «I həkkaniylikkə intlgüqilər,

□ **50:10** «Aranglarda Pərwərdigardin қorkıdioqan, Uning қulining səzигə itaət kılıdioqan kim bar?» — bexarət boyiqə «Pərwərdigardin қorkux» həm «Uning қulining səzigə itaət kılıx»tin ibarət ikki ix əməliyəttə ohxaxtur. □ **50:11** «**Mana, əzliri üçün ot yakıdioqan, ətrapinglarni məx'əllər bilən oraydioqan həmminglar!... «Azab-həsrət iqidə yatisilər!»**» — bu türküm kixilər: «Hudadin həq nur kəlmidi həm kəlməydu» dəp əz-əzige yol kersitix üçün əzlirining hiyalidiki «nur»ni yakıldı. Əgər «nur» Hudanıng Əzidin kəlgən bolmisa, sahta pəyoqəmbərlərдин, insanlardıki pəlsəpilərдин yaki həlkinqı əzininq hiyal-təpəkkuridin kəlgənlirininq həmmisining nətijsisi ohxax bolup, ular haman: — «azab-həsrət iqidə yatidu».

Pərwərdigarni izdigüqilər,
Manga կulak selinglar: —
Silərni yonup qıçaroqan taxqa,
Silərni kolap qıçaroqan orəkkə nəzər selinglar;
² Atanglar İbrahimə, silərni tuqup bərgən
Sarahka nəzər selinglar;
Qünki Mən uni yalquz qeoqida qakirdim,
Üningoqa bəht ata kildim,
Həm uni awundurdum.
³ Qünki Pərwərdigar Zionə təsəlli bərməy
köymaydu;
Üning barlıq harabə yərlirigə qokum təsəlli
beridu;
U qokum uning janggallirini Erən baqlqisidək,
Üning qəl-bayawanlirini Pərwərdigarning
beqlidək kılıdu;
Üningdin huxallık həm xad-huramlik,
Rəhmətlər həm nahxa awazliri tepilidu.
⁴ Mening həlkim, gepimni anglanglar,
Əz elim, manga կulak selinglar;
Qünki Məndin bir կanun-təlim kelidu,
Wə Mən həküm-həkikitimni əl-yurtlar üçün bir
nur kılıp tikləymən.
⁵ Mening həkəkaniyilikim silərgə yekin,
Mening nijatim yoloqa qıktı;
Mening biləklirim əl-yurtlaroqa həküm-
həkikətni elip kelidu;
Arallar Meni kütüp umid baqlaydu,
Ular Mening bilikimgə tayinidu.
⁶ Bexinglarni kötürüp asmanlaroqa,
Astinglarda turqan yər-zeminoğimu karap
bekinglar;
Qünki asmanlar is-tütəktək əqayib bolidu,

Yər-zemin bolsa bir tal kiyimdək konirap ketidu;
 Uningda turuwatqanlarmu ohxaxla əlidu;
 Birak nijatim bolsa əbədil'əbədgıqidur,
 Mening həkəkaniylikim hərgiz yanjilmaydu.

7 I həkəkaniylikimni bilgənlər,
 Kəngligə қanun-təlimimni pükkən həlk,
 Manga қulaқ selinglar;
 Insanlarning ҳақарətliridin қorkmanglar,
 Ulardiki kupurluk wə օjaljirlaxlardin patiparak
 bolup kətmənglar; ■
8 Qünki küyə ularni kiyimni yəwaloqandək
 yəwalidu,
 Kurt yung yəwaloqandək yəwalidu;
 Birak həkəkaniylikim əbədil'əbədgıqidur,
 Mening nijatim dəwrdin-dəwrgıqidur. ■

Hudaning wədilirini angloqanlarning bir du-ası

9 Oyoqan, oyoqan, küqni əzünggə kiyim kılıp
 kiygəysən, i Pərwərdigarning Biliki!
 Kədimki waktılarda,
 Ətkən zamanlardiki dəwrlərdə
 oyoqan oqiningdək oyoqan!
 Rahəabni kiyma-qiyima kılıp qepiwətkən,
 Əjdihani sanjip zəhimləndürgən əsli Sən

əməsmu?□

10 Dengizni, dəhxətlik hənglardiki sularni kurutiwetip,

Dengizning tegilirini Sən həmjəmətlik kılıp kutkuzoqlanlarning ətüx yoli kılqan Əzüng əməsmu?■

11 Xunga Pərwərdigar bədəl tələp kutkuzoqlanlar kaytip kelidu,

Ular nahxilarnı eytip Zionqa yetip kelidu;

Ularning baxlırioqa mənggülük xad-huramlik konidu;

Ular huxallık wə xadlıqka erixidu;

Kayoq-həsrət həm uh-nadamətlər bədər kaqidu.

□ **51:9 «Oyqan, oyqan, küqni əzünggə kiyim kılıp kiyəysən, i Pərwərdigarning Biliki!... Rahabni**

kiyima-qiyama kılıp qepiwətkən, əjdihani sanjip zəhimləndürgən əslı sən əməsmu?» — (1) muxu ayəttə

«Pərwərdigarning Biliki»gə karitiloqan bir dua kərsitlidu. Muxu duaqa bolqan biringi jawab bizningqə 12-ayəttə hatirilinidu — demək, Mən hərdaim səgək turimən, sanga təsəlli həm küq bərgüqidurmən. Bizningqə ikkinqi jawab 53-babta axkarilinidu. (2) «Rahab» — Misirning baxka bir ismi, mənisi «hakawurluk»tur». Babilliklarning həm Pələstinliklərning

əpsanılırigə asasən, Huda dunyani yaritip tərtipkə selix üçün, awwal dengizda turqan bəzi yaman küqlər üstidin oğelibə kılıxi kerək idi. Muxu küqlərning birsining ismi «Rahab» idi. Ayətkə қarioqanda muxu kona «əpsanılər»ning məlum asası bar; muxu yərdə Huda Əz həlkini Misirdin qıkırıp kutkuzoqanda, dengizni կորուտկա, xundak kılıp dengizdiki barlık «yaman küqlərin» asanla idarə kılıdioqlanlıqını kərsətkən. (3) Bizningqə muxu yərdiki «əjdihə» 27-bab, 1-ayəttiki «lewiatan»dur. «Misirdin qıkıx» wakılda, Huda uni «sanjioqan», bıraq tehi oltürgən əməs. «Lewiatan» Xəytanning bir ipadisi bolup, (27-babta deyilgəndək) ahirki zamanlarda pütünləy bir tərəp kılınidu.

■ **51:10 Yəx. 43:16**

12 Silərgə təsəlli bərgüqi Əzüm, Əzümdurmən;
Əlüx aldida turoqan bir insandin,
Teni ot-qəplərgə aylinip ketidiqan insan balisidin
çorkup kətkining nemisi? □ ■

13 Asmanlarnı kərgən,
Yər-zeminning ulini saloqan Yasioquqing
Pərwərdigarnı untup yürisən,
Xundakla kün boyı ḥalakət yürgüzməkqi
boloqan zalimning kəhridin tohtawsız çorkup
yürisən;

Əmdi zalimning kəhri kəni? □ ■

14 Bax əgkən əsir bolsa tezdin boxitilidu;
U ḥangoqa qüxməydu, xuning bilən əlməydu,
Uning riskimu tūgəp կalmaydu. □

□ **51:12 «Əlüx aldida turoqan bir insan»** — ibraniy tilida «elüwatlı bir insan» degən kiziq səz bilən ipadilinidu. Bizningqə buning mənisi, Hudani tonumiqanlarning həyatimu əlgən adəmə oħħax bolidu degəndin ibarəttur. **«Silərgə təsəlli bərgüqi ... Əzümdurmən; ... (sening) teni ot-qəplərgə aylinip ketidiqan insan balisidin çorkup kətkining nemisi?»** — muxu ayəttiki «silər» ibraniy tilida «ərənqə rod»ta ixitilgən bolup, bəlkim barlıq həlkərni, «sən» bolsa «ayalqə rod» xəkildə bolup, bəlkim «Zion»ning əzini kərsitixi mumkin. ■ **51:12** Zəb. 118:6-8; Yəx. 51:7

□ **51:13 «Asmanlarnı kərgən, yər-zeminning ulini saloqan Yasioquqing Pərwərdigarnı untup yürisən, xundakla kün boyı ḥalakət yürgüzməkqi boloqan zalimning kəhridin tohtawsız çorkup yürisən...»** — muxu ayəttiki «sən» ibraniy tilida «ərənqə rod»ta bolup, bəlkim Ziondin sürgün boloqanlarnı (yat əllərning bozək kılıxiqa uqriqlanlarnı) kərsitixi mumkin; 14-ayətni kerüng. ■ **51:13** Ayup 9:8; Zəb. 104:2; Yəx. 40:22; 42:5; 44:24 □ **51:14 «U ḥangoqa qüxməydu, xuning bilən əlməydu»** — baxka birhil tərjimisi: «Uning əlüki (jinayətqidək) orıqla taxliwetilməydu».

15 Mən bolsam dengizni կօզօլար, dolğunlarnı
հօրկիրետքüqi Pərwərdigar Hudayingdurmən;
«Samawi կօխուլարնիн Sərdari bolqan
Pərwərdigar» Mening namimdur; □

16 Wə asmanlarnı tikləxkə,
Yər-zeminning ulini selixka,
Wə Zionoqa: «Sən Mening həlkimdur» deyixkə,
Mən səzümni aqzingoqa կսովանմən,
Sən կոլումնi կօլումնing sayisi bilən
yapkanmən. □

17 İ Pərwərdigarning կօլիдiki կəհrlilik կədəhni
iqiwətkən Yerusalem,
Oyqan, oyqan, ornungdin tur;
Adəmni wəhimigə salqoqı jam-kədəhni sən iqt-
ing, birakla kətüriwətting; ■

18 Uning tuqup bərgən barlık balılıri arisida uni
yetəkligüdək həqkim yok,
Uning bekip qong կiloqan barlık balılıridin uning
kolini tutup yəligüdək həqbirimu yok.

19 Bu ikki ix bexingoqa qüxti —
(Kim sən üçün iq aqritip yiqlar?!)

□ **51:15** ««Samawi կօխուլարնիн Sərdari bolqan
Pərwərdigar» Mening namimdur» — ibraniy tilida ««Samawi
կօխուլարնիн Sərdari bolqan Pərwərdigar» Uning namidur».

□ **51:16** «Asmanlarnı tikləxkə, yər-zeminning ulini
selixka, wə Zionoqa: «Sən Mening həlkimdur» deyixkə,
Mən səzümni aqzingoqa կսովանմən, sən կոլումնi
կօլումնing sayisi bilən yapkanmən» — muxu ayəttiki
«Sən» bolsa əsl 9-10-ayəttiki «Pərwərdigarning Biliki», yəni
«Pərwərdigarning կuli»qa eytiloqan gəp boluxi kerək; xunga biz
«sən կոլումնi yapkanmən» dəp tərjimə kıldıq. Əmdi 16-ayətkə
kəriojanda Hudaning uningoqa tapxuroqan wəzipiliri arisida,
yengi asman-zeminni bərpa kılıxmu bolqan bolidu. ■ **51:17**

— Bulangqılık həm wəyranqılık,
 Aqarqılık həm kılıq;
 Mənmu sanga təsəlli berələymənmikin? □ ■
20 Sening baliliring hälsizlinip həxidin kətti,
 Torqa qüvkən jərəndək hərbir koqining
 dokmuxida yatidu;
 Ular Pərwərdigarning kəhri bilən,
 Hudayingning tənbihə bilən tolduruldi; ■
21 Xunga hazır buni anglap köy, i har boləan,
 — Məst boləan, birağ xarab bilən əməs: —
22 Əz həlkining dəwasini yürgüzgüqi Rəbbing
 Pərwərdigar,
 Yəni sening Hudaying mundak dəydu: —
 «Mana, Mən қolungdin adəmni wəhimigə sa-
 lidıqan jam-kədəhni,
 Yəni kəhrimgə toləqan kədəhni eliwaldim;
 Sən ikkinqi uningdin həq iqməysən;
23 Mən uni seni harliwatqanlarning қoliqa
 tutkuzimən;
 Ular sanga: «Biz üstüngdin dəssəp ətimiz, egilip
 tur» dedi;
 Xuning bilən sən teningni yər bilən təng kılıp,
 Üstüngdin etküqilər üçün əzüngni koqidiki yol
 kılding».

52

1 — Oyoqan, oyoqan, i Zion, küqüngni kiyiwal,

□ **51:19** «Mənmu sanga təsəlli berələymənmikin?» —
 baxka birhil tərjimisi: — «Məndin baxka həqkim sanga təsəlli
 berəlməydu». ■ **51:19** Yəx. 47:9 ■ **51:20** Yioł. 2:11,12

I Yerusalem, muğəddəs xəhər, güzəl kiyim-keqəkliringni kiyiwal;

Qünki bundin baxlap sünnet kılınmioqanlar yaki napaklar iqinggə ikkinqi kirməydu. □

² Topa-qangdin qikip əzüngni silkiwət; Ornungdin tur, olturuwal, i Yerusalem; Əzüngni boynungdiki zənjirlərdin boxitiwətkin, i tutkun bolqan Zion kizi! □

³ Qünki Pərwərdigar mundak dəydu: — «Silər əzünglarnı pulsız setiwətkənsilər; Pulsız қayturup setiwelinisilər». □

⁴ Qünki mundak dəydu Rəb Pərwərdigar: — Həlkim dəsləptə Misiroqa musapir süpitidə qüvkənikən,

□ **52:1 «— Oyojan, oyojan, i Zion, küqüngni kiyiwal, i Yerusalem, muğəddəs xəhər, güzəl kiyim-keqəkliringni kiyiwal»** — bu ayətkə қarıqlanda Hudaning oqəzipi Ziondin ətti, mehîr-xəpkətlik künü kəldi. Bırak қandak səwəbtin mundak bolqanlığını Huda pəyoqəmbərgə tehi ayan kilmioqan; təwəndə, 52:13-53:12də səwəbi ayan kılınidu. **«güzəl kiyim»** — iibraniy tilida ibadəthanida ixləydiqan «ķurbanlıq kılıoluqi» kahınlarning məhsus kiyim-keqəklirini kərsitudu. Demək, Zondikilərning həmmisi kahınlar bolup, ularning Hudaşa yekinlixip, məhsus ibadət kılıx hökükü bar bolidu. □ **52:2 «Topa-qangdin qikip əzüngni silkiwət; ornungdin tur, olturuwal, i Yerusalem»** — muxu ayətni 47-bab, 1-ayət bilən selixtursak, Yerusalemning əhwali Babilningkining əksiqə bolidu. Xu yerdə «I Babilning pak kizi, kelip topa-qangoqa oltur; i kaldıylərning kizi, təhting yok yərgə oltur!» deyiliidu. Xu ayətkə қarıqlanda Yerusalemning olturoqan orni bir təht bolidioqanlıkı ehtimaloqa yekin. □ **52:3 «pulsız қayturup setiwelinisilər»** — «pulsız» yaki «pul bilən əməs» — demək, muxu hərlükning bir bahası bar. Қandak bahə tehi ayan kilmioqan; 52:13-53:12-ayətlərgə kəlgəndila zor ķimmətlik bahə ayan kılınidu.

Xundakla yekında Asuriyə ularni əzgən yerdə, □ ■

⁵ (Əmdi hazır həlkim pulsız elip kelinginidə, — dəydu Pərwərdigar)

Mening karim bolmamdkən?

Ular üstidin həkümranlıq kiloquqlar ularni zar қakxatkan, — dəydu Pərwərdigar, —

Xundakla namim bolsa kün boyi tohtawsiz haqarətləngən tursa,

Mening karim bolmamdkən?!» □ ■

⁶ Xunga Əz həlkim Mening namimni bilidu;

Xunga xu küni ular Mening «U» ikənlikimni, xundakla ularoqa: «Kər, Meni!»

□ 52:4 «**Həlkim dəsləptə Misiroqa musapir süpitidə qüxkənikən, xundakla yekında Asuriyə ularni əzgən yerdə,...**» — mumkinqliki barkı, Misirdiki Israillaroqa zalim bolqan Pirəwn əslidə Asuriyalık idi (u «Hiskos»lardın qıkkən). Əmma bizningqə «Asuriyəlik» muxu yerdə Sənnaherib қatarlıq Asuriyə padixahlırını kərsitidu. ■ 52:4 Yar. 46:6 □ 52:5

«... (əmdi hazır həlkim pulsız elip kelinginidə, — dəydu Pərwərdigar) Mening karim bolmamdkən? Ular üstidin həkümranlıq kiloquqlar ularni zar қakxatkan, — dəydu Pərwərdigar, — xundakla namim bolsa kün boyi tohtawsiz haqarətləngən tursa, Mening karim bolmamdkən?!» — 4- wə 5-ayətning mənisini birləxtürüp oylax kerək. Yakupning jəməti Israil əslidə Misir padixahının təklipi bilən xu yərgə baroqan; keyinki dəwrdiki Pirəwn Israilloqa asiylik kılıp ularni eziykə baxlıqan. Huda ularni karamət məjizilər bilən kutkuzoqan. «Yekında» (4-ayat) Asuriyə Israilloqa hujum kılqan (bu ix Hudanıng tərbiyə jazasını kismən kərsitixi üçün bolqan), biraq Huda yənilə ularni karamət yol bilən kutkuzoqan. «Əmdi hazır...» Israillar (Hudanıng jazası ularning üstidə ada qılınoqändin keyin) intayın biadıl muamiligə muptila bolsa, Huda qoşum tehimu karamət ixlarnı kərsitip ularni kutkuzidu, deməkqi. ■ 52:5

Əz. 36:20,23; Rim. 2:24

dəydiqanlıqimni bilidu.

Pərwərdigar Zionoja kelidu!

7 Taqlar üstidə hux həwər elip kəlgüqining ayaqliri nemidegən güzel-hə!

U aram-hatirjəmlikni jakarlaydu,

Bəhtlik hux həwərni elip kelidu,

Nijat-ķutuluxni elan ķilidu,

U Zionoja: «Hudaying həmmigə həküm süridu!»■

8 Kəzətqiliringning awazini angla!

Ular awazini kətüridu,

Nahxilarni yangritip towlaydu;

Qünki Pərwərdigar Zionni elip kaytkanda, ular eż kezi bilən kəridu!□

9 I Yerusalemning harabiliri, nahxilarni yangritip təntənə kilinglar!

Qünki Pərwərdigar Θz həlkigə təsəlli bərgən,

U Yerusalemni həmjəmətlik kılıp kutkuzoqan!

10 Pərwərdigar əllərning həmmisining aldida Θz mukəddəs Bilikini ekip ayan kılōqan;

Xuning bilən yər-zeminning barlık qət-yakılıri

■ **52:7** Nah. 2:1; Rim. 10:15 □ **52:8** «... **Pərwərdigar Zionni elip kaytkanda...**» — demək, Pərwərdigar Zionni (Θz həlkini) əslidiki jayioqa kayturidu. Baxka ikki hil tərjimisi: «Pərwərdigar Zionni əsligə kəltürginidə...», «Pərwərdigar Zionoja kaytkanda...». Əməliyyəttə bular bir gəp — «Zək.» 1:16ni kərüng.

Hudayimizning nijat-kutuluxini kəridu. □ ■

11 Qikip ketinglar, qikip ketinglar;

Həq napak nərsigə təgməy xu yərdin qikip ketinglar;

Uning otturisidin qikip ketinglar;

Pərwərdigarning mukəddəs қaqa-kuqilirini kətürgüqilər, əzünglarni pak tutunglar; □ ■

12 Qünki silər aldirioqan peti əməs,

Patiparaq қaqqan peti əməs qikip ketisilər;

Qünki Pərwərdigar aldinglarda mangidu,

Israilning Hudasi arka muhəapizətqinglar bolidu.

Pərwərdigarning қulining қurbanlığı — əlümi, dəpnə қilinixi həm tirildürülüxi

13 « — Kərünglarki, Mening қulum danalıq bilən ix kəridu,

U aləm aldida kətürülidi, yüksək orunoğa qikirilidi, nahayiti aliy orunoşa

□ **52:10 «Pərwərdigar əllərning həmmisining aldida Əz mukəddəs Bilikini ekip ayan қılıqan»** — demək, Huda karamət ix կılıxka təyyar turux üçün «yəngni türən!»

«Yər-zeminning barlıq qət-yakılırı Hudayimizning nijat-kutuluxini kəridu» — muxu yerdə «kerük» bəlkim kəzi bilən kərükni həm əz bexidin ətküzüxnimu bildüridi. ■ **52:10**

Zəb. 98:1-2; Lukə 3:6 □ **52:11 «mukəddəs қaqa-kuqilar»**

— Hudanıng ibadəthanisida ixlitilidi. Musa pəyoqəmbərgə berilgən қanunoşa asasən bu қaqa-kuqilarını pəkət kahinlər wə ularning həmjəməttikiləri (pak һələttə bolsa) kətürsə bolidu; biraq 1-ayətkə կarioqanda, Hudanıng barlıq həlkəning muxu imtiyazi bar. ■ **52:11** 2Kor. 6:17; Wəh. 18:4

erixtürülidu. □ ■

14 Lekin nuroqun kixilər seni körüp, intayın həyran ķelixidu,

— Qünki uning qirayı baxka hərkəndikinqidin kəp zəhimləngən,

Kulning kiyapiti xu dərijidə buzuwetilgənki, uningda hətta adəm siyakimu կalmioqan! □ ■

15 U xu yol bilən nuroqun əllərning üstigə *kan* qaqidu.

Hətta xah-padixahlarmu uning karamitidin aqzini tutupla կalidu;

Qünki əzlirigə əzəldin eytilmiqanni ular kərələydu,

Ular əzəldin anglap bakmioqanni

□ **52:13** «— **Kerünglarki, Mening կulum danalık bilən ix kəridu,..» — «Pərwərdigarning կuli» toopruluk «կul küyləngən nahxa» degən ataklıq tət xeir bar. Bu «nahxilar» 42:1-9-ayət, 49:1-13-ayət, 50:4-11-ayət həm 52:13-53:12-ayətkiqə dawam կlidu. «Kerünglarki... Mening կulum...» degən sözlər əng ahirki «կul küyləngən nahxa»ning baxlinixidur. Muxu əng ahirki «nahxa» ilgiriki nahxilarning sirlirini yexip beridu.**

■ **52:13** Yəx. 11:2, 3; Əf. 1:20, 21; Fil. 2:9-11 □ **52:14** «**Lekin nuroqun kixilər seni körüp, intayın həyran կelixidu**» — «seni» xubhisizki «Pərwərdigarning կuli»ni kərsitudu. ■ **52:14** Yəx. 53:3

qüxinələydu. □ ■

53

Dawami

- ¹ Bizning həwirimizgə kimmu ixəngən?
 Həm «Pərwərdigarning Biliki» bolouqi
 kimgimu ayan kılınoğan? □ ■
- ² U bolsa *Pərwərdigarning* aldida huddi yumran
 maysidək,
 Yaki huddi қaojıraq tuprakta tartkan bir yil-
 tizdək əsidü;
 Uningda jəzbidarlıq yaki həywə yok bolidu,

□ **52:15 «U xu yol bilən nurqun əllərning üstigə kan qaqıdu»** — Təwratta, Musa pəyələmbər arkılıq qüxürüləgən
 kanun boyıqə, қurbanlık kılınoğan haywanning əeni arkılık,
 kixilərning gunahları «yepilatti» yaki «yuyilatti». Gahıda,
 buni ipadılək üçün, kahınlar (ibadəthanida haywanları
 қurbanlık kılınuqi məhsus hadimlər) қurbanlığının əenini
 kixilərning üstigə qaqattı wə bu arkılık kixilərning gunahları
 yuyilatti. Biz tərjimidə qüxinixlik bolsun üçün «kan» degən
 səzni қoxtuk. Bular ibraniy tilida bir səz bilən, yəni
 «qaqıdu» bilən ipadilinidu. Əmdi muxu yerdə zadi қandaq
 қurbanlığının əenini «qaqıdu»? Jawab keyinki ayətlərdə
 tepilidu. ■ **52:15** Mis. 24:6; 8; Rim. 15:21 □ **53:1 «Bizning
 həwirimizgə kimmu ixəngən? Həm «Pərwərdigarning
 Biliki» bolouqi kimgimu ayan kılınoğan?»** — muxu ayəttin
 kərləyimizki: —(1) «Pərwərdigarning Biliki» bir xəhs bolidu (2-,
 3-ayətnimə kərung). Təwəndiki 2-12-ayətlərgimə қarioqanda,
 «Pərwərdigarning Biliki» bilən «Pərwərdigarning կuli» bir gəp.
 (2) Pərwərdigarning «ayan kılıxi» yaki wəhiysi bolmisa, həqkim
 uni toniyalmaydu. ■ **53:1** Mis. 6:6; 15:6; Zəb. 98:1; Yəx. 51:5,
 9, 10; Yh. 12:38; Rim. 10:16

Biz uni kərginimizdə, uning bizni jəlb kılqıudək təki-turkımu yok bolidu. □ ■

3 U kixilər təripidin kəmsitilidu, ular uningdin yıraklıxidu;

U kəp dərd-ələmlik adəm bolup,

Uningoğa azab-okubət yar bolidu;

Xuning bilən uningdin yüzlər қaqurulidu;

U kəmsitilidu, biz uni həq nərsigə ərziməs dəp həsablıduk. □ ■

4 Biraқ əməliyəttə bolsa,

U bizning қayoğu-həsritimizni kətürdi,

Azab-okubətlirimizni eż üstigə aldı.

Biz bolsak, bu ixlarnı u wabaqla uqrioqlanlıigidin,

Huda təripidin jazalinip urulqolanlıigidin,

Xundakla қiyin-ķistakka elinoqlanlıigidin dəp

□ **53:2 «U ... huddi қaojiraq tuprakta tartkan bir yiltizdək əsidu; uningda jəzbidarlıq yaki həywə yok bolidu, biz uni kərginimizdə, uning bizni jəlb kılqıudək təki-turkımu yok bolidu»** — «Pərwərdigarning қuli»ning tuquluxi həm uning əsüp yetiliyi gərqə mejizə bolsimu, həqkim uning «Pərwərdigarning Biliki» ikənlilikini bilməy, uningoşa pisənt kilmaydu. Əməliyəttə maysa wə yiltizlar կandağmu қaojiraq yerdin ünüp qiksən?! ■ **53:2 Ayup 8:11 □ 53:3 «U kixilər təripidin kəmsitilidu, ular uningdin yıraklıxidu,...»** — kixilər: — «Kelip qikixi, turmuxi wə turki jəhəttin muxundak addiy adəm կandağmu «Pərwərdigarning Biliki» bolidu?» dəp oyluxi mümkün. ■ **53:3 Zəb. 22:6-8; Yəx. 49:7; 52:14; Mar. 9:12**

kariduk! □ ■

5 Lekin u bizning asiyliklirimiz tüpəylidin yarılandı,

Bizning gunahlırimiz üçün zəhimləndi;

Uning jazalinix bədiligə, biz aram-hatırjəmlik taptuk,

Həm əməliyətten bolqan yarılıri arkılık biz xipamu taptuk. □ ■

6 Həmmimiz huddi köylardək yoldin ezip,

Hərbirimiz əzimiz haliqan yolqa mangoqaniduk;

Birak Pərwərdigar həmmimizning kəbihlikini uning üstigə yioqip yüklidi. ■

□ **53:4** «**Birak əməliyəttə bolsa, u bizning kəyəqi-həsritimizni kətürdi, azab-əkubətlirimizni əz üstigə aldi. Biz bolsak, bu ixlarnı u ...Huda təripidin jazalinip uruləşənlilikdən, xundakla kiyin-kıstakka elinoqanlığının dəp kariduk!**» — bu bexarəttə peillar kepinqə «etkən zaman xəklidə» yeziqanlıkı okurmənlər üçün bir az əqəlitə tuyuluxi mümkün. Bu bexarətlər bolsa, kəlgüsü, yəni tehi yüz bərmigən ixlarnı aldin eytən bolsa, nemixkə «etkən zaman xəklidə» ipadilinidu? Ixinimizki, Həmmigə Kadir Hudayımız aliddə, kəlgüsidiyi, yəni tehi yüz bərmigən ixlər huddi burunkı yaki bugünkü ixlərə oxhaxla roxən həm enik turidu, əlwəttə. Bu bexarətlərdə, Yəxaya pəyələmbər Mükəddəs Rohning əkbiliyiti bilən kəlgüsidiyi məlum bir zamanda bolup etkinidəkla, bexarət berilgən ixlarnı, alliburun yüz berip bolqan ixlarnı kərgəndək enik kəridu. Peilning «etkən zaman xəkli»ni ixlitixning əhmiyyəti xuni ispatlayduki, Hudanıng nəziridiki «Əzining կու»ning əlümi, əlmisakṭın buyankı əng əhmiyyətli, əng muhüm wə əng uluq ix, xundakla mənggülük bir pakit. ■ **53:4** Mat. 8:17 □ **53:5** «**Uning jazalinix bədiligə, biz aram-hatırjəmlik taptuk**» — ibraniy tilda «bizgə aram-hatırjəmlik yətküzgüqi jaza uning bexioğa qüxti». ■ **53:5** Rim. 4:25; 1Kor. 15:3; 1Pet. 2:24 ■ **53:6** 1Pet. 2:25

7 U kiynilip, azab qəkkən bolsimu eçiz aqmidi;
U huddi boquzlaxka yetiləp mengiloğan paklandək boquzlaxka elip mengildi,
Xundakla yung kırkıoquqlar aldida köy üntinsiz yatkandək, u zadila eçiz aqmidi. □ ■

8 U kamap köyulup, hək soraktın məhərum bolup elip ketildi,
Əmdi uning əwladını kimmu bayan kılalisun?!
Qunki u tiriklərning zeminidin elip ketildi,
Mening həlkimning asiylikü üçün u waba bilən uruldi. □ ■

9 Kixilər uni rəzillər bilən ortak bir gərgə bekitkən bolsimu,
Lekin u əlümidə bir bay bilən billə boldi,
Qunki u həqqaqan zorawanlıq kılıp bakmioğan,
Üning aqzidin birər eçizmu hıylə-mikirlik söz

□ **53:7 «U kiynilip, azab qəkkən bolsimu eçiz aqmidi»** — baxka birhil tərjimi: «U kiyndi, birak əzini təwən tutup aqzini aqmidi». **«U huddi boquzlaxka yetiləp mengiloğan paklandək boquzlaxka elip mengildi, xundakla yung kırkıoquqlar aldida köy üntinsiz yatkandək, u zadila eçiz aqmidi»** — muxu paklanlar wə köylər nemə ixning əz aldida turidioğanlığını bilməydu, əlwətə; birak əl bilidu həm pütün wujudi həm ihtiyyarı bilən əzini Pərvərdigarning halıqını xu dəp uni köbul kılıp, əzini pida kıldı. ■ **53:7** Mat. 26:63; 27:12,14; Mar. 14:61; 15:5; Ros. 8:32 □ **53:8 «U kamap köyulup, hək soraktın məhərum bolup elip ketildi»**

— baxka bir-ikki hil tərjimi bar: — «U kamap köyulup, sorakqa tartılıx bilən elip ketildi» yaki «U rəhiməsizlik bilən, həq sorakqa tartılmayla elip ketildi», yaki «U har kılinoğanda, u (adil) sot kılınix həkukçidin məhərum boldi». **«Əmdi uning əwladını kimmu bayan kılalisun?!»** — baxka birhil tərjimi: «Əzining dəwridikilər bolsa, (ular arisida) kim (bu ixlaroqa) ətiwarlıdı».

■ **53:8** Zəb. 22:30; Yəx. 53:10

tepilmas.□ ■

10 Birak uni ezixni layık kərgən Pərwərdigardur;

U uni azabka qəmüldürgüzdi.

Gərqə u eż jenini gunahni yuyidioqan қurbanlıq
ķılıqan bolsimu,

Lekin u əzining uruk-əwladlirini qoķum kərüp
turidi,

Xundakla uning kəridioqan künliri uzartılıdu;

Wə Pərwərdigarning kengli səyünidioqan ixlar
uning ilkidə bolup, rawaj tepip əməlgə axu-

□ **53:9 «u əlümidə ...»** — ibraniy tilida muxu yerdiki «əlümi»
degən söz, «kəplük xəklidə», «əlümliri» dəp elinoqan; bu söz
«kul»ning əlümining dəhətlik bolqanlığını, xundakla uning
əlümining əhmiyyitining kəp tərəplimilik bolqanlığını kərsətsə
kerək. **«U əlümidə bir bay bilən billə boldı»** — muxu
bexarətnıng əməlgə axuruluxi, Injil «Mat.» 27:57-ayəttin yaki
«Yuh.» 19:38-ayəttin enik tepilidu. ■ **53:9 1Pet. 2:22; Mat.**
27:57-60

rulidu. □ ■

11 U əzi tartkan japaning mewisini kərüp məmnun bolidu;

Həkkaniy bolouqi Mening ķulum əzining bilimliri bilən nuroqun kixilərgə həkkaniylikni yətküzidu.

Qünki u ularning kəbihliklirini əzигə yükliwalidu. □ ■

□ 53:10 «Gərqə u əz jenini gunahnı yuyidioqan kurbanlıq kılıoqan bolsimu,...»

— yənə birhil tərimisi: — «Gərqə u (Huda) uning jenini gunahnı yuyidioqan kurbanlıq kılıoqan bolsimu,...» Muxu ayəttiki «gunahnı yuyidioqan kurbanlıq» (ibraniy tilida «axam» deyilidu), Musa pəyoqəmbərgə qüxürülgən Təwrat 3-kısim, yəni «kurbanlıqnamə» süpitidə bolovan «Lawiylar» degən kitabta, muxu hil kurbanlıq «adəm bilən Huda»ni həmdə «adəm bilən adəm»ni inaklaxturidiqan, yəni «itaətsizlik kurbanlılığı» dəp ataloqan («Lawiylar», 5-babni kərüng). **«uning keridioqan künliarı uzartılıdu»** — Pərwərdigarning կuli 8-ayətkə asasən pərzəntsiz «əwlədi yok» һalda əldi. Birək muxu bayanlaroqa asasən u hazır hayat həmdə uning bir ailisi bolidu. Ular kim? Awwalkı bəbtiki 15-ayəttə «qan qeqiloqan» nuroqun «yat əllər», yəni təwəndiki 11- həm 12-ayəttiki əzığə ixəngən, «həkkaniylik yətküzülgən» «nuroqun kixilər» bolmay kim bolsun? U əlgən bolsa, muxu ix əlümdin tirilgəndin keyin boluxi kerək; demək, Pərwərdigarning կuli əlümdin tirilidu.

«Pərwərdigarning kəngli səyünidioqan ixlər uning ilkidə bolup, ... əməlgə axurulidu» — muxu bayanqa asasən, կul əlümdin tirilgəndin keyin Huda uning կolioqa aləmdiki barlıq ixlərni tapxuridu. ■ **53:10** Zəb. 22:30; Yəx. 53:8; Yəx. 8:18; Zəb. 89:26-29; Mat. 1:1; Yh. 12:24; Rim. 5:18, 19; 1Pet. 2:9 □ **53:11 «Həkkaniy bolouqi Mening ķulum əzining bilimliri bilən nuroqun kixilərgə həkkaniylikni yətküzidu»**

— muxu yərdiki «nuroqun kixilər» uningoqa ixini-dioqan məmin bəndilər, yəni uning (10-ayəttiki) «uruk-əwlədi» bolidu. «Nuroqun kixilər» deyilgini «həmmə adəm» degənlik əməs, əlwəttə. ■ **53:11** Ibr.12:2; Rim.5:18, 19

12 Bu ixliri üçün Mən xu «nuroqun kixilər»ni uningoqa hədiyə kılıp nesiwisi kılımən, Xuning bilən u ezi küqlüklərni oqənimət süpitidə üləxtürüp beridioqan bolidu; Qunki u ta əlüxkə ķedər «xarab hədiyə»ni tekkəndək, eż jenini tutup bərdi, Xundakla əzining asiylik ķiloquqılarning қatarida sanilixiqa yol köydi. Xuning bilən u nuroqun kixilərning gunahını eż üstigə aldı, Əzini asiylik ķiloquqılarning orniqa կoyup ular üçün dua қildi». □ ■

54

□ **53:12 «Bu ixliri üçün Mən xu «nuroqun kixilər»ni uningoqa hədiyə kılıp nesiwisi kılımən»** — «nuroqun kixilər» əzining ailisi (10-ayəttiki) «uruk-əwladi», Huda uningoqa bərgən «rohiy pərzəntliri», «ezining adəmliri»dur. **«Xuning bilən u ezi küqlüklərni oqənimət süpitidə üləxtürüp beridioqan bolidu»** — muxu «küqlüklər» bəlkim 52-bab, 15-ayəttiki «xah-padixahlar» қatarlıqlarnı kərsitixi mumkin. Demək, Pərwərdigarning կuli «Padixahlarning Padixahı», Xaһinxah bolidu. **«U ta əlüxkə ķedər «xarab hədiyə»ni tekkəndək, eż jenini tutup bərdi»** — Musa pəyəqəmbər arkılıq Israiloqa berilgən «kurbanlık tüzümi»də, pütünləy Hudaqa atap kəydürülidiqan «kəydürmə kurbanlık» üstigə «xarab hədiyə» teklididu; bu «kurbanlığın toluklimisi» dəp қarılıdu. **«asiylik ķiloquqılarning қatarida sanaldi»** — bəlkim ikki mənisi təng boluxi mumkin; (1) eżini asiyalaroqa wəkil kılıp ular üçün jaza tarttı; (2) ezi «jinayətqi» dəp қaraldı (ibraniy tilida «asiylik ķiloquqilar» həm «jinayətqilər» bir söz). ■ **53:12** Mar. 15:28; Lukə 22:37; 23:34; Ros. 28:18; Kol. 2:15; Mat. 20:28

Pərwərdigarning ķulining əjirining birinqi nətijisi •••• Zionning Hudanıng ətrapioqa yioqılıp uning bilən inaqlıxixi

¹ — Təntənə kıl, i pərzənt kərmigən tuqmış ayal!

Nahxıllarnı yangrat, xadlinip towla, i toləqak tutup bakımıqan ayal!

— Qünki oqerib ayalning balılırı eri bar ayalningkidin kəptur! — dəydu Pərwərdigar, — □ ■

² Qediringning ornini kengəytip, Turaloqlıringning etiklirini ular yaysun; Küqüngni həq ayimay qedir taniliringni uzartkın,

Kozuklıringni qingaytkın; □

³ Qünki sən ong wə sol tərəpkə kengiyisən; Sening əwlading baxka əllərni igələydi; Ular oqerib xəhərlərni aħalilik kılıdu.

⁴ Korkma, qünki sən həq hijaləttə bolmaysən, Həq uyatka қaldurulmaysən, Qünki yərgə həq қaritilip қalmaysən, Qünki yaxlıkingdiki hijilqanlıknı untuysən, Tullukungning aħanitini həq esingga keltürəlməysən.

⁵ Qünki seni yaritip Xəkilləndürgüqing bolsa sening ering,

-
- **54:1 «oqerib ayalning balılır»** — xübhisizki, «Pərwərdigarning ķuli»ning uruk-əwladi» degənlik bilən barawərdur. Qünki muxu balılları oqerib ayal əzi tuqmıqan. Muxu bəbtiki barlıq bərikətlər yənə xübhisizki, ķulning japalık əjiridin kəlgən nətjidur. Қulning «birinqi wəzipisi» «Yaķupni Hudaşa yioqıp қayturux»tur. Muxu bəbtiki tema dəl xudur.
 ■ **54:1 Gal. 4:27 □ 54:2 «turaloqlıringning etiklirini ular yaysun»** — «ular» bəlkim қaytip kəlgən «oqerib ayalning balılırı» (1-ayət).

Samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar Uning nami; Həmjəmət-Kutkuzoquqing bolsa Israildiki Muķəddəs Bolquqi, U barlıq yər-zeminning Hudasi dəp atlidu.

⁶ Qünki Pərwərdigar seni qakirdi, — Huddi eri əzidin waz kəqkən, kengli sunuk bir ayaldək, Yaxlıkida yatlıq bolup andin taxliwetilgən bir ayalni qakıroqandək qakirdi» — dəydu sening Hudaying;

⁷ Mən bir dəkikə səndin ayrılip kəttim, Birak zor kəyümqanlıq bilən seni yeniməla yiqimən;

⁸ Oğəzipimning texixi bilən Mən bir dəkikəla yüzümnı səndin yoxurup köydum; Birak mənggülük mehîr-muhəbbitim bilən sanga kəyümqanlıq kərsitimən» — dəydu Həmjəmət-Kutkuzoquqing Pərwərdigar.

⁹ Muxu ixlar huddi Nuh pəyəqəmbər dəwridiki topan sulridək bolidu — Mən Nuh dəwridiki sular ikkinçi yər yüzini besip etməydu dəp kəsəm iqkinimdək, —

□ 54:6 «**Huda seni ... huddi eri əzidin waz kəqkən, kengli sunuk bir ayaldək, yaxlıkida yatlıq bolup andin taxliwetilgən bir ayalni qakıroqandək qakirdi**» — degən sezlər muxu yerdə muhim. Israil: «Huda meni taxlap kətti» degən tuyqunda bolidu. Əməliyəttə bolsa Huda adil bolqanlığı üqün ulardin ayrılip kətti; ularning Hudadin yüz ərüxi bilən Huda ulardin «ajrixip kətkən». Bu ixlar 50-bab, 1-3-ayəttə tilənə elinoqan. Birak muxu yerdə Huda Əz xəpkitini kərsitip bu ixlarnı tilənə almayıdu; U pəkətla 8-, 9-ayəttə: — «Mən (səndin oğəzəplinip) bir dəkikə səndin ayrılip kəttim» — dəydu.

Mən xundak kəsəm iqtənmənki,
 Səndin ikkinqi əqəzəplənməymən,
 Sanga ikkinqi tənbih bərməymən.■
10 Qünki taqlar yokıldı,
 Dənglərmə yətkilip ketidü,
 Birak mehîr-muhəbbitim səndin hərgiz
 kətməydi,
 Sanga aram-hatirjəmlik bərgən əhdəmmü
 səndin neri bolmayıdu»
 — dəydu sanga kəyümqanlıq kılələri
 Pərwərdigar.

Yengi Yerusalemning parlaq keləqiki

11 I har boləqan, boranda uyan-buyan
 qaykalıqan, həq təsəlli kılınmioqan *kız*,
 Mana, Mən taxliringni rəngdar semont lay bilən
 kırlaymən,
 Kek yakutlar bilən ulungni salımən;
12 Parkıraq munarliringni ləəllərdin,
 Dərwaziliringni qaknak yakutlardin,
 Barlık sepilliringni jawahıratlardin kılıp
 yasaymən.□
13 Sening baliliringning həmmisi Pərwərdigar
 təripidin əgitilidü;
 Baliliringning aram-hatirjəmliyi zor bolidu!■
14 Sən həkkaniyilik bilən tiklinisən;
 Sən zulumdin yırak,

■ **54:9** Yar. 9:11 □ **54:12** «**Parkıraq munarliringni ləəllərdin, ... barlık sepilliringni jawahıratlardin kılıp yasaymən**» — kona dəwrlərdə bəzi xəhərlərdiki sepilda mu-narlarqa aptapning əksi qüxidiqan tax əynəklər ornitiliip, «kuyaxlar» dəp atılıti. Muxu yerdə biz «parkıraq munarlar» dəp tərjimə kıldıq. ■ **54:13** Yh. 6:45

(Qünki sən həq қorkmaysən)

Wəhəxəttinmu yirak turoquqi bolisən,

Qünki u sanga həq yekinlaxmaydu.

15 Mana, birərsi һaman yiçilip sanga һujum
ķılsa,

(Bırak bu ix Mening ihtiyarimda bolğan əməs),

Kimki yiçilip sanga һujum ķılsa sening
səwəbingdin yikılıdu.

16 Mana, kəmür otini yəlpütüp,

Əzigə muwapiķ bir қoralni yasioluqi təmürqini
Mən yaratkanmən,

Həm har ķilix üçün һalak ķiloquqinimu Mən
yaratkanmən; □

17 Sanga қarxi yasalğan həqkandaq қoral karoqa
kəlməydu;

Sanga ərz-xikayət ķiloquqi hərbir tilni sən mat
ķilisən.

Mana xular Pərwərdigarning küllirining
alidiqan mirasidur!

□ **54:16 «Mana, kəmür otini yəlpütüp, əzigə muwapiķ
bir қoralni yasioluqi təmürqini Mən yaratkanmən, həm
har ķilix üçün һalak ķiloquqinimu Mən yaratkanmən»** — demək, Mən bolmisam muxu қorallar həm ixlətməkqi
bolouqilar bolmaytti; ularning həmmisi Mening kolumda, Mən
bilən dost bolsang ularning wəhimiliri nemə hesablinatti?
17-ayətnimu kərüng.

Ularning həkəkəniyliki bolsa məndindur! □

55

*Pərwərdigarning қulining əjirining ikkinqi
nətijisi ••• Uning dunyaqə sunoqan yengi
hayatka igə boluxka təklipi*

¹ Hoy! Barlıq ussap kətkənlər,
Suqə kelinglar!

Puli yoklar, kelinglar, ax-nan setiwelip yənglar;
Mana kelinglar, nə pul nə bədəl təliməyla xarab
həm süt setiwelinglar; □ ■

□ 54:17 «**Mana xular Pərwərdigarning қullirining
alidioqan mirasidur!**» — muxu ayətkiqə Yəxaya
«Pərwərdigarning қuli»ni pəkət birlik xəklidə tiloqa aldı.
Bırak «yengi Yerusalem»da «Pərwərdigarning қulliri» bar —
yəni «Pərwərdigarning қuli»ning uruk-əwlədi, u gunahlırını
kötürüp կutkuzoqan «həkəkəniylik yətküzgən»liri bar. Ular
hazır bəlkim «Pərwərdigarning қuli»qa ohxax pəzilətlik,
güzəl muhəbbətlik harakterida bolup, xundakla uningoqa
ohxax Hudaqə toluk ibadətlik hizmet kıldı. □ 55:1
«Suqə kelinglar!» — ibraniy tilida «su» kəplük xəklidə
bolup («sularoqa kelinglar!»), suning kəplükini bildüridü.
**«Puli yoklar, kelinglar, ax-nan setiwelip yənglar; mana
kelinglar, nə pul nə bədəl təliməyla xarab həm süt
setiwelinglar!»** — Huda Yəxaya arkılıq koqidiki satarməndək
pütün dunyaqə sez kıldı. Bırak u həqkandaq gəp satmayıdu,
əlwəttə. Əmdi Hudanıg muxu iltipatiqa pul bilən erixkili
bolmisa, uningoqa қandaq bahada erixkili bolidu? Jawab dəl
3-ayəttə deyilidu: — u bolsa pəkətla adəmning Hudaqə қulak
selixtiki dikkitidin ibarət. Qünki 53-babta kərginimizdək,
Hudanıg mehîr-xəpkəti bilən Pərwərdigarning қuli barlıq
insan üçün қurban bolup bədəl tələydi. ■ 55:1 Yh. 7:37,38

2 Nemixka həkikiy ax-nan bolmaydiqan nərsigə pul həjləysilər?

Əjiringlarni adəmni həq қanaətləndürməydiqan nərsilər üçün sərp kılısilər?

Gepimni kəngül қoyup anganglar, yahxisidin yənglar,

Kənglünglar molqılıktın қanaətlinidu; □

3 Manga қulak selinglar, yenimoqa kelinglar;

Anganglar, jeninglar һayatka erixidu;

Wə Mən silər üçün mənggülük bir əhdə tüzüp berimən: —

Xu əhdə — Dawutka wədə қılınoqan mehîr-xəpkətlərdur! □ ■

4 Mana, Mən uni əl-yurtlarqa guwahqı süpitidə, Əl-yurtlarqa yetəkqi həm sərkərdə süpitidə

□ 55:2 «Nemixka həkikiy ax-nan bolmaydiqan nərsigə pul həjləysilər? Əjiringlarni adəmni həq қanaətləndürməydiqan nərsilər üçün sərp kılısilər?» — okurmənlərning esidə bolux kerəkki, 44-bab, 20-ayəttə, Huda Əzini tonumiqanlar toqrułuk «uning yegini küllərdür!» degənidi. «**Kənglünglar molqılıktın қanaətlinidu**» — ibraniy tilida «jeninglar molqılıktın қanaətlinidu». □ 55:3 «**Mən Dawutka wədə қılınoqan mehîr-xəpkətlər**» — muxu səzlər «Zəbur» 18-küy həm 89-küyдин elinoqan. Huda xu küylərdə Dawut pəyqəmbərgə ikki wədini bərgən: (1) Dawutning bir əwlədi uning təhtidə mənggü olturidu. (2) muxu əwlədi pəkət Israiloqila əməs, bəlki jaħandiki barlıq əl-yurtlar üstidin həkümranlık kılıdu. Təwəndiki 4-ayəttə muxu kixi dəl «Pərwərdigarning külü» ikənlikli eniķ kərünüdu; uning xapaiti bilən muxu bərikətlər «nə bədəl nə pul təliməyla» wujudka qıçıdu. ■ 55:3 Ros. 13:34

təkdirim kildim —□

5 — «Mana, sən əzünggə yat bir əlni qakırisən,
Seni bilmigən bir əl yeningə yığırüp kelidu;
Səwəbi bolsa Pərwərdigar Hudaying, Israildiki
Mukəddəs Bolqoqining Əzidur;
Qünki U seni uluoqlap sanga güzəllik-julalikni
yar kıldı». □

6 — Izdənglar Pərwərdigarni, U Əzini
tapkuzmakçı bolqan pəyttə;
U yekin turoqan waqtida uningoşa nida kilinglar!

7 Rəzil adəm əz yolını,
Nağək adəm əz oy-hiyallirini taxlisun,
Pərwərdigarning yenioşa kaytip kəlsun,
U uningoşa rəhimdillik kərsitudu;
Hudayimizning yenioşa kaytip kəlsun,
U zor kəqürüm kılıdu.

8 Qünki Mening oylioqlanlırim silərning
oylioqlanlırlıqlar əməs,
Mening yollırim bolsa silərning yollırlıqlar
əməstur;

9 Qünki asman yerdin կաղա yükiri bolqinidək,
Mana Əz yollırim silərning yollırlıqlardın,
Mening oylioqlanlırim silərning
oylioqlanlırlıqlardın xunqə yukiridur.

□ **55:4 «Mana, Mən uni ... yetəkqi həm sərkərdə
süpitidə təkdirim kildim»** — bu ayəttiki «uni» — Muxu
yerdə yənə «Dawutka wədə kılınoşan mehîr-xəpkətlər»
bolqan «Pərwərdigarning կuli»ni kərsitudu (42:6, 49:6-8ni
kərüng). Xuningdək 5-ayəttiki «sən» degən səzmu xübhisizki,
«Pərwərdigarning կuli»ni kərsitudu. □ **55:5 «Mana, sən
əzünggə yat bir əlni qakırisən, seni bilmigən bir əl
yeningə yığırüp kelidu... Qünki U seni uluoqlap sanga
güzəllik-julalikni yar kıldı»** — muxu ayəttə «sən» yənə
«Pərwərdigarning əz կuli»ni kərsitudu, səzlər uningoşa eytilidu.

10 Yaməqur həm կար asmandin qüxüp,
 Yər yüzini suqırıp uni kəkərtip, qeqəklitip,
 Terioquqioqa urukni, yegüqigə ax-nanni
 təminligüqə käytmaydioqandək,
 11 Mana Mening aqzimdin qikən səz-kalamim
 xundaktur;
 Θz kənglümdikini əməlgə axurmioquqə,
 Uni əwətix məksitimgə toluk yətmigüqə,
 U Θzümgə bikardin-bikar käytmaydu. □
 12 Qünki silər xad-huram һalda qikisilər;
 Aram-hatırjəmliktə yetəklinip qikisilər;
 Taqlar həm dənglər silərning aldinglarda nahxa
 yangritidu,
 Dalalardiki barlıq dəl-dərəhlər qawak qelixip
 təntənə kildi; □ ■
 13 Yantaklığning ornida կarioqay,

□ 55:11 «Mening aqzimdin qikən səz-kalamim ...
 uni əwətix məksitimgə toluk yətmigüqə, ... Θzümgə
 bikardin-bikar käytmaydu.» — muxu səzlər 6-10-ayətlər
 bilən toluk baqlinidu. Hudaning oyłiri gunahkar insan-
 ningkidin xunqə yukiri bolsimu, Hudaning küqlük səzi towa
 kiloqan adəmni kətürüp Θzigə həmrəhlikkə igə kildi; xuning
 bilən ular Hudaning oyłirini həm yollirini qüxinixkə baxlap,
 Hudaning sirlirida uning bilən ortak bolux imtiyaziqa er-
 ixtürülidu. □ 55:12 «Qünki silər xad-huram һalda
 qikisilər...» — ular zadi nədin qikidi? Ahirkı zaman-
 larda, bəlkim Hudaning yolda mangoşanlar Zionoqa կաrap əz
 yurtlidirin qikidioqanlığını kərsitudu; birak xu arılıqta, hərbir
 towa կilmakqi boloqan adəmning bir «qikixi» boluxi kerək;
 əzining tallıqan yollridin, gunahlidirin, xəhsiyətqılıkidan,
 təkəbburlukidin, barlıq ənəniyiw kəzkərəxaxlidirin Hudaning
 yengilikə qəkərlikə qəkərlikə կաrap «qikixi» kerək. Əmdi
 muxu yol japalıq həm «hətərlik» boloqini bilən u bəribir
 yənilə jaħan-aləmdiki əng xad-huram həm əhmiyətlik yoldur.
 ■ 55:12 1Tar. 16:33

Jioqanlıqning ornida hadas dərihi əsidu;
 Muxular bolsa Pərwərdigar oqa bir nam
 kəltüridu,
 Mənggүгө üzülməs karamət bolidu. □

56

*«Yəxaya» 3-kismi Ahirkı zamanlarnı,
 taltəküs nijatlığını kütük Rəbkə təxna
 bolqanlarnı rioqbətləndürüx*

¹ Pərwərdigar mundak dəydu: —
 Adalət həm hidayəttə qing turunglar,
 Həkkənaliylikni yürgüziweringlar;
 Qünki Mening nijatim yekinlaxtı,
 Həkkənaliylikim ayan қılınat dəwatidu, □

² Muxularını қılqısqı kixı,
 Muxularda qing turqısqı insan balısı —
 Xabat künini bulqımay pak-mukəddəs
 saklıqısqı,

-
- 55:13 «Yantaklıqning ornida қarioqay, jioqanlıqning ornida hadas dərihi əsidu» — demisəkmə, iKİ hil dərəh (қarioqay wə hadas) «daim yexil turidioqan» dərəhlərdür.
 - 56:1 «Adalət həm hidayət» — (ibraniy tilida birlə sez bilən ipadilinidu) — Muxu yerdə Musa pəyoqəmbərgə berilgən mukəddəs կանոն-پərmanlarning barlık tələplirini kərsitidu.

Kolini hərkəndak rəzilliktin tartkuqi kixi nemidegən bəhtliktur! □

3 Əzini Pərwərdigarənən boqlioqan yat yurtluq adəm: — «Pərwərdigar qoqum meni eż həlkidin ayriwetidu!»,

Yaki aqwat bolqan kixi: — «Mana, қakxal bir dərəhmən!» degüqi bolmisun. □

4 Qünki Pərwərdigar: — Mən Əz «xabat künlirim»ni saklaydiqan, Kenglümədiki ixlarnı tallioqan, Əhdəmdə qing turidiqan aqwatlarənən mundak dəymənki: —

5 Mən ularənən Əz əyümde, Yəni Əz tamlirim iqidə orun həm nam-atak ata kılımən;

Muxu nam-atak oqlul-ķızliri barlarningkidin əwzəldür;

Mən ularənən üzülməs, mənggülük namni

□ **56:2 «Xabat künü»** — ibraniy tilida həm «yəttinqi» həm «tohtitix» deyən mənidə. Huda Musa pəyoqəmbər arkılık Israileşən «yəttinqi künü»də, yənə xənbə künidə eż xəhsiy ix-hizmitini tohtitip, ezsining hərmitidə dəm elixni buyruqan. Əlwəttə, mundak ķılıx hərkəndak bir millətning, bolupmu Israilliardək dehəqanlıq bilən xuqullinidioqan millətning həkikiy iman-ixənqi bar-yoklukını ispatlaydiqan ixtur. Məyli sodigər yaki dehəqan bolsun: — «Xənbə künidə ixlisəm aloqan paydam bəlkim altidin bir həssə kəp bolar» — dəp oylixi mumkin.

□ **56:3 «Yaki aqwat bolqan kixi: — «Mana, қakxal bir dərəhmən!» degüqi bolmisun** — «aqwat» piqiwtılğın adəm. Kona jəmiyatlırdə ular padixaħħalarning yaki baylarning hərəmhanilirida ayal-kenizəklirini կօղdax hizmitini կilatti. Muxu yerdə aqwatlar bəlkim barlik meyiplərgə, barlik ornı pəslərgə, barlik kezgə ilinmaydiqan kixilərgə wəkillik կilixi mumkin.

berimən. □

⁶ Pərwərdigarning hizmitidə boluxka,
Uning namiqə seçinixka,
Uning külliri boluxka Pərwərdigarə əzini
baqlıqan,
Xabat künini bulomay pak-mukəddəs
saqlıqan,
Əhdəmni qing tutkan yat yurtluğning
pərzəntlirini bolsa,
⁷ Ularnimu Əz mukəddəs teoqiməq elip kelimən,
Mening duagah bolqan əyümdə ularnı huxal
ķilimən;
Ularning kəydürmə қurbanlıkları həm təxəkkür
қurnanlıkları Mening қurbangahım üstidə
köbul ķilinidu;

□ 56:5 «**mən ularoqa Əz əyümdə, yəni Əz tam-lirim iqidə orun həm nam-atak ata ķilimən**» — muxu ayəttiki «eyüm» bolsa, Hudaning mukəddəs ibadəthanisi. Əslidə Musa pəyoqbərgə tapxurulqan қanunoqə asasən, aqwatlар wə meyiqlar ibadəthaniqə kirixkə bolmayıtti; birak «Pərwərdigarning kuli» ķiloqan ixlardin keyin kirixkə bolidioqan bolqan; muxundak bolupla kalmay, Huda ularoqa «mukim orun»ni beridu, demək halisa mənggү turidioqan bir jayni beridu. Əsliyibraniyqə tekistə «kol wə nam-atak ata ķilimən» deyilgən. Biz uni «orun wə nam-atak ata ķilimən» dəp tərjimə ķıldık. «Kol» bizningqə «turuxka höküklük orun» degən mənidə ixitilgən boluxi mumkin. Qünki Musa pəyoqbərgə qüsürülgən қanun boyiqə aqwatlarning mukəddəs qediroqə yaki mukəddəs ibadəthaniqə kirix höküki yok idi («Qan.» 23:1) «Orun həm nam-atak ata ķilimən... » baxqə birhil tərjimisi «nam-əməl abidisi tikləymən,...». «...ularoqa... nam-atak ata ķilimən... muxu nam-atak oqul-ķızliri barlarningkidin əwzəldur; Mən ularoqa üzülməs, mənggülük namni berimən» — aqwatning pərzənt kəruxi mumkin əməs, əlwəttə.

Qünki Mening əyüm «Barlıq əl-yurtlar üçün dua kılınidiqan əy» dəp atılıdu.■

8 Israildin tarkılıp kətkən qəribələrni yioqip қayturidiqan Rəb Pərvərdigar: —

Mən yənə uningoşa baxkılarnı,

Yəni yioqılıp bolğanlaroşa baxkılarnımu қoxup yioqımən! — dəydi.

Israildiki yetəkligüqilərgə bolğan bir bexarət

9 — I dalalardiki barlıq hayvanlar, kelip ozukṭın elinglar,

Ormanlıktiki barlıq hayvanlar, kelinglar!□

10 *Israilning* kəzətqiliri həmmisi қariolu;

Ular heq bilməydu;

Həmmisi қawaxni bilməydiqan gaqa itlar,

Qüxəkəp yatidiqan, uykuşa amraqlar!

11 Muxu itlar bolsa nəpsi yaman, toyəlanni bilməydu,

Ular bolsa *həlkimni* «bałķuqi»larmix tehi!

Ular yorutuluxni heq bilməydu,

Ularning həmmisi halıqanqə yol tallap կeyip kətkən,

■ **56:7** Mat. 21:13; Mar. 11:17; Luqā 19:46 □ **56:9**

«I dalalardiki barlıq hayvanlar, kelip ozukṭın elinglar, ormanlıktiki barlıq hayvanlar, kelinglar!» — Huda Əzining jazalixidin əlgənlərning jəsətləri bilən ozuklinixka haywanlarnı təklip կildiu.

Birsimu қalmay hərbiri өз мənpəitini kəzləp yürgüqilər! □

12 Ular: «Kəni, xarab kəltürimən,
Hərəkətni қanoqaqə iqəyli;
Ətimu bolsa bugünküdək bolidu,
Tehimu molqılık bolidu yənə!» — dəweridu.

57

Karangoquluğta berilgən nur

1 Həkkaniy adəm aləmdin ətidu,
Həqkim buningoqa kəngül bəlməydu;
Mehriban adəmlər yioqip elip ketilidu,
Birak həqkim oylap qüxinəlməyduki,
Həkkaniy adəmlər yaman künlərni kərmisun
dəp yioqip elip ketilidu. ■

2 U bolsa aram-hatırjəmlik iqigə kiridu;
Yəni əzlrining durus yolida mangənan hərbir
kixi,
Өz ornida yetip aram alidu. □

□ **56:11** «**Muxu itlar bolsa nəpsi yaman, toyəqanni bilməydu, ular bolsa həlkimni «bakkuqi»larmix tehi!**» — «bakkuqi» yaki «kəzətqi» (yetəkligüqi)ning ikki muhim roli bar: — (1) kəzətqılık; yəni sırttin kelidiqan həwp-hətər əhwalidin həlkəni agahlandıdurup təkəbil turux qarısını təpix; (2) «bakkuqılık»; əz həlkigə kəyünüp ularning əhwalini obdan qüxinip həwər elixtur. ■ **57:1** Zəb. 12:1; Mirk. 7:2 □ **57:2** «...durus yolida mangənan hərbir kixi, əz ornida yetip aram alidu» — «əz ornida yetip aram alidu» degənninq mənisi, «ornida səkratta yatkan» yaki «gerdə yatkan» degənlik bolsa kerək; məyli կaysı mənidə bolsun, asasiy mənisi, ular əlüxi bilənla ularning rohı Hudanıng aramıqə kiridu.

*«Paḥixə ayal», uning «baliliri» həm towa
kilojan adam*

³ Bırak sənlər, ijadugər ayalning balılıri,
Zinahor bilən paḥixə ayalning nəсли;
Buyakka yekin kelinglər;

⁴ Silər kimni mazaq kiliwatisilər?
Yaki kimgə қарxi aqzinqlarnı kalqaytip,
Tilinglarnı uzun qikirisilər?

Silər bolsanglar asiyliktin tərəlgən balilar,
Aldamqılıkning nəсли əməsmusilər?

⁵ Hərbir qong dərəh astida,
Hərbir yexil dərəh astida xəhwaniylik bilən
kəyüp kətküqi,
Kiçik balılarnı jiloqlarqa həm hada taxlarning
yeriklirioqa elip soyoluqisilər! □

□ 57:5 «Hərbir yexil dərəh astida xəhwaniylik bilən
kəyüp kətküqi, kiçik balılarnı jiloqlarqa həm hada
taxlarning yeriklirioqa elip soyoluqisilər!» — Qanaanda
(Pələstində) butpərəslik intayın pəskəxlip uqioqa qıkkanidi:
(1) Pələstinliklər «Baal» degən məbudka «Yərni munbət, ay-
allarnı tuqumqan kildi» dəp qoqunoqan. Muxu butni
«hərikətkə keltürük üzün» ular dəl-dərəhlər (bolupmu daim
yexil turidiojan dərəhlər astida) xu məbudka «nəzir kılınojan»
paḥixə ayallar bilən jinsiy munasiwət ətküzətti; (2) ular
«əlümni baxķuridiojan» «Molok» degən baxqə bir məbudni
«məmnun kılıx» üzün, eż balılırini otqa taxlaytti yaki kılıqlaytti.
Yəxayanıng muxu yerdə bu ikki ixni tiloqa elixi, bularning
pajıəlik mahiyitini kərsətməkqi; ular bir buttin «balılarnı
sorap», andin ularnı yənə bir butqa atap soyidu. Bırak
muxu yerdə butpərəslik kılıdiojanlar Pələstindikilər əməs, bəlki
«Pələstinliklərdin butpərəslikni əgəngən» Israillarning əzi. ULAR
əslidə əzlirini Misirdin կutkuzoqan Hudasioqa «sadiq, wapadar
ayal»dək boluxi kerək idi; bıraq buning ornida, ular «paḥixə
ayal» həm uning balılıri bolup kətkənidi.

6 Eriktiki siliqlanoqan taxlar arisida sening nesiwəng bardur;

Xular, xularla sening təkşimatingdur;

Xundak, sən ularoqa atap «xarab hədiyəsi»ni kuyup,

Ularoqa «axlik hədiyə»nimu sunup bərdingəm; Əmdi muxularoqa razi bolup Əzümni besiwallam bolamti?□

7 Sən yukarı, egiz bir taq üstidə orun-kərpə selip köydung,

Sən axu yərdimu kurbanlıklarnı kılıxka qıkting.□

8 Ixiklərning kəynigə wə kəyni kexəklirigə «əslətmiliring»ni bekitip köydung,

Qünki sən Məndin ayrılding,

Sən yalingaqlınıp ornungoqa qıkting;

Orun-kərpəngni kengəytip *heridarlıring* bilən ezung üqün əhdiləxtinq;

□ **57:6 «Eriktiki siliqlanoqan taxlar arisida sening nesiwəng bardur»** — muxuning mənisi bəlkim erikta yatqan taxlar suning eritixi bilən bəzidə təbiyi halda adəmzatning xəkligə kəlgən bolup, həlk təripidin eż butliri boluxka tallinidu.

Yəxaya muxu yerdə «siliqlanoqan taxlar» degən sezni ixlitip qakqaq kılıdu. Bu ibraniy tilida «hələk» degən birlə sez bilən ipadilinidu wə: «teyləqək, aldamqi, hətərlik», degən yənə bir məninimu bildüridi. «Nesiwəng» ibraniy tilida «halak» degən sez bilən ipadilinidu. Musa pəyoğembər əslidə Israeloqa:

«Pərvərdigar silərning nesiwənglardur» degən bolsimu, ular ezigə tegixilik bolоjan nesiwinining («halak»ining) ornida bir

«hələk»ni, yəni bir «aldamqi nərsə»ni tallıqan. **«muxularoqa razi bolup Əzümni besiwallam bolamti?»** — demək, muxu ixlardin etüp jazalimay köyuxum hərgiz mumkin əməs. □

57:7 «Sən axu yərdimu kurbanlıklarnı kılıxka qıkting» — ular həq nomus kılmay, oquq-axkara (egiz taq üstidə) butpərəslik kılıp turattı.

Ularning orun-kərpisigə kənglüng qüxti,
 Sən ularda küq-hökükni kərüp қalding. □
9 Sən zəytun meyi hədiyisini elip,
 Ətirliringni üstibexingga boluxioqa qeqip,
 Padixaһning aldioqa barding;
 Əlqiliringni yirakka əwətip,
 Hətta təhtisaraoqa yətküqə əzüngni pəs

□ **57:8 «Ixiklərning kəynigə wə kəyni kexəklirigə əslətmiliring»ni bekitip կոydung** — Musa pəyoqəmbər Israillarqa Hudanıng paklıqını əslitix yolidə əy ixikining sırtkı ikki yenioqa Təwrattiki birkənqə səzni oyux yaki tahta üstigə pütüp qaplaхni buyruqanıdı. «Paһixə ayal» muxu «əslətmilər»ni sırtıqə əməs, iqiqə bekitkən. Ayal uqıqə qıkkən bir butpərəs boloqını bilən, yənilə «Pərvərdigar bar bolsa meni jazalaydu» dəp ənsirəp (baxılardın yoxurun һalda) muxu tahtılarnı bekitkən. Bırak uning mundaқ կılıqını Hudani butlarning կatarioqa կoyqınıqə barawər. «Paһixə ayal»qa nisbətən, muxu əslətmə tahtılarnı ixik kəynidə bekitix pütünləy hurapiy bir ix, ular uning üçün «tiltumar»qa ohxaxla, halas (Təwratta tiltumarlar mən'i կilinəqən, əlwəttə). **«Sən ularda küq-hökükni kərüp қalding»** — əslidə «sən ularda bir կolni kərüp қalding» degənlik. «Bir կol» bəlkim «azojinə küq-hökük»ni bildürüxi mumkin. «paһixə ayal» muxuni kərüpla dərhal «buningdin paydilanmışam bolmayıdu» dəp 9-ayəttiki ixlarnı կildi.

kıldıng. □

10 Sən besip mangoğan barlıq yolliringda qar-qioqining biliən,
Yənə: «Pok yəoptimən, boldi bəs!» dəp
köymidinq tehi,
Ezip yürüxkə yənilə küküngni yiołding,
Həq jak toymidinq.

11 Sən zadi kimdin yürəkzadə bolup, korkup
yürisən,
Yalogan gəp kılıp, Meni esingga həq kəltürməy,
Kənglüngdin həq ətküzmidinq.

Mən uzunoğaq süküttə turup kəldim əməsmu?
Sən yənilə Məndin həq korkup bakmidinq! □ ■

12 Sening «həkkaniyilik»ni həm
«təhpiliring»ni bayan kılımən: —
Ularning sanga həq paydisi yoktur!

13 Qırkırioğanliringda sən yiołip toplioğan *butlar*
kelip seni kutkuzsun!

□ **57:9** «**Sən zəytun meyi hədiyisini elip,...»** — baxka
birhil tərjimi: «əzünggə (huxpurak) mayni sürtüp...». «**Sən...
padixahning aldiqa barding; əlqiliringni yiraķka əwətip,
hətta təhtisaraqa yətküqə əzüngni pəs kılding**» — Yəxaya
1-37-bablardı hudasız dələtlər bilən həq ittipak laxmasılıknı
kayta-ķayta dəwət kılōjan. Paħixə ayal «padixah»ni əzigə
mətpun kılmaqqi bolup, dəl «ittipak laxmasılık»ning əksini
kılmaqqi bolōjan. Əmdi «paħixə ayal» zadi կaysi «padixah»ning
aldiqa bardı? Əslidə Israilning əz padixahı bar idi. Birak
Huda Yəxaya arkılık ularoja yənə kinayilik gəp kılıp: Silər
hudasız əlning padixahining aldiqa berip uningdin yardım
sorisanglar, u padixah kəlgüsidiə silərning padixahınlardı bolidu,
deməkqi. □ **57:11** «**Mən uzunoğaq süküttə turup kəldim
əməsmu?**» — demək, Huda uzun wakitkiqə səwr-takət kılıp
Israilni jazalimay kəldi. ■ **57:11** Yəx. 42:14

Bırak xamal püw kılıp ularning həmmisini uqurup ketidu,

Bir nəpəsla ularni elip ketidu;

Bırak Manga tayanoqı zeminoqa miraslıq kılıdu,

Mening mukəddəs teoqimoqa igidarqılık kılıdu. ■

14 Xu qaoqda: — «Yolni kətürüngrələr, kətürüngrələr, uni təyyarlangılar,

Həlkimning yolını boxitip barlıq putlikaxanglarnı elip taxlangılar» deyildi. □

15 Qunki nami «Mukəddəs» Bolqarıqı,

Yukarı həm Aliy Bolqarıqı,

Əbədil'əbədgıqə həyat Bolqarıqı mundak dəydu:

«Mən yukarı həmdə mukəddəs jayda,

Həm xundakla rohi sunuk həm kiqik peil adəm bilən billə turimənki,

Kiqik peil adəmning rohını yengilaymən,

Dili sunukning kənglini yengilaymən.

16 Qunki Mən hərgiz mənggüğə ərz kılıp əyibliməymən,

Həm əbədil'əbədgıqə oğzəplənməymən;

Xundaq kilsam insanning rohi Mening aldimda suslixip yokaydu,

Əzüm yaratkan nəpəs igiliri tükixidu. ■

17 Uning əz nəpsaniyətlik kəbihlikidə Mən uningdin oğzəplinip, uni uroqanmən;

■ **57:13** Zəb. 34:7-10 □ **57:14** «Yolni kətürüngrələr, kətürüngrələr, uni təyyarlangılar, həlkimning yolını boxitip barlıq putlikaxanglarnı elip taxlangılar» — muxu ayəttiki bexarət bəlkim ahırkı zamandıki «Zionoqa қayıtx» toqrluluk eytilidu. ■ **57:16** Zəb. 103:8-10; Ibr. 12:9

Mən uningdin yoxurun turup, uningoşa
oşəzəpləngənlikim bilən,
U yənilə arkisiqə qekeqiniqə eż yolini
mengiwərdi;

18-19 Mən uning yollirini kərüp yətkən
təkdirdimu,
Mən uni sakaytimən;
Mən uni yetəkləymən,
Mən ləwlərning mewisini yaritimən,
Uningoşa wə uningdiki həsrət qəkküqilərgə
yənə təsəlli berimən;
Yırak turuwatqanoqa, yekin turuwatqanoqimu
mutlək aram-hatırjəmlik bolsun!
Wə Mən uni sakaytimən! □

20 Birak rəzillər bolsa tinqilinixni həq

□ **57:18-19 «Uningoşa wə uningdiki həsrət qəkküqilərgə...»** — muxu yerdə «wə» yaki «yəni». «...
Mən uni sakaytimən; mən uni yetəkləymən, mən ləwlərning mewisini yaritimən, ... yırak turuwatqanoqa, yekin turuwatqanoqimu mutlək aram-hatırjəmlik bolsun!»
— bu 15-18-ayətlərdiki muxu bəxarət bizningqə Israelni
kersitidü. Birak xundak bolsimu, əmeliyəttə Yəxaya kəstən
bizgə kimni kərsətkənlikini ettip bərməydi. Xuning bilən
hərbir gunahkar, eż gunahidin towa kılqusi bar hərbir
adəm, muxu səzlərni dora süpitidə eż gunahining yarılırioşa
yakıdu. «Ləwlərgə mewə yaritimən» degənning mənisi nemə?
Hudaqə nisbətən ləwlərdiki «həkikiy mewə»ning baxlinixi
towa kılıdioqan səzlər boluxi kerək. Adəmning Hudaqə towa
kılıdioqan, gunah tüpəylidin qattık puxayminini bildüridiqan
səzlərnimü Huda yaratqan, adəmlər towa kılqanda ezlirini
Hudanıng ķuqıqioqa taxlixi kerək, uning rəhəm-xəpkütigə
pütünləy ixinixi kerək, deməkqi. U bəribir ajizlarning
Nijatkar-Ķutkuzəquçisidur. «Küqlük adəmlər» bolsa bəlkim
hərgiz gunahtin kütkuzulmaydu. Qünki ular Hudaqə əməs,
bəlkı hərdaim eż-ezigə tayinidu.

bilməydiqan,
 Dolğunliri lay-latkilarni uroqutuwatkan,
 Dawalqutuwatkan dengizdəktur.
21 Rəzillərgə, — dəydu Hudayim — həq aram-hatırjəmlik bolmas. ■

58

Kuruk diniy paaliyətlər adəmlərni dozahğa elip baridu; ... Hudaşa yakidiqan «rozini tutux»

1 — Nida kılıp jakarlıqin,
 Awazingni köyup berip boluxıqə towla,
 Awazingni kanaydək kötür,
 Mening həlkimgə ularning asiylikini,
 Yakupning jəmətigə gunahlırını bayan ķiloqin.
2 Birak ular Meni hər küni izdəydiqan,
 Həkkaniylikni yürgüzidioqan,
 Mening yollirimni bilixni huxallık dəp bilidioqan,
 Hudasingin həküm-pərmanlarını taxliwətməydiqan bir əlgə ohxaydu;
 Ular Məndin həkkaniylikni bekitidioqan həküm-pərmanları soraydu;
 Ular Hudaşa yekinlixixni hursənlik dəp bilidu.
3 *Andin ular:* — «Biz roza tuttuk,
 Əmdi nemixka sən kezünggə ilmiding?
 Biz jenimizni kiyniduk,
 Əmdi nemixka buningdin həwiring yok?» — *dəp soraydu.*
 — Қaranglar, roza küni əz kənglünglardikini
 kiliwerisilər,

Hizmətqiliringlarnı qattık ixlitisilər;

⁴ Silərning roza tutuxliringlar jənggi-jedəl qıkırıx üqünmu?

Kəbih kolliringlar muxt bilən adəm uruxni məksət kılqan ohximamdu?

Həzirki roza tutuxliringlarning məksəti awaz-ınglarnı ərxlərdə anglitix əməstur! □

⁵ Mən tallıqan xu roza tutux künü —

Adəmlərning jenini kiynaydiqan künmu?

Bexini կomuxtək egip,

Astioqa bəz wə küllərni yeyix kerək bolqan künmu?

Silər muxundaq ixlarnı «roza»,

«Pərwərdigar կobul kılqudək bir kün» dəwatamsilər? ■

⁶ Mana, Mən tallıqan roza muxuki: —

Rəzillik-zulumning asarətlirini boxitix,

Boyunturuqning tasmilirini yexix,

Ezilgənlərni boxitip hər kılıx,

Hərkəndək boyunturuqni qekip taxlax əməsmidi? □

⁷ Ax-neningni aqlaroqa üləxtürüxüng,

Hajətmən musapirlarnı hımayə kılıp əyünggə apirixing,

Yalingaqlarnı kərginingdə, uni kiydürüxüng,

□ 58:4 «ərxlərdə» — ibraniy tilida «yükirida» ■ 58:5

Zək. 7:5 □ 58:6 «Hərkəndək boyunturuqni qekip taxlax əməsmidi?» — «boyunturuq» bəlkim insanlar olaq haywanlarning qatarida muamilə kılıxını bildüridu. Hudanıng yolyorukının birinqi basquqi bolsa, «boyunturuqning tasmilirini yexix»; biraq həkkaniyilikning ahirki məksəti barlıq boyunturuqlarnı paqaklap taxlaxtin ibarət bolux kerək.

Əzüngni əzüng bilən bir jan bir tən bolqanlardin қaqurmaslikinqdin ibarət əməsmu?■

8 Xundak қiloqanda nurung tang səhərdək waliidə eqilidu,

Salamətliking tezdin əsligə kelip yaxnaysən;

Həkkaniyilikəng aldingda mangidu,

Arkangdiki muhəapizətqıng bolsa

Pərwərdigarning xan-xəripi bolidu.

9 Sən qakırsang, Pərwərdigar jawab beridu;

Nida kılısən, U: «Mana Mən!» dəydu.

Əgər aranglardin boyunturuğuñi,

Təngləydiqan barmağını,

Həm təhmət gəplirini yok kilsang, □

10 Jeningni aqlar üçün pida kilsang,

Ezilgənlərning həjətliridin qıksang,

Xu qaođa nurung қarangoqulukta kətürülidu;

Zulmiting qüxtək bolidu;

11 Həm Pərwərdigar sening daimlik yetəkligüqinq bolidu,

Jeningni կuroqakqılıq bolqan waqtidimu kamdaydu,

Ustihanliringni küqəytidu;

Sən suqırılıdiqan bir baq,

Suliri uroqup tūgiməydiqan, adəmni aldimaydiqan bir bulak bolisən; □

■ **58:7** Əz. 18:7,16; Mat. 25:35 □ **58:9 «Təngləydiqan barmaq»** — hıyligərlik ixarətlərni yaki ərz-xikayət kılqanlığını kərsətsə kerək. □ **58:11 «Adəmni aldimaydiqan bir bulak»** — qəl-bayawanda yürgən yoluqlar üçün bulaklar intayın muhim, əlwəttə. Həli bar, hazır yok bolqan bulaklar, «adəmni aldaydiqan» bulaklar deyilətti; bundaç bulaklar yoluqlarning jenioqa zamin boluxi mumkin.

12 Səndin tərəlgənlər kona harabilərni қaytidin
kurup qikidu;

Nuroqun dəwrlər қalduroqan ullarni қaytidin
kötürisən,

Xuning bilən «Bəsülgən tamlarnı қaytidin
yasioluqi,

Koqa-yol wə turaloqlarını əsligə kəltürgüqi» dəp
atilisən.

13 Əgər sən xabat künidə kədəmliringni sanap
mangsang,

Yəni Mening mukəddəs künümədə əzüngningki
kənglüngdikilərni kilmay,

Xabatni «huxallık»,

Pərwərdigarning mukəddəs künini «hərmətlik
kün» dəp bilsəng,

Həm Uni hərmətləp,

Əz yolliringda mangmay,

Əz bilginingni izdiməy,

Kuruq parang salmisang.□

14 Undakta Pərwərdigarnı kənglüngning huxal-
lıki dəp bilisən,

Həm Mən seni yər yüzidiki yüksiri jaylarqa
mingüzüp mangdurimən;

Atang Yakupning mirası bilən seni
ozuklandurimən —

□ **58:13 «Həm Uni hərmətləp...»** — muxu ibaridə «Uni»
yaki Pərwərdigarning Əzini yaki uning «xabat kün»ni kərsitudu.
**«Əz yolliringda mangmay, əz bilginingni izdiməy, kuruq
parang salmisang,...»** — Musa pəyoqəmbər arkılık Israiloqa
berilgən «on pərman»ning tətinqisi «xabat künini mukəddəs
küni süpitidə saklangalar» deyən. Xabatning muhim ixliri
bolsa əzining həqkandaq hususiy ix-hizmətlirini kilmay, Hudani
seqinixtur.

Qünki Pərwərdigar Θz aqzi bilən xundak səz kıldı. □

59

Hudaning səzining dawami — Gunahning əzini təhlil kılıx

¹ — Kəranglar, Pərwərdigarning köli kutkuzalmıqdək küqsiz bolup қaloqan əməs; Yaki Uning կuliki anglimiqdək eçir bolup қaloqan əməs; ■

² Birak silərning қəbihlikinglar silərni Hudayiñlardin yıraklıxturdi, Gunahınglar Uning yüzini silərdin qaqrurup Uningoşa tilikinglarnı anglatkuzmidi. □

³ Qünki kolliringlar kan bilən, Barmaklıringlar қəbihlik bilən miləngən, Ləwliringlar yaloqan gəp eytikan, Tilinglar kaldırlap kərrixip səzligən;

⁴ Həkkaniylik tərəptə sezligüqi yoktur,

□ **58:14 «yükiri jaylarqa mingüzüp mangdurimən»** — bu ajayib sırlıq gəp bolup, mənisi (1) ornung nahayiti üstün bolidu; (2) nahayiti müxkül həm hətərlik ixlar sanga asan kelidu. Əmdi Huda Θigə itaət қiloqlarnı nemigə mindüridi? — muxu yerdə deyilmidi. Bəlkim pərixtılerning küq-kudriti kərsitilixi mümkün. ■ **59:1** Qəl. 11:23; Yəx. 50:2 □ **59:2 «Kəranglar, Pərwərdigarning köli kutkuzalmıqdək küqsiz bolup қaloqan əməs... birak silərning қəbihlikinglar silərni Hudayiñlardin yıraklıxturdi, gunahınglar Uning yüzini silərdin qaqrurup Uningoşa tilikinglarnı anglatkuzmidi»** — muxu -1-2-ayətlər bolsa 58-bab, 3-ayəttiki soaloşa berilgən jawabtur.

Həkikət tərəptə turidioqan həküm sorioquqi yoktur;
 Ular yok bir nərsigə tayinip, aldamqılık kılmaqla,
 Ularning қorsıqidikisi ziyandax,
 Ularning tuquwatıını kəbihlik; ■
5 Ular qar yilanning tuhumlirini tərəldüridu,
 Əmüqükning torini torlaydu,
 Kim uning tuhumlirini yesə elidu;
 Ulardin biri qekilsa zəhərlik yılan qıkıdu. □
6 Ularning torliri kiyim bolalmaydu;
 Əzliri ixligənliri bilən ezlirini yapalmaydu;
 Ixligənliri bolsa kəbih ixlardur;
 Ularning қolida zorawanlıq turidi; □ ■
7 Kədəmliri yamanlık tərəpkə yığıridu,
 Gunahsız կanni təküxkə aldiraydu,
 Ularning oyliri kəbihlik toqrisidiki oylardur;
 Baroqanla yerdə wəyranqılık wə һalakət tepildi. ■
8 Tinqliq-aramlıq yolunu ular həq tonumaydu;
 Yürüxliridə həq həkikət-adalət yoktur;
 Ular yollurini əgri-toğay kiliwaldı;
 Kim bularda mangooqan bolsa tinq-aramlıqni kərməydi.

■ **59:4** Ayup 15:35; Zəb. 7:14 □ **59:5** «Ulardin biri qekilsa zəhərlik yılan qıkıdu» — demək, ulardin həqkandaq yahxilik qıkmaydu, ularqa təkabil turux intayın təs; adəm «tuhumlar»ni yesə, elidu; «tuhumlar»ni buzsa, ulardin tehi hətərlik bir yılan qıkıdu. □ **59:6** «Ularning torliri kiyim bolalmaydu» — muxu ayət wə 5-ayətkə қarioqanda, «torliri» degənlik ularning қəstliri həm yamanlıqlırını diniy nikab bilən yapıdoqan usullarnı bildüridu. ■ **59:6** Ayup 8:14,15 ■ **59:7** Pənd. 1:16; Rim. 3:15

Israel gunahını ikrar kılıdu

9 — Xunga həkikət-adalət bizdin yiraq turidu;
 Həkkənaliylik yetip bizni qümkigən əməs;
 Nurni kütimiz, bıraq yənilə karangoçuluq!
 Birlə qıl-pal parlıqan yorukluknimu kütimiz,
 Yənilə zulməttə mangımız.
 10 Karioqlardək biz tamni silaxturup izdəymiz,
 Kəzsiz bolqandək silaxturimiz;
 Gugumda turqandək qüxtimu putlixip ketimiz,
 Qət yakılarda əlüklərdək yürümüz. □
 11 Eyiqlardək nərə tartımız,
 Pahtəklərdək qattık ah urımız;
 Biz həküm-həkikətni kütüp karayımız, bıraq u yok;
 Nijat-kutuluxni kütimiz, bıraq u bizdin yiraktur;
 12 Qünki itaətsizliklirimiz aldingda kəpiyip kətti,
 Gunahlırimiz bizni əyibləp guvahlıq beridu;
 Qünki itaətsizliklirimiz hərdaim biz bilən bildidur;
 Kəbihliklirimiz bolsa, bizgə roxəndur: —
 13 Qünki Pərwərdigar oqa itaətsizlik kılmağtimiz,
 wapasızlık kilməğtimiz,
 Uningdin yüz eriməktimiz,
 Zulumni həm asiylikni tərəqip kilməğtimiz,
 Yalqan səzlərni oydurup, iq-iqimizdin səzliməktimiz;
 14 Adalət-halislik bolsa yoldin yenip kətti;
 Həkkənaliylik yırakta turidu;
 Qünki həkikət koqida putlixip ketidu;
 Durus-diyanətningmu kirdüdək yeri yoktur.

□ 59:10 «Qət yakılarda əlüklərdək yürümüz» — baxqa birhil tərjimisi: «küqi barlar arısida əlüklərdək yürümüz».

15 Xuning bilən həkikət yokay dəp қaldi;
Өзümni yamanlıqtin neri қilay degən adəm
həkning olja nixani bolup қaldi!

Pərwərdigar duani anglap ixka kiridu

16 Həm Pərwərdigar kərdi;
Həküm-həkikətning yoklukı Uning nəziridə intayın yaman bilindi.
Wə U *amal kıləjudək* birmu adəmning yoklukını kərdi;
Gunahkarlarşa wəkil bolup dua kıləquqi heqkimning yoklukını kərüp, azablinip kengli parakəndə boldi.
Xunga Uning Əz Biliki əzигə nijat kəltürdi;
Uning Əz həkkaniyılıki Əzini қollap qidamlik қıldı; □ ■
17 U həkkaniyılıkni қalqan-sawut қıldı,
Bexiqa nijatlıq dubulqisini kiydi;
Kısas libasını kiyim қıldı,

□ **59:16 «Həm Pərwərdigar kərdi; həküm-həkikətning yoklukı Uning nəziridə intayın yaman bilindi»** — Pərwərdigar Əz məmin bəndilirining duasını anglap ixka kiridu. **«xunga uning əz biliki əzigə nijat kəltürdi»** — okurmənlərning esidə boluxi kerəkki, «Pərwərdigarning Biliki» Uning dunyaqa əwətidioqan Kütəkuzoqası-Məsihi, yəni «Pərwərdigarning kuli»dur. Demək, Israil əzinin asiyilik, itaətsizlikini, əzlirining gunahka takabil turalmaydioqanlığını toluq ikrar kılıp towa kıləqan wağıtta, «heq kütəkuzoqudək adəm bolmioqanda», Hudanıng xan-xəripini əsligə kəltürük üçün, xundakla amalsız қaloqan insanni kütəkuzux üçün «Pərwərdigarning Biliki» nijatni elip muxu dunyaqa kelidu. Kütəkuzux ixlirini u yaloquz ada қılıdu; «heq adəm» uningoqa yardım bərməydi. Yənə 53-babni kərüng. ■ **59:16** Yəx. 63:5

Muhəbbətlik ķizəqinlikni ton ķilip kiydi. ■

18 Adəmlərning ķiloqanlırı boyıqə, u ularoqa kayturidu;

Rəkiblirigə kəhər qüxüridu,

Düxmənlirigə ixlirini kayturidu,

Qət arallardikilərgimu u ixlirini kayturidu.

19 Xuning bilən ular oğerbətə Pərwərdigarning namidin,

Künqikixta Uning xan-xəripidin ķorkidu;

Düxmən kəlkündək besip kirginidə,

Əmdi Pərwərdigarning Rohı uningə qa karxi bir tuən ni kətürüp beridu;

20 Xuning bilən Həmjəmət-Ķutķuzoquqi Zionə qa kelidu,

U Yakup jəmətidikilər arisidin itaətsizliktin yenip towa ķiloqanlaroqa yekinlixidu, — dəydu Pərwərdigar. □ ■

21 Mən bolsam, mana, Mening ular bilən bolən əhdəm xuki, — dəydu Pərwərdigar —

«Sening üstünggə konup turqan Mening Rohim, xundakla Mən sening aqzingə qa ķuyoran səz-kalamim bolsa,

Buningdin baxlap əbədil'əbədgıqə əz aqzingdin, nəslingning aqzidin yaki nəslingning nəslining aqzidin hərgiz

■ 59:17 Əf. 6:17; 1Tes. 5:8 □ 59:20 «Xuning bilən Həmjəmət-Ķutķuzoquqi Zionə qa kelidu, u Yakup jəmətidikilər arisidin itaətsizliktin yenip towa ķiloqanlaroqa yekinlixidu» — «Rim.» 11:26 kərüng. ■ 59:20

Yəx. 10:21,22; Rim. 11:26

qüxməydu! — dəydu Pərwərdigar. □

60

Kutkuzulojan Zionning parlaq keləqiki

¹ — Ornungdin tur, nur qaq! Qünki nurung yetip kəldi,
Pərwərdigarning xan-xəripi üstüngdə kətürüldi!

² Qünki karangoçuluk yər-zeminni,
Kapkara zulmət əl-yurtlarnı basidu;
Bırak Pərwərdigar üstüngdə kətürülidu,
Uning xan-xəripi seningdə kəründidu;

³ Həm əllər nurung bilən,
Padixaħlar sening kətürülgən yoruklukung
bilən mangidu.

⁴ Bexingni kətür, ətrapingoja կաrap bak;
Ularning həmmisi jəm bolup yioqilidu;
Ular yeningoja kelidu, —
Ooqulliring yirakṭin kelidu,

Kızliring yanpaxlaroja artilip kətürüp kelinidu.

⁵ Xu qaqda kərisən,
Kəzliring qaqnap ketidu,
Yürəkliring tipqəkləp, iq-iqinggə patmay
kəlisən;

□ **59:21 «sening üstünggə konup turoqan Mening Rohim»** — əmdi muxu ayəttiki «sən» degən kim? Yukiriki 20-ayəttə «Həmjəmət-Kutkuzoquqi Zionoja kelidu» deyilgən. «Həmjəmət-Kutkuzoquqi» bolsa, 16-ayəttiki «Pərwərdigarning Biliki», yəni «Pərwərdigarning կuli»dur. Xübhisizki, muxu səzlər uningoja, yəni Məsihgə deyilidu.

Qünki dengizdiki baylıklar sən tərəpkə burulup kelidu,
 Əllərning mal-dunyaliri yeningoqa kelidu.■
6 Top-top bolup kətkən təgilər,
 Həm Midian həm Əfahdiki taylaqlar seni kaplaydu;
 Xebadikilərning həmmisi kelidu;
 Ular altın həm huxbuy elip kelidu,
 Pərwərdigarning mədhıyılını jakarlaydu.
7 Kedarning barlık köy padılıri yeningoqa yiçilidu;
 Nebayotning köqçarlari hizmitingdə bolidu;
 Ular Mening köbul ķiliximəqə erixip
 kurbangağimoqa qıkırılıdu;
 Xuning bilən güzəllik-julalikimni ayan ķılıdiqan
 əyümni güzəlləxtürimən.□
8 Kəptərhanilirioqa kayıtip kəlgən kəptərlərdək,
 Uqup keliwatkan buluttək keliwatkan kimdu?
9 Qünki arallar Meni kütidu;
 Xular arisidin oşulliringni yiraqtın elip kelixkə,
 Əz altın-kümüxlirini billə elip kelixkə,
 Tarxixtiki kemilər birinqi bolidu.
 Ular Hudaying Pərwərdigarning namioqa,

■ **60:5** Zəb. 34:4-9; Wəh. 21:26 □ **60:7** «...Midiyan həm Əfahdiki taylaqlar seni kaplaydu; Xebadikilərning həmmisi kelidu; ... Edarning barlık köy padılıri yeningoqa yiçilidu; Nebayotning köqçarlari hizmitingdə bolidu» — 6-7-ayətlərdə deyilgən yərlərni həritidin kerüng. Pələstinni nukta kılıp eytkanda, «Midiyan» yiraq jənubta, «Əfah» Pars қoltuqining xərkəy təripidə, «Xeba» Misirning jənubiy təripidə, «Kedar» həm «Nebayot» xərkə tərəptə, yəni Ərəbistandıki qəl-bayawanning ximalida. Xebadin sirt həmmisi bəlkim Ərəb kəbililəri.

Israildiki Muqəddəs Bolqoqining yenoqla kelidu;

Qünki U sanga güzəllik-julalıq kəltürdi. □

10 Yat adəmlərning balılıri sepilliringni ķuridu,
Ularning padixahlıri hizmitingdə bolidu;

Qünki oqəzipimdə Mən seni urdum;

Birak xapaitim bilən sanga rəhİM-mehribanlıq
kərsəttim. ■

11 Dərwaziliring hərdaim oquq turidu;
(Ular keqə-kündüz etilməydu)

Xundak ķılqanda əllərning baylıklarını sanga
elip kəlgili,

Ularning padixahlırını aldingoqla yetəkləp kəlgili
bolidu.

12 Qünki sanga hizməttə boluxni rət ķılıdioqan əl
yaki padixahlıq bolsa yokıldı;

Muxundak əllər pütünləy bərbət bolidu.

13 Mening mukəddəs jayimni güzəlləxtürükə,
Liwanning xəripi,

— Arqa, ķariqay wə boksus dərəhlirinинг
həmmisi sanga kelidu;

Xundak ķılıp ayıqım turoqan yərni xərəplik
ķilimən. □

14 Seni harlıqanlarning balılıri bolsa aldingoqla
egilginiqə kelidu;

□ **60:9 «Tərxixtiki kemilər birinqi bolidu...»** — biliximizqə, qədimki zamanlarda üq «Tərxix» bar idi (həmmisi turning mustəmlilikləri). Muxu ayətti ki «Tərxix» bəlkim İspaniyəni (Kanaandin yırak bolqan oqərbiy tərəptə) kərsitudu; deməkqi, ahırkı zamanda Hudanıng yolunu tutkanlar jaħandiki barlıq tərəplərdin Zionqa ķarap kelidu. ■ **60:10** Yəx. 49:23

□ **60:13 «Liwanning xəripi, — arqa, ķariqay wə boksus dərəhlirinинг həmmisi sanga kelidu»** — Liwan degən jaydin hərhil qiraylıq dərəhlər qıqtı.

Seni kəmsitkənlərning həmmisi ayioqingoqa bax uridu;

Ular seni «Pərwərdigarning xəhiri»,
«Israildiki Muqəddəs Bolqoqining Zioni» dəp ataydu.

15 Sən taxliwetilgən həm nəprətkə uqrioqanlıking üçün,
Həqkim zeminingdin ətmigən;
Əmdilikdə Mən seni mənggülük bir xan-xəhərət,
Əwlad-əwladlarning bir hursənliki kılımən. ■

16 Əllərning sütini emisən,
Padixahlarning əmqikidin əmgəndək *mehir-xəpkitigə erixsən*;
Xuning bilən sən Mən Pərwərdigarnı əzüngning
Nijatkaring həm Həmjəmət-Kutkuzoquqing,
«Yakuptiki կudrət Igisi» dəp bilişən. □ ■

17 Misning orniqə altunni,
Təmürning orniqə kümüxni əpkelip almax-
turimən;
Yaqlaqning orniqə misni,
Taxlarning orniqə təmürni əpkelip almax-
turimən;
Sening hakimliringni bolsa tinq-aramlıq,
Bəgliringni həkkəaniylik kılımən.

■ **60:15** Yəx. 49:19; 54:1, 6, 7 □ **60:16** «Əllərning sütini emisən, padixahlarning əmqikidin əmgəndək *mehir-xəpkitigə erixsən*» — demək, Zion ahirkı zamanlardıki azab-okubətlərin etüxi bilən (hərkəndaq kəmsitixlər, əqmənlik, nəprət həm ziyanxəlikkə uqrioqandin keyin) ajiz bir səbiy balidək barlıq «yat əllər»ning keyünüxləri həm əqəmhorluq bilən qongkur təsəlligə igə bolidu. «**Yakuptiki կudrət Igisi**» — muxu yerdə «Yakup» həm Yakupning ezi həm uning əwladları Israilni kərsitudu. ■ **60:16** Yəx. 43:3

18 Zeminingda zorawanlıqning həq sadasi bolmaydu,
 Qegraliring iqidə wəyranqılık wə һalakətmə yok
 bolidu;
 Sən sepilliringni «nijat»,
 Dərwaziliringni «mədhıyə» dəp ataysən.

19 Nə կuyax kündüzdə sanga nur bolmaydu,
 Nə ayning julasi sanga yorukluk bərməydu;
 Bəlki Pərwərdigar sening mənggülük nurung
 bolidu,
 Sening Hudaying güzəl julalıqning bolidu.

20 Sening կuyaxing ikkinqi patmaydu,
 Eying tolunlukidin yanmaydu;
 Qünki Pərwərdigar sening mənggülük nurung
 bolidu,
 Həsrət-кayoquluk künliringgə hatimə berilidu.

21 Sening həlkingning həmmisi həkkaniy bolidu;
 Yər-zeminoğa mənggüğə igidarqılık kılıdu;
 Ularning Mening güzəl julalıkimni ayan қilixi
 üqün,
 Ular Θz կolum bilən tikkən maysa,
 Θz կolum bilən ixliginim bolidu. ■

22 Səbiy bala bolsa mingoğa,
 Әng kiqiki bolsa uluq əlgə aylinidu,
 Mənki Pərwərdigar bularni өz waqtida tezdin
 əməlgə axurimən.

61

Zionning parlak keləqiki — dawami

«Pərwərdigarning қули»ning yənə bir səzi

1 «Rəb Pərwərdigarning Rohı mening wujudumda,

Qünki Pərwərdigar meni ajiz ezilgənlərgə hux həwərlər yətküzüxkə məsihligən.

U meni sunuk kəngüllərni yasap sakaytixka,
Tutğunlar oqa azadlıknı,

Qüxəp կoyulqanlar oqa zindanning eqiwetiliqidə qanlılığını jakarlaxka əwətti; □ ■

2 Pərwərdigarning xapaet kərsitidiqan yilini,
Həm Hudayimizning կisaslıq künini jakarlaxka,

□ **61:1** «Rəb Pərwərdigarning Rohı mening wujudumda, qünki Pərwərdigar meni ajiz ezilgənlərgə hux həwərlər yətküzüxkə məsihligən» — «məsihligən» yaki «məsih kılıqan» — muxu yerdə biz kaytidin bu ibarigə qüxənqə berimiz, xundakla «Məsih» toqlularuk tohtilimiz. Hudanining yolyoruğu bilən Israıl oqa yengi bir padixa həkitix üçün uning bexioşa may sürtülüx kerək idi. Muxu murasim «Məsih kılınix» dəp atılıp, xu qaqdın baxlap muxu padixa hə «Hudanining məsih kılıqını» dəp atıltı. Muğəddəs ibadəthanining hizmitini kılıqan «kurbanlıq kılıquqi» kahinlarmu muxu hizmətkə kirixix üçün «məsih kılınixi» kerək idi. «Məsih kılınix» bəzidə pəyəqəmbərlərgimu etküzülətti. Bırak muxu ayəttiki «məsih kılıx» zəytun meyi bilən əməs, bəlkı Hudanining Əz Muğəddəs Rohı bilən etküzülidü; insan təripidin etküzülməydu, Hudanining Əzi etküzidü. «Pərwərdigarning қули» toqlarisidiki səzlərni yiqinqaqlıqanda, u «Padixa hə» (pütkül aləmningki), Pəyəqəmbər («səzümni aqzingoqa kuyimən») həm «Kutkuzoquqi Kahin»dur (gunahkarlar üçün əzini kurbanlıq kılıdu, gunahkarlar üçün dua kılıdu). Xu üq wəzipini ada kılıx üçün u Hudanining Rohı bilən «məsih kılınixi» kerək idi. Muxu yerdin baxlap biz «Pərwərdigarning қули»ni «Məsih» degən nam bilən qağırimiz. Israılning 60- həm 61-babta kərsitilgən bəhtining, əllərning (Israıl arkılık bolovan) bəhtiningmu həmmisi Məsihning kılıqan ixidur. ■ **61:1** Lukə 4:17,18,19,20

Barlıq қayoqu-həsrət qəkkənlərgə təsəlli berixkə meni əwətti.□

³ Ziondiki həsrət-қayoqu qəkkənlərgə, Küllərning orniqa güzəllikni, Həsrət-қayoquning orniqa sürkilidiqan xad-huramlıq meyini, Oğexlik-məyüslük rohining orniqa, Mədhıyə tonini kiydürüxkə meni əwətti; Xundak қılıp ular «həkkaniylikning qong dərəhliri», «Pərwərdigarning tikkən maysiliri» dəp atılıdu, Ular arkılıq uning güzəllik-julalığı ayan kılınıdu.□

⁴ Ular qədimki harabzarlıqlarnı қaytidin қuridu, Əslidə wəyran kılinoqan jaylarnı қaytidin tikləydi,

□ **61:2 «Pərwərdigarning xapaət kərsitidiqan yili»** — «Law.» 25-babta kərsitilgən «buroqa (qelix) yili», yəni «azadlıq yili», yəki «xadlıq yili» bolsa «Pərwərdigarning xapaət kərsitidiqan yili»ni aldin'ala ayan kılqan «bexarətlik bir rəsim» bolsa kerək. Injil, «Luka» 4:18-19ni kərung. □ **61:3 «Pərwərdigar... Ziondiki ... küllərning orniqa güzəllikni, həsrət-қayoquning orniqa sürkilidiqan xad-huramlıq meyini, oğexlik-məyüslük rohining orniqa, mədhıyə tonini kiydürüxkə meni əwətti»** — қayoqu-həsrət bildürük üçün, adəmlər küllərdə olturnati yaki ularni pexanisioqa sürtətti. Məsih bolsa «küllərning orniqa» huxallıqni bildüridiqan mayni adəmning pexanisioqa sürtidu. **«mədhıyə toni»** — muxu «ton» pütün bədənni oraydioqan qong bir kiyim bolup, bəlkim həmmə oğexlik ketip, adəmning pütkül wujudida Hudaşa mədhıyə okux pəyda bolidiqanlığını kərsitudu. **«Xundak қılıp ular «həkkaniylikning qong dərəhliri», «Pərwərdigarning tikkən maysiliri» dəp atılıdu»** — yüksəridiki 1:29-, 57:5-ayəttə, «qong dərəhlər» butpərəslik kılınidiqan jaylar idi. Həzir ular Hudaşa ibadət kılıxni bildüridu.

Harabə xəhərlərni, dəwrdin-dəwrgə wəyranlıqta yatkan jaylarni yengibaxtin küridu; ■

5 Yaqa yurtluqlar turoquzulup, padiliringni bakıdu;

Yatlarning balılıri koxqiliringlar, üzümqiliringlar bolidu.

6 Birak silər bolsanglar, «Pərwərdigarning kahinliri» dəp atilisilər;

Silər tooqranglarda: «Ular Hudayimizning hizmətkarliri» deyildi;

Ozukliringlar əllərning baylıkłırı bolidu,

Silər ularning xan-xərəplirigə ortak bolisilər. □ ■

7 Horlinip, xərməndiliktə қalqininglarning orniqə ikki həssə nesiwənglər berildi;

Rəswa қılinoqanlıqning orniqə ular təksimatida xadlinip təntənə ķilidi;

Xuning bilən ular zeminoqa ikki həssiləp igidar-qılık ķilidi;

■ **61:4** Yəx. 58:12 □ **61:6** «**Birak silər bolsanglar, «Pərwərdigarning kahinliri» dəp atilisilər**» — okurmənlərgə məlumuki, «kahin»lar mukəddəs ibadəthanidiki hizmətqilər bolup, həlkərgə wəkil bolup ularning hərhil ķurbanlıqlarını Hudaqə atap otta kəydürgüqi idi. Buningdin sirt, Hudanıng həkikət-həkümlərini egitix wəzipisi bar idi («Mal.» 2:7). Musa pəyəqəmbər dəwridə, Huda «Barlıq həlkimni Əzümgə atap kahinlar ķilimən» degənidi («Mis.» 19:6). Birak həlkning kəpiinqisi itaətsizlik bilən muxu wədidin məhərum boldı; pəkət «Lawiy» degən ķəbilidiliklər kahinlik rolni etiyəligənidi. Birak muxu ayət bizgə ayan ķiliduki, Hudanıng əslidiki nixani һaman əməlgə axurulidu. «**silər ularning xan-xərəlirigə ortak bolisilər**» — yaki «Ularning xan-xərəpliridin təntənə ķilisilər».

■ **61:6** 1Pet. 2:5, 9; Wəh. 1:6; 5:10

Mənggülük xad-huramlıq ularningki bolidu. □

8 Qünki Mən Pərwərdigar toqra həküm, həkikətni əzizləymən;

Keydürmə kurbanlıq kılıxta hərkəndək bulangqılıq wə aldamqılıkqa nəprətlinimən;

Mən ularoğa həkikət bilən tegixlikini қayturup berimən;

Mən ular bilən mənggülük bir əhdini tüzimən. □

9 Xundak kılıp ularning nəslining dangki əllər arisida,

Pərzəntlirining dangki həlkə-aləm arisida qıçıdu;

Ularnı kərgənlərning həmmisi ularnı tonup etirap kılıduki,

«Ular bolsa Pərwərdigar bəht ata kıləjan nəsildur». □

□ **61:7 «Horlinip, xərməndilikdə қaloqininglarning orniqə ikki həssə nesiwənglər berilidu»** — «ikki həssə nesiwənglər» toqrluluk yənə 40-bab, 2-ayətni kərüng. □ **61:8 «keydürmə kurbanlıq»** — muxu hil kurbanlıq pütün peti Hudaoğa (toluk ibadət kılıx üçün) atap keydürüllətti. Adəm (məyli bərgüqi, məyli kahin bolsun) kurbanlıqning gəxidin həq yemətti. Əgər muxundak kurbanlıq kıləqanda, birsi Hudadin bir zərriqini qalduroğan bolsa, bu «bulangqılık»ka barawər idi. Əmdi təwəndə, Huda Əzi insaniyətkə, Əz həlkigə məlum bir nərsini wədə kılıp bərməkqi bolsa, undakta u Əzining «keydürmə kurbanlıq» toqrisidiki mukəddəs əkanuniqə Əzi boysunəqanıqə ohxax, U bərgən nərsidə kılqə bir kəmlik hərgiz bolmaydu; U insaniyətkə wədə kıləqanlıridin həqnərsini qaldurmayıdu. □ **61:9 «Ular bolsa Pərwərdigar bəht ata kıləjan nəsildur»** — «Zəb.» 22:30-31ni kərüng.

Yukiriki 59:21-ayəttə deyilgən «əhdə»gə asasən, Zionning nəslisi «Məsih»ning Rohı həm söz-kalamıqə igə bolidu. Xübhəsizki, muxu 8- həm 9-ayəttə xu əhdə, xundakla uning nətijisi yənə kərsitilidu.

Məsih yənəsəz kılıdu

10 — «Mən Pərwərdigarni zor xad-huramlıq dəp bilip xadlinimən,
 Jenim Hudayım tüpəylidin huxallinidu;
 Qünki toy kılıdiqan yigit əzигə «kahinlik səllə»
 kiyiwalıqandək,
 Toy kılıdiqan kız ləəl-yakutlar bilən əzini
 pərdazlıqandək,
 Ü nijatlığın kiyim-keqikini manga kiydürdi,
 Həkəkəniyilik toni bilən meni pürkəndürdi. □
 11 Qünki zemin əziningbihini qıqaroqinidək,
 Baqı əzidə teriloqlanlarnı ündürginidək,
 Rəb Pərwərdigar ohxaxla barlıq əllərning aldida
 həkəkəniyilikni həm mədhiyini ündüridu». □

□ **61:10 «Mən Pərwərdigarni zor xad-huramlıq dəp bilip xadlinimən... U nijatlığın kiyim-keqikini manga kiydürdi, həkəkəniyilik toni bilən meni pürkəndürdi»** — Məsih Hudanıng Zion həm əl-yurtlarnı kutkuzuxtiki hizmitini ada kılıx üçün u təyyarlıqan kiyim-keqəknı կobul kılıdu. «Toy kılıdiqan yigit» həm «toy kılıdiqan kız» bolsa, əlwəttə nahayiti dikkət bilən ularning məhsus kiyimini kiyidu. Muxu kiyim pəkətələ muxu məksət bilənla kiyildi; ohxaxla Məsih «adəmni kutkuzux üçün» huxallıq bilən Huda bərgən məhsus kiyimni kiyidu. Muxu kiyim uning kim ikənlikini, nemə ix kılıqlı kəlgənlikini kərsitidu; yəni nijat, mutlək həkəkəniyiliktin həm «kahinlik səllə» (yəni insan üçün dua kılıxtiki rol)din ibarəttür. Dunyada kim muxundak «kiyim» kiyiwalıqan peti pəyda bolsa, hərbir əkli bar adəm uni Huda əwətkən Məsih dəp tonup yetxi kerək. □ **61:11 «Qünki zemin əziningbihini qıqaroqinidək,... Rəb Pərwərdigar ohxaxla barlıq əllərning aldida həkəkəniyilikni həm mədhiyini ündüridu»** — muxu ix Məsihning yənə bir huxallığının səwəbi — uning kılıdiqan hizmiti qoşum muwəppəkliyətlək bolidu; u nijatni insaniyətkə yətküzüp nuroqunlioqan kixilərni gunahtın kutkuzidu.

62

Məsihning sezining dawami

¹ — «Taki Zionning həkəhaniyılıki julalinip qaqnap qikķuqə,
Uning nijati lawuldawatkan məx'eldək qikķuqə,
Zion üçün həq aram almaymən,
Yerusalem üçün hərgiz süküt kılmaymən;
² Həm əllər sening həkəhaniylikinqni,
Barlık padixahlar xan-xəripingni kəridu;
Həm sən Pərwərdigar Θoz aqzi bilən sanga
köyidiqan yengi bir isim bilən atilisən,■
³ Xundakla sən Pərwərdigarning қolida turoqan
güzəl bir taj,
Hudayingning қolidiki xahənə bax qəmbiriki
bolisən.
⁴ Sən ikkinqi: «Ajraxkan, taxliwetilgən» dəp
atalmaysən,
Zemining ikkinqi: «Wəyran ķilip taxliwetilgən»
dəp atalmaydu;
Bəlki sən: «Mening huxallıkim dəl uningda!»,
dəp atilisən,
Həm zemining: «Nikahlanoqan» dəp atlidu;
Qunki Pərwərdigar səndin huxallıq alidu,
Zemining bolsa yatlıq bolidu.□
⁵ Qunki yigit kızoğa baqlanoqandək,
Oqulliring sanga baqlinidu;
Toy yigit kizdin xadlanoqandək,
Hudaying seningdin xadlinidu.
⁶ Mən sepilliringda kəzətqilərni bekitip köydum,
i Yerusalem,

■ 62:2 Yəx. 65:15 □ 62:4 «Mening huxallıkim dəl uningda!» — ibraniy tilida «Hefzibah». «Nikahlanoqan» — ibraniy tilida «Biyulah».

Ular kündüzmu həm keqisimu aram almaydu;
I Pərwərdigarnı əslətküqi bolənlar, süküt
kilmanglar! □

7 U Yerusalemni tikligüqə,
Uni yər-jahanning otturisida rəhmət-
mədhixilərning səwəbi kılqısqə,
Uningqə həq aram bərmənglər!».

8 Pərwərdigar ong koli həm Əz küqi bolən
biliki bilən mundak kəsəm iqtı: —
«Mən ziraətliringni düxmənliringgə ozuk
boluxka ikkinqi bərməymən;

Japa tartip ixligən yengi xarabnimu yatlarning
pərzəntliri ikkinqi iqəməydu;

9 Ziraətlərni orup yişikanlar ezlirila uni yəp
Pərwərdigarnı mədhixiləydu;

*Üzümlərni üzgənlər mukəddəs əyümning
səynalırıda ulardin iqidu».*

10 — Ətünglar, dərwazılardın ətünglar!
Həlkəning yolunu tüz kılıp təyyarlanglar!
Yolni ketürüngrələr, kətürüngrələr;
Taxlarnı elip taxliwetingrələr;
Həlk-millətlər üçün *yol kərsitidioğan* bir tuqını

□ **62:6 «Mən sepilliringda kəzətqilərni bekitip köydum, i
Yerusalem, ular kündüzmu həm keqisimu aram almaydu;
i Pərwərdigarnı əslətküqi bolənlar, süküt kilmanglar!»**
— Məsih muxu «kəzətqilər»ni, yəni «Pərwərdigarnı
əslətküqilər»ni ezigə ohxax Zion üçün tohitimay dua kılıx
hizmitigə bekitikən. Ularning dualiri Əziningkigə ohxax bolidu
(1-ayətni kərüng).

kötürüngler. □ ■

11 Mana, Pərwərdigar jahanning qət-yakılıriqası mundak dəp jakarlidi: —

Zion kiziqası mundak dəp eytən: —

«Kara, sening nijat-ķutuluxung keliwatidu!

Kara, Uning Əzi aloqan mukapiti Əzi bilən billə, Uning Əzining in'ami Əzigə həmrəh bolidu. □

12 Wə həklər ularni: «Pak-mukəddəs həlk», «Pərwərdigar həmjəmətlik ķilip kütküzəqanlar» dəydu;

Sən bolsang: «Intilip izdəlgən», «Həq taxli-wetilmigən xəhər» dəp atılısan. □

63

«Kəzətqılər» bir adəmning keliwatkanlığını

□ **62:10 «Otüngler, dərwaziların otüngler! Həlkinqing yolunu tüz ķilip təyyarlangalar! Yolni kötürüngler, kötürüngler; taxlarnı elip taxliwetingler»** — yolni, Israildiki tarkjılıp kətkən, baxqa yurtlarda sürgün bolоqanlar, xundakla Hudani izdigən musapirlar bilən billə Zionoqa kəlməkqi bolоqanlar üçün təyyarlangalar, deməkqi bolsa kerək. ■ **62:10**

Yəx. 40:3; 57:14 □ **62:11 «Kara, sening nijat-ķutuluxung keliwatidu!... Uning Əzining in'ami Əzigə həmrəh bolidu»** — ayətning ikkinqi kismiqası қarioqanda, munu «nijat-ķutulux» **bir xəhs**, yəni Məsihning Əzidur; «Uning aloqan mukapiti» həm «Uning Əzining in'ami» 10- həm 12-ayətkə қarioqanda dəl Əzi kütküzəqan «həlkim» həm «həlk-millətlər»din ibarəttur.

□ **62:12 «Wə həklər ularni: «Pak-mukəddəs həlk»... dəydu»** — «ular» dəl 10-ayəttə deyilgən, Zionoqa kəlməkqi bolоqan «həlk» həm «həlk-millətlər»dur. **«Sən bolsang: «Intilip izdəlgən»,... dəp atılısan»** — «sən» Zionning əzini kərsitudu.

kəridu

1 «Bozrah xəhīridin qikqan, üstibexi kənik kizil rənglik,

Kiyim-keqəkliri қaltis-karamət,

Zor küq bilən kol selip mengiwatkan,

Edomdin muxu yərgə keliwatkuqi kim?»

«Həkkaniylik bilən səzligüqi Mən,

Kutkuzuxka küq-ķudrətkə

Igə

Boloqqidurmən».□

2 «Üstibexingdikisi nemixka kizil,

Kandaşigə kiyim-keqəkliring xarab kelqikini qəyligüqiningkigə ohxap қaldı?».□ ■

3 «Mən yaloquz xarab kelqikini qəylidim;

Bar əl-yurtlardın həqkim Mən bilən billə bolqını yok;

Mən ularni əzəzipimdə qəylidim,

Kəhrimimdə ularni dəssiwəttim;

Ularning қanlıri kiyim-keqəklirim üstigə qaqrıdi;

Mening pütün üstibexim boyaldi;□

□ **63:1** «**Həkkaniylik bilən səzligüqi Mən, kutkuzuxka küq-ķudrətkə Igə Boloqqidurmən**» — ayətning aldinkı kismidiki soaloqa jawab bərgüqi xübhisizki, 61:10-11-ayəttə «**ķaltis-karamət**» kiyim-keqək kiyiwaloqan», Θzi (62-babta) kezətqilərni bekitkən Məsihdur. Birak uning kiyim-keqəkliri baxkıqə kərüngəqkə, u yıraktin keliwatkan qaoqla, ular uni toniyalmıqan. «Bozrah» xəhiri toopruluq yənə 34-babni wə izahatlırını kərüng. □ **63:2** «**Üstibexingdikisi nemixka kizil, kandaşigə kiyim-keqəkliring xarab kelqikini qəyligüqiningkigə ohxap қaldı?**» — Məsih kiyiwaloqan kiyim əslidə «nijatning, həkkaniylikning» kiyimi (bəlkim ap'ak) bolqandan keyin, «Nemixka kizil bolup қaloqan» — dəp soraydu.

■ **63:2** Wəh. 19:13 □ **63:3** «**Mən ularni əzəzipimdə qəylidim**» — «ular» (nijatni rət kiloqan) yat əllərni kərsitudu (6-ayətni kərüng).

4 Qünki kəlbimgə ķisas küni pükülgənidi,
Xundakla Mən həmjəmətlirimni ķutkuzidioqan
yıl kəldi; □ ■

5 Mən ķarisam, yardım ķiloqudək həqkim yok
idi;
Həqkimning kollimaydioqanlığını kərüp az-
ablinip kənglüm parakəndə boldi;
Xunga Əz bilikim Əzümgə nijat kəltürdi;
Əz ķəhrim bolsa, Meni ķollap Manga qidam
bərdi; □ ■

6 Xuning bilən əl-yurtlarnı oqəzipimdə
dəssiwətkənmən,
Kəhrimdə ularni məst ķiliwəttim,
Kanlırını yərgə təküwəttim». □

*«Hudani əslətküqi kəzətqi»lardın biri yənə
dua ķilidu*

7 «Mən Pərwərdigarning xəpkətliri toqlruluq
əslitip sezləymən;
Pərwərdigarning mədhiyəgə layik ķiloqlanları,
Uning rəhimdilliliklirioqa asasən,

□ **63:4 «Mən həmjəmətlirimni ķutkuzidioqan yılı»** —
demək, Hudanıñ nijatını կöbul ķiloqan bəndiliri muxu dun-
yadiki barlıq bozək ķılıxlardın, barlıq ziyankexlərdin azad
ķilinip ərkin bolux waqtidur. Rəzillərning jazalini bilən ular
ərkin bolidu. ■ **63:4** Yəx. 61:2 □ **63:5 «Əz ķəhrim**

bolsa, Meni ķollap Manga qidam bərdi» — muxu sezlərgə
ķarioqanda, insanları jazalax Huda həm Uning Məsihi üqün
kəngligə intayın eçir kelidioqan təs bir ixtur. ■ **63:5** Yəx.
59:16 □ **63:6 «Kəhrimdə ularni məst ķiliwəttim»** —
bundaq «məst ķılıx»ni qüxinix üqün, 51-bab, 17-, 21-22-ayətlərni
yənə kərüng. Həlkərni məst ķiliqoqan xarab «Pərwərdigarning
ķolidiki ķəhrigə tolqan kədəh»tiki «xarab»tur.

Uning nuroqunliqan xəpkətlirigə asasən,
Pərwərdigarning bizgə kılqan iltipatliri,
Israil jəmətigə iltipat kılqan zor yahxilikliri
tooqruluk əslitip səzləymən;

8 U ularni: — «Ular Mening həlkim,
Aldamqılık kilmaydiqan balilar» dəp,
Ularning Kütküzələqisi boldi. □

9 Ularning barlıq dərdlirigə Umu dərddax idi;
«Uning yüzidiki Pərixtisi» bolsa ularni
kütküzələqan,
U Əz muhəbbiti həm rəhimdilliği bilən ularni
həmjəmətlik kılıp kütküzələqan;
Axu կədimki barlıq künlərdə ularni Əzigə artıp
kötürgən; □ ■

10 Birak ular asiylik kılıp Uning Mukəddəs
Rohiqə azar bərdi;

Xunga ulardin yüz ərüp U ularning düxminigə
aylinip,

Ularqa կarxi jəng қildi. □ ■

11 Birak U: — «Musa pəyəqəmbirim! Mening
həlkim!» dəp əyni künlərni əsləp tohtidi.

□ **63:8** «**U ularni: — «Ular Mening həlkim, aldamqılık
kilmaydiqan balilar» dəp, ularning Kütküzələqisi boldi**» — muxu ayətlər Huda Israilni Misirdin kütküzələqan waqıtını kərsitudu. Xu qaoqni Israilning «tuquluxi», yəni «yengi bir həlk, yengi bir millət» boluxi dəp hesablıqlı bolidu. □ **63:9** «**Uning (Pərwərdigarning) yüzidiki Pərixtisi**» — muxu zat dəl Təwrat-zəburda kəp yərlərdə «Pərwərdigarning Pərixtisi» dəp atılıdu. ■ **63:9** Qan. 7:7, 8, 9 □ **63:10** «**biraq ular
asiylik kılıp uning Mukəddəs Rohiqə azar bərdi**» — muxu sezgə կariojanda «Hudanıng Mukəddəs Rohi» qokum Hudanıng Əzidin (demək, Huda'Atidin) ayrim bir xəhsdur. ■ **63:10** Qəl. 14:11; Zəb. 78:56-59; 95:9-11

Əmdi Əz *padisi bolqanlarni* padiqiliri bilən den-gizdin qikiriwalouqi əneni?

Əzining Muqəddəs Rohini ularning arisi ola turoquzup əkoqouqi əneni? □

12 Uning güzəl xərəplik biliki Musaning ong կoli arkılık ularni yetəkligüqi boldi,
Əzi üçün mənggülük bir namni tikləp,
Ular aldida sularni bəlüwətküqi,

13 Ularnı dalada ərkin kezip yüridiqan attək,
Həq putlaxturmay ularni dengizning qongkur yərliridin etküzgüqi əneni? ■

14 Mallar jılıqı otlaxka qüxkəndək,
Pərwərdigarning Rohı ularoqa aram bərdi;
Sən Əzüng güzəl-xərəplik bir naməqə erixix
üçün,

Sən muxu yollar bilən həlkinqni yetəklidinq.

15 Ah, asmanlardın nəziringni qüxürgin,
Sening pak-muqəddəsliking, güzəllik-xəripling
turoqan makaningdin *halimizoqa* əkarap bək!
Keni otluk muhəbbiting wə küq-kudritinq!?
Iqingni aqrifitixliring, rəhimdillilikliring əneni?

Ular manga kəlgəndə besilip əldədimu? ■

16 Qünki gərqə İbrahim bizni tonumisimu,
Yaki Israil gərqə bizni etirap kilmisimu,
Sən əhaman bizning Atimiz;
Sən Pərwərdigar bizning Atimizdursən;
Əzəldin tartip «Həmjəmət-Kutkuzoqımız»

□ **63:11 «Əz padisi bolqanlar»** — Israil həlkı. **«Əz ... padiqiliri»** — xübhisizki, Musa pəyoqəmbər, akisi Hərun həm aqisi Məryəm, xundakla bəlkim Yəxua pəyoqəmbər idi. ■ **63:13**

Zəb. 105:37 ■ **63:15** Kən. 26:15

Sening namingdur.□

17 I Pərwərdigar, nemixka bizni yolliringdin azduroqansən?

Nemixka Θzungdin қorkuxtin yandurup kenglimizni tax қiloqansən?!

Kulliring üçün, Θz mirasing bolğan kəbililər üçün,

Yenimizoşa yenip kəlgəysən!

18 Muķəddəs həlkinq pəkət azoqinə wakitla *təwəlikigə* igə bolalıqan;

Düxmənlirimiz muķəddəs jayingni ayaq asti kıldı; □ ■

19 Xuning bilən biz uzundin buyan Sən idarə kılıp bakmioqan,

Sening naming bilən atılıp bakmioqan bir həlkətək bolup қalduk!

□ **63:16 «gərqə İbrahim bizni tonumisimu, Yaki Israil gərqə bizni etirap kilmisimu,...»** — İbrahim həm Israil (ularning ata-bowiliri) heli burunla aləmdin kətkənidir, əlwəttə. Muxu sezning mənisi, nawada atımız İbrahim yaki Israil (yəni Yakup) muxu aləmdə tehi turqan bolsa, bizning naqar əhwalimizni, əhlaksızlıqımızni, pəzilətsizlikimizni kərüpla intayınizar bolup: «Muxu həlk bizning əwladımız bolmisa kerək» — dəp bizlərni etirap kılmaslıkı mumkin, deməkqi.

□ **63:18 «Düxmənlirimiz muķəddəs jayingni ayaq asti kıldı»** — Yəxayaning əmrində Hudanıng muķəddəs ibadəthanisi tehi məwjujt idi. Xuning bilən pəyqəmbər bu bexarəttə ezipin keyinkı bir dəwrni kəzdə tutqan boluxi kerək. Yerusalemıdiki xu ibadəthana miladiyədin ilgiriki 586-yili wəyran қılındı. Bexarət muxu wəkədin keyinkı dəwrning bolidiqan həssiyatlarını, arzu-hiyallırını həm dualırını kərsətsə kerək. ■ **63:18** Zəb.

64

Duaning dawami

1-2 Ah, Sən asmanlarnı yırtıwetip,
Yərgə qüxkən bolsang'idi!
Taqlar bolsa yüzüng aldida erip ketətti! Mana
muxundak bolqanda tuturukkə ot yakkandək,
Ot suni ķaynatkandək,
Sən namingni düxmənliringgə ayan ķilən bo-
latting,
Əllər yüzüngdinla titrəp ketətti!□
3 Sən biz kütmigən dəhəxtlik ixlarnı ķilən
waktingda,
Sən qüxkənidig;
Yüzüngdin taqlar rastla erip kətti!□
4 Səndin baxqa Əzigə təlmürüp kütkənlər üçün
ixligüqi bir Hudani,
Adəmlər əzəldin anglap bakmioğan,
Kulakka yetip bakmioğan,
Kəz kərüp bakmioğandur!■
5 Sən həkəkaniyılıknı yürgüzüxnı hursənlik dəp
bilgən adəmning,
Yəni yolliringda mengip, Seni seqinəqənlarning
hajitidin qikkuqi həmrəhdursən;
Bırak mana, Sən oğezəptə boldung,

-
- **64:1-2 «Ah, Sən asmanlarnı yırtıwetip, yərgə qüxkən bolsang'idi! Taqlar bolsa yüzüng aldida erip ketətti!»** — baxqa birhil tərjemisi: «Ah, Sən asmanlarnı yırtıwetip, yərgə qüxsəng iding! Taqlar bolsa yüzüng aldida erip ketətti!». □ **64:3 «Yüzüngdin taqlar rastla erip kətti!»** — Israillar Misirdin qikqəndin keyin, Huda ularoqa Musa pəyoqəmbər arkilik mukəddəs kənun-pərmanlırını bərgən waktida, Sinay taqları xundakla erip kətti. Yəxaya pəyoqəmbər bəlkim muxu ixlarnı kəzdə tutidu. ■ **64:4 Zəb. 31:19,20; 1Kor. 2:9**

Biz bolsaq gunahṭa bolduk;
Undak ixlar uzun boliwərdi;
Əmdi biz kütkuzulamduk?

6 Əmdi biz napak bir nərsigə ohxax bolduk,
Kiliwatkan barlik «həkkaniyətlirimiz» bolsa bir
əwrət latisioqla ohxaydu, halas;
Həmmimiz yopurmaktək hazan bolup kəttuk,
Kəbihliklirimiz xamaldək bizni uqurup
taxliwətti.■

7 Sening namingni qaķirip nida ķiloqıqi,
Iltipatingni tutuxka қozosalıqı həq yoktur;
Qünki Sən yüzüngni bizdin qaqurup yoxurdung,
Kəbihliklirimizdin bizni solaxturoquzdung.

8 Biraķ hazır, i Pərwərdigar, Sən bizning Atimiz-
dursən;

Biz seoqız lay, Sən bizning sapalqimizdursən;
Həmmimiz bolsaq қolungda yasaloqandurmız;

9 I Pərwərdigar, bizgə karatkan oqəzipingni zor
ķilmiqaysən,

Kəbihlikni mənggügiqə əsləp yürmigin;
Mana, қarioqın, həmmimiz Sening
həlkinqdurımız!■

10 Muķəddəs xəhərliring janggal,
Zionmu janggal bolup қaldi;

Yerusalem wəyran boldi;

11 Ata-bowimiz Seni mədhiyiligən jay,
Pak-muķəddəslik, güzəl-parlaklıq turaloqusi
bołoqan əyimiz bolsa ot bilən kəyüp kül boldi;
Kədir-ķimmətlik nərsilirimizning həmmisi

wəyran kiliwetildi. □

12 Muxu ixlar aldida Əzüngni qətkə alamsən, i Pərwərdigar?

Süküt kılıp turamsən?

Bizni boluxiqə har kılıp uriwerəmsən?»

65

Hudaning duaqla bərgən jawabi «Yengi ixlar», yengi asman-zemin

1 Əzəldin Meni izdimigənlərgə Meni sorax yolini aqtım;

Mən Əzümgə intilmigənlərgə Əzümni tapkuzdum.

Mening namim bilən atalmıqan yat bir əlgə
Mən: — «Manga қara, Manga қara» — dedim.

2 Bırak yaman yolda mangidioqan,
Əzinining pikir-hiyalioqa əgixip mangidioqan,

□ **64:11** «...Pak-mukəddəslik, güzəl-parlaklıq turaloqusı bolqan əyimiz bolsa ot bilən keyüp kül boldi» — muxu ayəttiki «əyimiz» mukəddəs ibadəthana, əlwəttə. «Əy» degən sözning ixlilik bolsa, Hudaning əslı ularning arisida (ibadəthanisida) turoqanlığını təkitləydi. «Kədir-kimmətlik nərsilirimiz»ning əng esili bolsa yənilə ibadəthanidiki buyum-jabduklar bolqanidi. Babililiklarning Yerusalemını, jümlidin mukəddəs ibadəthanini wəyran kılqanlıqi bəlkim muxu bexarəttin keyinkı 100 yıl ətrapida boldı (miladiyədin il-giriki 586-yili). Muxu ayəttə, pəyoqəmbər (63:15-19-ayətlərdiki əhwalqa ohxax) ezi axu dəwrə turoqandək söz kılıdu; u axu dəwrədikilərgə wəkil bolup dua kılıdu.

Asiylik қiloqıqi bir həlkə bolsa Mən kün boyi
ķolumni uzitip intilip kəldim.□

³ Yəni baqlarda қurbanlıq қılıp,
Ularnı hixlik supilar üstidimu kəydürüp,
Kəz aldimdila zərdəmgə tegidiqan bir həlk;□

⁴ Ular қəbrilər arisida olturidu,
Məhpiy jaylardimu tünəp olturidu;
Ular qoxqa gəxini yəydu,

Kazan-qaqılırida hərkəndak yirginqlik
nərsilərning xorpisi bar.□

⁵ Ular: «Өzüng bilən bol,
Manga yekinlaxkuqi bolma;
Qunki mən səndin pakmən» — dəydu;
Muxular dimiqimoqa kırğən is-tütək,
Kün boyi əqməy turidiqan ottur!

⁶⁻⁷ Mana, Mening aldimdada pütüklük turiduki: —
Mən süküt қılıp turmaymən — dəydu
Pərwərdigar —
Bəlki həm silərning kəbihlikliringlarnı,

□ 65:2 «yaman yolda mangidioqan...» — ibraniy tilida
«yahxi əməs yolda mangidioqan...». □ 65:3 «(Ular)...

**baqlarda қurbanlıq қılıp, ularnı hixlik supilar
üstidimu kəydürüp...»** — baqlar pat-pat «Baal» degən
butqa qoqunidioqan jaylar bolup қalatti. Kurbanlıqnı
bolsa pəkət ibadəthanidila kılsa bolatti; uningdin baxqa
«kurbangah»larnı pəkət taxlar yaki tuprak qatarlıq təbiyyi
materiyallardınla yasiqili bolatti. **«Ularnı hixlik supilar
üstidimu kəydürüp...»** — yaki «huxbuynı hixlik supilar
üstidimu keydürüp...». □ 65:4 «ular қəbrilər arisida
olturidu, məhpiy jaylardimu tünəp olturidu» — muxu

kixilərning mazarlarda, «məhpiy jaylar»da olturup tünəxtiki
məksiti, xübhisizki, «ata-bowlirining rohłiri»qa dua
қılıp alakılıxix, xundakla jin-xəytanlar bilən alakılıxix idi.
Əlüklərning rohłiri bilən alakə қılıxqa urunux Təwratta կətiy
mən'i қılınidu.

Xundakla taq qoqqılırında isrik yakkan,
 Dönglər üstidimu Meni həkarətligən ata-
 bowiliringlarning ķebihliklirini birlikdə
 ķayturimən,
 — Xularni eż ķuqaqlırıq ķayturimən;
 Bərhək, Mən ilgiriki kılənənlərini eż ķuqaqlırıq
 elqəp ķayturimən. □

⁸ Pərwərdigar mundağ dəydu: —

Sapaq üzümning «sarkındı xırnə»si
 kərüngəndə,
 Həklərning: «Uni qeyliwetip wəyran kilmisun,
 qunki uningda bərikət turidu» deginidək,
 Mən Θəz küllirimning səwəbidinla xundak
 kılımənki,

□ 65:6-7 «silərning ķebihlikliringlarnı, xundakla taq qoqqılırında isrik yakkan, dönglər üstidimu Meni həkarətligən ata-bowiliringlarning ķebihliklirini birlikdə ķayturimən» — taqlarning qoqqılıri yaki dönglər pat-pat butka qoqunidıqan jaylar bolup կalatti. Xuning bilən Musa pəyələmbər taq yaki dönglər üstidə կurbanlıq kilişnimü mən'i kılən. Ayəttə kərsitilgən muxu kilmixliri, xübhisizki, butpərəslik idi. «Bərhək, Mən ilgiriki kılənənlərini eż ķuqaqlırıq elqəp ķayturimən» — baxka birhil tərjimi: «Bərhək, ularning kılənənlərini eż ķuqaqlırıq ķayturuwetix Mening birinqi iximdir».

Ularning həmmisini wəyran kilmaymən. □

**9 Xundak kılıp Mən Yaķuptin bir nəsilni,
Yəħudadinmu taqlirimoqa bir igidarni
qikirimən;**

Xuning bilən Mening tallıqanlırim *zeminoja* igə bolidu,

Mening küllirim xu yerdə makanlixidu. □

**10 Meni izdigən həlkim üçün,
Xaron bolsa yənə köy padilirioqa qotan,
Ahor bolsa kala padilirioqa қonalıq bolidu.** □

□ **65:8 «Sapak üzümning «sarkındı xırnə»si kərüngəndə,
həkłerning: «Uni qəyliwetip wəyran kilmisun, qünki
uningda bərikət turidu» deginidək,...»** — Qanaanda (Pələstində) üzümdin «əzi qıkqan» xırnə bolsa intayın ətiwarlinidu; səwəbi, uningdin ixlinidiojan xarab intayın mezilik bolidu. Xunga məlum bir sap üzümdin muxu «sarkındı xarab» qıkqanlıqlik baykalsa, u baxka üzüm sapakları bilən қoxup qəyliwetilməydi, «xırnə qılķuqə» ayrim köyulidu. Xuning bilən Huda Əzığə sadık bolğan «kaldilar» Israilda bar bolsila, ularni yokatmaydu. Biz yukirikı bablardın bilimizki, muxu «igidar» nəsil (9-ayət) dəl «Pərvərdigarning կuli»ningki, yəni Məsihning nəslidur. □ **65:9 «Mən Yaķuptin bir nəsilni,
Yəħudadinmu taqlirimoqa bir igidarni qikirimən»** — demək, Huda «kaldisi»din, əzığə sadık yengi bir dəwrni qikiridu, ularni «mukəddəs zemin»qa igə kılıdu. □ **65:10**

**«Xaron bolsa yənə köy padilirioqa qotan, Ahor bolsa kala
padilirioqa қonalıq bolidu»** — Xaron bolsa Pələstinning oərb təripidə, əslı intayın munbət jay idi. Xu rayon bəlkim Asuriya (həm keyinkı Babilliklarning) bulangqlikliri tüpəylidin қakaslixip kətkən boluxi mumkin. Ahor bolsa xərkij tərəptə bolup anqə munbət əməs idi. Israillar Ahorda Hudaqa қattık asiylik kılqanidi (Təwrattiki «Yəxua» 7-babni kərüng). Birək hazır u Hudanıñ lənitigə uqrımay, munbət bolup ketidu. Pələstindiki bu ikki jay həm arılıkiddi barlıq Pələstin zeminləri oərbtin-xərkkiqə pütünləy əsligə kəltürülidu, bəlki tehimu awat əhwalıqə kəltürülidu, deməkqi.

11 Birak Pərwərdigarnı taxlap,
 Mukəddəs teqimni untuoquqi,
 «Tələy» *degən but* üqün dastıhan saloquqi,
 «Təkdir» *degən but* üqünmu əbjəx xarabni
 kuyup қaqılarnı tolduroquqisilər, □
12 Mən silərni kılıqka «təkdir» kıldı,
 Silərning həmminglar kıroqinqılıkta bax
 egisilər;
 Qünki Mən qakirdim, silər jawab bərmidinglar;
 Mən sez kıldı, silər կulak salmidinglar;
 Əksiqə nəzirimdə yaman bolqanni kiliwatisilər,
 Mən yakturmaydiqanni tallıqansilər.
13 Xunga, Rəb Pərwərdigar mundağ dəydu: —
 Mana, Mening küllirim yəydu,
 Silər aq қalisilər;
 Mana, Mening küllirim iqidu,
 Birak silər ussuz қalisilər;
 Mana, Mening küllirim xadlinidu,
 Silər xərməndiliktə қalisilər;
14 Mana, kənglidiki xad-huramlıktın küllirim
 nahxa eytidu,
 Silər kəngüldiki azabtin zar-zar yioqlaysilər,
 Roh-kəlb sunuklukjidin nalə-pəryad ketürisilər.
15 Isminglarnı Mening tallıqanlırimoqa lənət
 boluxka қaldurisilər.
 Rəb Pərwərdigar seni eltüridu,
 Həm uning külliriqə baxka bir isimni koyup
 beridu.
16 Xuning üqün kimki əzигə bir bəhtni tilisə,

□ **65:11 «Tələy»** — (ibraniy tilida «Gad» deylidü) Suriyədiki bir but. **«Təkdir»** — yənə bir but — əslı ibraniy tilida «məniy»; buning mənisi «təkdir» «təkşimat, sanılıx» idi.

«Amin» degüqi Hudaning nami bilən axu bəhtni tiləydu;

Kimki կəsəm iqməkqi bolsa,

Əmdi «Amin» degüqi Hudaning nami bilən կəsəm iqidu;

Qünki burunki dərd-ələmlər untulqan bolidu,

Qünki ularni kəzümdin yoxurdum.□

17 Qünki կaranglar, Mən yengi asmanlarni wə yengi zeminni yaritimən;

Ilgiriki ixlar həq əslənməydu,

Hətta əskə kəlməydu.

18 Əksiqə silər Mening yaritidioqanlıqimdin hux-allininglar;

Mənggüğə xad-huramlıqta bolunglar,

Qünki Mən Yerusalemni xad-huramlıq,

Uning həlkini huxallıq bərgüqi kılıp yaritimən.

19 Əzümmu Yerusalemdin xad-huramlıqta bolimən,

Xundakla Əz həlkimdin huxallinimən;

Uningda nə yioqa awazi,

□ **65:16 «Xuning üçün kimki əzigə bir bəhtni tilişə, «amin» degüqi Hudaning nami bilən axu bəhtni tiləydu»** — Hudaning Əz kullirioqa bərgən wədilirini (8-14-ayəttiki) əməlgə axuroqanlıqını kərgən həklər Hudani bolsa «Amin» degüqi Huda (yaki «Amin»ning Igisi Huda»), yəni məmin bəndilirining dualirini anglaydioqan Huda, dəp bilidu. «Amin» degən sezning toluk mənisi toqrluluk «Təbirlər», xundakla «2Kor.» 1:20nimu kerüng. **«Kimki կəsəm iqməkqi bolsa, əmdi «Amin» degüqi Hudaning nami bilən կəsəm iqidu; qünki burunki dərd-ələmlər untulqan bolidu, qünki ularni kəzümdin yoxurdum»** — Hudaning səltənitidə bolqanlar burunki (bolupmu əz gunahlıları tüpəylidin pəyda bolqan) dərd-ələmlərni esigə kəltürməydu; qünki Huda Əzi ularning gunah-səwənliklirini untuqan bolidu.

Nə nalə-pəryadlar ikkinçi anglanmaydu; □

20 Uningda yənə birnəqqə künlük qaqrəp kətkən bowak bolmaydu,

Yaki wakti toxmay wakitsiz kətkən boway bolmaydu;

Yüz yaxka kirgən bolsa «yigit» sanılıdu,

Xuningdək gunahkar yüz yaxka kirip əlgən bolsa «Hudanıng lənitigə uqrioğan» dəp

□ **65:19 Əzümmu Yerusalemın xad-huramlıqta bolimən, xundakla Əz həlkimdin huxallinimən; uningda nə yişa awazi, nə nalə-pəryadlar ikkinçi anglanmaydu** — «yengi asmanlar, yengi zemin, yengi Yerusalem» toqrluluq azraқ tohtitaylı. Injildiki «Wəhiy» degən kisimqa asasən bilimizki, Məsih **muxu dunyada** ming yil həkümranlıq қılıdu. Xu həkümranlıqdiki əhwal Yəxaya pəyoqbərning bexaritidək bolidu. U tehi ahirki «yengi asmanlar, yengi zemin» əməs; qünki muxu ayətlərgə қarioğanda, əlüm degən ix (məyli adəmlər uzun əmürlik bolşımı) tehi məwjud; gunah tehi məwjud; **ahirki «yengi asmanlar, yengi zemin» mənggülük bolidu; ularda əlümmü yok, gunah yok.** Injildiki «Wəhiy» 21-22-babları körüng. Məsih **muxu dunyada** ming yil həkümranlıq қılıdiqan «yengi asmanlar, yengi zemin, yengi Yerusalem» bizning mənggülük «yengi asmanlar, yengi zemin, yengi Yerusalem»ning կandak bolidiqanlıqını qüxiniximizgə zor yardım beridu; bu ikkisinin ohxax yərliri kəp (məsilən, korkunq, dərd-ələm yokitiloğanlığı); Huda zamanlarning əng ahirida ming yillik «yengi asmanlar, yengi zemin, yengi Yerusalem»ni mənggülük «yengi asmanlar, yengi zemin, yengi Yerusalem»oqa aylanduridu. Məsihning ming yillik səltənəti toqrisida «Təbirilər»nimu körüng.

hesablinidu.□

21 Ular əylərni salidu, ularda turidu;
Ular üzümzarlarnı bərpa ķilidu, ulardin mewə
yəydu;

22 Ular yasioqan əylərdə, baxqa birsi turmaydu;
Tikilgən üzümzarlardın, baxqa birsi mewə elip
yeməydu;

Qünki həlkimning künliri dərəhning əmriddək
bolidu;

Mening tallıqanlırim əzliri əz қoli bilən
yasioqanlıridin əz əmriddə toluk bəhrimən
bolidu.□

23 Ularning ķiloqan əmgiki bikaroqa kətməydu;

Yaki ularning balılıri tuquluoqanda keləqiki
toqruluk wəhimə məwjud bolmaydu;

Qünki ular Pərwərdigar bəht ata ķiloqan
nəsildur,

-
- **65:20 «Xuningdək gunaħkar yüz yaxqa kirip əlgən bolsa «Hudanıng lənitigə uqrioqan» dəp hesablinidu»** — adəmlərning kepinqisi nahayiti qong yaxtila əlidioqan
bołoqaqka, «yüz yaxta əlgən» bolsa, pəkətla «nahayiti bir yigit»
dəp ķarılıdu; həkələr uning gunaħ ķiloqanlığını bilip қalsa, uni
«xunqə yax turupla əlgən, qoqum Hudanıng lənitigə uqrioqan
bolsa kerək» dəp ķaraydu. □ **65:22 «Ular yasioqan əylərdə,
baxqa birsi turmaydu; tikilgən üzümzarlardın, baxqa birsi
mewə elip yeməydu»** — ibraniy tilida «ularning ķuruluxlırida
baxkilar turidioqan, ularning tikkinidin baxkilar yəydiqan halət
bolmayıdu». **«dərəhning əmri»** — əlwəttə intayın uzun bolidu;
dərəhning ezi intayın mukim, puhta yaxaydu; səzlər muxu
jəhətnimu içigə alsa kerək. **«...əz қoli bilən yasioqanlıridin
əz əmriddə toluk bəhrimən bolidu»** — ibraniy tilida «əz қoli
bilən yasioqanlıri əzi upraydu» — demək, pütün əmriddə toluk
ixlitidu.

Ularning pərzəntlirimu xundak. □

24 Wə xundak boliduki,
Ular nida kılıp qaqırmastinla,
Mən ijabət kılımən;
Ular dua kılıp səzləwatqınidila,
Mən ularni anglaymən.

25 Bərə həm paklaş bilən billə ozuklinidu;
Xir bolsa kalidək saman yəydu;
Yılanning rizki bolsa topa-qangla bolidu.
Mening mukəddəs teqimning həmmə yeridə
həq ziyankəxlik bolmaydu;
Həq buzqıunqılık bolmaydu, dəydu
Pərwərdigar. □ ■

66

Hudaning jawabi — dawami

1 «Pərwərdigar mundak dəydu: —
«Asmanlar Mening təhtim,
Zemin bolsa ayaqlırımoqa təhtipərimdur,
Əmdi Manga қandak əy-imarət yasımakqisilər?

□ **65:23 «Qünki ular Pərwərdigar bəht ata қılqan nəsildur»** — yaki «qünki ular Pərwərdigar bəht ata қılqan (zat)ning nəslidur». Muxu tərjimisi toqra bolsa «Pərwərdigar bəht ata қılqan (zat)» Məsihni kərsətkən bolidu, əlwəttə.

□ **65:25 «Yılanning rizki bolsa topa-qangla bolidu»** — Erən baqlısında Huda yılanoqa: «Topa-qangni yəysən» degən lənətni qüxürgəndi. Birak əhəzi uning yegənliri **pəkət** topa-qang bolidu; u həq adəm yaki baxka əhaywanıza ziyan yətküzəlməydi.

■ **65:25** Yəx. 11:6, 7, 8, 9; Mat. 18:3

Manga қandak yər aramgah bolalaydu? □ ■

2 Bularning həmmisini Mening қolum yaratkan,
ular xundak bolqaqkila barlikka kəlgən
əməsmidi? — dəydu Pərwərdigar, —

Lekin Mən nəzirimni xundak bir adəmgə salimən:

— Məmin-kəmtər, rohi sunuk,

Sezlirimni angliçanda qorkup titrək basidiqan
bir adəmgə nəzirimni salimən.

3 Kala soyqan kixi adəmnimu eltüridu,

Kozini kurbanlıq kılqan kixi itning boynini
sundurup eltüridu;

Manga hədiyə tutkuqi qoxqa əeninimu tutup
bərməkqidur;

Duasını əslitixkə huxbuy yakkuqi məbudkimu
mədhiyə okuydu;

Bərhək, ular ezi yakturidiqan yollirini tallıqan,

□ **66:1 «Zemin bolsa ayaqlırımoqa təhtipərimdur»** —
«təhtipər» padixaḥ təhtkə olturoqanda ayaqlırını dəssətkən
kiqik orunduk. **«Əmdi Manga қandak əy-imarət yasi-**
maḳqisilər? Manga қandak yər aramgah bolalaydu?»
— birinqi ayət bəlkim Hudaning 64-bab, 11-ayəttiki soaloq
beridioqan asasiy jawabi. Huda «ibadəthana»ni anqə muhüm
dəp қarımışımı, insanlar Əzığə atap saloqan ibadəthanini
qoqum kəmsitidü degili bolmayıdu (20- həm 2-ayətkə қarioqanda,
kəlgüsidi ki «ming yillik səltənəti»də bir «mukəddəs ibadəthana»
bolidu; biraq Hudaning nəziri (2-ayətkə asasən) həqkandak
əy-imarəttə əməs, bəlkı Əzidin ərkəndiqan memin bəndiliridə
turidu. ■ **66:1** 1Pad. 8:27; 2Tar. 6:18; Ros. 7:48,49; 17:24

Kəngli yirginqlik nərsiliridin hursən bolidu. □

⁴ Xunga Mənmu ularning külپətlirini tallaymən;
Ular dəl қorkıdıcıqan wəhīmilərni bexiçə
qüxürimən;

Qünki Mən qakıroqinimda, ular jawab bərmidi;
Mən səz қılqinimda, ular қulak salmidi;
Əksiqə nəzirimdə yaman bolqanni қildi,
Mən yaqturmaydiqanni tallidi». ■

⁵ «I Pərwərdigarning səzi aldida қorkup
titrəydiçənlər,

Uning deginini anglangalar: —

«Silərni naməməqə sadık bolqanlıqıngılar
tüpəylidin qətkə қakqanlar bolsa,

Yəni silərdin nəprətlinidiçən ķerindaxliringılar
silərgə: —

«Kəni Pərwərdigarning uluəqluki ayan ķilinsun,
Xuning bilən xadlikıngılnı kərələydiçən
bolımız!» — dedi;

Bırak xərməndilikdə қaloqanlar əzliri bolidu. ■

⁶ Anglangalar! — xəhərdin kəlgən quqan-
sürənlər!

Anglangalar! — ibadəthanidin qikqan awazni!

□ **66:3 «Kala soyqan kixi adəmnimu əltüridu, ... duasını
əslitixkə huxbu yakkıqi məbudkımı mədhiyə okuyudu;
bərhək, ular əzi yaqturidıcıqan yollırını tallıqan, kəngli
yirginqlik nərsiliridin hursən bolidu»** — muxu ayəttiki
kixilər kərünütə Hudaşa ibadət ķilidu; ular kala-ķozını soyup
kurbanlıq ķilidu, «axlıq hədiyə» ķilidu, huxbuynımu Hudaşa
atap yakıdu; bırak bundaқ ķılıxları bilən təng ular katillik ķilidu,
hurapiy ixlarnı ķilidu (itning boynını sundurux), butlarşa
qoşunup haram kurbanlıklarını ķilidu. ■ **66:4** Pənd. 1:24;
Yəx. 65:12; Yər. 7:13 ■ **66:5** Yəx. 5:19

Anglanglar! — Pərwərdigar Əz düxmənlirigə
yamanlıklırını қayturuwatidu!» □

Israelning yengidin tuoquluxi

⁷ — Tolqılıkı tutmayla u boxinidu;

Aqrıki tutmayla, oqul bala tuoqidu!■

⁸ Kimning muxundak ix toqırluk həwiri bardu?

Kim muxundak ixlarnı kərüp bakğan?

Zemin bir həlkni bir kün iqidila tuoqidioqan ix barmu?

Dəkikə iqidila bir əlning tuoquluxi mumkinmu?

Qünki Zionning əmdila tolqılıkı tutuxioqa, u oqul balilirini tuoqdi!□

⁹ Birsini boxinix ḥalitigə kəltürgən bolsam,
Mən balini qıqaroquzmay կalamtim? — dəydu
Pərwərdigar,

Mən Əzüm tuoqduroquqi tursam, baliyatkuni
etiwetəmdimən? — dəydu Hudaying.

□ 66:6 «Anglanglar! — xəhərdin kəlgən quşan-sürənlər!
Anglanglar! — ibadəthanidin qıqqan awazni! Anglanglar!

— Pərwərdigar Əz düxmənlirigə yamanlıklırını
қayturuwatidu!» — bu bexarət Yəxayanıng keyinkı
dəwridiki Yerusalem, jümlidin ibadəthanining wəyran қılınixini
(miladiyədin ilgiriki 586-yili) həm bəlkim ahirkı zamanlardıki
ohxap ketidioqan bir ixnimu kərsitudu. ■ 66:7 Wəh. 12:1-6

□ 66:8 «Kimning muxundak ix toqırluk həwiri bardu?
... Zemin bir həlkni bir kün iqidila tuoqidioqan ix barmu?

Dəkikə iqidila bir əlning tuoquluxi mumkinmu? Qünki
Zionning əmdila tolqılıkı tutuxioqa, u oqul balilirini
tuoqdi!» — muxu 7- həm 8-ayəttə eytiloqan ixlər birakla
Yerusalemning wəyran қılınixidin (6-ayət) ahirkı zamanda
«Zion-israil towa kılıp yengidin tuoquluxi» əməlgə axurulup,
ularning Hudaning aldida həkikiy «Əz həlkim» boluxioqa atlap
ətidu.

10 Yerusalem bilən billə xad-huramlıqta bolunglar;

Uni səygüqilər, uning üqün huxallininglar!

Uning üqün կայօս-հօսրէt qəkkənlər,

Uning bilən billə xadlıq bilən xadlininglar!

11 Qünki silər uning təsəlli beridiolan əməqəkliridin emip կանաետlinisilər;

Qünki silər կանուզə iqip qikisilər,

Uning xan-xəripining zorlukidin kənglünglar hursən bolidu». □

12 Qünki Pərwərdigar mundak dəydu: —

Mən uningoşa taxşan dəryadək aram-hatırjəmlikni,

Texip kətkən ekimdək əllərning xan-xərəplirini sunup berimən;

Silər emisilər,

Silər yanpaxşə elinip ketürülisilər,

Etəktə əkilitilisilər. ■

13 Huddi ana balisişa təsəlli bərgəndək,

Mən xundak silərgə təsəlli berimən;

Silər Yerusalemdə təsəlligə igə bolisilər.

14 Silər bularnı kərgəndə kənglünglar xadlinidu, Səngəkliringlar yumran ot-qəptək yaxnap ketidu;

Xuning bilən Pərwərdigarning կoli Θz կullirişa ayan կlinidu,

U düxmənlirigə kəhrini kərsitudu.

15 Qünki oqəzipini kəhr bilən,

Tənbihini ot yalkunliri bilən qüxürüxi üqün,

Mana, Pərwərdigar ot bilən kelidu,

□ **66:11 «uning xan-xəripining zorlukidin kənglünglar hursən bolidu»** — baxşə birhil tərjimisi: — «uning xərəplik baoşir-kəksidin kənglünglar hursən bolidu». ■ **66:12** Yəx. 49:22; 60:4

U jəng hərwiliri bilən կuyundək kelidu.

16 Qünki ot bilən həm kılıq bilən Pərwərdigar barlık ət igilirini soraq қılıp jazalaydu;
Pərwərdigar əltürgənlər nuroqun bolidu.

17 «**Baɔqılar**»qa kirix üçün pakizlinip,
Əzlirini ayrim tutup,
Otturida turoquqining gepigə kirgənlər,
Xundakla qoxka gəxini, yirginqlik boləqanni,
jümlidin qaxqanlarnı yeydiqanlar bolsa jımı
təng tükixidu — dəydu Pərwərdigar.□

18 Qünki ularning қılqanlırı həm oyliqanlırı
Mening aldimdidur;

Bırak barlık əllər, həmmə tilda
səzləydiqanlarning yioqılıdiqan wakti kelidu;
Xuning bilən ular kelip Mening xan-xəripimni
kəridu; □

19 Wə Mən ularning arisida bir karamət bəlgini
tikləymən;

Həm ulardin ķeqip կutuloqanlarnı əllərgə
əwətimən;

Nam-xəhritimni anglimiqlən, xan-xəripimni
kərüp bakmioqlan Tarxixka, Liwiyəgə,
okyaqılıkta dangki qıkkən Ludka, Tubal,
Gretsiyəgə həm yirək qətlərdiki arallarqa
ularni əwətimən;

□ **66:17 ««Baɔqılar»qa kirix üçün pakizlinip,...»** — bəlkim
butpərəslik hərikətlingə katniix üçün, muxu «pakizlinix»
ixlirini қılıdu. **«Otturida turoquqi»** — bəlkim butpərəslikdə
yetəkçilik «pir» rolini aloquqi. □ **66:18 «Qünki ularning**
ķılqanlırı həm oyliqanlırı Mening aldimdidur» — bu
ayətning birinci yerimini tərjimə қılıx təs. Alımlar pəkət uning
mənisini tərjimə қılıqnimizdək pərəz қılıdu.

Ular əllər arisida Mening xan-xəripimni jakarlaydu.□

20 Xuning bilən Israillar «axlıq hədiyə»ni pakizqaçılar oqa կոյup Pərwərdigarning əyigə elip kəlgəndək,

Xular bolsa, Pərwərdigar oqa atap bəqixlioğan hədiyə süpitidə կerindaxliringlarning həmmisini əllərdin elip kelid;

Ularnı atlaroqa, jəng hərwilir oqa, sayiwənlilik hərwa-zəmbillərgə, կeqirlar oqa həm nar təgilərgə mindürüp mukəddəs teqiməq, yəni Yerusalemoqa elip kelidu, — dəydu Pərwərdigar.□

21 Həm Mən ulardin bəzilirini kahinlar

□ **66:19 «ulardin կeqip կutulօjanlarni əllərgə əwətimən»**

— «ulardin» degənlik: (1) 16-ayəttə eytiloğan jazaliridin («ot həm kiliq»tin) yaki (2) «yat əllər arisidin» degən mənini bildüridü.

«həm ulardin կeqip կutulօjanarni əllərgə əwətimən»

— baxka birhil tərjimisi: «həm կeqip կhayat կalojanlardın bəzilirini (yat) əllərgə əwətimən». «**Tarxix**»...«**Lud**»...

«Tubal»... — xübhisizki, muxu yurtlarning isimliri pütün dunyadiki yurtlar oqa wəkillik kildi. «Tarxix» üçün 60-bab, 9-ayəttiki izahatni körüng; «Lud» bolsa bəlkim ximaliy Afrikida; Tubal bəlkim հazirdiki Rusiyəni kərsitudu (bəlkim Rusiyəning kona paytəhti «Tobolsk» bilən munasiwiti bar).

Nemixka «Lud» toqrluluk «okyaqılıkta dangki qıkkən» deyilidü?

Pərizimizqə, Huda əwətkən əlqılerning hizmitining hətəri bar, dəp kərsətməkqi. □ **66:20 «Xular bolsa, Pərwərdigar oqa atap bəqixlioğan hədiyə süpitidə կerindaxliringlarning həmmisini əllərdin elip kelidu»** — bizningqə «xular» Hudanıng hux həvirini kobul kılıqan «yat əllər»ni kərsitudu. Ular huxal bolup, Hudanıng xapaitini käyturux üqün, ziyankəxlikkə uqrıqan, tarkılıp kətkən Yəhəudiylarning əz yurti Yerusalemoqa kätxioqa yardım kılıxımız kerək dəp hərhil wasitilər bilən səpərdə ular oqa yələnqük bolidu.

həm Lawiylar boluxka tallaymən — dəydu Pərwərdigar.□

22 Qünki Mən yaritidiqan yengi asmanlar həm yengi zemin Əzümning aldida daim turoqandək, Sening nəslinq həm isming turup saklinidu.□ ■

23 Həm xundak boliduki, yengi aymu yengi ayda, Xabat künimu xabat künidə, Barlık ət igiliri Mening aldimoqa ibadət қiloqli kelidu — dəydu Pərwərdigar.□

24 — Xuning bilən ular sirtka qikip, Manga asiylik қiloqan adəmlərning jəsətlirigə қaraydu; Qünki ularni yəwatqan kurtlar əlməydu; Ələrni kəydürüwatqan ot əqməydu; Ular barlık ət igilirigə yirginqlik bilinidu.

□ **66:21** «**kahinlar**» — «kahinlar»ning həlkə wəkil bolup ularning kurbanlıqlarını ibadəthanidiki kurbangah üstidə kəydürük hizmiti bar idi. **«Lawiylar»** — kahinlarning yardəmqiliri. Demək, muxu «Yəhudiyy əməs»lər Israel iqidə intayın imtiyazlıq orunda wə wəzipidə bolidu. □ **66:22** **«yengi asmanlar həm yengi zemin»** — bu tema toqruşuk 65:17-ayəttiki izahatni kərung ■ **66:22** Yəx. 65:17; 2Pet. 3:13; Wəh. 21:1 □ **66:23** **«xabat kuni»** — «dəm elix mukəddəs kuni» yəni xənbə kuni. Yukirik 56-bab, 2-ayəttiki izahatni kərung. **«Barlık ət igiliri Mening aldimoqa ibadət қiloqli kelidu»** — pütkül insaniyət қiloqan muxu ibadət iqidə, Yerusalemda ətküzülgən ibadət bolsa bəlkim wəkil bolqanlar arkılıq ətküzülidü. Jəsətlərgə guwahqi bolqanlar (24-ayət) muxu wəkillər boluxi kerək.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5